

iINFORMATİKA

DƏRSLİK

11

iINFORMATİKA

11

DƏRSLİK





AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

RAMİN MAHMUDZADƏ, İSMAYIL SADIQOV, NAİDƏ İSAYEVA

İNFORMATİKA

11

Ümumi təhsil müəssisələrinin 11-ci sinifləri üçün informatika fənni üzrə
DƏRSLİK

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlgatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

11

İnformatika

Başlıqlar

1

Dərsliklə necə işləməli? 6 İNFORMASIYA SİSTEMLƏRİ

1.1. İnformasiya sistemi və onun elementləri	11
1.2. İnformasiya sistemlərinin təsnifatı	15
1.3. Coğrafi informasiya sistemləri	18
1.4. Süni intellekt	22
1.5. Ekspert sistemləri	26
1.6. Axtarış sistemləri	29
1.7. "Böyük verilənlər" texnologiyası	33
1.8. İnformasiya cəmiyyəti	36
Ümumiləşdirici sual və tapşırıqlar	39

2

MODELƏŞDİRİMƏ

2.1. Kompüter modelləşdirməsi	43
2.2. Elektron cədvəl programında modelləşdirmə.	46
2.3. Statistik verilənlər əsasında proseslərin modelləşdirilməsi	49
2.4. Programlaşdırma dillərinin köməyi ilə riyazi məsələlərin modelləşdirilməsi	56
2.5. Üçölçülü qrafik modellər	60
Ümumiləşdirici sual və tapşırıqlar	65

3

VERİLƏNLƏR BAZASI

3.1. Layihə və onun mərhələləri	69
3.2. Verilənlər bazasının layihələndirilməsi	72
3.3. "Tələbələr" verilənlər bazası layihəsi	76
3.4. "Azərbaycan kinosu" verilənlər bazası	83
Ümumiləşdirici sual və tapşırıqlar	89

4

ŞƏBƏKƏ TEKNOLOGİYALARI

4.1. Şəbəkədə kompüterlərin "ünsiyəti"	93
4.2. Şəbəkə arxitekturası	97
4.3. Simsiz şəbəkə texnologiyaları	100
4.4. Mobil rabitə texnologiyaları.	105
4.5. İnternet xidmətləri	109
Ümumiləşdirici sual və tapşırıqlar	113

5

KOMPÜTER

5.1. İdarəetmə paneli	117
5.2. Səsin idarə edilməsi	122
5.3. Kompüterin elektrik enerjisi sərfiyatının idarə edilməsi	127
5.4. İstifadəçi hesabları və ailə təhlükəsizliyi	131
5.5. Kompüterin uzaqdan idarə edilməsi	136
Ümumiləşdirici sual və tapşırıqlar	139

6

WEB-LAYİHƏ

6.1. Veb-sayt layihəsi	143
6.2. Word programında veb-səhifənin hazırlanması	146
6.3. Excel cədvəllərinin veb-səhifə kimi saxlanması	151
6.4. PowerPoint programında veb-təqdimat	154
6.5. Saytların Internetdə nəşri və onların qiymətləndirilməsi	157
Ümumiləşdirici sual və tapşırıqlar	163

LAYİHƏLƏR ÜÇÜN YARDIMÇI MATERİALLAR

A. Hesablama texnikasının tarixi	165
B. Kompüterlərin nəsilləri	168
C. Məntiqi əməllər	171
D. Kompüterin məntiqi əsasları	175
E. Məntiqi məsələlərin həlli	179

“İNFORMATİKA” KURSU ÜZRƏ TESTLƏR

1. İnformasiya və informasiya prosesləri	183
2. Say sistemləri	185
3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi	189
4. Modelləşdirmə	191
5. Kompüterin aparat və program təminatı	194
6. Elektron cədvəllər	198
7. Verilənlər bazası	201
8. Alqoritm	205
9. Proqramlaşdırma	207
10. Kompüter şəbəkələri	211
11. İnternet	214
12. Veb-proqramlaşdırma	216
Terminlər lüğəti	220

• **İllkin yoxlama.** Mövzu ilə əlaqəli əvvəlki illerdə mənimsənilmiş anlayışların yada salınması.

• **Maraqoyatma.** Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və suallarla yekunlaşdırılır.

• **Fəaliyyət.** Maraq oyadılan hadisələrin araşdırılmasına, onlarda səbəb-nəticə əlaqələrinin müəyyən edilməsinə yönəlmüş tapşırıqlar verilir. Bu tapşırıqlar əvvəlki biliklərinizlə yeni öyrənəcəyiniz materiallar arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək və səhv'ləri araşdırmaq üçün suallar verilir.

• **İzahlar.** Fəaliyyət zamanı müəyyən etdiyiniz faktlara bağlı açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmunu burada əks olunur.

1

2

3

4

5

6

7

8

DƏRSLİKLƏ NECƏ İŞLƏMƏLİ?

Bu maraqlıdır. Mövzu ilə bağlı bilikləri genişləndirmək üçün nümunələr və maraqlı məlumatlar.

Açar sözlər. Hər mövzu üzrə öyrənilən əsas anlayışlar.

Nümunə. İzahı verilən yeni anlayışın daha yaxşı qavranılması üçün misallar.

Addım-addım. Praktik vərdişləri formalasdırır.

Araşdırıq öyrənək. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.

9

10

Özünüyü yoxlayın. Hər mövzuda öyrəndiklərinizi qiymətləndirmək, zəif cəhətlərinizi müəyyən etmek üçün nəzərdə tutulur.

1. Kompozisyonluşu geyitlərəməm. nə yəni etməm? Nüvəsiyəməm. İməmədə
mənəm?

- a) kompozit mühəndisi
- b) program tərtibçisi
- c) program tətbiççisi

2. Kompozit tətbiççisi işinə alıra vətənə programları nəçər etməm?

- a) etibarlı program tətbiççisi
- b) etibarlı program tərtibçisi
- c) program tətbiççisi
- d) etibarlı programçı

3. Vətənəməm isə təqib nüvələrindən istifadəməm həmçinin digər dəyişikliklər?

- a) Vətənəməm isə təqib nüvələrindən istifadəməm
- b) Vətənəməm isə təqib nüvələrindən istifadəməm

<p>1.4 POWERPOINT PROGRAMINDA WEB-TİCİDİNAT</p>   <ul style="list-style-type: none"> • Tıgıtomatla işteki gibi PowerPoint programında hər hansı programın kodunu yazmaq mümkün mü? • Kompozit nüx və ya yaxşıca qeydiat nüxü?
<p>2. SƏNİLLİ TƏRƏF</p> <p>Microsoft PowerPoint 2007 programında 2 slaytdan ibarət "Kompozit nüx işləndir" adlı təməl həsabəsi. Birinci slaytda istifadəçi otur, ikinci 4 səslər tərəfən işlədikdən sonra - nüxə məbləğ, mənzərə, literatur və sənədler nüxələrlə. Hər slaytda bir nüxə və hər neçə slaytdan ibarət nüxə yaradılır.</p> <p>- Nüxələr həm məsli və ya idarəədir?</p>
<p>3. MƏDRƏSƏ</p> <p>Microsoft PowerPoint programının kompüterdə elektron tıgıtomatlar hazırlanmış sahəninə tətbiq olunduğu bilinməti. Microsoft Office paketi dəsiñ olaraq programısta obigə kimi, bu programda həmçinin sahələr (məsələn) vətən-filmiyyət ümumiyyət fəaliyyəti vəndid.</p>
<p>4. İŞLƏMƏ</p> <p>Tıgıtomat, adətən, hər neçə slaytdan ibarət və əldənən hər aydın vətən-filmiyi kimi səsləndirən həsab. Həris tıgıtomatın istək strukturası onun strukturuna uyğun gələn hər xəz kimi səsləndirən olur.</p>
<p>5. KƏRİM - KƏRİM</p> <p>Elektron tıgıtomatın vətən-filmləri</p> <ol style="list-style-type: none"> 1. Microsoft PowerPoint 2007 programının işləndir. 2. "Fədaiyi" təmələndən həsabədən əvvələn apı. 3. Proqramın iş prosesindən işlənən həsabədəki "Office documents, e-mail and messages" hərəkəti. Aşağı təmələ, nüxə və Other Format təmələləri (şəhərlər). Üçüncü düşmən prosesini açıqlaşdır. 4. Sənəd vətən-filmi kimi səsləndirən həsab "Save as type" siyasiyən apı və Web Page ("HTML", "HTML vəsiqəsi" seçim). 5. Fazla işləmədən sonra "Kompozit" və ya məsli kimi işlənməyi. Fazla işləmədən sonra işlənən həsab "Save" siyasiyən apıllarıda.

Özetleştirmek

1. Çabullenmiş, hane ripeye varmış!

2. "Güllerde" yazmış hane merkezindeki teknolojik ölümler!

3. Çabullenmiş, hane ripeye varmış!

4. Vatandaşlar çabullenmiş hane yoluyla dağınık size!

5. Oğan size ona mukadda borsayı! İ il mukadda spesial olumsuz teknolojilerin size dezenfekte etmeye yetişti mi?

UNIVERSITETI SÜALI VİZ TARTIŞMASI

1. Birinci sınıf makroların degrajları?

- (A) Makrolipoproteinler, proteinler ve nükleik asitlerdir.
- (B) Dizositolik yağlı obrug, stearik asitlerdir ve sonuc olarak yağlı yağlar olabilirler.
- (C) Birinci sınıf makroların sınırları sınırları sonucu degradasyonla komplekslerin yağlı olumsunuza neden olurlar.
- (D) Lipoproteinlerde proteinler varken lipidlerde ise yağlı yağlar olabilirler.
- (E) Dizositolik yağlı obrug, yağlı yağlar olabilirler.

2. Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?

- (A) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (B) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (C) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (D) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (E) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?

3. Prostaglandinlerdeki yerel ve genel dökümlerde dokular.

- (A) Kortisolun yerine steroidlerdeki yerel ve genel dökümlerde dokular.
- (B) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (C) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (D) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (E) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?

4. Receptorlu proteinlerdeki yerel ve genel dökümlerde dokular.

- (A) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (B) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (C) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (D) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?
- (E) Nitrobenzene'ye karşı en etkili antiseptiklerden hangileri?

5. "Responsivite" modeli" malezi ve onda hanesi aşağıdakilerin hangisi değildir?

- (A) "Tard" etapları" anlatırken "responsivite" modeli" malezi ile ilgili olarak "tard" etapları.
- (B) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.
- (C) "Malez" etaplarında malezlerin hanesidir.
- (D) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.
- (E) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.

6. "Tard" etapları" anlatırken "responsivite" modeli" malezi ile ilgili olarak "tard" etapları?"

- (A) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.
- (B) "Malez" etaplarında malezlerin hanesidir.
- (C) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.
- (D) "Malez" etaplarında malezlerin hanesidir.
- (E) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.

7. Uygunluk kompleksi genellikle responsivite modelindeki hanesidir?

- (A) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.
- (B) "Malez" etaplarında malezlerin hanesidir.
- (C) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.
- (D) "Malez" etaplarında malezlerin hanesidir.
- (E) "Uygunluk" kompleksi genellikle responsivite modelindeki hanesidir.



- **Tarix.** Mövzu ilə əlaqəli maraqlı tarixi faktlar.


Ümumileşdirici sual ve təpsiriqlər.
Hər bölmənin sonunda öyrəndiklərinizin tətbiq ilə bağlı sual və təpsiriqlər.



1

İNFORMASIYA SİSTEMLƏRİ

- 1.1. İnformasiya sistemi və onun elementləri
- 1.2. İnformasiya sistemlərinin təsnifatı
- 1.3. Coğrafi informasiya sistemləri
- 1.4. Süni intellekt
- 1.5. Ekspert sistemləri
- 1.6. Axtarış sistemləri
- 1.7. "Böyük verilənlər" texnologiyası
- 1.8. İnformasiya cəmiyyəti



Biz hər gün evdə, işdə, küçədə, nəqliyyatda *informasiya sistemləri* ilə qarşılaşıq. Bu sistemlər bizim "köməkçi"lərimizdir və belə sistemlər olmadan həyatımızı təsəvvür etmək çox çətindir! Elektron lügətlər, ensiklopediyalar, hüquqi-normativ sənədlərin saxlandığı informasiya sistemlərindən, demək olar ki, hər kəs istifadə edir. Təbabət, meteorologiya, seysmologiya, kosmik uçuşlar kimi sahələrdə araşdırılan obyektin durumu və parametrləri haqqında informasiyanın xüsusi sensorlar vasitəsilə toplanması üçün informasiya və ölçü sistemləri geniş tətbiq olunur. Sadə alətlərin modellərindən tutmuş binaların, təyyarələrin, integral sxemlərin və molekulların modellərinədək hər cür mühəndis, memarlıq və elmi modellərin layihələndirilməsində *avtomatlaşdırılmış layihələndirmə sistemləri* istifadə edilir. Sənayedə uzunmüddəti proqnozların hazırlanmasında, tibbi diaqnozların qoyulmasında, hüquqşuraslıq sahəsində daha böyük ehtimallı variantın seçilməsində *ekspert sistemləri* əvəzsizdir.

Tədris prosesində *öyrədici informasiya sistemləri* – elektron dərsliklər, kompüter testləri, öyrədici proqramlar, eləcə də trenajorlar geniş istifadə olunur.

1.1

İNFORMASIYA SİSTEMİ VƏ ONUN ELEMENTLƏRİ

- "Sistem" sözündən istifadə etməklə hər bir şəkli necə adlandırmış olar?
- "Sistem" sözünə daha hansı söz birləşmələrində rast gəlmışsiniz?



1



2

$$\begin{cases} y = \sqrt{16 - (x - 3)^2}, \\ a(x - 8) = y - 4. \end{cases}$$

3

FƏALİYYƏT

Bələ bir cədvəl hazırlayın və verilmiş sistemlər haqqında düşüncələrinizi cədvəlin uyğun xanalarında qeyd edin.

Sistemin adı	Elementləri	Elementlər arasında əlaqə
Günəş sistemi		
Kimyəvi elementlərin dövri sistemi		
Onluq say sistemi		
Verilənlər bazasının idarəolunması sistemi (VBİS)		

- Bu sistemlərdən ən çox elementi olan hansıdır?
- Onluq say sisteminin elementləri arasındaki əlaqəni ikilik say sisteminə də şamil etmək olarmı?

"Sistem" termini qədim yunan dilində "hissələrdən ibarət tam", "birləşmə" mənalarını verən "sistema" sözündəndir. Nəyinsə böyük, mürəkkəb, ilk baxışda aydın olmadığını, eyni zamanda bütöv, tam olduğunu göstərmək lazımdır. Gündəlik təcrübədə "sistem" sözünə müxtəlif mənalarda rast gəlinir: "Günəş sistemi", "Kimyəvi elementlərin dövri sistemi", "Onluq say sistemi", "Siyasi sistem", "Axtarış sistemi", "Əməliyyat sistemi" və s.

Hər bir sistem elementlərdən ibarətdir və bu elementlər arasında qarşılıqlı əlaqələr mövcuddur. Sistemi təşkil edən elementlər istənilən sayıda ola bilər. Detallardan ibarət olan texniki qurğu, hüceyrələrdən təşkil olunmuş canlı orqanizm, insan kollektivi, hər hansı müəssisə, dövlətin özü – bunların hər biri ayrıca bir sistemdir. Müəllim və şagirdlərin olduğu sinif otağı da sistemdir, hər bir şagirdin özü ayrılıqla bir sistemdir, sinif otağının avadanlıqları sistemdir. Ayrıca bir masa da sistemdir,

- Sistem
- İnformasiya sistemi (İS)
- İnformasiya sisteminin elementləri
- İnformasiya texnologiyaları
- Verilənlər bazası
- Proses
- İnformasiya sisteminin istifadəçiləri

ancaq masanın ayağı sistem deyil (əlbəttə, mikroskopik baxımdan o da sistemdir, çünki molekul və atomlardan təşkil olunub və onlar arasında əlaqə var).


Ümumi sistemlər nəzəriyyəsinə görə, istənilən gerçək obyektə (əşya və ya hadisəyə) sistem kimi baxmaq olar. Eyni zamanda istənilən sistemə müstəqil obyekt kimi baxmaq olar. Sual yaranır: bəlkə, "obyekt" və "sistem" anlayışları sinonimdir? Həm hə, həm də yox. Onlar fərqli kon-

tekstlərdə istifadə olunur və obyektə fərqli baxışları eks etdirir; məsələn: "Gedim kompüterdə işləyim" və ya "Kompüter oyuncaq deyil" deyəndə biz kompüterə obyekt kimi yanaşırıq. Ancaq "Kompüterin əsas hissələri sistem bloku, monitor, klaviatura və siçəndir" və ya "Kompüter aparat və program təminatının məcmudur" ifadələrində kompüterə sistem kimi baxılır.

Hər hansı obyektə sistem kimi baxmaq üçün öncə onu təşkil edən əsas elementləri və onlar arasında qarşılıqlı əlaqələri ayırməyi bacarmaq lazımdır. Həm də nəzər almaq lazımdır ki, bu əlaqələr müxtəlif – fiziki, kimyəvi, bioloji, sosial və başqa təbiətli ola bilər.

"Sistem" anlayışı informatikada da geniş yayılıb və bir çox mənalarda işlənir. Bu sözdən çox zaman texniki vasitələr və programlar toplusunda istifadə olunur; məsələn: kompüter sistemi, əməliyyat sistemi, telekommunikasiya sistemi və s. Belə anlayışlardan biri də "informasiya sistemi"dir. *İnformasiya sistemi (information system)* dedikdə informasiyanın toplanması, saxlanması və istifadəçilər üçün erişimli (əlçatan) olmasını təmin edən sistem nəzərdə tutulur.

Hər hansı informasiya sistemi (İS) 5 əsas komponentdən ibarətdir: *aparat təminatı, program təminatı, verilənlər, istifadəçilər və proses*.



İnformasiya sisteminin əsas komponentləri

İnformasiya sisteminə bəzən yanlış olaraq yalnız ilk üç komponenti – aparat təminatını, program təminatını və verilənləri aid edirlər. Əslində isə bu üç komponent *informasiya texnologiyaları* kateqoriyasını təşkil edir.

① İnformasiya sisteminin *aparat təminatı (hardware)* onun əllə toxunula bilən hissəsidir. Aparat təminatına kompüterlər, onların ayrı-ayrı hissələri, o cümlədən periferiya qurğuları aiddir.

2 *Program təminatı (software)* aparat vasitələrini işləməyə məcbur edən komandalar toplusudur. Yerinə yetirdikləri işlərin növünə görə program təminatını bir neçə sinfə ayırmak olar: kompüteri idarə edən *sistem program təminatı (system software)*, tətbiqi məsələlərin kompüter vasitəsilə həlli üçün nəzərdə tutulmuş *tətbiqi proqramlar (application software)* və bu iki növ proqramların özlərinin yazılıdığı *proqramlaşdırma dilləri (programming languages)*.

3 İnformasiya sisteminin üçüncü elementi *verilənlərdir (data)*. Burada verilənlər faktlar toplusu kimi baxmaq olar; məsələn: yaşadığınız ünvan, telefon nömrəniz, oxuduğunuz məktəb – bunların hamısı verilənlərdir. Verilənlər öz-özlüyündə o qədər də faydalı deyil, ancaq bir yerə yiğilmiş, indekslənmiş və *verilənlər bazası (database)* şəklində təşkil olunmuş verilənlər çox güclü alət ola bilər. Ona görə də informasiya sistemlərində verilənlər, adətən, verilənlər bazası şəklində saxlanılır. Bu bazalara müxtəlif növ verilənlər toplanılır və əsaslı məsələlərin həllində, qərarların qəbul edilməsində onlardan istifadə olunur.

Diqqət! Bəzən informasiya sistemlərinin informasiya texnologiyaları kateqoriyasına dördüncü komponentin – *rabitə* və ya *kommunikasiya vasitələrinin (communication)* də əlavə edilməsinin vacibliyi qeyd olunur. Ancaq məsələ ondadır ki, informasiya sistemləri kommunikasiya imkanları olmadan da ayrıca bir fərdi kompüterdə mövcud ola bilər. Digər tərəfdən şəbəkələrin özləri də texniki baxımdan aparat və proqram təminatından ibarətdir.

4 İnformasiya sistemlərini onların *istifadəçiləri (users)* – insanlar olmadan təsəvvür etmək olmaz. İnformasiya sisteminin istifadəçilərini bir neçə qrupa ayırmak olar:

- 1) *təsadüfi istifadəçi* – belə istifadəçinin İS ilə qarşılıqlı əlaqəsi onun xidməti vəzifəsi ilə bağlı olmur;
- 2) *son istifadəçi (end user)* – informasiya sistemi məhz bu şəxs(lər) üçün nəzərdə tutulub. Sistemin işlənib-hazırlanması ilə məşğul olan şəxslərdən fərqli olaraq, son istifadəçi (məsələn: mühasib, iqtisadçı, bölmə rəhbəri) yalnız ondan istifadə edir;
- 3) *İS heyəti* – bu heyətə aşağıdakı mütəxəssislər daxildir:
 - *verilənlər bazasının inzibatçısı (database administrator, DBA)* son istifadəçilərin tələbatını anlayan bu mütəxəssis onlarla sıx təmasda işləyir və verilənlər bazasının müəyyənləşdirilməsi, yüklənməsi, qorunması və səmərəli işləməsinə cavabdehdir. O, informasiyanın toplanması prosesini uzlaşdırmalı, verilənlər bazasını layihələndirməli və istismar etməli, istifadəçilərin cari və perspektiv tələbatlarını nəzərə almalıdır.
 - *sistem analitiki (systems analyst)* son istifadəçilərin tələbatına əsaslanaraq informasiya sisteminin riyazi modelini quran mütəxəssisidir. O, tətbiqi proqramçılar üçün məsələlər hazırlayıır.
 - *sistem proqramçısı (systems programmer)* sistem və ya şəbəkə proqramlarını işləyib-hazırlayan, yaxud onlara xidmət edən mütəxəssisidir.

– *tətbiqi programçı (applications programmer)* verilənlər bazasına sorğuları gerçəkləşdirən programları işləyib-hazırlayan mütəxəssisidir.

Çox da böyük olmayan informasiya sistemlərində bütün bu sadalanan işləri, adətən, bir-iki nəfərdən ibarət heyət yerinə yetirir.

5 İformasiya sistemlərinin sonuncu komponenti prosesdir. *Proses (process)* arzuedilən nəticəyə və ya hədəfə nail olmaq üçün atılmış addımlar seriyasıdır.

Qeyd edildiyi kimi, istənilən informasiya sisteminin ayrılmaz hissəsi verilənlər bazasının idarəolunması sistemidir (VBİS). İstifadə olunan VBİS-in tipi, adətən, informasiya sisteminin miqyasına görə müəyyən edilir: kiçik informasiya sistemlərində lokal VBİS-lərdən istifadə edilə bilər, irihəcmli (korporativ) informasiya sistemlərində isə çoxistifadəçi rejimini dəstəkləyən müştəri-server arxitekturalı güclü VBİS-lər tələb olunur. Hazırda Oracle, Informix, Sybase, DB2, MS SQL Server kimi relyasiyalı VBİS-lər daha geniş yayılıb.

İformasiya sisteminin yaradılması və istifadəsi gedisində istifadəçilərin tələbləri dəyişə, yaxud dəqiqləşə bilər ki, bu da belə sistemlərin işlənib-hazırlanmasını və müşayiət edilməsini daha da çətinləşdirir. Bu sadalanan çətinliklər xüsusi növ program vasitələrinin yaranmasına səbəb olmuşdur. *CASE* adlandırılan (ingiliscə: Computer-Aided Software Engineering – kompüter dəstəkli program mühəndisliyi) belə programlaşdırma mühiti kompüter programlarının işlənib hazırlanmasının, planlaşdırma və modelləşdirmədən tutmuş kodlaşdırma və sənədləşdirməyədək bütün mərhələlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulub.

İformasiya sisteminin layihələndirilməsi zamanı həll edilməsi vacib olan məsələlərdən biri də informasiya sisteminin məqsədlərinə uyğun olan əlverişli *istifadəçi interfeysinin* yaradılmasıdır. Bu çox mühüm məsələdir, çünkü istifadəçilər, adətən, sistemin ümumilikdə keyfiyyətinə onun interfeysinə görə qiymət verirlər. Bundan başqa, sistemin səmərəli istifadəsi interfeysin keyfiyyətindən çox asılıdır.

ARAŞDIRAQ – Öyrənək

İstədiyiniz mövzuda verilənlər bazası yaradın. Onu informasiya sistemi kimi təhlil edin və beş əsas komponenti göstərin.

Özünüyü yoxlayın

1. "Sistem" dedikdə nə başa düşülür?
2. "İformasiya sistemi" nədir və hansı əsas komponentlərdən ibarətdir?
3. İformasiya texnologiyaları kateqoriyasına hansı komponentlər daxildir?
4. VBİS informasiya sistemində hansı rol oynayır?
5. İformasiya sisteminin istifadəçiləri dedikdə kim nəzərdə tutulur?

1.2 İNFORMASIYA SİSTEMLƏRİNİN TƏSNİFATI

İnformasiya sistemləri insan fəaliyyətinin, demək olar ki, bütün sahələrində tətbiq edilir: müəssisə və təşkilatların, istehsalatın idarəedilməsində, elmi tədqiqatların təşkilində, kitabxana işində, təhsildə, konstruktur və layihələndirmə işlərində və s.

- "Təsnifat" termini nəyi bildirir?



FƏALİYYƏT

Bələ bir cədvəl hazırlayın və verilmiş informasiya sistemləri haqqında məlumat toplayaraq onun boş xanalarını doldurun.

Nö	İnformasiya sisteminin adı	Müəlliflik hüququnun sahibi	Təyinatı
1	"Tələbə-məzun" dövlət elektron məlumat sistemi		
2	"Giriş-çıxış və qeydiyyat" məlumat axtarış sistemi		
3	GoMap		

- Bu informasiya sistemlərinin hər birində hansı növ informasiya saxlanılır?
- İkinci məlumat sisteminin verilənlər bazasında açar sahə nədir?

İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu sayıda müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş prinsipləri, həm də informasiyanın emalı qaydaları baxımından bir-birindən fərqlənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa əlamətlərə görə. Gəlin bu təsnifatlardan biri – informasiya sistemlərinin tətbiq sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.

- *İnformasiya və ölçü sistəmləri (information and measurement systems)* – araşdırılan obyektin durumu və parametrləri haqqında informasiyanın xüsusi sensorlar vasitəsilə toplanması üçün istifadə edilir. Bu sistemlər olmadan atom-elektrik stansiyaları, insan sağlığının üçün ziyanolan kimyəvi istehsalat kimi sahələrin işini təsəvvür etmək belə çətindir. İnformasiya və ölçü sistemləri təbabət, meteorologiya, seysmologiya, kosmik uçuşlar və başqa sahələrdə geniş tətbiq edilir.
- *İnformasiya əldəetmə sistəmləri, yaxud informasiya-axtarış sistəmləri (information retrieval systems, IRS)* – bu növə cürbəcür elektron lügətlər, elektron

ensiklopediyalar, normativ-hüquqi sənədlərin saxlandığı informasiya sistemləri, eləcə də, sadəcə, informasiya mənbəyi rolunu oynayan və əlverişli axtarış imkanlarına malik sistemlər aiddir.

- *Sənədlərin idarəedilməsi sistemləri* (*document management systems, DMS*), yaxud *elektron sənəd dövriyyəsi sistemləri* – bu sistemlərdən müəssisələrdə giriş və çıxış sənədlərinin dövriyyəsini, eləcə də müəssisədaxili yazışmaları təşkil etmək üçün istifadə olunur.
- *Avtomatlaşdırılmış layihələndirmə sistemləri* (*computer-aided design, CAD*) – bu növ programlardan sadə alətlərin modellərindən tutmuş binaların, təyyarələrin, integral sxemlərin və molekulların modellərinədək hər cür mühəndis, memarlıq və elmi modellərin layihələndirilməsində istifadə edilir.
- *Ekspert sistemləri* (*expert systems*) – bu sistemlərin əsasını müəyyən sahə üzrə biliklər bazası təşkil edir. Bu sistemlərdən sənayedə uzunmüddətli proqnozların hazırlanmasında, tibbi diaqnozların qoyulmasında, hüquqsünaslıq sahəsində ən böyük ehtimallı versiyanın seçilməsində və başqa sahələrdə istifadə edilir.

Bu maraqlıdır

Məşhur "Nə? Harada? Nə zaman?" intellektual oyununda hər bir suala bəzi elementləri verilməmiş informasiya bloku və ya hətta informasiya sistemi kimi baxmaq olar. Sual müəllifi preambulada "geniş kütləyə", o cümlədən oyunculara, adətən, az tanış olan hansısa informasiya verir. Müəllif hesab edir ki:



- əlavə informasiya oyuncuların yaddaşındadır;
- aşkar verilmiş elementlər əlavə informasiya "elementlərini" oyuncuların yaddaşından "çəkib çıxartmağa" yardımçı olacaq;
- verilmiş və yeni elementlər arasında əlaqə (məna əlaqələri, çünkü söhbət informasiya sistemindən gedir) qurulacaq;
- aşkar olmayan informasiya elementlərini bərpa etməklə oyuncular sualın preambulası ilə axtarılan cavab arasında məna əlaqələrini izləyə biləcəklər.

Bəs əlavə informasiya necə "çıxarılr"? Ənənəvi qaydada, yəni özünə verdiyi suallarla. Hansı sualların verilməli olduğunu isə sualın özü diktə edir.

Sual: Bir çox ərəb qəsəbələrində, adətən, onun mərkəzində yerləşən ictimai sobalar var və ilin bir neçə ayı qəsəbə sakinləri öz ailələri üçün çörəyi həmin sobalarda bışırırlar. Hər bir ailənin evdə sobası olduğu halda nə üçün onlar ictimai sobalardan istifadə edirlər?

Bu tam olmayan informasiya sisteminin elementlərini nəzərdən keçirək:

- söhbət ərəb qəsəbələrindən gedir;
- söhbət bu qəsəbələrdəki ictimai sobalardan gedir;
- bu sobalardan ilin bir neçə ayı istifadə olunur.

Birinci və ikinci informasiya elementindən hansı əlavə informasiya ala bilərik? Ərəblərin yaşadığı istər Ərəbistan yarımadasında, istərsə də Afrika ölkələrində hava çox isti olur. Sobalar da, təbii ki, istilik yayır. Bəs evdəki sobadan nə vaxt istifadə etmək əlverişli deyil? Əlbəttə ki, yay aylarında.

Beləliklə: ərəb ailələri öz evlərindəki sobalardan yayda – hava çox isti olanda istifadə etmirlər.

- *Avtomatlaşdırılmış idarəetmə sistemləri (automatized management system)*, yaxud *sənaye nəzarət sistemləri (industrial control systems, ICS)* – bu növ informasiya sistemləri ayrı-ayrı texnoloji proseslərin idarə edilməsindən tutmuş bütöv bir müəssisənin və istehsalın tam bir sahəsinin idarə edilməsinədək çox geniş sahəni əhatə edir.
- *Coğrafi informasiya sistemləri (geographic information systems, GIS)* – Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza verilənlərinin daxil edilməsi, emalı, saxlanması və əks etdirilməsi ilə bağlı program sistemləri sinfidir.
- *Öyrədici informasiya sistemləri (learning information systems)* – bu növə hər cür elektron dərsliklər, kompüter testləri, öyrədici proqramlar, eləcə də hansısa qurğunun (təyyarənin, avtomobilin və s.) işini imitasiya edən trenajorlar aid edilir. Bu sistemlərdən tədris prosesində, müxtəlif sahələrdə işçilərin hazırlanmasında və ixtisaslarının artırılmasında istifadə edilir.

AÇAR
sözlər

- İnformasiya və ölçü sistemləri
- İnformasiya-axtarış sistemləri
- Elektron sənəd dövriyyəsi sistemləri
- Avtomatlaşdırılmış layihələndirmə sistemləri
- Ekspert sistemləri
- Avtomatlaşdırılmış idarəetmə sistemləri
- Coğrafi informasiya sistemləri
- Öyrədici informasiya sistemləri

ARAŞDIRAQ – öyrənək

1. İnformasiya sistemlərinin tətbiq sahələri üzrə yuxarıda verilmiş təsnifatı mütləq deyil. Gerçek sistemlər müxtəlif növ informasiya sistemlərinin imkanlarını özündə birləşdirə bilər. İnternetdə axtarış edərək belə təsnifatların daha ikisi ilə tanış olun. Dərslikdəki təsnifatda verilmiş informasiya sistemlərinin hansı növü tapdıığınız digər təsnifatlarda da var?
2. "Fəaliyyət" bölümündə verilmiş informasiya sistemlərinin növünü müəy-yənləşdirin.

Özünüzü yoxlayın

1. İnformasiya sistemləri hansı əlamətlərə görə təsnif edilir?
2. İnformasiya və ölçü sistemlərindən hansı sahələrdə istifadə olunur?
3. Avtomobil trenajorları informasiya sistemlərinin hansı növünə aiddir?
4. "Elektron sənəd dövriyyəsi" nə deməkdir?
5. Aşağı siniflərdə tanış olduğunuz SketchUp programı təsnifatdakı hansı növ informasiya sistemlərinə uyğundur?

1.3 COĞRAFİ İNFORMASIYA SİSTEMLERİ

- "Coğrafiya" fənni nəyi öyrənir?
- Xəritə üzərində coğrafi obyektlərin yeri necə təyin olunur?

FƏALİYYƏT


Xəritə üzərində yaşadığınız bölgənin koordinatlarını müəyyən edin.

- Azərbaycan Respublikası hansı paralel və meridianların arasında yerləşir?
- "Coğrafi enlik" və "coğrafi uzunluq" nədir və onlar nə ilə ölçülür?
- Ekvatorun coğrafi enliyi nəyə bərabərdir?
- Hansı meridianın coğrafi uzunluğu 0° -dir?



Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən verilənlərə *coğrafi verilənlər* (*geographic data*) və ya *fəza verilənləri* (*spatial data*) deyilir. Bu verilənlər obyektlərin Yer səthindəki yerlərini göstərir. Hər bir obyekt (ölkə, bölge, şəhər, yollar və s.) ona verilmiş atribut və əməliyyatlar vasitəsilə təsvir edilir. *Atributlar* mətn, ədədlər, qrafik, audio və video şəklində verilənlərdir.

Hazırda *coğrafi informasiya sistemləri* (*geographic information systems, GIS*) daha geniş yayılır. Bu sistemlər coğrafi və ya fəza verilənləri də daxil olmaqla hər növ verilənlərin emalı üçün nəzərdə tutulub. Coğrafi informasiya sistemlərinin



gvSIG programının baş pəncərəsi

AÇAR sözlər

- Coğrafi informasiya sistemi
- Geoinformatika
- Coğrafi verilənlər
- Fəza verilənlər
- İformasiya qatları
- Naviqasiya peyki
- Qlobal mövqeyinət mə sistemi
- Kadastr sistemi


Coğrafi informasiya sistemlərinin işləməsi üçün çox güclü aparat vasitələri – irihəcmli yadda-saxlama qurğuları, əksetdirmə sistemləri, yüksəksürətli şəbəkə avadanlıqları tələb olunur.

Coğrafi informasiya sistemlərinin verilənlər bazası *informasiya qatları* yığını şəklində təşkil edilir. Əsas qat coğrafi verilənlərdən ibarətdir. Onun üzərinə başqa bir qat – verilmiş ərazidə yerləşən obyektlər (rabitə, sənaye, iaşə obyektləri və başqa fəza verilənləri) haqqında informasiya daşıyan qat qoyulur. Növbəti qatlarda bu obyektlər haqqında tam informasiya detallaşdırılır və konkretləşdirilir. Qatların yaradılması və üst-üstə qoyulması prosesində onlar arasında zəruri əlaqələr qurulur.

Coğrafi informasiya sistemlərdə verilənlər, adətən, gerçək obyektləri (yolları, binaları, su hövzələrini, iaşə massivlərini və s.) təsvir edir. Belə obyektləri iki kateqoriyaya ayırmak olar: *diskret* (evlər, ərazi zonaları və s.) və *kəsilməz* (relyef, yağıntıların səviyyəsi, orta illik temperatur) obyektlər. Bu iki kateqoriyalı obyektləri göstərmək üçün vektor və rastr qrafikasından istifadə olunur.

Coğrafi informasiya sistemləri xəritəçəkmə (kartografiya), geologiya, meteorologiya, Yer quruluşu, ekologiya, nəqliyyat, iqtisadiyyat, müdafiə və bir sıra başqa sahələrdə tətbiq edilir.

İnformasiya mənbəyi



İnformasiya qatları

Əhatə dairəsinə görə bu sistemlər bir neçə kateqoriyaya ayrılır: *global, subkontinental, milli, regional, subregional, lokal (yerli)*.

Yer səthində və fəzada müxtəlif obyektlərin koordinatlarını və sürətini avtomatik təyin etmək üçün *naviqasiya peyklərindən (navigation satellite)* istifadə olunur. Xüsusi qəbuledicinin köməyi ilə dönyanın istənilən nöqtəsində koordinatları, eləcə də hərəkət sürətini təyin edən peyk sisteminə *global mövqətəyinətəmə sistemi (Global Positioning System, GPS)* deyilir. GPS ("ci-pi-es" kimi oxunur) sistemi ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənib-hazırlanıb və istismar olunur. Ancaq hazırda mülki məqsədlərlə də istifadəyə açıqdır və bunun üçün naviqatorun, yaxud GPS qəbuledicisi olan hər hansı aparatın (məsələn: smartfon) olması kifayətdir.



GPS üç əsas seqmentdən – *kosmik, idarəetmə və istifadəçi* seqmentlərindən ibarətdir. GPS peykləri siqnalı kosmosdan translyasiya edir və bütün GPS qəbulediciləri gerçek zaman rejimində öz koordinatlarını hesablamaq üçün bu siqnaldan istifadə edir. Kosmik seqment Yerin orta orbitində fırlanan 32 süni peykdən ibarətdir.

Peyk naviqasiyasının yaradılması ideyası hələ 1950-ci illərdə meydana çıxbı. SSRİ tərəfindən Yerin ilk süni peyki buraxılan zaman bir qrup ABŞ alimi sovet peykindən gələn siqnalı müşahidə edirdilər. Bu zaman onlar Doppler effekti səbəbindən qəbul edilən siqnalın tezliyinin peyk yaxınlaşdıqda yüksəldiyini, uzaqlaşdıqda isə azaldığını aşkarladılar. Bu kəşfin mahiyyəti ondan ibarətdir ki, əgər Yerdə öz koordinatlarını dəqiq bilərsənsə, onda peykin yerini və sürətini ölçmək mümkündür. Əksinə, peykin mövqeyini dəqiq bilməklə öz koordinatlarını və sürətini müəyyən edə bilərsən.

Hazırda coğrafi informasiya sistemlərinin geniş istifadə edildiyi sahələrdən biri kadastr işləridir. *Kadastr* nələrinin, yaxud kimlərinəsi siyahısı, reyestridir. Orada hər hansı obyektlər və ya hadisələr haqqında sistemləşdirilmiş məlumatlar, onların keyfiyyət və kəmiyyət göstəriciləri daxil edilib saxlanılır. Kadastrlar müvafiq obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparılmaqla tərtib olunur. Onların, adətən, aşağıdakı növləri olur: su kadastrı, torpaq kadastrı, iqlim kadastrı, meşə kadastrı, landşaft kadastrı, mineral resurslar kadastrı və s.

Təyinatından asılı olmayaraq kadastr sistemi qeydiyyatı aparılan obyekt haqqında müəyyən qaydada nizamlanmış verilənlərdən ibarətdir. Başqa informasiya sistemlərdə olduğu kimi, burada da hər bir obyektdə bənzərsiz kod verilir. Ancaq kadastr sistemlərdə obyektlərin əksəriyyəti fəza xarakterli olduğundan bu sistemlərdə, adətən, coğrafi informasiya sistemləri tətbiq edilir.



ARAŞDIRAQ – öyrənək

Azərbaycan və Almaniya hökumətləri arasındaki müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması nəzərdə tutulmuşdu.

Bu layihə haqqında ətraflı məlumat toplayın. Layihədə nəzərdə tutulmuş işlər tam icra olunubmu? Bu sistemin dövlət və əmlak sahibləri üçün hansı faydaları var?

Özünüüzü yoxlayın

1. "Coğrafi informasiya sistemi" nədir?
2. "Geoinformatika" nə ilə məşğuldur?
3. İnformasiya qatlarında nələr olur?
4. GPS necə işləyir?
5. "Kadastr sistemi" nədir və onun coğrafi informasiya sistemləri ilə nə əlaqəsi var?

1.4 SÜNI İNTELLEKT

- Robotlar hakkında nə bilirsiniz?
- Sizcə, hansı işlərdə robotlar insanlardan üstündür?



Hazırda elm və texnikanın əsas inkişaf istiqamətlərindən biri *robototexnikadır* (*robotics*). Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf mühitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır.

Bugünkü robotları üç kateqoriyaya ayırmak olar: *robot manipulyatorlar*, *mobil robotlar* və *humanoid robotlar*. *Robot manipulyatorlar* fiziki olaraq öz iş yerinə, məsələn, zavodda quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı olur. Avtomobil zavodlarının eksəriyyətində istehsal prosesi robot manipulyatorlar vasitəsilə idarə olunur. *Mobil robotlar* təkərlər, ayaqlar, yaxud analoji mexanizmlər vasitəsilə hərəkət edir. Onlardan xəstəxanalarda yemək daşımaq, yük tərsanələrində konteynerlərin yerini dəyişdirmək və digər işlərin yerinə yetirilməsində istifadə olunur. *Humanoid robotlar* fiziki quruluş baxımından insanı xatırladır.

FƏALİYYƏT

YouTube saytında <https://www.youtube.com/watch?v=4TNp9jENJ3A> ünvanındakı video-materialla tanış olun.

– Bu videoda təsvir olunan robotu yuxarıda sadalanan növlərin hansına aid etmək olar?

Bu maraqlıdır

“Robototexnika” (“robotics”) termini ilk dəfə Ayzek Azimovun 1941-ci ildə çap olunmuş “Yalançı!” (“Liar!”) elmi-fantastik hekayəsində istifadə olunmuşdur. Bu terminin əsası olan “robot” sözü isə 1920-ci ildə çex yazılıcısı, Nobel mükafatçısı Karel Čapekin “R.U.R.” pyesində işlədilib (çex dilində “robota” sözü “ağır iş” anlamını verir). Sənaye robotları meydana çıxanadək belə hesab edilirdi ki, robotlar görünüşə insanlara bənzəməlidir.

**ACAR
sözlər**

- Süni intellekt
- Robot
- Robototexnika
- Türinq sınağı
- İmitasiya oyunu
- Biliklərə əsaslanan sistemlər
- Təbii dilin emalı
- Maşın tərcüməsi
- Obrazların tanınması

Min illərdir ki, insan özünün təfəkkür prosesini anlamağa çalışır. İntellekt sahəsində isə işlər daha mürəkkəbdir: mütəxəssislər intellektin təbiətini anlamaqla süni intellektual varlıqlar yaratmaq üzərində işləyirlər. *Süni intellekt* (*artificial intelligence, AI*) elmin ən müasir sahələrindən biridir. Bu sahədə ilk işlər II Dünya müharibəsi dövründən başlamışdır. Yeni yaranmış elmin adı isə 1956-ci ildə təklif edilmişdir.

Süni intellektin fəaliyyət sferasına bir-biri ilə qarşılıqlı əlaqədə olan iki istiqamət daxildir: bunlardan biri canlı orqanizmlərin təfəkkür prosesini öyrənməklə, o biri isə kompüter programlarına oxşar qabiliyyəti vermək yollarını araşdırmaqla məşğul olur. Hazırda süni intellektin əhatə etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi ümumi xarakterli məsələlərdən tutmuş şahmat oynamaq, riyazi teoremlər isbat etmək, bədii əsərlər yazmaq və xəstəliklərin diaqnostikası kimi xüsusi məsələlər daxildir.

1. *Biliklərə əsaslanan sistemlər* (*knowledge-based systems*). Bu, süni intellektin əsas tədqiqat istiqamətidir və ekspert sistemlərinin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması, biliklər bazasının yaradılması ilə bağlıdır.
2. *Süni intellekt üçün program mühəndisliyi* (*software engineering for AI*). Bu istiqamət çərçivəsində intellektual məsələlərin həlli üçün xüsusi programlaşdırma dilləri (məsələn: LISP, Prolog) yaradılır. Bundan başqa, intellektual sistemlərin hazırlanmasına yönəlik tətbiqi program paketləri və ya süni intellektin program alətləri işlənib hazırlanır. Biliklər bazasını konkret biliklərlə doldurmaqla müxtəlif tətbiqi sistemlərin hazırlanması üçün nəzərdə tutulmuş “örtüklərin” – boş ekspert sistemlərinin yaradılması da bu istiqamətə aiddir.
3. *Təbii dilin emalı* (*natural language processing*). Süni intellektin və hesablama dilçiliyinin bu ümumi istiqaməti danışçıq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüterin köməyi ilə analiz və sintezi problemlərini öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mətnin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək.
4. *Maşın tərcüməsi* (*machine translation*). Mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi üçün kompüterlərdən istifadə olunması ideyası 1947-ci ildə,

ilk kompüterlərin yaradılmasından dərhal sonra ABŞ-da irəli sürürlüb. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, qaneedici olmur. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür.

5. *Obrazların tanınması* (*pattern recognition*). Obyektlərin kompüterin köməyi ilə tanınması məqsədilə, adətən, görüntülərin, yaxud səslərin kompüter modellərinin yaradılması, onların rəqəmsal formada yazılması və mövcud örnəklərlə tutuşdurulması nəzərdə tutulur. Bu məqsədlə optik qurğularдан, məsələn, skanerlərdən və robototexnika videosistemləri, süni intellekt sistemləri və başqa qurğularдан istifadə olunur.
6. *Robototexnika* (*robotics*). Bu istiqamət robotların yaradılması və onların öyrədilməsi ilə bağlıdır.

Tarix

“Robototexnikanın atası” müsəlman alimi və mühəndisi Əbü'l İż ibn İsmail ibn Rəzzaz əl-Cəzari (1136–1206) hesab edilir. O, islamın qızıl çağında Diyarbəkirdə (Türkiyə) yaşamışdır. Əl-Cəzari su nəqledən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazdığı “Mexaniki sənətin nəzəri və praktik əsasları” kitabında təsvir etmişdir. Onun düzəltdiyi musiqili avtomatda içərisində dörd musiqiçi olan qayıq göldə üzür və şahin qonaqlarını əyləndirir. Mütəxəssislərin fikrincə, bu, çox güman ki, programlaşdırılan ilk avtomat idi.


7. *Yeni aparat təminatı platformaları və arxitekturaları* (*new hardware platforms and architectures*). Müasir kompüterlərdə istifadə olunan proses-sorlar birinci nəsil kompüterlərdə olduğu kimi, ənənəvi fon Neyman arxi-turasına əsaslanır. Simvollu emal üçün bu arxitektura çox səmərəsizdir. Ona görə də bir çox elmi kollektivlər və şirkətlər artıq on illərdir ki, simvollu və məntiqi verilənlərin emali üçün nəzərdə tutulmuş aparat arxitekturalarının işlənib-hazırlanması istiqamətində çalışırlar. Uğurlu həllər tapılsa da, baha başa gəlməsinə, program təminatının yetərincə olmamasına, ənənəvi kompüterlərlə uyuşmazlığına görə bu yeni arxitektura geniş istifadə edilmir.
8. *Oyunlar və maşın yaradıcılığı* (*games and computational creativity*). Süni intellektin ilk çağlarında oyun tipli (şahmat, dama, qo) intellektual məsələlərin həlli istiqamətində geniş tədqiqatlar aparılmışdır. Kompüter tərəfindən musiqi, şeir, naqıl və hətta aforizm yaratmaq bu istiqamətə aid edilir.
9. *Maşın öyrənməsi* (*machine learning*). Bu istiqamət süni intellektin sürətlə inkişaf edən sahəsidir. Verilənlərin analizi və ümumiləşdirilməsi əsasında biliklərin avtomatik toplanması və formallaşdırılmasına yönəlik model, metod və alqoritmləri əhatə edir. Son zamanlar bu istiqamətə sürətlə inkişaf edən "verilənlərin intellektual analizi" (*data mining*) və "biliklərin aşkarlanması" (*knowledge discovery*) – verilənlər bazalarında qanuna uyğunluqların axtarılması sistemləri çox yaxınlaşır.

Süni sistemlərin “intellektuallığını” müəyyənləşdirmək üçün ingilis riyaziyyatçısı Alan Türiq bir sınaq təklif etmişdir. *Türiq sınağı* (*Turing test*) adlandırılan bu sınaq xəyali kompüterin “intellektinin” insanın intellektindən nə dərəcədə fərqləndiyini müəyyənləşdirir.

Həm də *imitasiya oyunu* (*imitation game*) adlandırılan Türiq sınağı zamanı sınaqçı iki görünməz respondentə – insana və maşına – onlardan hansının insan, hansının maşın olduğunu müəyyənləşdirməkdən ötrü bir sıra suallar verir. İdeya ondan ibarətdir ki, maşınla əlaqədar olan kimsə onun cavablarını insanın cavablarından fərqləndirə bilməsə, onda maşın intellektual hesab edilə bilər.

Eksperimentin iştirakçıları bir neçə adam və sınaqdan keçirilən “intellektual” sistemdir. Hər bir iştirakçı ayrıca otaqda yerləşdirilir. Onların qarşısında monitor və klaviatura olur. Ekranda o biri iştirakçıların adları göstərilir. Onların hər biri bilir ki, bu adlardan biri kompüterə məxsusdur, ancaq bunun hansı ad olmasını heç kəs bilmir. İştirakçılar klaviaturadan istifadə etməklə bir-birinə istənilən sualı verə bilər, sonra isə həmin sualın düzgünlüyünü və məntiqiliyini qiymətləndirə bilər: məsələn, “*Sizin fikrinizcə, sabah hava necə olacaq?*” sualına həmsöhbətinizdən belə bir cavab eşitmək qəribə olardı: “*Saniyədə 3 metr sürətlə qərb kiiləyi əsəcək, bəzi yerlərdə qışamüddətli yağış yağacaq, tufan ehtimalı var, temperatur +10...+12°C olacaq*”. İnsan, yəqin ki, belə bir cavab verərdi: “*Məncə, yağış yağacaq və təxminən 10° istilik olacaq*”.


Verilən cavablara görə hər bir iştirakçı insan onun həmsöhbətlərindən hansının insan olmadığını sezməlidir. Əgər yetərinə uzun söhbət nəticəsində eksperimentdə iştirak edən heç bir insan (yaxud əksəriyyət) “kompüterin” hansı ad altında gizləndiyini müəyyən edə bilmirsə, demək, bu “kompüter”də insana xas intellekt var.



ARAŞDIRAQ – Öyrənək

Kompüterləri və insanları bir-birindən ayırmak (fərqləndirmək) üçün tam avtomatlaşdırılmış açıq Türiq sınağının bir növü CAPTCHA ("kəpçə" kimi oxunur) adlanır. Bu haqda məlumat toplayın.

- CAPTCHA abreviaturasının açılışı nədir?
- Bu sınağın mahiyyəti nədən ibarətdir?
- Onun hansı variantları var?



Özünüyü yoxlayın

1. Süni intellektin hansı tədqiqat istiqamətləri var?
2. Robotları hansı kateqoriyalara ayıırlar?
3. "Robot" termini nə vaxt yaranıb?
4. "Türiq sınağı" nədir?
5. Maşın tərcüməsi proqramları hansı növ mətnləri daha yaxşı tərcümə edir? Sizcə, niyə?

1.5 EKSPERT SİSTEMLƏRİ

Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması məqsədilə araşdırımlar etmək, məsləhətlər vermək, qərarlar, rəylər hazırlamaq, ekspertiza aparmaq üçün həmin sahə üzrə təcrübəli ixtisaslı mütəxəssislər – *ekspertlər* (*experts*) dəvət olunur. (Latin dilində "expertus" sözü "təcrübəli" deməkdir.) Ekspertlər qoyulan problemi həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktöqrafik biliklərini tətbiq edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə, həmin sahə üzrə xüsusi biliklərə, digər tərəfdən məntiqi mühakimə yürütmək qabiliyyətinə malik olmalıdır.

- Sizcə, daha çox hansı sahələrdə ekspertlərdən istifadə edilir?
- "Ekspertiza" nə deməkdir?



FƏALİYYƏT

Cədvəlin boş xanalarında hansı faktlar, qaydalar və ya nəticə olmalıdır?

Nº	Fakt (bilik)	Qayda	Nəticə
1	<i>Sokrat insandır.</i>	<i>Bütün insanlar ölməyə məhkundur.</i>	
2	<i>Leyla Sevincin qızıdır. Sevinc Nigarın qızıdır.</i>	<i>Əgər A B-nin övladıdırsa və B C-nin övladıdırsa, onda A C-nin nəvəsidir.</i>	
3	<i>a ədədi 2-dən böyük sadə ədəddir.</i>		<i>a ədədi 2-yə böülünmür.</i>
4		<i>Mühakimənin inkarının inkari onun özüdür.</i>	<i>Ayi yırtıcı heyvandır.</i>

- İkinci mühakimədə hansı qayda çatışır?
- 4-cü sətirdəki qayda məntiq elmində necə adlanır?

İntellektual informasiya sistemlərinin növlərindən biri də *ekspert sistemləridir* (*expert systems*). Bu növ programlar müəyyən faktlara və tətbiq olunduğu sahənin (maliyyə, tibb və s.) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanır. Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən sistemlərdir. Yuxarıda qeyd edildiyi kimi, ekspert-insanlar problemləri həll edərkən həmin sahəyə aid faktöqrafik biliklərinə və mühakimə yürütmək qabiliyyətlərinə əsaslanırlar. Ekspert sistemlərində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi

ACAR
sözlər

- Ekspert sistemləri
- Biliklər bazası
- Məntiqi nəticəçixarma mexanizmi
- Açıqlama modulu
- Bulanıq məntiq
- LISP
- Prolog

gerçəkləşdirilir: biliklər bazası və məntiqi nəticəçixarma mexanizmi. *Biliklər bazası* (*knowledge base*) verilmiş mövzuya aid xüsusi fakt və qaydaları təqdim edir. Başqa sözlə, biliklər bazası müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. *Məntiqi nəticəçixarma mexanizmi* (*inference engine*) isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürümə qabiliyyətini gerçekleştirir. Məntiqi nəticəçixarma mexanizmi ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə saxlayır; sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil edilən informasiya onun (məntiqi nəticəçixarma mexanizminin) köməyi ilə bu faktlar və qaydalarla tutuşdurulur.

Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. Başqa tətbiqi programlarda olduğu kimi, istifadəçi interfeysi sorğuları formalasdırmağa, informasiyanı təqdim etməyə və sistemlə rahat yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərinin ən maraqlı komponentlərindən biri olan *açıqlama modulu* (*explanation module*) köməyi ilə sistem çıxardığı nəticələri izah edir; bu modul sistemi hazırlanınlara onun işini yoxlamaq imkanı verir. İlk ekspert sistemləri 1960-ci illərdə meydana çıxıb; onlar kimya, geologiya, tibb, bank işi və investisiya, siğorta sistemi kimi sahələrdə tətbiq olunur.

Ekspert sistemlərinin, eləcə də başqa intellektual sistemlərin həll etdiyi məsələlərdə bəzən dəqiq olmayan bilik və faktlardan istifadə olunur. Belə bilik və faktların tam doğru və ya tam yalan (1 və ya 0) olduğunu demək mümkün deyil; məsələn, elə bilik var ki, onun doğruluq dərəcəsinin 0.7 olduğunu söyləmək olar. Bu problemin həlli üçün ekspert sistemlərində və süni intellektin başqa program sistemlərində *bulanıq məntiqdən* (*fuzzy logic*) istifadə olunur. Bu məntiqdə dəyişənlər 0 (yalan) və 1 (doğru) aralığında istənilən qiymət ala bilər. Bulanıq məntiqdə əməliyyatın nəticəsi müəyyənlik termini ilə deyil, ehtimal terminləri ilə ifadə olunur; məsələn, nəticə “doğru” və “yalan” qiymətləri ilə yanaşı, “yəqin, doğru”, “ola bilsin, doğru”, “yəqin, yalan”, “ola bilsin, yalan” kimi qiymətlər də ala bilər.

Süni intellekt məsələlərinin həlli, eləcə də ekspert sistemlərinin yaradılmasında istifadə məqsədilə bir neçə xüsusi programlaşdırma dili işlənib-hazırlanmışdır. Bu dillərdən Prolog və LISP daha geniş istifadə olunur.

Məntiqi programlaşdırma dili olan *Prolog* (“*Programming in Logic*” sözlərinin qısaltması) 1972-ci ildə meydana çıxmışdır. Bildiyiniz kimi, adı programlaşdırma kompüter qoyulmuş məsələni həll etmək



Lütfi Zadə

(1921–2017)

Riyaziyyatçı və məntiqçi, bulanıq çoxluqlar və bulanıq məntiqin banisi. Lütfəli Rəhim oğlu Ələsgərzadə Bakıda anadan olmuş, ailəsi 1931-ci ildə İrana, 1944-cü ildə isə oradan ABŞ-a köçmüştür.

1965-ci ildə çap etdirdiyi məqalə ilə bulanıq çoxluqlar nəzəriyyəsinin əsasını qoymuşdur. 1973-cü ildə bulanıq məntiq (*fuzzy logic*) nəzəriyyəsini, sonra isə yumşaq hesablamalar (*soft computing*) nəzəriyyəsini təklif etmişdir.

2017-ci il sentyabrın 6-da ABŞ-da dünyasını dəyişən görkəmli alim və siyyətinə əsasən Bakıda dəfn edilmişdir.

üçün programda təsvir olunmuş addımları ardıcıl şəkildə yerinə yetirir. Məntiqi programlaşdırında isə program problem haqqında *faktları* və nəticə çıxarmaq üçün gərəkli ola biləcək başqa faktlardan necə istifadə etmək haqqında *qaydaları* kompüterə verir. Bundan sonra kompüter məsələni avtomatik həll etmək üçün müəyyən *prosedur* tətbiq edir; məsələn, “Türkan kəndi Azərbaycandır mı?” sualına cavab vermək üçün Prolog “Türkan kəndi Abşeronadır” faktını və “Əgər X Abşeronadırsa, onda X Azərbaycandır” qaydasını əlaqələndirə bilər. Bu fakt və qayda Prolog dilində aşağıdakı kimi yazılırlar:

```
located_in(türkan, abşeron).
```

```
located_in(X, azərbaycan) :- located_in(X, abşeron).
```

Sual (məntiqi programlaşdırında: sorğu)

```
?- located_in(türkan, azərbaycan).
```

kimi verilir və cavab “yes” (“hə”) olur.

Prolog dilinin ən vacib özəlliklərindən biri də onun *geridönmələrlə izləmə* (*backtracking*), başqa sözlə, geri qayıdaraq alternativ həlli tapmağa cəhd etmək imkanına malik olmasıdır. Həllin axtarışını düzgün olmayan (yəni ona aparıb çıxarmayan) yolla apardıqda geridönmələrə zərurət yaranır.

LISP (*List Processing*) programlaşdırma dili 1959–60-cı illərdə Massachusetts Texnologiya İnstitutunda (MIT) Con Makkarti (John McCarthy) tərəfindən işlənib hazırlanmışdır. İndi də araşdırmlarda və akademik dairələrdə bu dildən aktiv istifadə olunur. LISP uzun müddət süni intellekt sahəsində standart programlaşdırma dili hesab olunub, ancaq sonra əsas rəqibi – Prolog meydana çıxıb. Fördi kompüterlər üçün bir sıra dialektləri vardır: MuLISP, INTERLISP, Common Lisp, MacLisp.

ARAŞDIRAQ – **öyrənək**

CLIPS (*CLanguage Integrated Production System*) ekspert sistemlərinin işlənib-hazırlanması üçün program mühitiidir. Bu sistem haqqında Internetdən məlumat toplayın. Bu sistem hansı programlaşdırma dilində yazılb? Məntiqi nəticəçixarma mexanizmi necə işləyir?

Özünüyü yoxlayın

1. Ekspert sistemlərinin iki əsas komponenti nədir?
2. Ekspert sistemlərdə bilik və faktlar harada saxlanılır?
3. Məntiqi nəticəçixarma mexanizmi hansı funksiyani yerinə yetirir?
4. Ekspert sisteminin çıxardığı nəticənin əsaslı olub-olmadığını necə inanmaq olar?
5. Xüsusi olaraq süni intellekt sistemləri üçün nəzərdə tutulmuş hansı programlaşdırma dilləri var?

1.6 AXTARIŞ SİSTEMLƏRİ

İnternetdə istenilən mövzuda informasiya tapmaq mümkündür. Lakin informasiya həddindən artıq çox olduğundan lazımi materialları oradan tapmaq bəzən çox çətin olur. Bununla belə, yaşadığımız dövrdə informasiya gündən-günə daha sürətlə artdığından hər hansı mövzu üzrə səmərəli axtarış aparmaq çətin məsələyə çevrilir. Ona görə də Internetdə uğurlu axtarış aparmaq üçün əlverişli vasitələrin olması çox vacibdir. Belə bir vasitə axtarış sistemləridir.

- Internetdə axtarış aparmaq üçün hansı axtarış sistemindən istifadə edirsiniz?
- Sizcə, axtarış sistemi dünyanın müxtəlif nöqtələrindəki serverlərdə yerləşdirilmiş saytları sürətlə necə tapır?



FƏALİYYƏT

Aşağıdakı mövzular üzrə məlumat axtarmaq üçün istədiyiniz axtarış sistemindən istifadə edin:

- sevimli muğənniniz, yaxud musiqi qrupu;
 - Azərbaycan tarixi haqqında müəyyən faktlar;
 - yay tətilini keçirmək üçün Türkiyənin ən yaxşı istirahət yerləri.
- Hansı axtarış sistemindən istifadə etdiniz və nə üçün bu axtarış sistemini seçdiniz?
– Axtarış nəticəsində necə sayt tapıldı? Axtarış sahəsini necə "daralda" bilərsiniz?

Axtarış sistemi (*search engine*) müəyyən bir programdır. Internetdə yüzlərlə axtarış sistemləri vardır. Bu axtarış sistemlərinin işində kiçik fərqlər olsa da, onların əksəriyyətini ümumi xüsusiyətlər birləşdirir; məsələn, bu sistemlərin hamısı axtarışı açar sözlərə (*keywords*) görə həyata keçirir.

Bəs axtarış sistemi necə işləyir? Hər bir axtarış sistemi üç əsas hissədən ibarətdir:

1. Axtarış sisteminin *programı* onun əsas hissəsidir. Bu program verilənlər bazasında saxlanılan milyonlarla yazının arasında axtarış aparır.
2. İkinci hissə *hörümçək* (*spider*), yaxud *soxulcandır* (*crawler*). Hörümçək açar sözlərə görə Internetdə axtarış aparır və tapdığı səhifələri axtarış sistemindən verir. Onun "hörümçək", yaxud "soxulcan" adlandırılmasına səbəb Veb-də aramsız "sürünməsi", veb-saytları yoxlaması və istinadları tapması ilə bağlıdır. Yeni dəyişiklikləri nəzərə almaq üçün hörümçək, yaxud soxulcan tez-tez əvvəller baxmış olduğu veb-saytlara yenidən "girə" bilər.
3. Axtarış sisteminin üçüncü hissəsi *indeksləyici*dir. Hörümçək veb-səhifəni tapan kimi onu indeksləyiciyə təqdim edir. Veb-səhifə indeksləndikdən sonra o bu axtarış sisteminin hər bir istifadəsi zamanı "göz qabağında" olacaq.

Bəzən siz minlərlə uyğun, yəni verdiyiniz sorğu ilə üst-üstə düşən cavablar ala bilərsiniz. Əlbəttə, belə böyük siyahıda faydalı informasiyanı tapmaq çox çətin olardı. Ona görə də bəzi axtarış sistemlərində *relevantlıqdan*, yəni tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsindən istifadə olunur. Relevantlıq dərəcəsi, adətən, faizlə ifadə olunur: belə ki, 100% tam üst-üstə düşməyə uyğun olur. Axtarış sistemlərinin əksəriyyəti tapılan cavabları relevantlıq dərəcəsinə uyğun olaraq düzür, ona görə də siyahının əvvəlindəki cavablar daha dəqiq olur. Cavablar siyahısında aşağı düşdükçə cavabın sorğuya uyğunluq dərəcəsi azalır, belə ki, həmin saytlarda axtarılan açar sözlərin hamısı olmur. Bu yerdə sizin bir neçə seçiminiz ola bilər:

- İstənilən istinadı çıqqıldıdab saytdakı informasiyaya baxa bilərsiniz.
- Açıar sözləri dəyişib başqa cür təyin edə bilərsiniz.
- Başqa axtarış sistemindən istifadə edə bilərsiniz.

Diqqət! Elə bir veb-alət yoxdur ki, bütün Veb-i indeksləsin, yaxud nizamlasın. Hər bir axtarış sisteminin öz verilənlər bazası var və o, axtarışı həmin baza əsasında aparır. Bu verilənlər bazası bütövlükdə Veb-in özü deyil, axtarış nəticəsində formalasmış bazadır.

Tarix

Internetdə ilk axtarış sistemi *Archie* hesab olunur. İlk versiyası 1990-ci ildə Kanadanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsi olan Mak-Gill Universitetində (McGill University) istifadəyə verilib.



ADDIM – ADDIM 1

Axtarış sistemindən istifadə

1. Brauzer programını başladın və www.google.com ünvanına keçin.
2. Axtarış sahəsinə *çıçək balı* açar sözlərini daxil edin və Google-da axtar düyməsini çıqqıldıdın, yaxud <Enter> klavişini basın.
Açılan səhifədə axtarış sisteminin tapdığı saytların siyahısı görünəcək; onların sayı minlərlə, hətta yüz minlərlə ola bilər, ancaq axtarışın nəticələrinin birinci səhifəsində yalnız təxminən 10 hiperistinadın siyahısı olacaq.
3. Səhifəni gözdən keçirin. Əgər çıçək balı haqqında ətraflı məlumat almaq istəyirsinizsə, istinadlardan birini çıqqıldıdın.
4. Brauzerin naviqasiya alətlərindən istifadə edərək axtarış səhifəsinə qayıdın.
5. Brauzeri qapadın.

Diqqət! • Bəzi axtarış sistemləri (məsələn: *Google*) axtarış nəticələrini başqa dillərə də tərcümə edir.

• Müxtəlif axtarış sistemlərindən istifadə etmək çox zaman faydalı olur. Bundan əlavə, hər hansı bir axtarış sisteminin veb-saytları indeksləməsi üçün tərtib edilmiş öz fərdi alqoritmi var. Ona görə də müxtəlif sistemlərdə axtarışın nəticələri də fərqli ola bilər.

Internet genişlənməkdə davam etdiyindən və ora getdikcə daha çox səhifə əlavə olunduğundan səmərəli axtarış üçün yeni yanaşmalar və strategiyalar tələb olunur. Yadda saxlayın ki, axtarışınız nə qədər spesifik olarsa, axtardığınızı tapmaq ehtimalı da bir o qədər böyük olacaq. Bunun üçün nəyi axtardığınızı axtarış sisteminə dəqiq bildirməli və müxtəlif üsullardan istifadə etməyi bacarmalısınız.

Əgər siz bir-birinin ardına gələn sözləri tapmaq istəyirsinizsə, onda ən yaxşı yol *fraza üzrə axtarışdır*. Fraza dırnaq içərisində daxil edilir və axtarışda yalnız bu ardıcılıqla gələn sözlər nəzərə alınır; məsələn, əgər sizə nərə balığı ilə bağlı informasiya lazımdırsa, dırnaq işarəsi arasında “*nərə balığı*” ifadəsini daxil edin. Nəticədə bir-biri ilə yanaşı duran “*nərə balığı*” sözlərinin olduğu veb-saytlar seçiləcək. Əgər dırnaq işarələri qoyulmasa, axtarış sistemi həm “*nərə*”, həm də “*balığı*” sözlərinin olduğu bütün veb-səhifələri tapıb çıxaracaq.

Əgər bir neçə ifadə üzrə axtarış aparırsınızsa, onda mürəkkəb ifadələri, yaxud xüsusi isimləri bir-birindən vergüllə ayıra bilərsiniz. Xəzər dənizində yaşayan nərə balıqları haqqında məlumat tapmaq üçün “*nərə balığı*”, “*Xəzər dənizi*” daxil edəcəksiniz. Xüsusi isimləri böyük hərflə yazımaq daha məqsədə uyğundur, çünki bəzi axtarış sistemləri aşağı və yuxarı registrli hərfləri bir-birindən fərqləndirir. Digər tərəfdən əgər siz xüsusi isim kimi, məsələn, “*Çiçək*” sözünü böyük hərflə yazsanız, onda axtarış nəticəsi “*çiçək*” sözünə görə axtarışla müqayisədə daha az olacaq.

Qeyd olunduğu kimi, axtarış nəticəsində sizə lazım olmayan çoxlu sayıda veb-səhifələr də nəticə siyahısına düşə bilər. Bunun qarşısını almaq, yəni istəmədiyiniz siyahını süzgəcdən keçirmək üçün *riyazi əməllər vasitəsilə axtarış* apara bilərsiniz:

- görünməsini istədiyiniz sözlərin önünə plus işarəsi (+) qoyun;
- görünməsini istəmədiyiniz sözlərin önünə minus işarəsi (-) qoyun;
- təyinedicisi (+, yaxud – işarəsi) olmayan sözlər zərurət olmadıqda görünmür, ancaq yenə də axtarışın çeşidlənməsində iştirak edir.

Axtarış sahəsində **+ciçək+balı** göstərsəniz, axtarış nəticəsində yalnız hər iki sözün olduğu səhifələr görünəcək.

Internetdə axtarışın bir yolu da *məntiqi əməllər vasitəsilə axtarış* aparmaqdır. O, riyazi əməllər vasitəsilə axtarışa oxşar prinsiplə işləyir, ancaq daha güclüdür. Bunun üçün üç məntiqi əməldən istifadə olunur:

- AND (VƏ)
- NOT (DEYİL)
- OR (VƏYA)

Bal ilə bağlı misalda siz axtarışı məntiqi əməllərdən istifadə etməklə “*çıçək AND balı*” ifadəsi kimi də apara bilərsiniz. Əgər sizə cökə olmayan çiçək balı lazımdırsa, axtarışı “*çıçək AND balı NOT cökə*” üzrə aparmalı olacaqsınız.

OR əməlindən, adətən, oxşar anlayışların, yaxud terminlərin axtarışı zamanı istifadə olunur; məsələn, “*çıçək OR balı*” üzrə axtarış apardıqda nəticə siyahısında bu anlayışlardan biri, yaxud hər ikisi olacaq.

- Diqqət!**
- Nə qədər çox anlayışı AND ilə birləşdirsiniz, daha az nəticə almış olacaqsınız.
 - OR məntiqi ilə nə qədər çox anlayışı birləşdirsiniz, axtarışda daha çox nəticə almış olacaqsınız.
 - Bəzi axtarış sistemləri məntiqi əməllər vasitəsilə axtarışı dəstəkləmir, ancaq əksəriyyətində süzgəc, yaxud xüsusi meyarlar üzrə axtarış aparmaq üçün formalar nəzərdə tutulub.

ADDIM – ADDIM 2

Məntiqi əməllər vasitəsilə axtarış

1. Axtarış sistemlərindən birinə, məsələn, Yahoo-ya keçin.
2. Axtarış sahəsində *çıçək AND balı* daxil edin və Web Search düyməsini çıqqıldadın, yaxud <Enter> klavişini basın.
3. Axtarış sisteminin tapdıği hiperistinadların sayına diqqət edin. Axtarış sisteminin başlangıç sahifəsinə qayıdın.
4. Axtarış sahəsində *çıçək AND balı NOT cökə* daxil edin və <Enter> klavişini basın.
5. Bir daha təqdim olunan hiperistinadların sayına diqqət edin; çox güman ki, indi onların sayı birinci axtarışa nisbətən az olacaq.
6. Bir, yaxud bir neçə hiperistinadı çıqqıldıdatmaqla veb-saytlardakı informasiyanı gözdən keçirin.
7. Brauzeri qapadın.

ARAŞDIRAQ – Öyrənək

1. Riyazi əməllər vasitəsilə axtarışdan istifadə etməklə aşağıdakı axtarışları aparın:
 - Azərbaycandan kənarda olan Baku və Quba adlı yer adları.
 - Rusiyada olan Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri.
2. Məntiqi əməllərdən istifadə etməklə ceyni mövzular üzrə (1-A, 1-B) axtarış aparın.
3. Bu iki üsulla alınmış nəticələr arasındaki fərqli təsvir olunduğu qısa hesabat hazırlayın.
4. Riyazi əməllərdən istifadə etməklə fizik olmayan Nobel mükafatçıları haqqında informasiyanın olduğu veb-saytları axtarmaq üçün sorğunu yazın.

Özünüyü yoxlayın

1. "Axtarış sistemi" nədir və hansı hissələrdən ibarətdir?
2. Axtarış sistemi necə işləyir?
3. Müxtəlif axtarış sistemləri nə üçün fərqli nəticələr verir?
4. Axtarışın “*Savalan dağı*”, yaxud *Savalan dağı* (dirnaqsız) üzrə aparılmasının fərqi varmı?
5. Məntiqi axtarışda hansı məntiqi əməllərdən istifadə olunur?

1.7 "BÖYÜK VERİLƏNLƏR" TEKNOLOGİYASI

Dünyada rəqəmsal informasiyanın həcmi üstlü funksiya şəklində artır. Bəzi tədqiqatlara görə, 2003-cü ildə dünyada yiğilmiş verilənlərin həcmi 5 eksabayt ($1\text{ EB} = 1\text{ milyard giqabayt}$) idi. 2008-ci ildə bu həcm 0.18 zettabayt ($1\text{ ZB} = 1024\text{ eksabayt}$), 2011-ci ildə 1.76 zettabayt, 2013-cü ildə 4.4 zettabayt olub.

2025-ci ildə bu göstəricinin 163 zettabayt olacağı proqnozlaşdırılır. Bəs bu qədər həcmidə informasiyanın "öhdəsindən gəlmək" olarmı? Hesablama-lara görə, hazırda toplanmış informasiyanın çox az bir hissəsindən (təxminən 1–2%) istifadə edilir. Onları emal etmək və onlardan faydalı nəticələr çıxarmaq getdikcə daha mürəkkəb olur və daha çox vəsait tələb edir.

- Həcmi 40 zettabayt olan informasiyani yerləşdirmək üçün tutumu 1 terabayt olan neçə disk lazımdır?



FƏALİYYƏT

Analogiyadan istifadə etməklə cədvəlin boş xanalarını doldurun.


Adı	İşarəsi	Qiyməti (bayt)	Adı	İşarəsi	Qiyməti (bayt)
kilobayt	kB	10^3	petabayt	PB	10^{15}
meqabayt	MB	10^6	eksabayt	EB	
giqabayt	GB	10^9	zettabayt	ZB	
terabayt	TB	10^{12}	yottabayt	YB	

- 1 zettabayt 1 giqabaytdan neçə dəfə böyükdür?
- Verilənlərin həcmi yuxarıda verilmiş templə artarsa, hansı ildə dünyada yiğilmiş verilənlərin həcmi 1 yottabayta çatacaq?

Çox böyük həcmidə həmcins olmayan, sürətlə daxil olan və ənənəvi alətlərlə emalı mümkün olmayan rəqəmsal informasiyani bildirmək üçün "böyük verilənlər" terminindən istifadə edilir. Bu termin ingilis dilindəki "big data" ("biq deytə" kimi oxunur) termininin kalkasıdır və dəqiq tərifi yoxdur. Ona dəqiq sərhəd təyin etmək olmaz – o, 10 terabaytdırı, yoxsa 10 meqabayt? Ancaq, ümumiyyətlə, belə bir fikir artıq qəbul olunur ki, "böyük verilənlər" üç əməliyyatın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş texnologiyalar toplusudur: birincisi, çox böyük həcmli verilənləri emal etmək; ikincisi, çox böyük sürətlə daxil olan verilənlərlə işləyə bilmək (başqa sözlə, verilənlər, sadəcə, çox deyil, həm də sürətlə artır); üçüncüüsü, onlar strukturlaşmış verilənlərlə yanaşı, strukturlaşmamış verilənlərlə də işləyə bilməlidir.

Başqa sözlə, adətən, "böyük verilənlər" termini haqqında danışılan zaman məşhur üç "V" (3 V) ifadəsindən istifadə olunur:

- *Volume* (*həcm*) – verilənlərin həcmi,
- *Velocity* (*sürət*) – informasiyanın böyük sürətlə emal edilməsi,
- *Variety* (*çəsidlilik*) – verilənlərin müxtəlifliyi və çox zaman yetərincə strukturlaşdırılmış olmaması.



Beləliklə, "böyük verilənlər" anlayışı üç məsələ – informasiyanın böyük həcmi, onun çəsidliliyi və çox böyük sürətlə emal olunmasının zəruriliyi ilə bağlıdır.

"Böyük verilənlər"in təhlili insanın məhdud götürmə qabiliyyətinin "görə bilmədiyi" gizli qanuna uyğunluqları aşkarlamağa imkan verir. Bu, həyatımızın bütün sahələrində – dövlət idarəciliyi, səhiyyə, rabitə, maliyyə, nəqliyyat, istehsalat və başqa sahələrdə optimallaşma etmək üçün misilsiz imkanlar açır.

"Böyük verilənlər"ə tipik örnek olaraq müxtəlif eksperimentlərdə istifadə olunan fiziqi qurğularдан, məsələn, "*Böyük Adron sürətləndiricisi*"ndən daxil olan informasiyanı göstərmək olar. Bu qurğu fasiləsiz olaraq hər an çox böyük miqdarda verilənləri hasil edir, alımlar isə onların köməyi ilə çoxlu sayıda məsələləri həll edirlər. Ancaq "böyük verilənlər"in əhatə dairəsi təkcə elm adamları ilə məhdudlaşdırır. Bu gün *Facebook*, *WhatsApp*, *Twitter*, *Skype* kimi sosial şəbəkələrin istifadəçilərinin sayı milyardlarlaşıdır, onların bu şəbəkələrdə eyni zamanda yerinə yetirdikləri əməliyyatların miqdarı isə çox böyündür. Burada verilənlərin emalı dedikdə təkcə onların yozulması (interpretasiyası) deyil, bu əməliyyatların hər birinin düzgün emal edilə bilməsi nəzərdə tutulur. Başqa sözlə, hər bir əməliyyati lazım olan yerə yerləşdirmək və elə etmək ki, bütün şəbəkə istifadəçiləri bu verilənləri dərhal əldə etsin, çünki sosial şəbəkələr gözləməyi sevmir.

ACAR
sözlər

- "Böyük verilənlər"
- üç "V" (3 V)
- Verilənlərin hasilatı
- NoSQL
- MapReduce
- Hadoop

Diqqət! "Böyük verilənlər", xüsusən onların təhlili ilə bağlı bir sıra yanaşmalar çoxdan mövcuddur; məsələn, müşahidə kameralarından alınan görüntülər selinin emalı on illərdir aparılır.

Bəs "böyük verilənlər", xüsusən böyük həcmində strukturlaşmamış verilənlər necə saxlanılır və necə emal olunur? Son illər bu istiqamətdə geniş tədqiqatlar aparılmış və xüsusi texnologiyalar işlənilər-hazırlanmışdır. Belə texnologiyalara örnek olaraq "verilənlərin intellektual analizi"ni, *NoSQL*, *MapReduce*, *Hadoop* yanaşmalarını göstərmək olar.

- *Verilənlərin intellektual analizi (data mining)* böyük həcmli verilənlərin süni intellekt metodları və qərar qəbuletmənin dəstəklənməsi alətləri əsasında analiz olunması texnologiyasıdır. Verilənlər bazasında yazıların nə məna verməsini aydınlaşdırmadan qanuna uyğunluqların və anomaliyaların axtarılıb tapılması məqsədilə orada saxlanılan informasiyanın analiz olunmasıdır.
- *NoSQL* ("Not Only SQL" – "təkcə SQL deyil" sözlərinin qısaltması) relyasiyalı verilənlər bazalarının işarədilməsi sistemlərində istifadə olunan modellərdən fərqli verilənlər bazasının gerçəkləşdirilməsinə yönəlik bir sıra ənənəvi yanaşmaları özündə birləşdirir. Onlardan daim dəyişilən verilənlər strukturunda (məsələn: sosial şəbəkələrdə informasiyanın toplanması və saxlanması üçün) istifadə etmək əlverişlidir.
- *MapReduce* paylanmış hesablamalar modelidir. Bu modeldən çox böyük həcmli verilənlər üzərində paralel hesablamalar aparmaq üçün istifadə olunur. Burada sorğu ayrıca programdır və emal edilmək üçün verilənlər proqrama ötürülmür, əksinə, program verilənlərin "yanına gedir". İş prinsipi verilənlərin iki metod – Map və Reduce tərəfindən ardıcıl emalından ibarətdir. Map metodu öncədən verilənləri seçir, Reduce isə onları bir yerdə toplayır.
- *Hadoop* yanaşmasından Facebook, eBay, Amazon və bu kimi başqa çox yüklü saytlarda axtarış və kontekst mexanizmləri gerçəkləşdirmək üçün istifadə edilir. Başlıca özəlliyi istənilən bənddə sıradançıxmaya qarşı qorunmuş olmasına, belə ki, hər bir blokun verilənlərinin ən azı başqa bir bənddə kopyyası olur.

ARAŞDIRAQ – öyrənək

Son illər "Business Intelligence" texnologiyası haqqında çox danışılır. Bu haqda İnternetdən məlumat toplayın. Onun "böyük verilənlər" texnologiyası ilə hansı əlaqəsinin olduğunu aydınlaşdırmağa çalışın.

Özünüyü yoxlayın

1. "Böyük verilənlər" nə deməkdir?
2. Üç "V" nəyi ifadə edir?
3. "Çeşidlilik" xassəsi nəyi bildirir?
4. "Böyük verilənlər"ə hansı sahələrdə rast gəlinir?
5. "Böyük verilənlər"in emalı üçün hansı yanaşmalar mövcuddur?

1.8 İNFORMASIYA CƏMIYYƏTİ

Bəşəriyyət aqrar və sənaye mərhələlərindən sonra öz inkişafının yeni bir mərhələsinə – ən qiymətli resursun informasiya hesab edildiyi informasiya cəmiyyətinə daxil olur. Bu gün informasiya cəmiyyətinin elementlərini həyatın hər sahəsində görmək mümkündür. Artıq, demək olar ki, hər kəsin cibində "ağlılı telefon", hər kəsin evində kompüter və bütün şirkətlərdə informasiya texnologiyalarını idarə edən bir şöbə vardır.

- "İnformasiya cəmiyyəti" anlayışı nəyi ifadə edir?
- "Elektron hökumət" nədir və onun daxilində münasibətlərin hansı modelləri var?

FƏALİYYƏT

Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün "İnformatika" dərsliyindəki "İnformasiya cəmiyyəti" bölümündə verilmiş informasiya cəmiyyətinin xarakterik əlamətlərini yada salın. (Dərsliyin elektron versiyasını "Tədris resurslarının idarəolunmasının məlumat sistemi"ndən – trims.edu.az saytından əldə edə bilərsiniz.)


İnformasiya cəmiyyətinin əlamətləri

İnformasiyanın emalı və saxlanması prosesinə xüsusi texniki qurğular cəlb edilir.	Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalıdır.	Dəyərlər dəyişərək yeni həyat tərzini formalaşır, asudə vaxtda məşgulliyətlər dəyişir.	Evlarda cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular var.	Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları inkişaf edir.	Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaranır.
---	---	--	---	--	--

- Bu göstərilənlərə daha hansı əlamətləri əlavə edərdiniz?
- Yaşadığımız cəmiyyət "informasiya cəmiyyəti" adlandırılara bilərmə?

İnformasiya cəmiyyətinin formallaşması informasiya-kommunikasiya texnologiyalarının vətəndaşların gündəlik həyatına tətbiqi sürəti, eləcə də əhalinin və ayrı-ayrı qurumların Internet şəbəkəsi üzərindən göstərilən müxtəlif elektron xidmətlərdən istifadəyə hazırlıq səviyyəsi ilə bağlıdır.

Tarix



Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 27 mart 2006-cı il tarixində qəbul etdiyi qətnaməyə görə, *17 may Ümumdünya İnformasiya Cəmiyyəti günü* (World Information Society Day) kimi elan olunub. Bu əlamətdar gün ölkəmizdə də qeyd edilir.

- İnformasiya cəmiyyəti
- İnformasiya cəmiyyətinin əlamətləri
- Elektron hökumət
- "Bir pəncərə" texnologiyası

İctimai inkişafın yeni, informasiya mərhələsinə keçidi ilə əlaqədar olaraq sosial həyatın müxtəlif sahələri də bu və ya digər dəyişikliklərə məruz qalır. Elmi-texniki tərəqqi, kompüterləşmə və yeni informasiya texnologiyalarının tətbiqi sayəsində iqtisadiyyat, təhsil və mədəniyyət sahələri müasirləşir.

İctimai həyatın siyaset kimi mühüm sahəsi

də bu dəyişikliklərdən kənarda qala bilməz. İndi dövlət idarəciliyinin yeni formasından – elektron hökumətdən danışılır. İnformasiya cəmiyyətinə xas olan keyfiyyətcə yeni idarəetmə forması kimi *elektron hökumətdə* (*electronic government*) hökumətin fəaliyyəti informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.

ADDIM – ADDIM

"İnformasiya cəmiyyətinin əsas əlamətləri" mövzusunda təqdimatın hazırlanması

1. Microsoft PowerPoint (və ya OpenOffice Impress) programını başladın. Programın baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq. Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki slaydlar sahəsində görmək olar.
2. Yeddi yeni slayd yaradın.
3. Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add title sahəsinə təqdimatın başlığını (**İnformasiya cəmiyyətinin əlamətləri**) yazın.
4. Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
5. İkinci slaydı aktivləşdirin. Bu slaydda "Fəaliyyət" bölmündə verilmiş sxem (cədvəl) yerləşdiriləcək. Öncə slayd üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə alətlər panelinin Slides bölmündəki düyməsini çıqqıldadın. Təklif olunan müxtəlif slayd maketlərindən birini, məsələn, Title and Content maketini seçin. Slaydın başlığını və uyğun sxemi (cədvəli) daxil edin.
6. Üçüncü və sonrakı beş slaydin hər biri informasiya cəmiyyətinin qeyd edilmiş 6 əlamətindən birinə həsr olunacaq. Üçüncü slaydı aktivləşdirin və onun üçün Content with Caption maketini seçin. Uyğun sahəyə isə birinci əlaməti və onun şərhini daxil edin. Sağdakı sahəyə isə mövzu ilə əlaqədar bir şəkil, yaxud video yerləşdirin. Slayda müəyyən dizayn vermək üçün Design menyusunu seçin. Təklif olunan şablonlar üzərində siçanın göstəricisini gözdürin və variantları bir-bir gözdən keçirin. Bəyəndiyiniz şablonu (məsələn: Flow) seçin.
7. Dördüncü və sonrakı 4 slaydi bənzər qaydada doldurun.
8. Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün Animations menyusunu seçin. Təklif olunan effektlərin üzərində siçanın göstəricisini gözdürin və effekti necə olacağına öncədən baxmaq üçün açıcı gözləyin. Bəyəndiyiniz effekti seçin və əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyirsizsə, həmin paneldəki Apply To All düyməsini çıqqıldadın.



9. Insert menyusunda Header & Footer düyməsini çəqqıldadın. Açılan dialog pəncərəsində Slide Number boksunu qeyd edib Apply to All düyməsini çəqqıldadın. Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.
10. Slide Show menyusuna keçin və From Beginning düyməsini çəqqıldadın. Hazırladığınız təqdimat birinci slayddan nümayiş olunmağa başlayacaq.



11. Slaydların nümayişini sona çatdırıb adı rejimə keçmək üçün <Esc> klavişini basın.
12. Fayla uyğun ad verib istədiyiniz qovluqda saxlayın.

ARAŞDIRAQ – Öyrənək

Elektron hökumətin vacib hissələrindən biri müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sayəsində mümkün olan "bir pəncərə" texnologiyasıdır. Böyük Britaniya, Almaniya, Kanada kimi inkişaf etmiş ölkələrin bir çoxunda "bir pəncərə" prinsipi ilə fəaliyyət göstərən xidmət mərkəzləri hələ ötən əsrin 80-ci illərində qurulmuşdur. İnternetdən bu texnologiyanın mahiyyəti haqqında məlumat toplayın.

Bu texnologiyanın tətbiqində məqsəd nədir? Ölkəmizdə bu istiqamətdə işlərə nə vaxtdan başlanılıb və hansı işlər görülüb?

Özünüyü yoxlayın


1. İnformasiya cəmiyyətinə xas hansı əlamətlər var?
2. "Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalıdır" ifadəsini necə başa düşürsünüz?
3. "Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır, asudə vaxtda məşğuliyyətlər dəyişir" dedikdə nə nəzərdə tutulur?
4. "Fasiləsiz təhsil sistemi" nə deməkdir?
5. Sizcə, informasiya cəmiyyətinin hansı mənfi cəhətləri var?

1. Hansı mühakimələr doğrudur?


- a) İnformasiya texnologiyaları informasiya sistemlərinin bir komponentidir.
- b) Elektron dərsliklər öyrədici informasiya sistemləri kateqoriyasına aiddir.
- c) İnformasiya sisteminin son istifadəçisi onun işləniş hazırlanması ilə məşğul olur.
- d) Ekspert sistemlərinin düzgün işleyib-işləmədiyini yoxlamaq üçün Türiq sınagından istifadə edilir.
- e) Ekspert sistemləri iki əsas komponentdən ibarət olur: biliklər bazası və məntiqi nəticəcəxiarma mexanizmi.
- f) Hər bir axtarış sistemi üç əsas hissədən ibarətdir: hörmətçək, soxulcan və indeksləyici.
- g) Prolog və LISP programlaşdırma dillərindən sənii intellekt sistemlərinin yaradılmasında istifadə olunur.
- h) Lütfəli Rəhim oğlu Ələsgərzadə bulanıq çoxluqlar, bulanıq məntiq və yumşaq hesablamalar nəzəriyyələrinin banisidir.

2. Cümələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.

- a) İnformasiya sisteminin heyətinə verilənlər bazasının inzibatçısı, ___, ___ və tətbiqi programçılardan ibarət mütəxəssislər daxildir.
- b) Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza verilənlərinin daxil edilməsi, emalı, saxlanması və əks etdirilməsi ilə bağlı proqramlar ___ sinfinə aiddir.
- c) Ekspert sistemlərinin ___ köməyi ilə sistem çıxardığı nəticələri izah edir.
- d) ___ məntiqi ilə nə qədər çox anlayışı birləşdirsiniz, axtarışda daha çox nəticə almış olacaqsınız.
- e) ___ üç əməliyyatın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş texnologiyalar toplusudur: birincisi, çox böyük həcmli verilənləri emal etmək; ikincisi, çox böyük sürətlə daxil olan verilənlərlə işləyə bilmək (başqa sözlə, verilənlər, sadəcə, çox deyil, həm də sürətlə artır); üçüncüüsü, onlar strukturlaşmış verilənlənlərlə yanaşı, strukturlaşmamış verilənlərlə də işləyə bilməlidir.
- f) ___ böyük həcmli verilənlərin sənii intellekt metodları və qərar qəbuletmənin dəstəklənməsi alətləri əsasında analiz olunması texnologiyasıdır.
- g) Bulanıq məntiqdə dəyişənlər ___ istənilən qiymət ala bilər.
- h) ___ hökumətin fəaliyyəti informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.

3. İnformasiya sisteminin istifadəçisi ilə son istifadəçisi arasında hansı fərq var?**4. Axtarış sistemlərinin hamısı üçün ortaq olan cəhət nədir?****5. İnternetdə ilk olaraq hansı axtarış sistemi və nə vaxt istifadəyə verilib?**


Wednesday 28 September 2011 00UTC ECMWF Forecast probability t+000-024 VT: Wednesday 28 September 2011 00UTC - Thursday 29 September 2011 00UTC
Surface: Total precipitation of at least 1 mm



2

MODELLƏŞDİRİMƏ

- 2.1.** Kompüter modelləşdirməsi
- 2.2.** Elektron cədvəl programında modelləşdirmə
- 2.3.** Statistik verilənlər əsasında proseslərin modelləşdirilməsi
- 2.4.** Programlaşdırma dillərinin köməyi ilə riyazi məsələlərin modelləşdirilməsi
- 2.5.** Üçölçülü qrafik modellər



Kosmik texikanın inkişaf tarixi yeni texniki vasitelerin yaradılmasında *modeləşdirməyə* bir örnəkdir. Kosmik uçuşu gerçəkləşdirmək üçün iki problemi həll etmək lazım idи: Yerin cazibəsindən çıxmaq və havasız fəzada irəliləməni təmin etmək. Yer kürəsinin cazibəsindən çıxmışın mümkünüyünü hələ XVII əsrde İsaak Nyuton (1642–1727) söyləmişdi. Nəzəri kosmonavtikanın banisi hesab edilən Konstantin Eduardoviç Siolkovski (1857–1935) fəzada irəli hərəkət etmək üçün reaktiv mühərrikdən istifadəni təklif etdi. O, sxemlər, hesablamalar və əsaslandırmalarla gələcək planetlərarası gəminin yetərinə dəqiq təsviri modelini tərtib etdi. Bundan heç yarımlı əsr keçməmiş Siolkovskinin təsviri modeli gerçək modelin hazırlanması üçün əsas oldu.


1. Model nədir?
 - a) obyekt haqqında təhrif edilmiş məlumat
 - b) obyektin sadələşdirilmiş bənzəri
 - c) obyektin hər hansı əlaməti
 - d) obyektin xarici görünüşü
2. Zamandan asılı olaraq dəyişən model necə adlanır?
 - a) statik model
 - b) dinamik model
 - c) maddi model
 - d) informasiya modeli
3. Modeli yaradılan obyektin özünə nə deyilir?
 - a) qaynaq
 - b) özül
 - c) örnək
 - d) orijinal
4. Hansı anlayış elektron cədvəllə bağlı deyil?
 - a) iş kitabı
 - b) iş vərəqi
 - c) slayd
 - d) xana
5. Elektron cədvəldə düsturlar hansı işarə ilə başlayır?
 - a) +
 - b) \$
 - c) =
 - d) &
6. Məktəbinizdəki qız və oğlan şagirlərin faiz nisbətini təqdim etmək üçün hansı növ diaqramdan istifadə etmək əlverişlidir?
 - a) xətti
 - b) dairəvi
 - c) sütunlu
 - d) nöqtəli
7. Hansı programlaşdırma mühiti Azərbaycanda hazırlanıb?
 - a) ABC
 - b) ALPLogo
 - c) Python
 - d) Pascal
8. Proqramlaşdırma dillərində heç bir qiymət qaytarmayan altpogram necə adlanır?
 - a) prosedur
 - b) funksiya
 - c) modul
 - d) boş funksiya
9. Bu qrafik redaktorlarının hansında üçölçülü modellər yaratmaq olmur?
 - a) OpenOffice.org Draw
 - b) Autodesk 3ds Max
 - c) Microsoft Paint
 - d) SketchUp
10. Bunlardan hansı SketchUp programının qrafik primitivi deyil?
 - a) düzbucaqlı
 - b) dairə
 - c) çoxbucaqlı
 - d) qövs

2.1 KOMPÜTER MODELLƏŞDİRİMƏSİ


Bildiyiniz kimi, zaman amilinə görə modellər iki qrupa ayrılır: *dinamik* və *statik modellər*. Obyektin **statik modeli** (**static model**) onun hər hansı ayrıca zaman anındakı vəziyyətini eks etdirir. Başqa sözlə, statik model obyekti "ani fotosəklidir". Belə modeldən fərqli olaraq, **dinamik model** (**dynamic model**) müəyyən zaman ərzində sistemdə baş verən dəyişiklikləri nəzərə alır; məsələn, fizikada dinamik informasiya modelləri cisimlərin hərəkətini, biologiyada orqanizmlərin və ya heyvan nəsillərinin inkişafını, kimyada kimyəvi reaksiyaların gedisi prosesini təsvir edir.

- Hansı modelin köməyi ilə hərəkət zamanı avtomobilin parametrləri haqqında informasiya almaq olar?
- Sizcə, eyni bir obyekti statik, yoxsa dinamik modeli daha çox informasiya verir?

1



2



FƏALİYYƏT

Verilmiş kəmiyyətlər arasındaki asılılığı düstur şəklində göstərməyə çalışın.

1. Sabit sürətlə hərəkət edən avtomobilin getdiyi yol – onun hərəkətdə olduğu zaman
 2. Dairənin sahəsi – onun radiusu
 3. Ali məktəblərə qəbul olmuş abituriyentlərin sayı – qəbul ili
- Hansı asılılığı düsturla ifadə edə bilmədiniz?
– Həmin asılılığı hansı formada göstərmək yaxşı olardı?

Bəşəriyyət öz tarixi boyunca informasiya modelləri yaratmaq üçün müxtəlif üslub və alətlərdən istifadə etmişdir. Bu üslub və alətlər daim təkmilləşmişdir. Belə ki, ilk informasiya modelləri qayaüstü rəsmlər formasında idi. Hazırda isə informasiya modelləri, adətən, müasir kompüter texnologiyalarının köməyi ilə yaradılır və tədqiq olunur. Əlbəttə, kompüterdə mətnlər yazmaq (yəni təsviri modellər qurmaq), xəritə və sxemlər çəkmək (qrafik modellər qurmaq), yaxud cədvəllər (cədvəl modelləri) qurmaq mümkündür. Başqa sözlə, bu sadalanan işlər də *kompüter modelləşdirməsinə* örnəklərdir. Doğrudur, belə statik informasiya modellərinin yaradılmasında kompüterlər insanlara çox böyük "yardımçı" olur.

Ancaq məhz dinamik informasiya modellərinin qurulmasında kompüterlərin necə bir əvəzsiz vasitə olması, onların hesablama imkanları üzə çıxır. Hazırda interaktiv vizual kompüter modelləri geniş yayılıb. Belə modellərdə tədqiqatçı başlangıç şərtləri və prosesin gedişinin parametrlərini dəyişə və modeldə baş verən dəyişiklikləri müşahidə edə bilər.

ACAR
sözəl

- Kompüter modelləşdirməsi
- Statik model
- Dinamik model
- Riyazi model
- Hesablama eksperimenti

Bu maraqlıdır

Lozanna Federal Politexnik Məktəbində (İsvəçrə) 2013-cü ildə nəhəng bir layihənin – "İnsan beyni layihəsi"nin (Human Brain Project, HBP) icrasına başlanılıb. İnsan beynini öyrənən bu elmi tədqiqat layihəsini, əsasən, Avropa İttifaqı maliyyələşdirir. Layihədə dünyanın 26 ölkəsindən və 135 tərəfdəş institutdan yüzlərlə alim iştirak edir. Layihənin başlıca məqsədi dünyada ilk dəfə insan və gəmircilərin beyninin modelini yaratmaqdır. Miqyasına görə misilsiz olan bu layihənin büdcəsi 1.6 milyarddır və onun 2023-cü ildə tamamlanması nəzərdə tutulub.



Təbiətdə, texnikada, iqtisadi və sosial sistemlərdə baş verən bir çox prosesləri mürəkkəb riyazi münasibətlər vasitəsilə təsvir etmək mümkündür. Bu riyazi münasibətlər təsvir edilən proseslərin *riyazi modeli* olan tənlik, tənliklər sistemi, bərabərsizliklər sistemi ola bilər.

Riyazi model (mathematical model) modelləşdirilən prosesin riyazi dildə ifadəsidir. Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə *kompüter modelləşdirməsi (computer simulation)* deyilir. Kompüter modelləşdirməsi fizika, kimya, biologiya, astrofizika, klimatologiya kimi sahələrdə bir çox təbii sistemlərin, eləcə də iqtisadiyyat, psixologiya, sosial elmlərdə, texnikada insanla bağlı sistemlərin riyazi modelləşdirilməsində faydalı bir alət olmuşdur. Bu modellərin köməyi ilə yeni texnologiyaları öyrənmək və yeni biliklər qazanmaq, çox mürəkkəb olan sistemlərin səmərəliliyini qiymətləndirmək mümkündür.

Kompüter modelləri, əslində, kompüter proqramlarıdır; bu proqramlar kiçik qurğularda ani olaraq yerinə yetirilən kiçik proqramlar da, kompüterlər qrupunda saatlarla və hətta günlərlə icra olunan irimiyyashlı proqramlar da ola bilər.

Modelləşdirilmiş sistemin hərəkətini (davranışını) proqnozlaşdırmaq məqsədilə kompüter modelinin köməyi ilə hesablamaların aparılmasına *hesablama eksperimenti* və ya *kompüter eksperimenti* deyilir. Hesablama eksperimentinin nəticəsində tədqiq olunan sistemin hərəkətlərinin proqnozunu almaq, sistemin müəyyən xarakteristikalarının dəyişməsinin başqa xarakteristikalara təsirini aydınlaşdırmaq olar. Bəzi hallarda hesablama eksperimenti gerçək fiziki eksperimenti əvəz edə bilər;

məsələn, hansısa planetin daxilində temperaturu ölçmək mümkün deyil, ancaq bunu model üzərində etmək mümkündür.

ARAŞDIRAQ – öyrənək

Nöqtənin dairənin daxilinə və ya xaricinə düşməsini müəyyənləşdirən riyazi model verilmişdir. Aşağıdakı programı Python programlaşdırma mühitində yığın. Giriş verilənlərini dəyişməklə hesablama eksperimenti aparın.

$\%. 2f$ " % ifadəsinin nə bildirdiyini öyrənin.

```
from math import sqrt
x = float(input("x="))
y = float(input("y="))
r = float(input("r="))
h = sqrt(x**2 + y**2)
print("Koordinat başlanğıcından nöqtəyədək məsafə: %.2f" % h)
if h > r:
    print("Nöqtə dairənin xarıci ndədi r.")
else:
    print("Nöqtə dairəyə daxildi r.")
```

Özünüzü yoxlayın

1. "Kompüter modelləşdirməsi" dedikdə nə nəzərdə tutulur?
2. Aşağıda göstərilmiş hansı modellər statik modellərdir?
 - ərazinin xəritəsi;
 - rəssamin əsəri;
 - təyyarənin hərəkətini ekranda imitasiya edən program;
 - inşanın planı;
 - gün ərzində havanın temperaturunun dəyişmə qrafiki.
3. Aşağıda göstərilmiş hansı modellər dinamik modellərdir?
 - kimyəvi birləşmənin düsturu;
 - Om qanununun düsturu;
 - kimyəvi reaksiyanın düsturu;
 - Ümumdünya cazibə qanunu.
4. Kompüter modelləşdirməsinin hansı üstünlükləri var?
5. Rəstr qrafikası şəklində verilmiş informasiya modeli üzərində kompüter eksperimenti aparmaq mümkündürmü?

2.2 ELEKTRON CƏDVƏL PROQRAMINDA MODELLƏŞDİRME

- Bu simgələr hansı tətbiqi programlara aiddir?
- Elektron cədvəllərlə işləmək üçün nəzərdə tutulmuş tətbiqi programlar necə adlanır?



FƏALİYYƏT

Excel programında $y = \cos bx$ funksiyasının qrafikini qurun. Arqumentin qiymətləri $[-10; 10]$ aralığında dəyişir. b dəyişəninə 1, 3, 5 qiymətlərini verməklə funksiyanın qrafikinin necə dəyişdiyini izleyin.

- Funksiyanın qrafiki b parametrinin qiymətindən asılı olaraq necə dəyişir?
- Bu qrafiki saat rəqqasının rəqsinin modeli hesab etmək olarmı?

AÇAR
sözər

- Modelləşdirmə obyekti
- Elektron cədvəl prosessoru
- Maltus qanunu

Riyazi modeli yaradılan gerçək sistemə *model-ləşdirmə obyekti* deyilir. Riyazi modelləşdirmənin obyektləri bəzi qurğular (məsələn: körpü və ya gəmi), təbii obyektlər (məsələn: faydalı qazıntılar yatağı, su anbarı), eləcə də zamana görə dəyişən proses və hadisələr (məsələn: raketin kosmodromdan havaya qalxması, müəyyən coğrafi nöqtədə hava şəraitinin dəyişməsi) ola bilər.

Görə dəyişən proses və hadisələr (məsələn: raketin kosmodromdan havaya qalxması, müəyyən coğrafi nöqtədə hava şəraitinin dəyişməsi) ola bilər.

Bu obyekt və proseslər ilə bağlı bir çox məsələlər insanlar üçün həyatı önəm daşıya bilər; məsələn: raket hansı yüksəklikdə birinci kosmik sürətə çatacaq və Yerin peyk orbitinə çıxacaq, onun örtüyü hansı temperatur həddinədək qızacaq? Körpünün dağılmaması üçün onun maksimal yüksənməsi nə qədər ola bilər? Meteoroloqların proqnozlaşdırıldığı hava şəraitlərində su anbarında suyun səviyyəsi nə qədər olacaq?

Riyazi modelləri kompüterdə gerçəkləşdirmək üçün istifadəyə yararlı tətbiqi program vasitələrindən biri *elektron cədvəl prosessorlarıdır*. Çox zaman elektron cədvəllərdən kərgüzərləq və mühasibatlıq sahəsində haqq-hesab cədvəllerinin, müxtəlif siyahıların, arayışların alınması üçün istifadə olunur. Ancaq elektron cədvəllər elmi məqsədlər üçün də faydalı ola bilər. Onların köməyi ilə kompüterdə riyazi modellər qurmaq və hesablama eksperimentləri aparmaq mümkündür.

Nümunə. Alımlərin gəldiyi nəticələrə görə, canlı orqanizmlərdən hər hansı birinin doğum sayı hesabına çoxalması onların miqdarı ilə, ölüm sayı hesabına azalma isə onların miqdalarının kvadratı ilə düz mütənasibdir. Bu əlaqə *Maltus qanunu* adı ilə məşhurdur.

Tutaq ki, bir təsərrüfatda balıq yetiştirmək isteyirlər. Körpə balıqları süni gölə buraxmazdan öncə hesablama aparmağı qərara alırlar. Maltus qanununa görə, balıqların sayının bir il ərzində dəyişməsi aşağıdakı düsturla hesablanır:

$$\Delta N = kN - qN^2.$$

Burada N – ilin başlangıcında balıqların sayı, k – artım əmsalı, q – ölüm əmsalıdır. Eksperiment nəticəsində müəyyən edilib ki, verilmiş növ balıqlar üçün və verilmiş şərtlərdə (gölün vəziyyəti, yemin mövcudluğu) $k = 1$, $q = 0,001$.

Əgər ilkin olaraq gölə N_0 sayda balıq buraxılmışsa, onda 1 ildən sonra balıqların sayı (N_1) belə olacaq:

$$N_1 = N_0 + (kN_0 - qN_0^2).$$

İki ildən sonra

$$N_2 = N_1 + (kN_1 - qN_1^2)$$

olacaq. Balıqların suya buraxılmasından i il sonra onların sayını hesablamaq üçün ümumi düsturu belə yazmaq olar:

$$N_i = N_{i-1} + (kN_{i-1} - qN_{i-1}^2), i = 1, 2, \dots$$

Bu düstur balıqların süni göldə çoxalma prosesinin *riyazi modelidir*. Göldəki balıqların sayının 10 il ərzində necə dəyişəcəyini hesablamaq üçün bu riyazi modelin əsasında elektron cədvəl quraq.

	A	B	C	D
1	k		N	N - ilin başlangıcında balıqların sayı
2	1	0,001	100	
3	il	Balıqların sayı		
4	1	=C2+\$A\$2*C2-\$B\$2*C2*B6		
5	2	=B6+\$A\$2*B6-\$B\$2*B6*B6		
6	3	=B7+\$A\$2*B7-\$B\$2*B7*B7		
7	4	=B8+\$A\$2*B8-\$B\$2*B8*B8		
8	5	=B9+\$A\$2*B9-\$B\$2*B9*B9		
9	6	=B10+\$A\$2*B10-\$B\$2*B10*B10		
10	7	=B11+\$A\$2*B11-\$B\$2*B11*B11		
11	8	=B12+\$A\$2*B12-\$B\$2*B12*B12		
12	9	=B13+\$A\$2*B13-\$B\$2*B13*B13		
13	10	=B14+\$A\$2*B14-\$B\$2*B14*B14		

Birinci il (6-cı sətir) üçün düsturu özünüz daxil edirsiniz, 7-ci sətirdən başlayaraq isə qalan sətirlər öndəki sətri köçürməklə alınır. Bu zaman nisbi ünvanlar avtomatik olaraq dəyişir. Nəticələri almaq üçün balıqların ilkin sayını C2 xanasına yazmaq kifayətdir.

İndi kompüter eksperimenti aparaq. İlkin olaraq süni gölə buraxılmış balıqların sayına müxtəlif qiymətlər verməklə onların sayının 10 il ərzində necə dəyişəcəyini izləyək.

Bələ hesablamaların nəticələrinin əks olunduğu bir neçə cədvələ baxaq:

	A	B	C		A	B	C		A	B	C		A	B	C
1	k	q	N	1	k	q	N	1	k	q	N	1	k	q	N
2	1	0,001	100	2	1	0,001	1000	2	1	0,001	1500	2	1	0,001	2000
5	İl	Balıqların sayı		5	İl	Balıqların sayı		5	İl	Balıqların sayı		5	İl	Balıqların sayı	
6	1	190		6	1	1000		6	1	750		6	1	0	
7	2	344		7	2	1000		7	2	938		7	2	0	
8	3	570		8	3	1000		8	3	996		8	3	0	
9	4	815		9	4	1000		9	4	1000		9	4	0	
10	5	966		10	5	1000		10	5	1000		10	5	0	
11	6	999		11	6	1000		11	6	1000		11	6	0	
12	7	1000		12	7	1000		12	7	1000		12	7	0	
13	8	1000		13	8	1000		13	8	1000		13	8	0	
14	9	1000		14	9	1000		14	9	1000		14	9	0	
15	10	1000		15	10	1000		15	10	1000		15	10	0	

Bu cədvəllərdən görünür ki, göldə 2000 və daha çox balığın olması mümkün deyil. Əgər balıqların ilkin sayı 1000-dən azdırsa, onların sayı tədricən artaraq 1000-ə çatacaq və sonra dəyişməyəcək. Əgər ilkin olaraq gölə 1000 balıq buraxılsa, sonrakı illər ərzində onların sayı dəyişməz qalacaq. Əgər ilkin olaraq gölə 1500 balıq buraxılsada, 1 ildən sonra onların sayı 2 dəfə azalacaq, sonrakı bir neçə il ərzində artaraq 1000-ə çatacaq. Nəhayət, gölə 2000 balıq buraxılsada, onda 1 ildən sonra onların hamısı öləcək.

ARAŞDIRAQ – öyrənək

1. Göldəki balıqların sayını hesablamaq üçün yaratdığınız elektron cədvəl üzərində bələ bir hesablama eksperimenti aparın: k , N və q parametrləri üçün elə qiymətlər tapın ki, 10 il ərzində balıqların sayı 2000-ə çatsın. Balıqların sayının illər üzrə dəyişməsini qrafik şəkildə göstərin.
2. Məşhur Xeops ehramının həcmini və səthinin sahəsini hesablamaq üçün onun riyazi modelini qurun (ehram düzgün dördbucaqlı piramida formasındadır). Bu riyazi modeli elektron cədvəl prosessorunda reallaşdırın. Piramidanın parametrlərinə müxtəlif qiymətlər verməklə kompüter eksperimenti aparın, onun həcminin və səthinin sahəsinin həmin parametrlərdən asılı olaraq necə dəyişdiyini izləyin. Ehramın həcminin onun hündürlüyündən və oturacağıının tərəfindən asılılıq qrafikini qurun.
3. Kub formalı hədiyyə qutusunun riyazi modelini qurun. Tilinin uzunluğu a olan qutunu bükəmək üçün nə qədər sarğı kağızının lazım olduğunu hesablayın. a kəmiyyətinə müxtəlif qiymətlər verməklə kompüter eksperimenti aparın.

Özünüyü yoxlayın

1. Nəyə görə kompüter modellərinin qurulmasında elektron cədvəllərdə istifadə olunur?
2. Modelləşdirmə obyekti nəyə deyilir? Nümunələr göstərin.
3. Maltus qanunu hansı prosesi təsvir edir: fiziki, kimyəvi, yoxsa bioloji?

2.3 STATİSTİK VERİLƏNLƏR ƏSASINDA PROSESLƏRİN MODELLƏŞDİRİLMƏSİ

- Hansı proseslərin riyazi modeli kimi $y = kx+b$; $y = ax^2+bx+c$; $y = \sin x$ funksiyalarından istifadə etmək olar?
- Arqument və funksiyanın cədvəl şəklində verilmiş qiymətlərinə görə funksiyanın düsturunu bərpa etmək olar mı?



FƏALİYYƏT

Aşağıdakı cədvəldə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə 18 il ərzində pambıq istehsalının dinamikası göstərilib. Cədvəli təhlil edin və 2017-ci ildə pambıq yiğimi haqqında proqnozunuzu söyləyin. Sonra www.stat.gov.az saytından 2017-ci il üçün faktik göstəricini tapın və onu verdiyiniz proqnozla tutuşdurun. Cədvəli qrafik şəkildə təqdim edin.

Azərbaycanda pambıq istehsalının dinamikası

İl	1999	2000	2001	2002	2003	2004	2005	2006	2007
Cəmi yiğim (min ton)	96,8	91,5	83,6	80,4	99,6	135,7	196,6	130,1	100,1
İl	2008	2009	2010	2011	2012	2013	2014	2015	2016
Cəmi yiğim (min ton)	55,4	31,9	38,2	66,4	57	45,2	41	35,2	89,4

– Qrafik qurarkən diaqramın hansı növündən istifadə etdiniz?

Statistika böyük miqdarda kəmiyyət və keyfiyyət verilənlərinin toplanması, ölçülməsi və təhlili ilə bağlı elm sahəsidir. Onun tibbi statistika, iqtisadi statistika, təhsil statistikası və başqa istiqamətləri vardır. Statistikyanın riyazi aparatının işləniləbiləcəsi ilə riyazi statistika elmi məşğul olur.

Statistika, sadəcə, verilənlərin toplanması və onların cədvəl və diaqramlar şəklində nizamlanması deyil, bundan çox-çox geniş anlayışdır. İstər təbiət, istərsə də sosial elmlərdə bir çox istiqamətlər üzrə proqnozlaşdırma üçün statistika əvəzsiz alətdir. Proqnoz müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən məlumatdır. Yeni bir bilik kimi proqnoz bir tərəfdən gerçekdə mövcud olan, proqnozlaşdırma müddətində müşahidə edilən və ya edilməyən obyektlərin xassələri haqqında bilikləri, digər tərəfdən proqnozlaşdırma müddətində gerçəkdə mövcud


olmayan obyektlərin xassələri haqqında bilikləri əhatə edir. Proqnoz ehtimallı proseslərin, hadisələrin ideal modelini, obrazını, təsvirini yaradır.

Tarix

Statistika insanların praktik fəaliyyəti olaraq çox qədimlərdə meydana çıxb. Onun yaranması və inkişafı ictimai tələbatla – əhalinin, heyvanların sayılması, torpaq sahəsinin, əmlakın qeydiyyatı və başqa işlərlə bağlı idi. Şumerlərin gil lövhələrini (eramızdan əvvəl III-II minilliklər) ilk "dərc edilmiş" statistik informasiya hesab etmək olar. Qədim Romada azad vətəndaşların və onların əmlakının qeydiyyatı aparılırdı. Bu qeydiyyat zamanı vətəndaşların yaşı və cinsi kimi göstəricilər də qeyd edilirdi.

Statistik verilənlər həmişə təxminini, orta qiymətlərdir. Ona görə də onlar qiymətləndirmə məqsədi daşıyır, ancaq kəmiyyətlərin asılılıq xüsusiyyətini düzgün əks etdirir. Statistik verilənlərin təhlil edilməsi yolu ilə alınmış nəticələrin dəqiqliyi üçün həmin verilənlərin çox olması da vacib şərtidir.

Nümunə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytından (www.stat.gov.az) götürülmüş verilənlər əsasında respublikamızda əhalinin sayının illər üzrə necə dəyişdiyini izləmək olar. Bunun üçün həmin göstəriciləri həm cədvəl, həm də nöqtəli diaqram şəklində təqdim edək (yerə qənaət məqsədilə bəzi illərin göstəriciləri verilib).



Alınmış verilənlərdən belə bir nəticəyə gəlmək olar ki, göstərilmiş dövrdə Azərbaycanın əhalisi daim artmış və bu artım 1960-cı illərdən başlayaraq daha yüksək olmuşdur. Belə bir sual yarana bilər: əhalinin sayının dəyişmə dinamikasını düstur şəklində göstərmək olarmı, yəni bu prosesin riyazi modelini qurmaq olarmı? Dərhal qeyd etmək lazımdır ki, əhalinin sayının yaşayış ilindən asılılığını əks etdirən hazır

funksiya yoxdur! Bunun səbəbi əhalinin sayı kimi parametrlərin çoxlu sayda müxtəlif amillərdən asılı olmasındadır: doğum səviyyəsi, ölüm səviyyəsi, əhalinin miqrasiyası, təbii kataklizmlər və s. Başqa sözlə, belə bir funksiyanın növü məlum deyil, onu cədvəlin verilmiş göstəriciləri üzrə seçim aparmaqla axtarmaq olar.

AÇAR
sözlər

- Statistika
- Riyazi statistika
- Proqnoz
- Rəgressiya modeli
- Trend
- Qiymətin bərpası
- Ekstrapolyasiya

Excel cədvəl prosessorunda funksiyanın qrafikini seçmək və onun əsasında prosesin parametrləri arasında asılılıq düsturunun, yəni funksiyanın özünü yaratmaq imkanı vardır. Bu funksiya yetərincə sadə olmalıdır ki, onunla hesablamalar aparmaq mümkün olsun. Digər tərəfdən onun qrafiki mümkün qədər eksperimental nöqtələrin yaxınlığından keçməlidir, yəni sapmalar (uzaqlaşmalar) minimal olmalıdır. Bu yolla alınan funksiyaya prosesin *rəgressiya modeli* deyilir. Rəgressiya modelinin qrafikini isə *trend* adlandırırlar.

Bu maraqlıdır


"Rəgressiya" latin dilindəki "regressio" sözündən olub "geriyə hərəkət, geriyə çəkilmə" deməkdir.


"Trend" termini isə ingilis dilində "ənənə" və ya "ümumi istiqamət" mənasını verir.

Excel programında rəgressiya modelini almaq üçün onun əlavə komponentlərini quraşdırmaq lazımdır.


ADDIM – ADDIM 1**Excel 2007 programında verilənlərin analizi üçün əlavə imkanların quraşdırılması**

1. Excel programını başladın.
2. Programın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini, sonra isə açılan menyunun aşağı hissəsindəki Excel Options düyməsini çıqqıldıdan. Uyğun dialoq pəncərəsi açılacaq.
3. Öncə Add-Ins komandasını seçin. Açılan siyahıda Analysis ToolPak bəndini tapın.





4. Pencərənin aşağıdakı **Go...** düyməsini çıqqıldadın. Add-Ins diaлоq pəncərəsi açılacaq.



5. Siyahıda Analysis ToolPak bəndini qeyd edin və OK düyməsini çıqqıldadın.
6. Yeni komponentin quraşdırılması prosesinin sona çatmasını gözləyin.

Sual yarana bilər: münasib funksiyanın tapılması və düsturun qurulması, yəni prosesin modelinin qurulması nəyə lazımdır? Modeləşdirmə bu asılılığın kəmiyyətini göstərməyə imkan verir ki, bunun da əsasında proqnoz vermək və həmin proqnoza söykənməklə hansıa planlaşdırma aparmaq mümkündür.

Regressiya modeli üzrə proqnozlaşdırmanın iki üsulu vardır. Əgər proqnoz asılı olmayan dəyişənin eksperimental qiymətləri çərçivəsində edilirsə, onda buna *qiymətin bərpası* deyilir. Eksperimental qiymətlərin çərçivəsi xaricindəki proqnozlaşdırmanı isə *ekstrapolyasiya* adlandırırlar.

Regressiya modeli olarsa, elektron cədvəl vasitəsilə hesablamalar aparmaqla proqnozlaşdırmanı asanca yerinə yetirmək mümkündür; məsələn, ölkə əhalisinin sayını proqnozlaşdırmaqla əmək resursları, qida məhsulları, mənzil və ya təhsillə bağlı düzgün idarəetmə qərarları qəbul etmək mümkündür.

ADDIM - ADDIM 2

Nöqtəli verilənlərə trend cizgisinin əlavə edilməsi

- Azərbaycanda əhalinin sayının illər üzrə dəyişməsini göstərən elektron cədvəl faylini açın.
- B4:H5 xanalar diapazonunu seçdirin.


	A	B	C	D	E	F	G	H
1								
2								
3								
4	İl	1897	1917	1937	1957	1977	1997	2017
5	Əhalinin sayı	1807	2353,7	3082,6	3484,3	5828,3	7799,8	9810

Azərbaycan əhalisinin sayı (min nəfər)


- Nöqtəli diaqram qurmaq üçün Insert menyusunda Scatter alətini seçin.
- Açılan siyahidən birinci variantı, sonra isə diaqramın başlığının və oxların adlarının əks olunması üçün maketini seçin. İş vərəqində nöqtəli diaqram yaranacaq.
- Sığanın göstəricisini diaqramın üzərinə aparın və sol düyməni çıqqıldadın. Chart Tools menyusuna Design, Layout və Format səhifələri əlavə olunacaq.
- Layout səhifəsinin Analysis qrupundakı Trendline simgəsini çıqqıldadın. Trend cizgilərinin siyahısı açılacaq.



7. Siyahının ən aşağısındakı More Trendline Options... istinadını seçin. Format Trendline dialoq pəncərəsi açılacaq.



8. Təklif olunan trend (reqressiya) növlərindən diaqrama ən uyğun gələni, məsələn, qüvvəti 4 olan çoxhədli funksiyani seçin. Bunun üçün önce Polynomial variantını qeyd edin, sonra isə aktivləşən Order sahəsinin qiymətini 4 edin. Bundan sonra Display Equation on chart və Display R-squared value on chart xanalarını qeyd edin. Qrafik üzərində trend cizgisi, ona uyğun tənlik ($y = -0,0002x^4 + 1,1868x^3 - 3480,9x^2 + 5E+06x - 2E+09$) və yaxınlaşma qiyməti ($R^2 = 0,9957$) görünəcək. Seçilmiş funksianın qrafikinin, demək olar ki, bütün eksperimental nöqtələrdən keçdiyinə diqqət edin.



Qrafikin üzərində trendin qurulması nəticəsində alınan daha bir kəmiyyəti görmək olar. R^2 kimi işarə olunan bu kəmiyyətə statistikada *determinantlıq əmsali* və ya *yaxınlaşma kəmiyyəti* deyilir. Məhz bu kəmiyyət alınmış reqressiya modelinin nə qədər uğurlu olmasını göstərir. Determinantlıq əmsali həmişə 0 ilə 1 aralığında olur.

Əgər o, 1-ə bərabərdirsə, onda funksiya dəqiq olaraq cədvəldəki qiymətlərdən keçir. Əmsalın 0 olması isə regressiya modelinin seçilmiş növünün son dərəcə uğursuz olması deməkdir. Beləliklə, əmsal 1-ə nə qədər çox yaxınlaşırsa, regressiya modeli də bir o qədər uğurlu hesab edilir. Yuxarıdakı polinomial funksiya misalında $R^2 = 0.9957$.

Göründüyü kimi, regressiya modelinə $y = -0,0002x^4 + 1,1868x^3 - 3480,9x^2 + 5 \cdot 10^6x - 2 \cdot 10^9$ funksiyası uyğundur. Deməli, sonrakı illər üçün proqnozlaşdırma aparmaq üçün bu funksiyadan yararlanmaq olar.

ARAŞDIRAQ – öyrənək

1. Azərbaycan əhalisinin sayını göstərən cədvəl verilənləri üçün başqa trendlər qurun. Fərqli trendlər üçün alınan R^2 kəmiyyətlərini müqayisə edin. Regressiya modelinə hansı funksiya daha çox uyğun gəlir?
2. Azərbaycanda pambıq istehsalının dinamikası cədvəli əsasında bir necə regressiya modeli hazırlayıñ. Onları müqayisə edin və ən optimal modeli seçin.
3. Son bir həftə (və ya 10 gün, yaxud 20 gün) ərzində yaşadığınız bölgədəki gündüz vaxtı orta temperatur haqqında məlumat toplayın. Bu müddətdə temperatur dəyişikliyini təsvir etmək üçün xətti trendin nə dərəcədə münasib olduğunu gözəyari qiymətləndirin. Alınan qrafik əsasında gələcək 2–5 gün üçün temperaturun necə olacağını proqnozlaşdırın.


Özünüyü yoxlayın

1. Statistika elmi nəyi öyrənir?
2. Statistik hesablamaların nəticələrini dəqiq hesab etmək olarmı?
3. "Regressiya modeli" nədir və onun "trend" anlayışı ilə hansı əlaqəsi var?
4. R^2 kəmiyyəti nəyi bildirir?
5. Qurulmuş trend bütün eksperimental nöqtələrin yuxarısından keçə bilərmi?

2.4

PROQRAMLAŞDIRMA DİLLƏRİNİN KÖMƏYİ İLƏ RİYAZI MƏSƏLƏLƏRİN MODELLƏŞDİRİLMƏSİ

- ALPLogo və Python programlaşdırma mühitlərində hansı növ məsələlər həll etmişsiniz?
- Programlaşdırma dilindəki programı hansısa prosesin kompüter modeli hesab etmək olarmı?




FƏALİYYƏT

Aşağıdakı program kodunu təhlil edin. Onun hansı prosesi modelləşdiriyini müəyyən-ləşdirin. Bu programın kompüterdə icrasından sonra ekrana nə çıxarılaçq?

```
from math import sqrt
from math import pi
tip = input("Fıqurun adını daxil edin: ")
if tip == "üçbucaq":
    a = float(input("a tərəfini daxil edin: "))
    b = float(input("b tərəfini daxil edin: "))
    c = float(input("c tərəfini daxil edin: "))
    p = (a + b + c)/2
    s = sqrt((p*(p-a)*(p-b)*(p-c)))
elif tip == "düzbücaqlı":
    a = float(input("a tərəfini daxil edin: "))
    b = float(input("b tərəfini daxil edin: "))
    s = a * b
elif tip == "dairə":
    r = float(input("r radiusunu daxil edin: "))
    s = pi * (r**2)
print(s)
```

Ötən dərslərdə elektron cədvəl programı vasitəsilə kompüter modelinin qurulması ilə tanış oldunuz. Bu məqsədlə başqa vasitələrdən də (məsələn: programlaşdırma dillərindən) istifadə etmək olar.

Nümunə. Verilmiş detalın öndən görünüşünün cizgisini programlaşdırma dilində (ALPLogo, Python) çəkən və onun sahəsini hesablayan program yazın. a , b , d giriş verilənlərinin qiymətləri klaviaturadan daxil edilir. Bir damanı 20 piksel götürürün. Çıxışa detalın öndən görünüşünün cizgisi və onun sahəsi (S) verilir.



Verilmiş üzün cizgisini 6 qrafik primitiv – AB, CD, AD, BK, NC parçaları və KMN qövsünün köməyi ilə çəkmək olar.

Bu məsələni ALPLogo programlaşdırma mühitində yerinə yetirmək üçün öncə A, B, K, N, C, D nöqtələrinin ekran koordinatlarını müəyyənləşdiririk. Tutaq ki, A nöqtəsinin koordinatları (20, 20)-dir. Onda damaların sayını nəzərə alsaq, B nöqtəsinin koordinatları (20, 140), D (260, 20), C (260, 140), N (200, 140), K (80, 140) olacaq. KMN qövsünün radiusu isə 60-a bərabərdir. İndi üzün sahəsini tapmaq üçün, sadəcə, ABCD düzbucaqlısının sahəsindən diametri d olan yarımdairənin sahəsini çıxməq lazımdır.


Bu məsələnin həll programını Python programlaşdırma dilində də yazmaq olar. Bu məqsədlə sadə qrafik görüntülər yaratmaq üçün nəzərdə tutulmuş turtle və math kitabxanalarını (bir faylda saxlanılan funksiyalar – komandalar toplusunu) programaya idxlə etmək lazımdır. Daha mürəkkəb qrafikalar yaratmaq üçün tkinter kitabxanası nəzərdə tutulub. Aşağıdakı cədvəldə turtle kitabxanasının əsas komandaları və onların qısa təsviri verilib.

Komanda	Təsviri
turtle. color(c)	c rəngli qələm götürmək
turtle. up()	Qələmi qaldırmaq (hərəkət etdikdə cizgi çəkilməsin)
turtle. down()	Qələmi endirmək (hərəkət etdikdə cizgi çəkilsin)
turtle. goto(x, y)	Koordinatları x və y olan nöqtəyə getmək
turtle. circle(r)	Radiusu r olan dairə çəkmək
turtle. circle(r, n)	r radiuslu və n dərəcəli qövs çəkmək
turtle. right(n)	n dərəcə sağa dönmək
turtle. left(n)	n dərəcə sola dönmək
turtle. forward(l)	l addım (piksel) irəli getmək
turtle. write(s)	s mətnini ekrana çıxartmaq
turtle. reset()	İlkin vəziyyətə qayıtmak
turtle. clear()	Ekrani silmək
turtle. width(n)	Qələmin çəkdiyi cizginin enini n piksel etmək

Beləliklə, qoyulmuş məsələnin kompüter modelini Python programlaşdırma dilində aşağıdakı kimi yazmaq, sonra isə a , b və d parametrlərinə müxtəlif qiymətlər verməklə kompüter eksperimenti aparmaq və alınan nəticələri müqayisə etmək olar.


```
import math
a = float (input ("a = "))
b = float (input ("b = "))
d = float (input ("d = "))
S1 = a * b
S2 = math.pi * d * d / 4
S = S1 - S2
print ("S = ", S)
import turtle
turtle.reset()
turtle.up()
turtle.width(5)
turtle.goto(20, 20)
turtle.down()
turtle.goto(20, 140)
turtle.goto(80, 140)
turtle.right(90)
turtle.circle(60, 180)
turtle.goto(260, 140)
turtle.goto(260, 20)
turtle.goto(20, 20)
turtle.up()
```

Əlbəttə, belə fiqləri istənilən qrafik redaktorda da çəkmək olar. Ancaq obyektin parametrlərini dəyişməklə riyazi model əsasında müəyyən hesablamalar aparmaq tələb olunduqda programlaşdırma zəruri olur.



Tarix


Xüsusi olaraq riyazi və texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və programlaşdırma dilləri də vardır. Belə alətlərdən biri *MATLAB* ("Matrix Laboratory" ifadəsinin qısaltması) paketi və eyniadlı programlaşdırma dilidir.



MATLAB programlaşdırma dili 1970-ci illərin sonunda Nyu-Meksiko Universitetinin kompüter elmləri fakültəsinin dekanı Kliv Moler (Cleve Moler) tərəfindən işlənib hazırlanmışdır. *MATLAB* dilində yazılmış proqramlar iki növ olur: funksiyalar və skriptlər. Funksiyaların giriş və çıxış arqumentləri, eləcə də hesablamaların aralıq nəticələrini və dəyişənləri saxlamaq üçün özəl iş fəzası olur. Skriptlər isə ümumi iş fəzasından istifadə edir. İstər skriptlər, istərsə də funksiyalar maşın koduna kompilyasiya olunmur və mətn faylları şəklində saxlanılır.

ARAŞDIRAQ – ÖYRƏNƏK

Konusun kompüter modelini qurun. Onun səthinin sahəsini və həcmini tapmaq üçün program yazın. Giriş verilənləri olaraq konusun hündürlüyünü (h) və oturacağıının radiusunu (r) göstərin. Python programlaşdırma dilinin qrafik imkanlarından istifadə etməklə ekranda konus şəkli çəkin.

**ÖZÜNÜZÜ YOXLAYIN**

1. Programlaşdırma dilindən istifadə edilməklə kompüter modelinin qurulmasının hansı üstünlüyü var?
2. Python dilində `turtle` kitabxanasının təyinatı nədir?
3. Python dilində mürəkkəb qrafikalar yaratmaq üçün hansı kitabxana nəzərdə tutulub?
4. Python dilində mətni ekrana çıxarmaq üçün `turtle` kitabxanasının hansı komandasından istifadə olunur?
5. Dərsdə verilmiş program kodunda S1 və S2 dəyişənləri nəyi bildirir?

2.5 ÜÇÖLÇÜLÜ QRAFİK MODELLƏR

- OpenOffice.org Draw və SketchUp programlarının hansı ortaq cəhəti var?
- Kompüterdə hazırlanmış üçölçülü modellərə harada rast gəlmişsiniz?



FƏALİYYƏT

Münasib bildiyiniz qrafik redaktor programını açın və əvvəlki dərsdə verilmiş detalin üçölçülü modelini hazırlayın.

- Hansı qrafik redaktordan istifadə etdiniz?
- Həmin qrafik redaktorda obyektin ölçülərini dəqiq göstərmək mümkündürmü?

Kompüter qrafikasında ən maraqlı və eyni zamanda mürəkkəb görüntü növlərindən biri üçölçülü görüntü və ya üçölçülü qrafikadır. Kompüter qrafikasının üçölçülü fəzada həcmli obyektlərin modelləşdirilməsi yolu ilə görüntülərin və ya videoların yaradılması ilə məşğul olan bölməsi *üçölçülü qrafika (3D-qrafika)* adlanır. Obyektin üçölçülü modelinin yaradılması prosesinə isə *3D-modelləşdirmə* deyilir. 3D-modelləşdirmənin başlıca məqsədi arzuedilən obyektin əyani (vizual) həcmli obrazının işlənib-hazırlanmasıdır. Bu zaman model gerçək aləmdəki obyektlərə uyğun ola və ya tamamilə mücərrəd ola bilər.

AÇAR sözləri

- Üçölçülü qrafika (3D-qrafika)
- 3D-modelləşdirmə
- Vektor qrafikası
- Gerçəkləmə (renderinq)
- Şüa izləmə
- 3D-printer

intyerier dizaynında, memarlıq obyektlərinin, reklamların, öyrədici kompüter

Qeyd etmək lazımdır ki, üçölçülü qrafikanın *vektor qrafikası* ilə bir çox oxşar cəhətləri var. Burada da istər üçölçülü səhnənin bütün elementlərini, istərsə də hər bir obyekti ayrı-arayıraqda dəyişmək olur. Üçölçülü qrafikadan

programlarının, kompüter oyunlarının, video-çarxların, maşınqayırmada detalların və məməlumatların əyani təsvirinin hazırlanmasında və başqa sahələrdə istifadə olunur.


Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə ayırmaq olar:

1. *3D-modelləşdirmə* adlandırılan birinci mərhələdə obyektin modeli – forması yaradılır.
2. *Tərtibat və animasiya* adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və bir-birinə nəzərən yerləşməsi təsvir olunur.
3. Nəhayət, *renderinq* adlandırılan üçüncü mərhələdə obyektin yekun obrazı yaradılır.

3D-modelləşdirmə (*3D modeling*) obyektlərin üçölçülü formasının, yaxud *karkasının* yaradılmasını nəzərdə tutur. Bunu müxtəlif üsullarla etmək olar: üçölçülü modelləşdirmə programları vasitəsilə real obyektin formasını skanerdən keçirib kompüterə daxil etməklə; alqoritmlər toplusundan istifadə etməklə prosedur modelləşdirmə yoluyla; yaxud fiziki və ya dinamik simulyasiya vasitəsilə.

Tərtibat və animasiya (*layout and animation*) mərhələsində obyektlərin bir-birinə nəzərən yerləşdirilməsi nəzərdə tutulur. Burada obyektlərin yeri və ölçüləri müəyyən olunur.

Həndəsi modellərdən ibarət görüntüyə reallıq vermək üçün işq və kölgədən istifadə olunur. Bu üsulla görüntünün yaradılmasına *gerçəkləmə* və ya *renderinq* (*rendering*) deyilir. Qrafik programlarda işq mənbəyinin yerini obyekte nəzərən təsvir etmək, görüntünün işqlanmış və kölgələnmiş sahələrini hesablamaq üçün riyazi düsturlardan istifadə olunur.




3D-modelləşdirmə



Üçölçülü model

Görüntünün rendering olunmasının iki əsas üsulundan biri *şúa izləmə* (*ray tracing*) adlanır. Şúa izləmə görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritmdir. Bu atributlar müəyyən işiq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünlədək olan yolda ayrı-ayrı əks olunmuş işiq şüalarındakı dəyişikliklərin izlənməsi yolu ilə hesablanır. Bundan sonra ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün obyektin atributlarından istifadə olunur. Şúa izləmə hər bir pikselin atributlarını müşahidəciyə, görüntünün elementlərinə və işiq mənbəyinə nəzərən hesablamağa imkan verir.



*Eyni səhnəyə tətbiq
olunmuş müxtəlif
renderinq texnikaları*

Tarix

1951-ci ildə Massachusetts Texnologiya İstututunun mühəndisi Cey Forrester (Jay Wright Forrester) "Whirlwind I" ("Qasırga-1") adlı yeni kompüteri nümayiş etdirdi. Bu kompüterin çıxış qurğusu görüntünü elektron-şúa borusunun ekranında yaradırdı.



Görüntü ayrı-ayrı işıqlı nöqtələrdən formalaşırdı. Sonralar hava hücumundan müdafiə komplekslərinin idarə olunması zamanı kompüteri operativ idarə etmək üçün ilk interaktiv giriş qurğusu – *işıq tapançası* işlənib-hazırlandı.

Beləliklə, informasiya texnologiyaları sahəsində yeni istiqamətin – kompüter qrafikasının əsası qoyuldu.

Bu istiqamətdə növbəti addım Ayven Sazerlend (Ivan Sutherland) tərəfindən cizgilər çəkmək üçün 1961– 62-ci illərdə *Sketchpad* ("Qeyd kitabçası") adlı ilk interaktiv programın yaradılması oldu. Bu programda ilk dəfə olaraq ayrı-ayrı nöqtələrdən ibarət qrafik primitivlərin (parçaların və qövslərin) interaktiv çəkiləcisi gerçəkləşdirildi. Bunun üçün işıq-qələm vasitəsilə ekranda lazım olan koordinatlar göstərilirdi.

Üçölçülü qrafika yaratmaq, yəni virtual reallıq obyektlərini modelləşdirmək və bu modellər əsasında görüntülər yaratmaq üçün cürbəcür proqramlar mövcuddur. Son illər bu sahədə Autodesk 3ds Max, Autodesk Maya, Autodesk Softimage kimi ticari məhsullar liderlik etsə də, bu sırası Rhinoceros 3D, Cinema 4D, ZBrush kimi yeni proqramlar da qoşulmuşdur. Bundan başqa, Blender, K-3D, Wings3D kimi sərbəst yayılan proqram məhsulları da vardır.

Bu minillikdə gündəlik həyatımıza daxil olmuş və üçölçülü modelləşdirmə ilə bağlı olan "3D-printer" və "3D-çap" anlayışlarını xüsusi qeyd etmək lazımdır. 3D-printer virtual üçölçülü model əsasında həcmli əşyalar yaradan qurğudur. İformasiyanı kağız vərəqinə çıxardan adı printerdən fərqli olaraq, 3D-printer üçölçülü informasiyanı çıxarmağa, yəni müəyyən fiziki obyektlər yaratmağa imkan verir. 3D-çapı müxtəlif üsullarla və əsidi materiallardan istifadə etməklə həyata keçirmək olar, ancaq onların hamisinin əsasında bərk modelin qat-qat yaradılması (firlanması) prinsipi dayanır.


3D-printerin iş prinsipi belədir:

1. Kompüterdə xüsusi program vasitəsilə 3D-printerdə çap ediləcək obyektin üçölçülü modeli çəkilir.
2. Xüsusi program təminatı 3D-modeli emal edərək onu çoxlu sayda qatlara böllür.
3. Dozalara bölmə kamerası xüsusi kamieranın dibinə qat-qat kompozit toz vurur.
4. Printerin mili tozu çox nazik qatlara paylayır.
5. Şirnaqlı çap başlığı növbəti qatın vurulacağı yerə rəngsiz yapışqan vurur.
6. Tozun növbəti qatı əvvəlki qata yapışır və bu proses obyekt tam formalasana kimi təkrarlanır.

Fərqli texnologiyalarda yapışqanın əvəzinə əridib bitişdirən lazerdən və ya ultrabə-növşəyi şüadan istifadə edilə bilər.

Bəs bu printerlərin hansı tətbiq sahələri var? 3D-printerlərdən daha çox aşağıdakı sahələrdə istifadə olunur:

- arxitektura (məketlərin hazırlanması);
- sənaye və maşınqayırma (gələcək istehlak məmulatlarının və ya onların ayrı-ayrı detallarının prototiplərinin və konseptual modellərinin yaradılması);
- tibb (protezlərin və bədən üzvlərinin məketlərinin hazırlanması);
- teatr və kino (dekorasiyalar, mulyajlar).



ARAŞDIRAQ – öyrənək

İnternetdən 3D-çap texnologiyasına aid əlavə məlumat toplayın. Belə bir suala cavab tapmağa çalışın: 3D-printerdə hansı məhsulları çap etməyə imkan verən informasiyanın yayılması ABŞ-da qadağan edilib?

Özünüyü yoxlayın

1. Üçölçülü kompüter qrafikasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?
2. "Rendering" nədir?
3. Üçölçülü qrafikanın vektor qrafikası ilə hansı bənzərliyi var?
4. 3D-printerin iş prinsipi necədir?
5. 3D-printer hansı sahələrdə tətbiq olunur?

1. Hansı mühakimələr doğrudur?

- a) Modelləşdirilən prosesin riyazi dildə ifadəsinə riyazi model deyilir.
- b) Dinamik modeldən fərqli olaraq, statik model müəyyən zaman ərzində sistəmdə baş verən dəyişiklikləri nəzərə alır.
- c) Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə kompüter modelləşdirməsi deyilir.
- d) Eksperimental qiymətlərin çərçivəsi xaricindəki proqnozlaşdırılmaya interpolasiya deyilir.
- e) Determinantlıq əmsalı alınmış rəgressiya modelinin nə qədər uğurlu olmasını göstərir.
- f) Müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən məlumat statistik məlumat deyilir.
- g) Statistik verilənlər dəqiq qiymətlərdir, ancaq kəmiyyətlərin asılılıq xüsusiyyətini düzgün əks etdirmir.
- h) Protezlərin və bədən üzvlərinin maketlərinin hazırlanmasında 3D-printerlərdən istifadə olunur.

2. Cümələlərdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.

- a) Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə ____ deyilir.
- b) Obyektin ____ modeli onun hər hansı ayrıca zaman anındaki vəziyyətini əks etdirir.
- c) Modelləşdirilmiş sistemin hərəkətini (davranışını) proqnozlaşdırmaq məqsədilə kompüter modelinin köməyi ilə hesablamaların aparılmasına ____ və ya ____ deyilir.
- d) ____ böyük miqdarda kəmiyyət və keyfiyyət verilənlərinin toplanması, ölçülməsi və təhlili ilə bağlı elm sahəsidir.
- e) Rəgressiya modelinin qrafikinə ____ deyilir.
- f) Görüntünün ____ olunmasının iki əsas üsulundan biri şüa izləmə adlanır.
- g) ____ başlıca məqsədi arzuedilən obyektin vizual həcmli obrazının işlənib-həzırlanmasıdır.
- h) 3D-printer virtual üçölcülü model əsasında ____ yaranan qurğudur.

3. "Rəgressiya modeli" nədir və ondan hansı məqsədlər üçün istifadə olunur?

4. "Trend cizgisi" anlayışının "rəgressiya modeli" anlayışı ilə hansı bağlılığı var?

5. Üçölcülü kompüter qrafikasının yaradılması prosesinin hansı mərhələsində işıq və kölgə effektindən istifadə olunur?






3

VERİLƏNLƏR BAZASI


- 3.1. Layihə ve onun mərhələləri
- 3.2. Verilənlər bazasının layihələndirilməsi
- 3.3. "Tələbələr" verilənlər bazası layihəsi
- 3.4. "Azərbaycan kinosu" verilənlər bazası



Vaxtında alınmış, düzgün emal olunmuş və dəqiq təqdim edilmiş informasiya çox zaman verilən qərarların səmərəliliyini və deməli, onların nəticələrini yüksəldir. *Verilənlər bazasına* əsaslanan avtomatlaşdırılmış informasiya sistemləri ötən əsrin 60-cı illərində öncə hərbi sənaye sahəsində meydana çıxdı, sonra isə çox böyük həcmdə ilkin verilənlərin toplandığı başqa sahələrə keçdi. İlk verilənlər bazaları kimya, nüvə fizikası, kosmonavtika və informasiya ilə işləmək üçün sistemli yanaşmanın tələb olunduğu digər elm sahələrində öz tətbiqini tapdı. Kompüterləşmənin sonrakı inkişafı elə bir vəziyyət yaratdı ki, verilənlər bazaları, demək olar, insan fəaliyyətinin bütün sahələrində tətbiq olundu. Onlardan kənd təsərrüfatından tutmuş maliyyə sistemlərinədək iqtisadiyyatın çeşidli sahələrində istifadə edilməyə başlandı.

Verilənlər bazalarının ən böyük tətbiq sahəsi isə, şübhəsiz, Internetdir.

- Bunlardan hansı verilənlər bazasının idarəedilməsi sistemidir?
 - Microsoft Outlook
 - Microsoft Excel
 - Microsoft Access
 - JavaScript
- Verilənlər bazası cədvəlindəki "sahə" anlayışı adı cədvəldəki hansı anlayışa uyğundur?
 - sətir
 - sütun
 - xana
 - başlıq
- Bunlardan hansı verilənlər bazasının obyekti deyil?
 - cədvəl
 - forma
 - sorgu
 - modul
- Verilənlər bazasının A və B cədvəlləri arasında hansı əlaqə növü var?
 - 1 : 1
 - 1 : Ç
 - Ç : 1
 - Ç : Ç
- Verilənlər bazasının hansı cədvəlləri arasında "birin birə" əlaqəsi var?
 - "Şagirdlər", "Sınıflar"
 - "Ölkələr", "Paytaxtlar"
 - "Küçələr", "Evlər"
 - "Bəstəkarlar", "Mahnılar"
- Verilənlər bazasında yazıların hər hansı əlamətlərə görə nizamlanması necə adlanır?
 - çəşidləmə
 - arama
 - süzmə
 - nizamlama
- Aşağıda bir neçə yazısı göstərilmiş verilənlər bazası cədvəlinde "İdmanNövü" sahisi üzrə artma sırası ilə çəşidlənmə aparılsara, yazıların ardıcılılığı necə olacaq?



Kodu	Soyadı	Təvəllüdü	İdmanNövü
1	Məmmədli	2004	karate
2	Səmədova	2003	tennis
3	Axundzadə	2003	futbol
4	Volkov	2002	basketbol

a) 1, 2, 3, 4 b) 4, 3, 1, 2
 c) 4, 3, 2, 1 d) 3, 1, 2, 4

- "Şagirdlər" cədvəli *Soyadı, Adı, AtasınınAdı, Təvəllüdü, ŞəxsiyyətVəsiqəsininNömrəsi, MəktəbinKodu, Sınıfı* sahələrindən ibarətdir. Bu sahələrdən hansı başlıca açar olabilir?
 - MəktəbinKodu*
 - Təvəllüdü*
 - Soyadı*
 - ŞəxsiyyətVəsiqəsininNömrəsi*
- nömrə = "1*" sorğusu nəticəsində hansı yazılar tapılacaq?
 - nömrəsi 1-lə başlayan ikirəqəmli ədəd olan
 - nömrəsi 1-lə başlayan üçrəqəmli ədəd olan
 - nömrəsi 1-lə başlayan istənilən ədəd olan
 - nömrəsi istənilən ədəd olan

3.1 LAYİHƏ VƏ ONUN MƏRHƏLƏLƏRİ


Bu gün qəzet və jurnallarda, radio və televiziyanın efirində, veb-saytlarda “alqoritm”, “sistem”, “informasiya texnologiyaları” kimi sözlərlə yanaşı, “layihə” sözünü də tez-tez rast gəlinir.

- Sizcə, verilmiş xəritə hansı layihəni təsvir edir?
- Daha hansı layihələr barədə eşitmışsiniz?



FƏALİYYƏT

Kompüterdə məsələ həlli prosesinin mərhələlərini yada salın. (“İnformatika-7” dərsliyində “Kompüterdə məsələlərin həlli” mövzusu. Dərsliyin elektron versiyasını trims.edu.az saytından əldə edə bilərsiniz.)



- Hansı mərhələlər kompüterdə yerinə yetirilir?
- Sazlama mərhələsinin mahiyyəti nədən ibarətdir?


Layihə (project) məhdud zaman və resurs çərçivəsində bənzərsiz məhsul, yaxud xidmət yaratmaq üçün məqsədönlü fəaliyyətdir. Müxtəlif növ layihələr vardır və layihənin hansı növə aid edilməsi təsnifatın nəyə əsasən aparılmasından asılıdır. Adətən, layihələri insanların fəaliyyət sahəsinə, icra müddətinə, mürəkkəbliyinə, miqyasına və başqa əlamətlərə görə təsnif edirlər.

Fəaliyyət sahəsinə görə layihələr *təşkilati*, *texniki*, *sosial*, *iqtisadi* və başqa layihələrə ayrılır. Cox zaman layihə qarışq tıplı olur; məsələn, magistral yolların tikintisi təkcə texniki layihə deyil, həm də iqtisadi layihədir, çünki regionların iqtisadi inkişaf problemlərini həll edir. Televiziya layihəsi məzmun cəhətdən sosial ola bilər, kanalın iqtisadi məsələlərini həll etdiyindən onu iqtisadi layihə də hesab etmək olar.

İcra müddətinə görə layihələr *qısamüddətli* (1 ilədək), *ortamüddətli* (1 ildən 2 ilədək) və *uzunmüddətli* (2 ildən artıq) ola bilər; məsələn, Marsın tədqiqi ilə bağlı beynəlxalq layihə uzunmüddətlidir və on illərlə davam edəcək.

Mürəkkəbliyinə və *miqyasına* görə layihələri *sadə*, *orta* və *mürəkkəb* deyə üç növə ayıırlar; məsələn, hər hansı yoluń çəkilməsi layihəsi mürəkkəbliyinə və miqyasına görə Marsın tədqiqi ilə bağlı beynəlxalq layihə ilə müqayisə oluna bilməz.

Hər bir layihənin işlənilib-hazırlanması bir neçə (adətən, dörd üstəgəl bir) mərhələdən keçir: *başlatma*, *planlaşdırma*, *icraetmə*, *bitirmə* və bir də *nəzarət*. Layihənin mərhələlərə bu cür bölgüsünə çox zaman *şəlalə modeli* (*waterfall model*) deyilir.



1. Başlatma. Yeni layihənin hazırlanması yolunda ilk mərhələ hər hansı *ideyanın* əmələ gəlməsi və dərk edilməsidir. Layihənin həyata keçirilməsinin uğuru onun ideyasının nə qədər diqqətlə düşünülməsindən asılı olur. Ona görə də layihəyə başlamağı qərara alarkən verilmiş konkret mühitdə ideyanın reallaşdırılmasının mümkün olub-olmamasını aydınlaşdırmaq vacibdir. Cavab müsbət olarsa, layihənin hazırlanmasına başlamaq olar.

2. Planlaşdırma. Mürəkkəbliyindən asılı olmayaraq istənilən işin yerinə yetirilməsi planı qabaqcadan hazırlanarsa, həmin işi vaxtında və uğurla sona çatdırmaq olar. Bu fikir müxtəlif çətinlikli işlərin cəmindən ibarət olan layihələr üçün də doğrudur. Bu mərhələdə yaxşı-yaxşı ölçüb-biçmək lazımdır: hənsi işlər yerinə yetiriləcək və bunun üçün hənsi resurslar (əmək, maliyyə, maddi) zəruridir.

Planlaşdırma mərhələsində *layihənin strukturunu* da müəyyənləşdirmək lazımdır: layihə hənsi elementlərdən ibarətdir və onlar bir-biri ilə necə əlaqəlidir. Nəzərə almaq lazımdır ki, layihənin strukturunun yaradılması *iterasiyalı* (latın dilindən tərcümədə “*iteratio*” – “*təkrar*” deməkdir) prosesdir. Öncə təqribi strukturlar hazırlanır, sonra layihənin məqsədləri və vəzifələri dəqiqləşdikcə bu strukturlar tədricən korrektə olunur. Hətta layihənin başlanması haqqında qərar qəbul edildikdən sonra da yaranan vəziyyətdən asılı olaraq istənilən strukturun cari korrektəsi

mümkündür. Beləliklə, layihənin icrasının gedişində struktur sxemlər dəfələrlə dəyişdirilə və təkmilləşdirilə bilər.

3. İcraetmə. Layihənin icrası dedikdə qurulmuş planın gerçəkləşdirilməsi prosesi başa düşülür. Nəzərdə tutulmuş planın vaxtında yerinə yetirilməsi üçün işə cəlb olunmuş insanların və başqa resursların uzlaşdırılması çox vacibdir. Nəzərdə tutulmuş plandan sapmaları aşkarlamaq və onların layihəyə təsirini qiymətləndirmək üçün layihənin icrası müntəzəm olaraq ölçülümlə və təhlil olunmalıdır.

4. Nəzarət. Layihənin icrasına nəzarət etmək üçün seçilmiş mərhələlərdə nəticələr müəyyən olunur və sonra onlar planla tutuşdurulur. Əgər müqayisə nəticəsində fərqlər aşkarlanarsa, onların aradan qaldırılması üçün tədbirlər planlaşdırılır; məsələn, belə tədbirlər kimi əlavə resursların cəlb olunması, yaxud bəzi işlərin bitmə tarixlərində dəyişikliklər edilməsi təklif oluna bilər.

Layihəyə nəzarət dönməli olaraq həyata keçirilməlidir. Faktiki və plan göstəriciləri arasındaki fərqlərin vaxtında aradan qaldırılması çox önemlidir. Bundan başqa, dönməli nəzarət nəticəsində layihənin yerinə yetirilməsinin real müddətini daha dəqiq proqnozlaşdırmaq mümkündür. Aparılmış nəzarət və təhlillərin nəticələri haqqında layihəyə cavabdeh şəxslər məlumatlandırılmalıdır.

5. Bitirmə. Hər bir layihə tez-gec sona çatır. Layihənin sona çatmasının ən geniş yayılmış şərti, sadəcə, layihənin yerinə yetirilməsidir. Bəzən layihənin gerçəkləşdirilməsi prosesində onun miqyasında, dəyərində və müddətində müəyyən dəyişikliklər edilməsinə zərurət yaransa da, layihələrin əksəriyyəti nəzərdə tutulduğu vaxtda sona çatır.

- Layihə
- Şəlalə modeli
- Layihənin mərhələləri
- Layihənin ideyasi
- Layihənin strukturu
- Planlaşdırma
- İcraetmə
- Nəzarət

ARAŞDIRAQ – öyrənək

İnternetdə axtarış aparmaqla "Manhetten layihəsi" ("Manhattan Engineering District Project") və sovet atom bombasının yaradılması layihəsi haqqında məlumat toplayın. Bu layihələr haqqında ayrıca hesabatlar hazırlayın. Hesabatlara hər iki layihədə iştirak etmiş dünya şöhrətli fiziklər barədə də məlumatlar daxil edin.

Özünüüzü yoxlayın

1. Layihə nə deməkdir?
2. Layihələri necə təsnif etmək olar?
3. Layihələr hansı əsas mərhələlərdən ibarət olur?
4. Layihənin icrasına nəzarət nə üçün lazımdır?
5. Respublikamızda həyata keçirilmiş hansı irimiqyaslı yerli və beynəlxalq layihələr haqqında məlumathınızı?

3.2 VERİLƏNLƏR BAZASININ LAYİHƏLƏNDİRİLMƏSİ


Bu, Nyu-York Kütləvi Kitabxanasının (New York Public Library) oxu zallarından biridir.

- Sizə "Kitabxana" verilənlər bazasını yaratmaq tapşırılsa, orada hansı cədvəllərin olmasını vacib hesab edərsiniz?



FƏALİYYƏT

Sxemdə örnək verilənlər bazasının cədvəlləri və onlar arasındaki əlaqələr göstərilmişdir.



- Verilənlər bazası hansı cədvəllərdən ibarətdir?
- Hər bir cədvəldə açar sahələr hansıdır?

Hər bir informasiya sisteminin əsasını verilənlər bazası təşkil edir. Ötən tədris ilində Microsoft Office Access 2007 verilənlər bazasının idarəedilməsi sistemi ilə tanış olmusunuz. Bu bölümündə müxtəlif mövzularda sadə verilənlər bazaları işləyib-hazırlayacaqsınız.

Verilənlər bazası (database), sözün geniş anlamında, verilənlərin hər hansı yığınıdır. Onun əsasını *cədvəllər (tables)* təşkil edir. Adı və elektron cədvəllər kimi, verilənlər bazasının cədvəlləri də sətir və sütunlardan ibarətdir. *Sadə verilənlər bazası cəmi bir cədvəldən təşkil edilə bilər*, ancaq onların əksəriyyətində bir neçə cədvəl olur; məsələn, "Kitabxana" verilənlər bazasının bir cədvəlinde fondda olan kitablar, ikincisində oxucular, üçüncüsündə isə sifarişlər haqqında məlumat saxlamla bilər.

Verilənlər bazası cədvəlinin hər bir sətri *yazı (record)*, sütunu isə *sahə (field)* adlandırılır. Yazilar ayrı-ayrı verilənləri birləşdirməyə imkan verir. Hər bir sahə ayrıca bir veriləni təmsil edir; məsələn, "Kitablar" cədvəlinde hər bir sətir və ya yazı bir kitab haqqında məlumatdan ibarətdir. Hər bir sütunda və ya sahədə isə kitab haqqında müəyyən verilənlər (məsələn: adı, qiyməti) saxlanılır.

Bu məraqlıdır

Dünyanın ən böyük kitabxanaları

Nö	Adı	Yeri	Fondundakı materialların miqdarı	İşçilərin sayı
1	Konqres Kitabxanası	ABŞ, Vaşinqton	164 milyon+	3149
2	Britaniya Kitabxanası	Birləşmiş Krallıq, London	150 milyon+	1977
3	Kanada Kitabxanası və Arxiv	Kanada, Ottava	54 milyon	874
4	Nyu-York Kütləvi Kitabxanası	ABŞ, Nyu-York	53.1 milyon	2937
5	Rusiya Dövlət Kitabxanası	Rusiya, Moskva	44.4 milyon	1972

Konqres Kitabxanasının ümumi fondunda 38 milyondan çox kitab və digər çap məhsulları, 14 milyon fotoskil, 5.5 milyon coğrafiya xəritələri, 8.1 milyon not yazısı və 70 milyon əlyazma saxlanılır. Təxminən hesablamalara görə, müxtəlif fondlardakı bütün materiallar rəqəmsal formata çevrilər, 20 Tbəyt-dan çox olar və bu həcm hər gün artır. Konqres Kitabxanasının xüsusi şöbəsi müəlliflik hüquqlarının sənədləşdirilməsi ilə məşğul olur. Sənədləşmə işlərini Internet üzərindən də – kitabxananın saytında zəruri blankı doldurmaqla da anarmanın mümkündür.

Verilənlər bazasının işlənib-hazırlanması prosesi aşağıdakı addımlardan ibarətdir:

1. *Verilənlər bazasının yaradılma məqsədinin müəyyənləşdirilməsi.*
Növbəti addımların icrasına hazırlaşmaq üçün bu çox vacibdir.
2. *Zəruri verilənlərin axtarılması və təşkil.*
Bazada saxlanması zəruri olan bütün verilənləri (məsələn: kitabların adlarını, sifarişlərin nömrələrini) toplamaq lazımdır.
3. *Verilənlərin cədvəllər üzrə paylanması.*
Verilənləri qruplar və ya mövzular (məsələn: "Kitablar" və ya "Sifarişlər") üzrə paylayın. Hər bir mövzu üçün ayrıca cədvəl yaradılacaq.

4. Cədvəllərin strukturunun müəyyənləşdirilməsi.

Hər bir cədvəldə hansı verilənlərin saxlanmalı olduğunu müəyyənləşdirin. Hər bir verilənlər elementi ayrıca sahəyə daxil ediləcək və cədvəlin sütunu olacaq; məsələn: "Əməkdaşlar" cədvəlinin "Soyad", "İşgirmə tarixi" kimi sahələri ola bilər.

Diqqət!

Cədvəl strukturuna hesablanmış verilənlər daxil etməyin.

Hesablamaların nəticələrini cədvəllərdə saxlamağa gərək yoxdur. Bunun əvəzinə hər dəfə zərurət yarandıqda hesablamaları programın özündə yerinə yetirin.

İnformasiyanı mümkün qədər kiçik məntiqi komponentlərə ayırın.

Müxtalif verilənlərin bir sahədə birləşdirilməsi onlardan sonradan istifadə edilməsini çətinləşdirir. İnformasiyanı məntiqi komponentlərə ayırmak lazımdır; məsələn: ad və soyadın ayrıca sahələrdə saxlanması daha yaxşıdır.

5. Başlıca açar sahələrinin müəyyənləşdirilməsi.

Cədvəllərin başlıca açarlarını müəyyən edin. *Başlıca açar (primary key)* hər bir yazını birləşməli təyin edən sütundur; məsələn: kitabın kodu, sifarişin nömrəsi.

6. Cədvəllərarası əlaqələrin yaradılması.

Bütün cədvəlləri təhlil edin və bir cədvəlin verilənlərinin başqa cədvəllərin verilənləri ilə necə əlaqəli olduğunu müəyyənləşdirin. Zəruri əlaqələri qurmaq üçün cədvəllərə sahələr əlavə edin, yaxud yeni cədvəllər yaradın.

7. Bazanın strukturunun təkmilləşdirilməsi.

Bazanın strukturunda yanlışlıqların olub-olmadığını yoxlayın. Cədvəllər yaradın və onlara nümunə olaraq bir neçə yazı əlavə edin. Alınan nəticələri təhlil edin. Strukturda zəruri dəyişikliklər aparın.

8. Normallaşdırma qaydalarının tətbiqi.

Cədvəllərin strukturunun düzgünlüyünü yoxlamaq üçün normallaşdırma qaydalarını yoxlayın. Cədvəllərdə zəruri dəyişikliklər edin.

Bu sonuncu addım üzərində bir az ətraflı dayanaq. Normallaşdırma qaydaları cədvəllərin strukturlarının düzgünlüyünü yoxlamağa imkan verir. Bu qaydaların verilənlər bazasının strukturuna tətbiqi *verilənlər bazasının normallaşdırılması* və ya, sadəcə, *normallaşdırma (normalize)* adlanır. Normallaşdırma qaydalarının tətbiqi ardıcıl yerinə yetirilir; hər bir mərhələdə verilənlər bazasının bir normal formaya uyğunluğu yoxlanılır. Beş normal forma olsa da, adətən, onların ilk üçündən istifadə olunur.

ACAR
sözər

- Verilənlər bazası
- Cədvəl
- Yazı
- Sahə
- Başlıca açar
- Normallaşdırma
- Birinci normal forma
- İkinci normal forma
- Üçüncü normal forma

Birinci normal formanın (first normal form, 1NF) tələblərinə görə, cədvəlin sətir və sütununun kəsişməsindəki hər bir xanada yalnız bir qiymət olmalıdır; məsələn: "Kitabın adı" sahəsində bir neçə kitabın deyil, yalnız bir kitabıñ adı olmalıdır.

İkinci normal formada (second normal form, 2NF) açara daxil olmayan hər bir sahənin açar sahədən bütövlükdə (onun bir hissəsindən deyil) asılı olması tələb edilir. Bu qayda başlıca açarın bir neçə sahədən təşkil olunduğu halda tətbiq edilir; məsələn, tutaq ki, cədvəlin başlıca açarı iki sahədən ibarətdir:

- Sifarişin kodu (*başlıca açar*)
- Kitabın kodu (*başlıca açar*)
- Kitabın adı

Bələ struktur ikinci normal formanın tələbinə uyğun deyil, çünki kitabın adı kitabın kodundan asılıdır, sifarişin kodundan isə asılı deyil; deməli, bu sahə yalnız başlıca açarın bir hissəsindən asılıdır. Ona görə də "Kitabın adı" sahəsi cədvəldən silinib, başqa bir cədvələ ("Kitablar") daxil edilməlidir.

Üçüncü normal formada (third normal form, 3NF) açar olmayan sahələrin başlıca açardan asılı olması ilə yanaşı, həm də bir-birindən asılı olmaması tələb edilir. Başqa sözlə, açar olmayan hər bir sahə yalnız başlıca açardan asılı olmalıdır. Tutaq ki, cədvəl aşağıdakı sahələrdən ibarətdir:

- Kitabın kodu (*başlıca açar*)
- Kitabın adı
- Satış qiyməti
- Güzəşt

Fərz edək ki, güzəşt satış qiymətindən asılıdır. Bu halda cədvəl üçüncü normal formanın tələbinə uyğun deyil, çünki açar olmayan "Güzəşt" sahəsi açar olmayan başqa bir sahədən – "Satış qiyməti" sahəsindən asılıdır. Sahələrin müstəqil olması tələbi onu bildirir ki, açar olmayan hər hansı sahənin dəyişməsi başqa sahələrə təsir etməməlidir. Ancaq "Satış qiyməti" sahəsindəki qiymət dəyişdikdə "Güzəşt" sahəsindəki qiymət də qaydanın əksinə olaraq uyğun qaydada dəyişir. Ona görə də bu halda güzəşt sahəsini satış qiymətinin açar olduğu başqa bir cədvələ keçirmək lazımdır.

ARAŞDIRAQ – öyrənək

"Fəaliyyət" bölümündə sxemi verilmiş "Kitabxana" verilənlər bazasını normallaşdırma qaydaları baxımından təhlil edin. Hansı normal formanın tələbləri pozulub? Bu yanlışlığı necə aradan qaldırmaq olar?

Özünüyü yoxlayın

1. Verilənlər bazasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?
2. Verilənlər bazasının normallaşdırılması nəyə lazımdır?
3. Birinci normal forma hansı tələbə cavab verməlidir?
4. İkinci normal formada nə tələb olunur?
5. Üçüncü normal forma hansı şərtin ödənilməsini tələb edir?

3.3 "Tələbələr" VERİLƏNLƏR BAZASI LAYİHƏSİ

- Sizə məktəbinizin məlumat bazasını hazırlamaq tapşırılsa idi, həmin bazaya şagirdlər haqqında hansı məlumatları daxil edərdiniz?

Nö	SAA	Təhlil alişti ixtisas	Təhlil səviyyəsi	Təlim dil
41	BİGBROVA ZEYNƏB ALLAHYAR QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
42	DƏŞDÜ NİĞAR KAMAL QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
43	FATULİYEVƏ SÜSİN HABEL QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
44	HACİYEVƏ GÜLƏR NİFTALI QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
45	HACİYEVƏ HİCRAN BAYRAM QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
46	HACİZADƏ KƏMALƏ XƏYYAM QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
47	HAQVERDİYEVƏ AYDUN NEVƏZ QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
48	HAQVERDİYEVƏ ORFLYA MUSĀ QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
49	HƏMİDOV ELMAR ETIBAR OĞLU	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
50	HƏMİDZADƏ DİLBAH CAVİD QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
51	HƏMİZƏ LULƏ ELDAR QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
52	HƏSƏNOVƏ ƏLİZƏ HƏSEN QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
53	HƏSƏNOVƏ LAMİƏ HABEL QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
54	HƏSƏNOVƏ PƏRVİN TAFQIQ QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
55	HƏSƏNOVƏ TƏRƏNƏ ASİF QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
56	HƏYDİMOV ƏSLEYDƏ RƏFIQ QIZI	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan
57	HEYDİROV AŞOĞAR QORBAN OĞLU	05010100 Azərbaycan dilini və ədəbiyyatını	İlkələmət	Azərbaycan

FƏALİYYƏT

Microsoft Access 2007 programında "Tələbələr" adlı verilənlər bazası və həmin baza tərkibində strukturu aşağıdakı kimi olan eyniadlı cədvəl yaradın.

"Tələbələr" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>TələbəKodu</i>	AutoNumber
	<i>Soyadı</i>	Text
	<i>Adı</i>	Text
	<i>AtasınınAdı</i>	Text
	<i>Təvəllüdü</i>	Date/Time
	<i>ÜmumtəhsilMəktəbi</i>	Text
	<i>Sinif</i>	Text
	<i>BitirdiyiIl</i>	Number
	<i>QəbulÜni</i>	Number
	<i>QəbulBali</i>	Number

- Bu struktura daha hansı sahələrin əlavə olunmasını zəruri hesab edirsiniz?
- Cədvəlin hansı sahələrinin qiymətləri ayrı-ayrı tələbələrdə eyni ola bilər?
- Əgər bu bazanı yalnız öz məktəbinizin məzunları ilə bağlı yaratса idiniz, cədvəldəki hansı sahəni artıq hesab edərdiniz?

Tutaq ki, müxtəlif illərdə məktəbinizi bitirmiş, ali və ya orta ixtisas məktəblərinə qəbul olmuş məzunlarla bağlı baza yaratmalısınız. Bunun üçün öncə yaratdığınız "Tələbələr" cədvəlinin strukturunu bir daha diqqətlə təhlil edək. Baza yalnız öz

məktəbinizin məzunlarını əhatə edəcəyindən aydır ki, cədvəldəki *Ümumtəhsil Məktəbi* sahəsinin qiyməti (tələbənin məzun olduğu ümumtəhsil məktəbi) bütün yazıldarda eyni olacaq. Deməli, bu sahə artıqdır, çünkü bazadakı bütün tələbələr eyni bir ümumtəhsil məktəbinin məzunlarıdır.

Məzunun hansı ali və ya orta ixtisas məktəbinə qəbul olunması önemlidir, ancaq "Tələbələr" cədvəlində belə bir sahə yoxdur. Ona görə də cədvəlin strukturuna ali təhsil müəssisəsinin adını göstərən sahə (məsələn: *Ali Məktəb* sahəsi) əlavə edilməlidir. Burada bir məsələyə xüsusi diqqət yetirilməlidir: bir neçə tələbə eyni ali və ya orta ixtisas məktəbinə qəbul oluna bilər. Onda cədvəli verilənlərlə doldurarkən eyni məlumatı bir neçə dəfə yenidən yazmaq lazımlı gələcək. Nəticədə "Tələbələr" cədvəli təxminən aşağıdakı kimi olacaq:

"Tələbələr" cədvəli

Tələbə Kodu	Soyadı	Adı	Atasının Adı	...	Ali Məktəb
12	Əhmədli	Sevinc	Elşən	...	Bakı Dövlət Universiteti
13	Əlizadə	Orxan	Arif	...	ADA Universiteti
14	Kərimli	Əli	Cəmil	...	Bakı Dövlət Universiteti
15	Məmmədova	Günel	Vüqar		Bakı Dövlət Universiteti

Bu halda bir neçə problem yaranır. *Birincisi*, belə verilənlər bazası sərt diskdə daha çox yer tutur. Əgər hər hansı ali məktəbin adını (məsələn: Bakı Dövlət Universiteti) bir dəfə yazış saxlamaq kifayət edirsə, onun üç və ya daha çox dəfə yazılımasına nə ehtiyac var? *İkincisi*, eyni bir informasiyanın təkrar-təkrar daxil edilməsi nəticəsində qəçiləlməz xətalar yarana bilir; məsələn, hansısa yazıda ali məktəbin adında bir hərf səhvi olarsa, həmin ali məktəbə görə axtarış apardıqda, yaxud sorğu verdikdə alınan nəticələr tam olmur. *Üçüncüsü*, hər hansı təhsil müəssisəsinin adı dəyişildikdə həmin adın olduğu bütün yazıldarda müvafiq dəyişikliyin edilməsi zərurəti yaranır.

Bu problemin düzgün həlli "Tələbələr" cədvəlini iki cədvələ – "Tələbələr" və "Ali məktəblər" cədvəllərinə ayırmalı, sonra isə onları uyğun açar sahələrə görə əlaqələndirməkdir.

Eyni fikirləri tələbənin qəbul olunduğu (oxuduğu) ixtisasla bağlı da demək və həmin problemi də analoji qaydada həll etmək olar.

Beləliklə, "Tələbələr" verilənlər bazasının bir cədvəldən deyil, üç cədvəldən – "Tələbələr", "Ali məktəblər" və "İxtisaslar" cədvəllərindən təşkil edilməsi daha məqsədə uyğundur.

"Tələbələr" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>TələbəKodu</i>	AutoNumber
	<i>Soyadı</i>	Text
	<i>Adı</i>	Text
	<i>AtasınınAdı</i>	Text
	<i>Təvəllüdü</i>	Date/Time
	<i>Sinif</i>	Text
	<i>Bitirdiyiıl</i>	Number
	<i>AliMəktəbKodu</i>	Number
	<i>İxtisasKodu</i>	Number
	<i>Qəbullli</i>	Number
	<i>QəbulBali</i>	Number

"Ali məktəblər" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>AliMəktəbKodu</i>	AutoNumber
	<i>AliMəktəbAdı</i>	Text

"İxtisaslar" cədvəlinin strukturu


Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>İxtisasKodu</i> <i>İxtisasAdı</i>	AutoNumber Text

Hər bir cədvəldə birinci sahə başlıca açar kimi müəyyən olunub, çünkü bu sahələr həmin cədvəllərdəki yazıları birləşdirir.


ADDIM – ADDIM 1

"Students" ("Tələbələr") bazasının yaradılması


1. Microsoft Access 2007 programını başladın.
2. "Students" adlı boş verilənlər bazası faylini yaradın. Programın baş pəncərəsi *cədvəl rejimində* (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl əks olunacaq.



3. Cədvəlin strukturunu yaratmaq üçün View (Görünüş) düyməsini çıqqıldadın və konstruktur rejimini (Design View) seçin. Save As (... kimi saxla) diałoq pəncərəsi açılacaq.




4. Table Name (Cədvəlin adı) sahəsinə **Tələbələr** adını yazın və OK düyməsini çıqqıldadın. "Tələbələr" cədvəli konstruktur rejimində açılacaq.



5. Blankın yuxarı hissəsində Field Name (Sahənin adı) sütununda sahənin adını (*TələbəKodu*) daxil edin. Qonşu Data Type (Verilənin tipi) sütununda susqunluqla təyin edilmiş AutoNumber (Sayğac) verilən tipini dəyişməyin. Əgər bu sahə haqqında açıqlama vermək istəyirsinizsə, Description (Təsvir) sütununda uyğun qeydlərinizi yazın. <Enter> klavişini basın. Access programı cədvəlin birinci sətrini (*TələbəKodu* sahəsini) susqunluqla başlıca açar kimi təyin edir. Başlıca açar üçün sahənin Indexed (İndeksənmiş) xassəsinin qiyməti belə təyin olunur: Yes (No Duplicates), yəni bu sahə indeksənib və onun qiyməti təkrarlanma bilməz. Sahənin başlıca açar olmasını Field Name (Sahənin adı) sütununun solundakı boz sütundakı açar simvoluna görə bilmək olar.
6. İkinci sahənin adını (*Soyadı*) daxil edin və onun tipini Text (Mətn) seçin. Sahənin xassələri (Field Properties) bölümündəki General (Ümumi) səhifəsində Field Size (Sahənin ölçüsü) sətrini tapın. Orada susqunluqla mətn sətrinin maksimal uzunluğu – 255 qiyməti qoyulub. Həmin qiyməti dəyişərək **20** edin. Bu qiymət ən uzun soyad üçün yetərlidir.
7. Eyni qayda ilə "Tələbələr" cədvəlinin qalan sahələrini də daxil edin.
8. Baş pəncərənin yuxarısındaki Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın.

9. Yeni "Ali məktəblər" cədvəlini yaratmaq üçün Create menyusunu açın və Tables bölümündə Table bəndini çıqqıldadın. Cədvəllər siyahısına yeni cədvəl əlavə olunacaq.




10. View düyməsini çıqqıldadın və Design View rejimini seçin. Açılan Save as diaлоq pəncərəsində Table Name (Cədvəlin adı) sahəsinə **Ali məktəblər** adını yazın və OK düyməsini çıqqıldadın.
 11. 5–8 addımlarını "Ali məktəblər" cədvəli üçün təkrar edin.
 12. Eyni qayda ilə "İxtisaslar" cədvəlini yaradın.

"Students" verilənlər bazasının cədvəlləri arasında müəyyən əlaqələrin olduğunu görmək çətin deyil. Belə bir əlaqə istər "Tələbələr" cədvəli ilə "Ali məktəblər", istərsə də "Tələbələr" cədvəli ilə "İxtisaslar" cədvəli arasında mövcuddur. Belə ki, hər bir tələbə müəyyən ali təhsil müəssisəsinə və müəyyən ixtisasa qəbul olunur.


ADDIM - ADDIM 2


Cədvəllər arasında əlaqələrin yaradılması

1. Database Tools⇒Relationships menyu komandasını seçin.




2. Relationships səhifəsi, eyni zamanda Show Table diałoq pəncərəsi açılacaq.
 3. Ardıcıl olaraq "Tələbələr", "Ali məktəblər" və "İxtisaslar" cədvəllərini seçdirin və Add düyməsini çıqqıldadın. Sonda Show Table diałoq pəncərəsini qapadın. Relationships səhifəsində üç kiçik düzbucaqlı pəncərə yaranacaq. Hər pəncərənin başlığında uyğun cədvəlin adını görəcəksiniz.






- Cədvəllər arasında əlaqə yaratmaq üçün öncə baş pəncərənin iş sahəsində açıq qalmış Tələbələr, Ali məktəblər və İxtisaslar səhifələrini qapadın.
- Göstəricini "Tələbələr" cədvəlinin *AliMəktəbKodu* sahəsinin üzərinə aparın, siçanın düyməsini basın və onu "Ali məktəblər" cədvəlinin *AliMəktəbKodu* açar sahəsinə doğru hərəkət etdirin. Sahənin üzərinə çatdıqda siçanın düyməsini buraxın. Edit Relationships dialoq pəncərəsi açılacaq.



- Bu pəncərədə əlaqəli cədvəllerin və əlaqəlerin təmin olunduğu sahələrin adları verilib. Pəncərənin aşağı hissəsində cədvəllərarası əlaqənin (münasibətin) tipi verilib ("One-To-Many" – "Birin çoxa").
- Öncə Enforce Referential Integrity (Verilənlərin tamlığının təmin edilməsi), sonra isə Cascade Update Related Fields (Əlaqəli sahələrin ard-arda yenilənməsi) və Cascade Delete Related Records (Əlaqəli sahələrin ard-arda uzaqlaşdırılması) yoxlama sahələrini qeyd edin.

- Eyni qayda ilə "Tələbələr" və "İxtisaslar" cədvəlləri arasında əlaqə qurun.
- Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq.



- Baş pəncərənin yuxarısındaki Save düyməsini çıqqıldırmalı dəyişiklikləri yadda saxlayın.

ARAŞDIRAQ – Öyrənek

Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının siyahısında ümmülikdə yüzdən artıq ixtisas var. Ancaq məlumdur ki, hər bir ali məktəbə bu ixtisasların yalnız bir qismi aiddir. "Students" verilənlər bazasının strukturunda elə dəyişiklik aparın ki, tələbənin təhsil aldığı ali təhsil müəssisəsini qeyd etdikdən sonra ixtisası seçən zaman "İxtisaslar" cədvəlində olan bütün ixtisasların siyahısı deyil, yalnız həmin ali təhsil müəssisəsində olan ixtisasların siyahısı açılsın.

İpucu. Bunun üçün hər bir təhsil müəssisəsi üzrə ixtisasları özündə saxlayan yardımçı bir cədvəl yaradın.

Özünüyü yoxlayın

- Cədvəllerin strukturu hansı rejimdə yaradılır?
- "Students" verilənlər bazası normallaşdırma tələblərini ödəyirmi?
- Cədvəllərarası əlaqələr necə qurulur?
- Verilənləri cədvəllərə hansı yollarla daxil etmək olar?
- Əgər sizə orta məktəbi bitirdiyi il ali məktəbə qəbul olunmuş tələbələrin siyahısı lazımlı olarsa, sorğu şərtini necə verəcəksiniz?

3.4

AZƏRBAYCAN KİNOŞU" VERİLƏNLƏR BAZASI

Bu şəkil "Azərbaycanfilm" kinostudiyasında 1975-ci ildə çəkilmiş "Dədə Qorqud" filminindəndir. Filmin ssenari müəllifi Anar, quruluşçu rejissoru Tofiq Tağızadədir.

- Şəkildə filmin hansı personajlarıdır?
- Dədə Qorqud oğuzlarının hansı boyundan idi?

**FƏALİYYƏT**

Mətn redaktorunda belə bir cədvəl hazırlayıın və onun boş xanalarını doldurun.

Azərbaycanın tarixi filmləri

Nö	Filmin adı	Tarixi dövr	Baş qəhrəmanlar
1			
2			
3			
4			
5			

– Filmlər haqqında daha dolğun məlumat almaq üçün cədvələ daha hansı sütunları əlavə edərdiniz?

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər "Bibiheybətde neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsı" və başqa xronika süjetləri, eləcə də "İlişdin" bədii kinosüjeti idi. Bu tarixdən 1935-ci ilədək Azərbaycanda çəkilmiş filmlər səssiz olmuşdur. 1935-ci ildə "Azərfilm"in Moskvanın "Mejrapromfilm" kinostudiyası ilə birgə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı.

Bu mövzuda "Azərbaycan kinosu" adlı verilənlər bazası yaradacaqıq. Öncə həmin bazada hansı cədvəllerin olacağını və həmin cədvəllerin hansı sahələrdən ibarət olacağını müəyyənləşdirək. Birincisi, belə bir bazada əsas cədvəlin filmlər haqqında ümumi informasiyanı özündə saxlaması töbiidir. İkincisi, hər hansı film haqqında danışarkən, ilk növbədə, onun rejissorunun kim olması sualı yaranır. Nəhayət, hər bir filmin uğuru aktyorların oyunundan çox asılıdır. Əlbəttə, hər hansı filmin uğuru

təkcə rejissor və aktyorlarla məhdudlaşdırır. Burada filmin ssenari müəllifinin, operatorların, rəssamin, bəstəkarın, səs operatorunun və yaradıcı heyətin başqa üzvlərinin də peşəkarlığı mühüm rol oynayır. Ancaq bizim məqsədimiz əhatəli verilənlər bazası deyil, yalnız sadə bir nümunə yaratmaq olduğundan "Filmlər", "Rejissorlar", "Aktyorlar" adlı üç cədvələ kifayətlənəcəyik. Göstərilən cədvəllerin strukturunu ilkin olaraq aşağıdakı kimi təyin edək. Sonradan ehtiyac yaranarsa, onların strukturunda zəruri dəyişiklik ediləcək.

"Filmlər" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>FilmKodu</i>	AutoNumber
	<i>FilmAdı</i>	Text
	<i>İstehsalı</i>	Number
	<i>RejissorKodu</i>	Number
	<i>Ssenarist</i>	Text
	<i>AktyorKodu1</i>	Number
	<i>AktyorKodu2</i>	Number
	<i>AktyorKodu3</i>	Number

"Rejissorlar" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>RejissorKodu</i>	AutoNumber
	<i>Soyadı</i>	Text
	<i>Adı</i>	Text
	<i>AtasınınAdı</i>	Text
	<i>DoğumTarixi</i>	Date/Time
	<i>ÖlümTarixi</i>	Date/Time

"Aktyorlar" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>AktyorKodu</i>	AutoNumber
	<i>Soyadı</i>	Text
	<i>Adı</i>	Text
	<i>AtasınınAdı</i>	Text
	<i>DoğumTarixi</i>	Date/Time
	<i>ÖlümTarixi</i>	Date/Time


"Kino" verilənlər bazasının "Filmlər" cədvəli həm "Rejissorlar", həm də "Aktyorlar" cədvəli ilə əlaqəlidir.

ADDIM – ADDIM 1

"Kino" verilənlər bazasının yaradılması

1. Microsoft Access 2007 programını başladın.
2. "Kino" adlı boş verilənlər bazası faylini yaradın. Programın baş pəncərəsi cədvəl rejimində (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl eks olunacaq.

3. Cədvəlin strukturunu yaratmaq üçün View düyməsini çəqqildədin və konstruktur rejimini (Design View) seçin. Save as dialog pəncərəsi açılacaq.
4. Table Name sahəsinə **Filmər** adını yazın və OK düyməsini çəqqildədin. "Filmər" cədvəli konstruktur rejimində açılacaq.
5. "Filmər" cədvəlinin yuxarıda verilmiş strukturuna uyğun olaraq sahələrin adlarını və verilənlərin tiplərini bir-bir daxil edin. Text tipli sahələrin ölçülərini dəyişərək onlara müvafiq qiymətlər verin. Bütün sahələri daxil etdikdən sonra baş pəncərənin yuxarısındaki Save düyməsini çəqqildatmaqla dəyişiklikləri yadda saxlayın.
6. Eyni qayda ilə "Rejissorlar" və "Aktyorlar" cədvəllərini yaradın.
7. Cədvəller arasında əlaqələr yaratmaq üçün Database Tools⇒Relationships menyü komandasını seçin. Relationships səhifəsi, eyni zamanda Show Table dialog pəncərəsi açılacaq. "Filmər", "Rejissorlar" və "Aktyorlar" cədvəllərini ardıcıl seçərək pəncərəyə daxil edin.
8. "Filmər" cədvəlinin *RejissorKodu* sahəsini "Rejissorlar" cədvəlinin uyğun sahəsi ilə əlaqələndirin. Eyni qayda ilə "Filmər" cədvəlinin *AktyorKodu1*, *AktyorKodu2*, *AktyorKodu3* sahələrini "Aktyorlar" cədvəlinin *AktyorKodu* sahəsi ilə əlaqələndirin. Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq.



İndi bazanın doldurulmasına başlamaq olar. Hər bir cədvələ aşağıdakı nümunələrə uyğun olaraq bir neçə yazı əlavə edin.

"Filmər" cədvəli

Filmin Kodu	Filmin Adı	İstehsa İlli	Rejissor Kodu	Ssenarist	Aktyor Kodu1	Aktyor Kodu2	Aktyor Kodu3
1	Dədə Qorqud	1975	1	Anar Rzayev	1	2	3
2	Nəsimi	1973	2	İsa Hüseynov	3	4	5

"Rejissorlar" cədvəli

RejissorKodu	Soyadı	Adı	AtasınınAdı	DoğumTarixi	ÖlümTarixi
1	Tağızadə	Tofiq	Mehdiqulu	07.02.1919	27.08.1998
2	Seyidbəyli	Həsən	Mehdi	22.12.1920	25.06.1980

"Aktyorlar" cədvəli

AktyorKodu	Soyadı	Adı	AtasınınAdı	DoğumTarixi	ÖlümTarixi
1	Məmmədov	Həsən	Ağaməmməd	22.11.1938	26.08.2003
2	Qədəyev	Həşim		10.05.1937	
3	Balayev	Rasim	Əhməd	08.08.1948	
4	Osmanlı	İsmayıł	Osman	11.04.1902	22.06.1978

Siz indiyədək verilənlərin mətn (Text), ədəd (Number), tarix (Date/Time), sayğac (AutoNumber) kimi tipləri ilə işləmişsiniz. Ancaq bəzən cədvəlin yazılarına görüntüsü, səs, video və ya başqa növ fayllar yerləşdirmək lazımlı olur. Bu halda köməyə Attachment (Qoşma) verilənlər tipi gəlir. Bu tipdən istifadə etmək üçün öncə cədvəlin strukturuna qoşma tipli sahə əlavə etmək lazımdır. Cədvələ yeni sahə artırmağı istər cədvəl, istərsə də konstruktur rejimində etmək mümkündür.

Növbəti "Addım-addım" bölümünü icra etməzdən öncə cədvəllərə əlavə etdiyiniz hər yazıya uyğun bir şəkil tapın. Həmin faylları verilənlər bazasını saxladığınız qovluga köçürün.

ADDIM – ADDIM 2

Cədvəlin strukturuna qoşma sahəsinin əlavə edilməsi

- Verilənlər bazasının baş pəncərəsində "Filmlər" cədvəlini seçin, sonra isə alətlər zolağında View düyməsini və açılan siyahıdan Design View bəndini çıqqıldıdan. "Filmlər" cədvəli konstruktur rejimində açılacaq.
- Cədvəlin sonuncu sahəsindən sonrakı boş sahəni çıqqıldıdan. Bu sahə aktiv olacaq.
- Field Name sütununda yeni sahənin adını (*Foto*) daxil edin və onun tipini Attachment göstərin.
- Baş pəncərənin yuxarısındaki Save düyməsini çıqqıdatmaqla dəyişiklikləri yadda saxlayın və cədvəli qapadın.
- Eyni qayda ilə "Rejissorlar" və "Aktyorlar" cədvəllərinin strukturuna da *Foto* sahəsi əlavə edin.


Cədvələ qoşma sahəsi əlavə edildikdən sonra faylları bu cədvəlin yazılarına yerləşdirmək olar. Bu məqsədlə verilənləri daxil etmək üçün xüsusi forma yaratmağa da gərək yoxdur. Bundan başqa, qoşmalara baxmaq üçün formadan istifadə etməmək də olar. Ancaq unutmayın ki, qoşmaya birbaşa cədvəldən baxan zaman həmin faylin

yaradıldığı, yaxud bu tip faylları dəstəkləyən programlardan istifadə olunur; məsələn, cədvələ qoşulmuş Word sənədini açdıqda Word tətbiqi programı başladılır və sənədə baxış Access-də deyil, bu programda yerinə yetirilir. Əgər Word tətbiqi programı kompüterdə quraşdırılmayıbsa, onda fayla baxmaq üçün uyğun programın seçilməsini təklif edən dialog pəncərəsi açılır.


ADDIM - ADDIM 3

Qoşmaların cədvələ əlavə edilməsi


- Siçanın göstəricisini "Filmlər" cədvəlinin adminin üzərinə aparın və onu ikiqat çıqqıdadın. "Filmlər" cədvəli cədvəl rejimində açılacaq.



- Göstəricini birinci yazının qoşma sahəsinin (qısqac simgəsi ilə göstərilib) üzərinə aparın və həmin sahəni ikiqat çıqqıdadın. Attachments dialog pəncərəsi açılacaq.



- Add düyməsini çıqqıdadın. Choose File dialog pəncərəsi açılacaq. Yazıya əlavə etmək istədiyiniz fayln olduğu yerdə keçin, həmin faylı seçin və Open düyməsini çıqqıdadın.
- OK düyməsini çıqqıdadın. Fayl cədvələ əlavə olunacaq və qoşmaların sayını göstərən ədəd artacaq.



İnsan fəaliyyətinin hərəkət edən görüntülərin yaradılması ilə məşğul olan sahəsi *kinematoqraf* adlanır. Bu termin yunan dilindən tərcümədə "hərəkəti yanan" mənasını verir. Bəzən "sinematoqraf" və ya "kinematoqrafiya" kimi də işlədir.

Dünya kinematoqrafında süjeti kompüter texnologiyaları ilə bağlı olan və baş qəhrəmanları hakerlər və ya programçılar olan çoxlu sayda filmlər vardır:

- “Silikon vadisinin piratları” (Pirates of Silicon Valley). 1999
- “Sosial şəbəkə” (The Social Network). 2010
- “Avqust” (August). 2008
- “Startap” (startup.com). 2001
- “2001: kosmik Odissey” (2001: A Space Odyssey). 1968

ARAŞDIRAQ – Öyrənək

"Filmlər" cədvəlində hər bir film üçün 3 aktyorun qeyd edilməsi məqsədilə sahələr nəzərə alınsa da, onların oynadığı rollara görə sahə ayrılmayıb. Bundan ötrü "Filmlər" cədvəlinin strukturunda müvafiq dəyişikliklər edin.

"Kino" verilənlər bazasının strukturuna daha hansı cədvəlləri əlavə edərdiniz? Belə vacib cədvəllərdən ikisini bazarın strukturuna əlavə edin və həmin cədvəlləri "Filmlər" cədvəli ilə əlaqələndirin. Cədvəllərə bir neçə yazı daxil edin.

Hər bir cədvəl üçün uyğun forma və hesabat faylı yaradın.

Özünüyü yoxlayın

1. Azərbaycan kinosunun tarixi nə vaxtdan başlayır?
2. İlk səsli Azərbaycan filmi hansıdır?
3. Qoşma sahəsi nədir?
4. "Filmlər" cədvəlinin hər hansı yazısına uyğun filmdən bir parçası (video faylı) necə əlavə etmək olar?
5. Hansısa aktyorun (məsələn: İsmayııl Osmanlıının) çəkildiyi filmlərin sayını tapmaq üçün "Kino" bazasında sorğunu necə verərdiniz?

- 1. Hansı mühakimələr doğrudur?**
 - a) Qısamüddətli layihələrin icra müddəti 1 ilədəkdir.
 - b) Ortamüddətli layihələrin icra müddəti 2 ildən 3 ilədək olur.
 - c) Verilənlər bazası cədvəlinin hər bir sətri "sahə", sütunu isə "yazı" adlandırılır.
 - d) İkinci normal formanın tələblərinə görə, cədvəlin sətir və sütununun kəsişməsindəki hər bir xanada yalnız bir qiymət olmalıdır.
 - e) Üçüncü normal formanın tələblərinə görə, açar olmayan hər hansı sahənin dəyişməsi başqa sahələrə təsir etməməlidir.
 - f) Verilənlər bazasının cədvəllərinə video informasiya yerləşdirmək olmur.
 - g) Cədvəlin qoşma sahəsinə birdən artıq fayl yerləşdirmək mümkün deyil.
 - h) Verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, sorğulardan istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.

- 2. Cümələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.**
 - a) Layihə məhdud zaman və resurs çərçivəsində bənzərsiz ___, yaxud ___ yaratmaq üçün məqsədyönlü fəaliyyətdir.
 - b) ___ görə layihələr *təşkilati, texniki, sosial, iqtisadi* və başqa layihələrə ayrıılır.
 - c) Hər bir layihənin işlənib-hazırlanması bir neçə mərhələdən keçir: *başlatma, ___, ___, bitirmə* və bir də ___.
 - d) Layihənin strukturu ___ mərhələsində müəyyənləşdirilir.
 - e) Normallaşdırma qaydaları ___ yoxlamağa imkan verir.
 - f) ___ normal formada açara daxil olmayan hər bir sahənin açar sahədən bütövlükdə (onun bir hissəsindən deyil) asılı olması tələb edilir.
 - g) Cədvəlin yazılarına görüntüsü, səs, video və ya başqa növ fayllar yerləşdirmək üçün ___ verilənlər tipindən istifadə olunur.
 - h) Sorğu yaradarkən seçim şərtini ___ xanasına yazmaq lazımdır.

- 3. "Şəlalə modeli" nədir və sizcə, onun belə adlandırılmasının səbəbi nədir?**

- 4. Verilənlər bazasının normallaşdırılmasının məqsədi nədir?**

- 5. Verilənlərin bazaya daxil edilməsi zamanı hansı halda cədvəl, hansı halda forma rejimi əlverişli olur?**





4


ŞƏBƏKƏ TEXNOLOGİYALARI

- 4.1.** Şəbəkədə kompüterlərin "ünsiyyəti"
- 4.2.** Şəbəkə arxitekturası
- 4.3.** Simsiz şəbəkə texnologiyaları
- 4.4.** Mobil rabitə texnologiyaları
- 4.5.** Internet xidmətləri



Kompüter şəbəkəsi dedikdə bir-biri ilə hansıa qaydada birləşmiş serverlər, işçi stansiyalar, noutbuklar, cib kompüterləri, printerlər, şəbəkə saxlancları və başqa qurğular nəzərdə tutulur. Birləşmələri həyata keçirmək üçün müxtəlif növ şəbəkə kabellərindən, telefon və ya peyk kanallarından istifadə edilir, son zamanlar isə simsiz həllər (WLAN, Wi-Fi, Wi-MAX) daha çox yayılır. Kabelli bağlantılarda, adətən, onların uclarına bərkidilən xüsusi bağlayıcılarından (konnektorlardan) istifadə edilir. Bu kabelin bir ucu kompüterdə quraşdırılmış və onu şəbəkəyə qoşmağa imkan verən xüsusi çap lövhəsinə ("genişləndirmə kartı"na) – şəbəkə adapterinə, o biri ucu isə hansıa *rabitə qurğusuna* (toplaryıcı, körpü, kommutator, yönləndirici, şəbəkə keçidi) taxılır. Əgər simsiz şəbəkə adapterindən istifadə edilirsə, onda şəbəkədə qarşılıqlı əlaqə adapter ilə lokal şəbəkəyə birləşdirilmiş *erişim nöqtəsi* arasında radiosiqnalların ötürülməsi hesabına həyata keçirilir.

Ancaq kompüterləri bir-biri ilə birləşdirmək yetərli deyil – onlar arasında "ünsiyyəti" də qurmaq lazımdır. Bunun üçün eyni *protokollar toplusu*, yaxud kompüterlərin şəbəkədə danışdığı dilləri dəstəkləyən *şəbəkə əməliyyat sistemləri* tələb olunur. Yalnız bundan sonra *şəbəkə programını* başlatmaqla, məsələn, dünyanın o biri başındakı birisi ilə söhbət etmək olar.

1. Rabitə vasitələri ilə birləşdirilmiş kompüterlər və onlarla bağlı qurğular qrupuna nə deyilir?
a) qraf b) tor
c) şəbəkə d) massiv
2. Bunlardan hansı aktiv şəbəkə avadanlığı deyil?
a) modem b) yönləndirici
c) şəbəkə kartı d) RJ-45 bağlayıcısı
3. Bunlardan hansı passiv şəbəkə avadanlığı deyil?
a) şəbəkə kabeli (CAT5) b) RJ-45 bağlayıcısı
c) Wi-Fi adapteri d) montaj şkafı
4. Şəbəkədə paketləri qəbul edib ən səmərəli marşrut üzrə göndərən qurğu hansıdır?
a) şəbəkə keçidi b) körpü
c) yönləndirici d) toparlayıcı
5. Şəbəkəni altşəbəkələrə ayırmaq və ya eynitipli şəbəkələri birləşdirmək üçün hansı qurğudan istifadə olunur?
a) şəbəkə keçidindən b) körpüdən
c) yönləndiricidən d) toparlayıcıdan
6. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu hansıdır?
a) şəbəkə keçidi b) körpü
c) yönləndirici d) hab
7. Şəkildə hansı şəbəkə topologiyası təsvir olunub?
a) ulduz b) halqa
c) ağaç d) şin
- 
8. Kompüterin simsiz şəbəkəyə qoşula bilməsi üçün hansı qurğu tələb olunur?
a) Wi-Fi adapteri b) körpü
c) şəbəkə keçidi d) yönləndirici
9. Bunlardan hansı Internet xidməti deyil?
a) WWW b) FTP
c) IP-Phone d) Access
10. Internetdə faylı bir kompüterdən başqasına köçürmək üçün hansı xidmətdən istifadə olunur?
a) WWW b) FTP
c) IP-Phone d) Telnet

4.1

ŞƏBƏKƏDƏ KOMPÜTERLƏRİN "ÜNSİYYƏTİ"

İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər. Ancaq belə birbaşa ünsiyyət yalnız həmsöhbətlər bir yerdə olduqda mümkündür. İndi tutaq ki, başqa bir yerdə (şəhərdə, ölkədə) yaşayan tanışınıza hansısa məlumatı çatdırmaq istəyirsiniz.

Bu halda müəyyən hərəkətlərsiz keçinmək mümkün deyil: mətni kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaqla, zərfin üzərində göndərən və alanın ünvanlarını göstərmək, marka yapışdırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq) lazımdır.

Bu məktubun sonrakı taleyi artıq sizdən deyil, poçt xidmətindən asılıdır. Məktub qatar, gəmi, təyyarə və ya başqa yolla tanışınızın yaşadığı ölkəyə, şəhərə çatır, sonra isə onun yaşadığı ərazinin poçt şöbəsinə çatdırılır və nəhayət, onun poçt qutusuna düşür. Yalnız bundan sonra tanışınız zərfi aça və yazdığınız məlumatla tanış ola bilər.



FƏALİYYƏT

Şəkildə elektron poçtun daşınması sxemi təsvir olunub. Bu sxemi ənənəvi poçtun daşınması sxemi ilə müqayisə edin.

- Elektron poçtda ənənəvi poçt şöbələri rolunu nə oynayır?
- Sizcə, spamaqarşı süzgəc hansı funksiyani yerinə yetirir?



Şəbəkədə ünsiyyət zamanı kompüterlər də eyni qaydada hərəkət edir. Onların birbaşa ünsiyyət üsulu yoxdur – kompüterlər bir-biri ilə "danışmağı" hələ ki öyrənməyib. Ona görə də ünsiyyət qurmaq üçün onlar ardıcıl yerinə yetirilən və şəbəkə protokolları adlandırılan bir sıra prosedurlardan istifadə etməli

ACAR sözləri

- Protokol
- TCP protokolu
- IP protokolu

olur. Protokolların etibarlı və uzlaşdırılmış şəkildə işləməsi üçün onların hər bir əməliyyatı ciddi qaydaya salınır. Müxtəlif istehsalçıların program və avadanlıqlarının bir-biri ilə qarşılıqlı əlaqədə olması üçünsə protokollar müəyyən sənaye standartlarına uyğun olmalıdır.

Protokol şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqə ardıcılılığını tənzimləyən qaydalar və prosedurlar toplusudur.

Kompüter şəbəkələrinin mövcud olduğu uzun illər ərzində istər açıq (ödənişsiz istifadə üçün dərc edilən), istərsə də qapalı (kommersiya şirkətləri tərəfindən yaradılmış və istifadə üçün lisensiya tələb edən) olmaqla çoxlu sayıda müxtəlif protokollar yaradılmışdır.

TCP/IP (Transmission Control Protocol / Internet Protocol) adı iki mühüm protokolun adından yaranıb və "ti-si-pi-ay-pi" kimi tələffüz olunur. *TCP* protokolu iki kompüter arasında bağlantı qurmağa və verilənləri ötürməyə imkan verir. *IP* protokolu isə ünvanlama sxemi ilə işləyir. O, ünvanı daxil etməyə və onu o biri kompüterə göndərməyə cavabdehdir; bundan sonra *TCP* protokolu verilənlərin daşınmasını həyata keçirir.


ADDIM – ADDIM

TCP/IP protokolunun köklənməsi


1. İdarəetmə panelini (Control Panel) açın.
2. Network and Internet bölümündə daxil olun.
3. Network and Sharing Center bölümündə View network status and tasks bəndini çıxıqlıdanın.



4. Yan paneldəki Change adapter settings bəndini seçin. Şəbəkə bağlantlarının siyahısı açılacaq.



5. Siyanın göstəricisini Local Area Connection simgəsinin üzərinə aparın və siyanın sağ düyməsini basın. Açılan kontekst menyusundan Properties bəndini seçin.



6. Siyahıdan Internet Protocol Version 4 (TCP/IPv4) bəndini seçin və siyahının altındakı Properties düyməsini çiqqıldıdan. Yeni pəncərə açılacaq.



7. Use the following IP address variantını seçin və uyğun sahələrə IP-ünvan (IP address), maska (Subnet mask) və şəbəkə keçidi (Default gateway), eləcə də DNS serverlər haqqında məlumatları daxil edin (bu məlumatı şəbəkə inzibatçısından öyrənə bilərsiniz).
8. Dəyişiklikləri yadda saxlamaq üçün OK düyməsini çıxqladın. Local Area Connection – Properties pəncərəsini qapadın.

Tarix

1976-ci ilin iyulunda Vint Serf və Bob Kahn ilk dəfə TCP vasitəsilə verilənlərin üç müxtəlif şəbəkə boyunca ötürülməsini nümayiş etdirdilər. Paket San-Fransisko–London–Cənubi Kaliforniya Universiteti marşrutu ilə hərəkət edirdi. Paket 150 min km məsafəni bir bit belə itki olmadan qət edərək son məntəqəyə çatdı. 1978-ci ildə Vint Serf, Com Postel və Deni Kohen TCP-də iki funksiyani ayırmayı qərara aldılar: TCP və Internet protokolu (Internet Protocol, IP). TCP məlumatı dataqramlara parçalamağa və son məntəqədə onları birləşdirməyə cavabdeh idi. IP isə ayrı-ayrı dataqramları ötürməyə (alınmaşı yoxlamaqla) cavabdeh idi. Müasir Internet protokolu bax belə meydana çıxdı.

ARAŞDIRAQ – ÖYRƏNƏK


Ötən əsrin 80–90-cı illərində məşhur olan praktik şəbəkə modellərindən biri Novell şirkəti tərəfindən işlənib-hazırlanmış IPX/SPX modeli idi. Bu model haqqında Internetdən məlumat toplayın və onun hazırlıda, demək olar ki, "unudulmasının" səbəblərini aydınlaşdırmağa çalışın.

Özünüüzü yoxlayın

1. "Şəbəkə protokolu" termini nəyi bildirir?
2. TCP/IP modeli hansı səviyyələrdən ibarətdir?
3. TCP protokolu hansı funksiyani yerinə yetirir?
4. IP protokolunun vəzifəsi nədir?

4.2 ŞƏBƏKƏ ARXİTEKTURASI

- Verilmiş sxemlərdə hansı şəbəkə topologiyaları təsvir edilib?
- Daha hansı şəbəkə topologiyalarını tanıyırsınız?



FƏALİYYƏT

Tutaq ki, sizə çox da böyük olmayan bir şirkətin kompüter şəbəkəsini qurmaq tapşırılıb. Şirkətin ofisinin sxemi aşağıdakı kimidir:

<i>Toplantı otağı</i>	<i>A şöbəsi</i>	<i>Direktor</i>

<i>Şəbəkə inzibatçısı</i>	<i>B şöbəsi</i>	<i>Baş mühasib</i>

- Daha az kabel işlənməsi üçün hansı şəbəkə topologiyasından istifadə edərdiniz?
- İşin səmərəli təşkili üçün neçə printerə ehtiyac var və onları hansı otaqlarda yerləşdirərdiniz?

Kompüter şəbəkələrinin qurulmasında ən vacib məsələlərdən biri düzgün şəbəkə arxitekturasının seçilməsidir. *Şəbəkə arxitekturası* dedikdə işlək şəbəkənin qurulması üçün zəruri olan standartlar, topologiyalar və protokollar toplusu nəzərdə tutulur. Şəbəkə texnologiyalarının inkişafı dövründə çoxlu sayıda müxtəlif arxitekturalar işlənib-hazırlanmışdır. Onlardan bəzisindən indi istifadə olunmur, ancaq *Ethernet* kimi texnologiyalar nəinki aktiv istifadə olunur, həm də daim təkmilləşdirilir.

"Ethernet" ("ezernet" kimi tələffüz olunur) termini ingilis dilindəki "ether" ("efir") və "network" ("şəbəkə") sözlərindən olub hərfi tərcüməsi "efir şəbəkəsi" və ya

"şəbəkə mühiti" deməkdir. Ethernet arxitekturası ilkin olaraq 1970-ci illərin ortalarında Xerox PARC şirkəti tərəfindən yaradılıb. Intel və DEC şirkətlərinin iştirakı ilə təkmilləşdirildikdən sonra 1985-ci ildə qəbul olunmuş *IEEE 802.3 standartının* əsasını təşkil edir. Bu standarta görə, Ethernet arxitekturası aşağıdakı parametrlərlə xarakterizə olunur:

Ethernet arxitekturası

Nö	Parametr	Qiyməti
1	Topologiya	<i>şin</i>
2	Erişim metodu	<i>CSMA/CD</i>
3	Ötürülmə sürəti	<i>10 Mbit/san</i>
4	Ötürülmə mühiti	<i>koaksial kabel</i>
5	Sonlandırıcıların (terminatorların) tətbiqi	<i>hökmən</i>
6	Şəbəkə seqmentinin maksimal uzunluğu	<i>500 m-dək</i>
7	Şəbəkənin maksimal uzunluğu	<i>2.5 km-dək</i>
8	Seqmentdəki kompüterlərin maksimal sayı	<i>100</i>
9	Şəbəkədəki kompüterlərin maksimal sayı	<i>1024</i>

Ethernet-in ilkin versiyasında iki növ koaksial kabelin tətbiqi nəzərdə tutulmuşdu: "qalın" (*10Base-5* standartı) və "incə" (*10Base-2* standartı). Ancaq 1990-ci illərin başlanğıcında sarılmış cütlük (*10Base-T*) və fiber-optik (*10Base-FL*) kabelindən istifadə etməklə Ethernet şəbəkələrinin qurulması üçün *spesifikasiyalar (specification)* meydana çıxtı. Sonra, 1995-ci ildə ötürməni 100 Mbit/san-dək sürətlə təmin edən *Fast Ethernet* (*IEEE 802.3u*), 1998-ci ildə *Gigabit Ethernet* (*IEEE 802.3z* və *802.3ab*) standartı, 2002-ci ildə isə *10 Gigabit Ethernet* (*IEEE 802.3ae*) standartı yarandı.

ACAR
süzələr

- Şəbəkə arxitekturası
- Ethernet
- 10Base-5
- 10Base-2
- 10Base-T
- 10Base-FL
- Fast Ethernet
- Gigabit Ethernet
- 10 Gigabit Ethernet

Diqqət! IEEE qısaltması ("ay-tripl-e" kimi oxunur) Institute of Electrical and Electronics Engineers (Elektrotexnika və Radioelektrotexnika Mühəndisleri İstifadəçi) adından yaranıb. Bu təşkilat 1963-cü ildə ABŞ-ın IAE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. Texniki konfranslara, simpoziumlara və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur.

Ethernet arxitekturasının bir sıra üstünlükləri vardır. Əvvəla, bu texnologiyani gerçəkləşdirmək çox asandır. Ethernet-qurğular (şəbəkə adapterləri, toparlayıcılar,

kommutatorlar və s.) başqa şəbəkə arxitekturalarının analoji qurğuları ilə müqayisədə önəmli dərəcədə ucuzdur. Ethernet-də praktik olaraq istənilən növ kabeldən istifadə etmək olar, fiber-optik kabellərin tətbiqi isə şəbəkənin bir-birindən uzaqda yerləşmiş hissələrini birləşdirməyə imkan verir. Nəhayət, Ethernet-in müxtəlif variantlarının uyğunluq dərəcəsi çox yüksəkdir ki, bu da şəbəkənin gücünü təkcə mövcud kabel infrastrukturundan istifadə etməklə artırmaq deyil, həm də şəbəkəyə daha sürətli seqmentlər qoşmaqla onu genişləndirməyə imkan verir. Ona görə də bu gün Ethernet arxitekturası lokal şəbəkələrdə üstünlük etməklə yanaşı, regional və qlobal şəbəkələrdə də başqa texnologiyaları sıxışdırır.

Ethernet şəbəkələrinin başlıca çatışmazlığı onlarda mühitə erişim metodu olaraq CSMA/CD (Carrier Sense Multiple Access with Collision Detection – toqquşmaların aşkarlanması ilə daşıyıcıını dinləyən çoxlu erişim) protokolundan istifadə edilməsi ilə bağlıdır. Şəbəkədə iki və daha artıq bənd (stansiya) eyni anda veriliş aparmağa cəhd etdiğdə bu protokol tətbiq olunur. CSMA/CD protokolunun köməyi ilə şəbəkənin hər bir bəndi xəttin durumunu izləyir və yalnız xətt boş olduqda verilişə başlayır. İki bənd eyni anda xətti tutmağa cəhd etdiğdə yaranan toqquşmanı aradan qaldırmaq üçün hər iki bənd verilişi dayandırır. Yeni toqquşmalardan qaçmaq üçün onların hər ikisi təsadüfi (fərqli) zaman intervalı müddətində gözləyir, sonra isə yenidən verilişə cəhd edir. Şəbəkədəki kompüterlərin sayı artıqca toqquşmaların sayı da artır ki, bu da şəbəkənin buraxılış imkanını aşağı salır və kadrların çatdırılma müddətini uzadır.

Bu maraqlıdır

1990-ci illərin şəbəkə interfeys kartında (*network interface card, NIC*) iki bağlayıcı – həm "incə" Ethernet (koaksial), həm də "qalın" Ethernet (sarılmış cütlük) kabelini qoşmaq üçün bağlayıcılar vardı.



ARAŞDIRAQ – öyrənək

İnternetdən 10Base-2, 10Base-5, 10Base-T, 10Base-FL, Fast Ethernet, Gigabit Ethernet və 10 Gigabit Ethernet standartları haqqında məlumat toplayın. Onların uyğun parametrlərinin qiymətlərini müqayisə etmək üçün cədvəl hazırlayın. Daha hansı yeni standartlar var və onlar 10 Gigabit Ethernet ilə müqayisədə hansı üstünlülklərə malikdir?

Özünüyü yoxlayın

1. "Şəbəkə arxitekturası" nədir?
2. Ethernet arxitekturasının hansı üstünlükləri var?
3. Ethernet arxitekturasının əsas çatışmazlığı nə ilə bağlıdır?
4. Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti nə qədərdir?
5. CSMA/CD protokolu hansı funksiyarı yerinə yetirir?

4.3 SİMSİZ ŞƏBƏKƏ TEXNOLOGİYALARI

- Verilənlərin ötürülmə mühitinə görə kompüter şəbəkələrinin hansı növləri var?
- Sizcə, hansı mühitdə verilənlərin ötürülmə sürəti böyük olar: naqilli, yoxsa naqilsiz?

FƏALİYYƏT

Fizikada radiodalğalarla bağlı öyrəndiklərinizi yada salın və aşağıdakı cədvəli doldurun.

Tezliyin adı	Tezlik diapazonu	Dalğanın adı	Dalğa uzunluğu
Aşağı			
Orta			
Yüksək			
Cox yüksək			
Ultra yüksək			
İfrat yüksək			

- Televiziya yayımı üçün bu radiodalğaların hansından istifadə olunur? Bəs naqilsiz kompüter şəbəkələrində?
- Nə üçün metallar radiodalğaları buraxmır?


İnformasiya texnologiyalarının bir növü də *naqilsiz* və ya *simsiz* (*wireless*) texnologiyalardır. Bu texnologiya informasiyanın bir-birindən müəyyən məsafədə yerləşmiş və aralarında naqilli bağlantı olmayan iki nöqtə arasında ötürülməsinə xidmət edir. İnformasiyanın ötürülməsi üçün *radiodalğalardan*, eləcə də *infraqırmızı*, *optik* və ya *lazer şüalanmasından* istifadə edilə bilər.

Naqilsiz şəbəkələrdə iki iş rejimi nəzərdə tutulub: "ad hoc" və "infrastruktur". "Ad hoc" (latin dilindən tərcümədə "xüsusi olaraq bunun üçün", "bu hal üçün" deməkdir) rejimində kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır. "İnfrastruktur" rejimində kompüterlər arasında əlaqə *erişim nöqtəsi* (*access point*) adlanan xüsusi program-aparat qurğusu vasitəsilə həyata keçirilir. Erişim nöqtəsi toparlayıcıya (yaxud naqilli yönləndiriciyə) qoşulur və siqnalları göndərir. Bu yolla kompüterlər və başqa qurğular simsiz olaraq naqilli şəbəkəyə qoşulmaq imkanı əldə edir.

Simsiz şəbəkə texnologiyalarının ən məşhur və ən geniş yayılmış növü *Wi-Fi standartı* ("Wireless Fidelity" – "naqilsiz dəqiqlik" sözlərinin qisaltması olub "vay-fay" kimi tələffüz olunur) və ya *IEEE 802.11 standartıdır*. Bu standartın aşağıdakı növləri vardır: 802.11a, 802.11b, 802.11g, 802.11n və s. Bunlar bir-birindən tezlik diapazonuna və verilənlərin ötürülmə sürətinə görə fərqlənir. Mobil istifadəçilərin lokal şəbəkəyə və Internetə simsiz bağlanması üçün, əsasən, bu texnologiyadan istifadə edilir. Wi-Fi texnologiyası 1998-ci ildə Avstraliyanın Kanberra şəhərində yerləşən CSIRO (Commonwealth Scientific and Industrial Research Organisation)



radioastronomiya laboratoriyasında mühəndis Con O'Sullivan (John O'Sullivan) tərəfindən yaradılıb.



Hazırda bir çox ictimai yerlərdə – hava limanlarında, mağazalarda, restoran və kafelərdə, istirahət yerlərində, eləcə də evlərdə İnternete çıxışı olan simsiz lokal şəbəkələr fəaliyyət göstərir. Noutbukla və ya simsiz şəbəkə adapteri olan hər hansı başqa cihazla belə şəbəkələrin təsir zonasında olduqda çox asanlıqla həmin şəbəkələrə qoşulmaq mümkündür.


ADDIM – ADDIM

Kompüterin Wi-Fi şəbəkəsinə qoşulması


- Start menyusunu açın və Control Panel bəndini seçin.



- Network and Internet bölümünə daxil olun.



3. Network and Sharing Center bölümündə Connect to a network bəndini çıqqıldadın. Ətrafdə mövcud olan simsiz şəbəkələrin siyahısı açılacaq.



4. Siyahıdan uyğun şəbəkəni seçin və sonra Connect düyməsini çıqqıldadın. Tapşırıqlar zolağında simgesi yaranacaq. Bu isə seçdiyiniz şəbəkəyə qoşulmuş olduğunuzu göstərir.
5. Əgər başqa bir şəbəkəyə qoşulmaq istəsəniz, öncə cari şəbəkədən ayrılmak lazımdır. Bunun üçün tapşırıqlar zolağındaki simgəsini çıqqıldadın, açılan aktiv simsiz şəbəkələrin siyahısından hazırlıda qoşulğunuz şəbəkəni seçin və Disconnect düyməsini çıqqıldadın. Siyahıdan başqa bir şəbəkəni seçib ona qoşulun.

Diqqət! Simsiz lokal şəbəkələrin əksəriyyəti qapalı olur, yəni icazəsiz qoşulmadan qorunur. Belə şəbəkələrə qoşulmaq üçün, əlbəttə, uyğun parolu daxil etmək lazımdır.

Simsiz şəbəkənin ən vacib xarakteristikalarından biri onun təsir məsafəsidir. Maksimal uzaqlıqdan artıq məsafədə yerləşən simsiz qurğular bir-biri ilə əlaqə yarada bilmir; məsələn, açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir

məsafəsi təxminən 150 m (maksimum 300 m), qapalı yerdə isə 20–30 metrdir. Bu isə Wi-Fi şəbəkələrinin başlıca çatışmazlığıdır.

Wi-Fi şəbəkələrinin bu problemini *WiMAX* (Worldwide Interoperability for Microwave Access) texnologiyası həll edir. Bu texnologiya iş stansiyaları və daşınabilir kompüterlərdən tutmuş mobil telefonlaradək geniş spektrli qurğular üçün böyük məsafələrə naqilsiz rabitəni təmin etmək məqsədilə yaradılmışdır. IEEE 802.16 standartına əsaslanır. Şəhər mühitində tikililər, ağaclar kimi maneələr, eləcə də hava şəraitindən asılı olmayaraq WiMAX verilənləri radio kanalı ilə ötürməyə imkan verir. Təsir məsafəsi 25–80 km, verilənlərin maksimal ötürülmə sürəti isə 75 Mbit/san qədərdir. WiMAX ötürücüləri provayderlər tərəfindən şəhərin müxtəlif rayonlarında quraşdırılır və onların əhatə dairəsində istifadəçilər bu texnologiyani dəstəkləyən kompüter və ya mobil telefon vasitəsilə Internetə qoşula bilərlər. Internetlə yanaşı, WiMAX-dan yüksəkkeyfiyyətli səs və videorabitə üçün də istifadə olunur.

AÇAR sözlər

- Simsiz texnologiyalar
- "Ad hoc" rejimi
- "İnfrastruktur" rejimi
- Wi-Fi
- Li-Fi
- WiMAX
- Bluetooth
- Simsiz fərdi şəbəkə (WPAN)

Tarix

Elektrikin kəşfi və radionun ixtirası uzaqdan (məsafədən) idarə olunan maşınların meydana çıxmasına təkan verdi. 1897-ci ildə britaniyalı Ernest Uilson dirijablin naqilsiz idarəolunması sistemini patentləşdirdi (ancaq belə bir mexanizmin qurulması haqqında məlumat yoxdur). 1898-ci ildə Nyu-Yorkda keçirilən sərgidə mühəndis və ixtiraçı Nikola Tesla (1856–1943) radio ilə idarə olunan gəmi modelini nümayiş etdirdi.




Son zamanlar geniş yayılmış simsiz texnologiyalardan biri də *Bluetooth texnologiyasıdır* ("blu-tuz" kimi tələffüz olunur). 1998-ci ildə işlənib-hazırlanmış bu texnologiya ayrı-ayrı qurğulara avtomatik olaraq "ad hoc" rejimində lokal şəbəkələr yaratmağa imkan verir. Wi-Fi texnologiyasında olduğu kimi, Bluetooth-da da tezliyi 2.4 GHz olan radiosiqnallardan istifadə olunur, ancaq bu iki standart bir-biri ilə uyuşmur. Bluetooth-da elektrik sərfinin yetərinə aşağı olması bu texnologiyanın daşınabilir qurğularda – noutbuk, cib kompüteri, mobil telefon, rəqəmsal fotoaparatlarda tətbiqini şərtləndirir. Bundan başqa, qurğular arasında Bluetooth bağlantısını tənzimləmək üçün istifadəçinin hər hansı müdaxiləsinə, demək olar ki, ehtiyac qalmır. Digər tərəfdən bu texnologiyada ötürülmə məsafəsi və buraxılış imkanı o qədər də böyük deyil – uyğun olaraq 10 metr və 400–700 Kbit/san-dir. Bu isə Bluetooth texnologiyasından lokal şəbəkələrdə istifadə imkanını kəskin məhdudlaşdırır.



Bluetooth texnologiyasından çox zaman *simsiz fərdi şəbəkələrin* (*wireless personal area network*, WPAN) qurulmasında istifadə olunur. Belə şəbəkələrə *Bluetooth-PAN*

və ya *pikoşəbəkə* (*piconet*) də deyilir ("piko" çox kiçik kəmiyyət olub "trilyonda bir"ə bərabərdir). Bu şəbəkə "aparıcı-asılı" rejimində işləyən 8-dək aktiv qurğudan ibarət olur. Pikoşəbəkədə bir Bluetooth qurğusu birinci, qalanlar isə ikincidərəcəli olur ki, verilənlərin mübadiləsi bu qurğularla birincidərəcəli arasında gedir.



Bu maraqlıdır

Naqilsiz cihazların şüalanmasının sağlamlığa təsiri ilə bağlı çoxlu elmi araşdırmalar aparılmış və məqalələr nəşr olunmuşdur. Onların içərisində ən geniş əhatəlisi Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization, WHO) himayəsi altında aparılmış INTERPHONE (2002–2011) tədqiqatıdır. Bu tədqiqatın başlıca məqsədi simsiz rabitə cihazlarının geniş istifadəsinin onkoloji xəstəliklərin inkişafına təsirinin olub-olmadığını müəyyənləşdirmək idi. Araşdırmaların nəticəsinə görə, həmin cihazlardan sürətli (məsələn: mobil telefonla 7–10 il ərzində hər gün təxminən 30 dəqiqə) istifadə edilməsi göstərilən xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə artırıb. Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (The International Agency for Research on Cancer, IARC) 31 may 2011-ci il tarixli qərarına görə, mobil telefonların şüalanması "insan üçün mümkün kanserogen (xərçəng əmələ getirən)" amil kimi təsnif edilmişdir. 2005-ci ildə Çin alımları bu nəticəyə gəlmişlər ki, mobil telefonların şüalanması DNT-lərin zədələnməsinə aparıb çıxarır.

ARAŞDIRAQ – Öyrənək

Wireless USB, ZigBee texnologiyaları haqqında Internetdən məlumat toplayın. Bu texnologiyalar harada tətbiq olunur? Artıq öyrəndiyiniz texnologiyalardan onların hansı üstünlükləri və çatışmazlıqları var?

Özünüyü yoxlayın

1. Naqilsiz kompüter şəbəkələrinin hansı üstünlükləri var?
2. Wi-Fi şəbəkəsinin çatışmazlıqları nədədir?
3. Bluetooth texnologiyasının hansı üstünlükləri və çatışmazlıqları var?
4. Naqilsiz cihazların şüalanmasının insan orqanizminə hansı zərərləri ola bilər?

4.4 MÖBİL RABİTƏ TEXNOLOGİYALARI

- "Mobil" nə deməkdir?
- Sizcə, mobil telefonların ölçülərinin son zamanlar böyüməsinin səbəbi nədir?



FƏALİYYƏT


Cədvəlin doldurulmamış sütununda öz mobil telefonunuzun uyğun parametrlərini qeyd edin.

Parametr	DynaTAC 8000X	
Buraxılış ili	1983	
Ölçüləri	3300 × 898 × 445 mm	
Çəkisi	784 q	
Qiyməti	3995 ABŞ dolları	

– Telefonunuzun həcmi (ölçüləri) Motorola DynaTAC 8000X telefonu ilə müqayisədə təxminən nə qədər azdır? Bəs çəkisi?

Mobil telefonlar nisbətən yaxın zamanlarda meydana çıxsa da, artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. *Mobil rabitə (mobile communication)* dedikdə biri və ya bir neçəsinin yeri dəyişilə bilən abonentlər arasındaki radio rabitəsi nəzərdə tutulur. Mobil rabitənin növlərindən biri *hücrəsəl rabitədir (cellular communications)*. İndi insanların əksəriyyəti bu və ya digər dərəcədə hücrəsəl rabitə operatorlarının xidmətlərindən yararlanır. Bu rabitə növü çox böyük sürətlə bir neçə istiqamətdə inkişaf edir. Bir tərəfdən mobil rabitə operatorlarının təqdim etdiyi xidmətlərin çeşidi artır. Digər tərəfdən mobil telefon aparatlarının özlərinin funksional imkanları genişlənir. Üçüncü istiqamət – telefonların ölçülərinin kiçilməsi isə artıq müəyyən həddə çatıb və daha həll-edici amil hesab edilmir.

Mövcud hücrəsəl rabitə standartlarının rəngarəngliyinə (GSM, CDMA ...) və onların həyata keçirilmə xüsusiyyətlərinin çoxluğuna baxmayaraq, belə sistemlərin qurulması və işləmə alqoritmləri bir çox cəhətdən bənzərdir.



Məlumdur ki, hər hansı ərazini nəzəri olaraq eyni formalı zonalara bölmək üçün (zonaların kəsişməməsi və heç bir boş sahənin qalmaması şərti ilə) üç düzgün həndəsi fiqurdan istifadə etmək olar: üçbucaq, kvadrat və altıbucaqlı. Bu örtüklerin içərisində ən səmərəli oları altıbucaqlıdır. Səbəb isə çox sadədir: dairəvi əhatə sahəsi olan *baza stansiyalarını* (antenləri) məhz altıbucaqlıların mərkəzində yerləşdirməklə ərazini, demək olar ki, ideal örtmək mümkündür.

Eyni zamanda çoxlu sayıda abonentə xidmət göstərilməsi tələb olunduğu yerlərdə daha kiçikölçülü zonalar yaradılır. Bu halda ilkin altıbucaqlı kiçikölçülü yeddi altıbucaqliya (*pikohücrələrə*) bölünürlər. Bu zaman şəbəkənin qalan strukturunu pozulmur. Əlbəttə, düzgün həndəsi formalı iş zonalarına nail olunması praktikada heç də həmişə mümkün olmur. Radiodalğaların yayılma məsafəsi ərazinin relyefindən – təpələrdən, yarğanlardan, dağlardan, böyük binalardan və başqa maneelərdən asılıdır. Onlar iş zonalarının formasını təhrif edir və baza stansiyalarını ciddi həndəsi nizamla yerləşdirməyə imkan vermir.

Hücrəsəl sistemin əsas elementləri bunlardır: *abonent avadanlığı* (mobil radio-telefonlar), xidmət ərazisində yerləşdirilmiş *baza stansiyaları şəbəkəsi* və *kommutasiya mərkəzi*.

Hər bir *baza stansiyası* çoxkanallı qəbuledici-ötürücü qurğudur və hər qurğu öz hücrəsinin hüdudlarındakı abonentlərə xidmət göstərir. Bütün baza stansiyaları xüsusi rabitə xətləri (naqilli və ya radio-rele) vasitəsilə kommutasiya mərkəzi ilə birləşdirilir.

Kommutasiya mərkəzi şəbəkənin idarəolunmasını təmin edir və, əslində xüsusi avtomat telefon stansiyasıdır. Orada hücrəsəl şəbəkənin bütün abonentləri haqqında məlumat saxlanılır, abonentlərin erişim hüquqları yoxlanılır və onlar tanınır (kimliyi müəyyənləşdirilir), informasiya emal edilir və saxlanılır.



AÇAR
sözlər

- Mobil rabitə
- Hücrəsəl rabitə
- Baza stansiyası
- Kommutasiya mərkəzi
- Mobil telefon
- Smartfon

Onun başqa funksiyaları da vardır: mobil telefonların siqnallarının izlənməsi, telefon bir hücrədən başqasına hərəkət etdikdə estafetin başqa stansiyaya ötürülməsi, küylər və ya nasazlıqlar yarandıqda hücrələrdə kanalların kommutasiyası və ən başlıcası – hücrəsəl şəbəkə abonentinin yiğdiyi nömrəyə uyğun olaraq başqa abonent ilə bağlılıq qurulması, yaxud şəhər, şəhərlərarası və ya beynəlxalq telefon şəbəkəsinə çıxılması.

Hücrəsəl şəbəkənin elementlərinin iş prinsipini sadə şəkildə belə təsvir etmək olar. Hər bir baza stansiyasında idarəedici adlandırılan xüsusi kanal var və bütün hücrəsəl telefonlar çağrış gözləyərək bu kanaldakı siqnallara "qulaq asır". Abonent zəng etmək istədikdə nömrəni yiğdiqdan dərhal sonra radiotelefon avtomatik olaraq sərbəst kanal axtarmağa başlayır. Onu aşkarlaşdırıqda öz parametrlərini və yiğilmiş nömrəni baza stansiyası vasitəsilə hücrəsəl şəbəkə kommutatoruna ötürür. Abonentin parametrlərini yoxladıqdan sonra kommutasiya mərkəzi bağlantını həyata keçirir. Əks istiqamətdə – hücrəsəl şəbəkə abonentin çağrııldığda kommutator belə bir abonentin olmasını öz verilənlər bazasında yoxlayır və radiotelefonu hər bir hücrədə axtarmağa başlayır. Abonentin radiotelefonusu bu çağrışı idarəedici kanal vasitəsilə qəbul edərək onu təsdiqləyir və beləliklə də özünün hücrəsəl şəbəkədə yerini təyin edir. Bundan sonra kommutator verilmiş hücrədə boş danişq kanalı tapır və bağlantını ona keçirir.

Kommutator bağlantısını təşkil etməklə yanaşı, radiotelefonların siqnallarını rabitə prosesində də daim izləyir. Əgər avadanlıqlarda nasazlıq yaranarsa və ya küylər əmələ gələrsə, kommutator başqa bir boş kanal tapır və danişığı ona keçirir. Bağlantı prosesində abonentin öz yerini dəyişməsi siqnalların səviyyəsinin çox aşağı düşməsinə səbəb ola bilər. Onda kommutator bağlantısını abonentə daha yaxın olan başqa bir baza stansiyasına keçirir. Bu keçirmə o qədər sürətlə baş verir ki, abonent bunu hiss etmir.

Diqqət! Hazırda hücrəsəl rabitə mobil rabitənin ən geniş yayılmış növü olduğundan mobil telefon deyəndə, adətən, məhz hücrəsəl telefon nəzərdə tutulur. Əslində isə hücrəsəl telefonlarla yanaşı, peyk telefonları, radiotelefonlar, magistral rabitə aparatları da mobil telefonlardır.

Tarix

Dünyada ilk mobil telefon Motorola şirkətinin DynaTAC 8000X modeli hesab edilir. Bu qurğunun ilk nümunəsi 1973-cü ildə nümayiş etdirilsə də, satışa yalnız 1983-cü ildə çıxarılib. Təxminən 1 kilogram çəkisi olan DynaTAC akkumulyatorun bir yüklənməsində 20 dəqiqə işləyə və 30-dək telefon nömrəsini yadda saxlaya bilirdi.

Mobil telefonların əlavə funksiyaları (kalkulyator, təqvim), demək olar ki, həmişə olmuşdur. Ancaq zaman keçdikcə buraxılan yeni intellektul modellər daha geniş

imkanlara malik olmuşdur. Ona görə də belə telefonların artan funksional imkanlarını və hesablama gücünü xüsusi vurğulamaq üçün "smartfon" (ingiliscə: *smartphone – ağılli telefon*) termini daxil edilmişdir.


Smartfonlar adı mobil telefonlardan onlarda yetərincə inkişaf etmiş *əməliyyat sistemini* olması ilə fərqlənir. Smartfonların əməliyyat sistemləri adı mobil telefonların əməliyyat sistemlərindən fərqli olaraq, kənar gəlisdəricilərə (developer) açıqdır, yəni kənar gəlisdəricilər də smartfonlar üçün program təminatı hazırlaya bilər. Əlavə tətbiqi programların quraşdırılması smartfonların funksionallığını adı telefonlarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ancaq yeni model mobil telefonlarda da artıq sadələşdirilmiş brauzer və elektron poçtla işləmək üçün vasitələr vardır.

ARAŞDIRAQ – öyrənək

- Ölkəmizdə fəaliyyət göstərən mobil rabitə operatorları haqqında məlumat toplayın. Mətn redaktorunda aşağıdakı formada cədvəl hazırlayın və onu doldurun.

Göstərici	Operator		
Təsis tarixi			
Ana şirkəti			
Abunəçilərinin sayı			
Baza stansiyalarının sayı			

- Aşağıdakı şəkli diqqətlə gözdən keçirin və onun nəyi ifadə etməsi haqqında fikirlərinizi söyləyin.



Özünüyü yoxlayın

- "Mobil rabitə" dedikdə nə nəzərdə tutulur?
- "Hücrəsəl rabitə" ifadəsi haradan yaranıb?
- "Baza stansiyası" nədir və hansı funksiyani yerinə yetirir?
- Kommutasiya mərkəzinin funksiyaları nədən ibarətdir?
- "Smartfon" nədir və onun adı mobil telefondan əsas fərqi nədədir?

4.5 INTERNET XİDMƏTLƏRİ

Internet xidməti (Internet services) dedikdə Internet istifadəçilərinə xidmət göstərən müxtəlif sistemlər (elektron poçt, WWW, telekonfrans və s.) nəzərdə tutulur.

Internetin tarixində çoxlu sayıda müxtəlif xidmətlər (servislər) olmuşdur ki, onlardan bəziləri artıq istifadədən çıxmışdır, bəziləri tədricən öz populyarlığını itirir, başqa bir hissəsi isə öz çıxışlanmə dövrünü yaşıyır. Aşağı siniflərdə bu xidmətlərin bəziləri ilə ümumi şəkildə, bir neçəsi ilə daha ətraflı tanış olmusunuz.

- Sizcə, ünsiyyət üçün insanlar bu gün hansı Internet xidmətindən daha çox istifadə edirlər?



FƏALİYYƏT

Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün "İnformatika" dərsliyindəki "Internet xidmətləri" və 9-cu sınıf dərsliyindəki "Internetdə ünvanlama" mövzularında öyrəndiklərinizi yadınıza salın. (Dərsliklərin elektron versiyasını "Tədris resurslarının idarə olunmasının məlumat sistemi"dən – trims.edu.az saytından kompüterinizə yükləyə bilərsiniz.) Mətn redaktorunda belə bir cədvəl hazırlayın və onun boş xanalarına hər bir xidmət haqqında qısa məlumat yazın.

Xidmətin adı	Təyinatı
WWW	
Elektron poçt	
Telnet	
Telekonfrans	
FTP	
IRC	
IP-Phone	
DNS	

- Hansı xidmətlər "onlayn", hansı xidmətlər isə "ooffline" kateqoriyasına aiddir?
- Onları "kommunikasiya xidmətləri" və "informasiya xidmətləri" olmaqla necə qruplaşdırardınız?

Yuxarıda adları sadalanan xidmətlər standart xidmətlər kateqoriyasına aiddir. Bu o deməkdir ki, onların müştəri və server program təminatının qurulma prinsipləri, eləcə də qarşılıqlı əlaqə protokolları beynəlxalq standartlara əsaslanır. Ancaq bu standart xidmətlərlə yanaşı, istifadəçilərin özləri tərəfindən

AÇAR
süzük

- Internet xidməti
- Bloq
- Bloqçu
- Veb-forum
- Sosial şəbəkə

aktiv inkişaf etdirilən və təkmilləşdirilən xidmətlər də vardır: *bloqlar*, *veb-forumlar*, *sosial şəbəkələr* və s.

Bloq (*blog*) əsas məzmunu müntəzəm əlavə olunan yazılar, görüntülər, yaxud multimedia olan veb-saytdır. Bloq onun müəllifinin şəxsi saytidır. Bloqlar üçün, əsasən, müvəqqəti dəyəri olan və tərs xronoloji ardıcılıqla çəşidlənmiş (son yazı ən yuxarıda) qısa yazılar xarakterikdir. Bloqun ənənəvi gündəlikdən fərqi ondadır ki, bloqlar, adətən, açıq olur və özgə oxucuların olmasını nəzərdə tutur. Həmin oxucular bloqun müəllifi ilə açıq polemikaya girə bilərlər.

Tarix

“Bloq” termininin maraqlı tarixçəsi var. 1997-ci ildə Yorn Barger (Jorn Barger) adlı istifadəçi “Robot Wisdom” adlı veb-sayt hazırlayıb və orada onu maraqlandıran saytlara istinadlar yerləşdirir. Yorn bu işi müntəzəm davam etdirir və bir müddətdən sonra öz saytını “sayt” deyil, “şəbəkə jurnalı” – “Web Log” adlandırmağa başlayır. Sonradan bu iki söz sanki öz-özünə birləşərək “weblog” termininə çevirilir. İki ildən sonra şəbəkə jurnallarının daha bir həvəskarı Piter Merholz (Peter Merholz) artıq oturuşmuş “weblog” ismi ilə “oynayaraq” onu iki hissəyə – “we” əvəzliyinə və kimsənin bilmədiyi “blog” feilinə ayırrı. Nəticədə “biz bloqlaşırıq”, yaxud “biz bloq yazırıq” anlamını verən ifadə alınır. Zarafat hamının elə xoşuna gəlir ki, o vaxtdan “vebloq”ları “bloq” adlandırırlar.

Bloq sahibinə *bloqçu* (*blogger*) deyilir. Bloqlara yardım edən geniş və çəşidli insanlar topluluğunu ifadə etmək üçün *bloqosfer* (*blogosphere*) terminindən istifadə olunur. Bəzi bloqçular bu topluluq arasında xəbərləri böyük bir sürətlə yayan çox nüfuzlu və geniş auditoriyaya malikdir. Bu amili nəzərə alan bir çox şirkətlər öz brendlərinin qorunması və dəstəklənməsi üçün bloqosferi izləyir və ona müraciət edirlər.

Internet forumu, yaxud *veb-forum* veb-saytin ziyarətçilərinin ünsiyyətini təşkil etmək üçün bir Internet xidmətidir. Forumun işinin mahiyyəti istifadəçilərin (forum iştirakçılarının) müzakirə etmək üçün müəyyən mövzular yaratmaları və bu mövzular daxilində məlumat göndərməklə müzakirələr aparmalarından ibarətdir. Ayrıca götürülmüş mövzu, əslində, tematik qonaq kitabıdır. İstifadəçilər elan olunmuş mövzu haqqında şərhlər, suallar verə və cavablar ala, eləcə də özləri başqa istifadəçilərin suallarını cavablaşdırıba və onlara məsləhətlər verə bilərlər. Mövzu daxilində sorğular da (səsvermə) keçirilə bilər. Suallar və cavablar forumun verilənlər bazasında saxlanılır və gələcəkdə həm forum iştirakçıları, həm də istənilən Internet istifadəçisi üçün faydalı ola bilər. Forumların mövzuları həyatın bütün sahələrini əhatə etməklə çox rəngarəng ola bilər.

Son illər çox geniş yayılmış Internet xidmətlərindən biri də sosial şəbəkələrdir. *Sosial şəbəkə xidməti* (*social networking service*) Internetdə sosial qarşılıqlı münasibətlərin qurulması, əks etdirilməsi və təşkili üçün nəzərdə tutulmuş onlayn-xidmətdir, platformadır. Bu xidmətlər, ilk növbədə, ümumi maraqları olan insanları tanışdırmaq və bir yerə toplamaq, onlara müxtəlif mövzular haqqında danışmaq imkanı vermək, foto və video yerləşdirmək və onları müzakirə etmək, bir-birini

dostluğa qəbul etmək və ya dostluqdan silmək və digər məqsədlərlə yaradılan saytlarıdır. Sosial şəbəkələrin üstünlüklerindən biri də çoxdan əlaqələri olmayan dostları, qohumları tapmaq imkanının olmasıdır.

Hazırda dünyada ən çox qeydiyyatlı istifadəçisi olan sosial şəbəkələr bunlardır: Facebook, Google+, Tumblr, Twitter, LinkedIn.

Tarix

Dünyada ən böyük sosial şəbəkə olan *Facebook* ("feys-buk" kimi oxunur) 2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zukerberg (Mark Zuckerberg) və yoldaşları tərəfindən yaradılıb. Bu sayt sayəsində Mark Zukerberg 23 yaşında dünyanın ən gənc milyarderi olmuşdur.

ADDIM - ADDIM

"Internet xidmətləri" mövzusunda təqdimatın hazırlanması

1. Microsoft PowerPoint (və ya OpenOffice Impress) programını başladın. Programın baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq. Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki slaydlar sahəsində görmək olar.
2. Yeddi yeni slayd yaradın.
3. Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add title sahəsinə təqdimatın başlığını (**Internet xidmətləri**) yazın.
4. Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
5. İkinci slaydı aktivləşdirin. Bu slaydda "Fəaliyyət" bölümündə verilmiş cədvəl yerləşdiriləcək. Öncə slayd üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə alətlər panelinin Slides bölümündəki  düyməsini çılçıqladın. Təklif olunan müxtəlif slayd maketlərindən birini, məsələn, Title and Content maketini seçin. Slaydın başlığını və uyğun cədvəli daxil edin.
6. Haqqında məlumatınız olan 6 Internet xidmətini müəyyənləşdirin. Üçüncü və sonrakı 5 slaydın hər biri bu xidmətlərdən birinə həsr olunacaq. Üçüncü slaydı aktivləşdirin və onun üçün Content with Caption maketini seçin. Uyğun sahəyə (solda yuxarıda) slaydın başlığını, ondan aşağıdakı sahəyə isə birinci xidmət haqqında məlumatı daxil edin. Sağdakı sahəyə isə mövzu ilə əlaqədar bir şəkil, yaxud video yerləşdirin. Slayda müəyyən dizayn vermək üçün Design menyusunu seçin. Təklif olunan şablonlar üzərində siçanın göstəricisini gözdürün və variantları bir-bir gözdən keçirin. Bəyəndiyiniz şablonu (məsələn: Flow) seçin.



7. Dördüncü və sonrakı 4 slaydı bənzər qaydada doldurun.
8. Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün Animations menyusunu seçin. Təklif olunan effektlərin üzərində siyanın göstəricisini gəzdirin və effektin necə olacağına öncədən baxmaq üçün azacıq gözləyin. Bəyəndiyiniz effekti seçin və əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyirsinizsə, həmin paneldəki Apply To All düyməsini çıqqıldadın.



9. Insert menyusunda Header & Footer düyməsini çıqqıldadın. Açılan dialoq pəncərəsində Slide Number boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadın. Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.
10. Slide Show menyusuna keçin və düyməsini çıqqıldadın. Hazırladığınız təqdimat birinci slayddan nümayiş olunmağa başlayacaq.
11. Slaydların nümayişini sona çatdırıb adı rejimə keçmək üçün <Esc> klavişini basın.
12. Fayla münasib ad verib istədiyiniz qovluqda saxlayın.

ARAŞDIRAQ – öyrənək

İlk və ən populyar Internet xidmətlərindən biri kütləvi tələbat mallarının satışı ilə məşğul olan *Amazon.com*-dur. Bu xidmət haqqında əlavə məlumat toplayın.

Bu xidmət nə vaxt yaranıb? Nə qədər əməkdaşı var? Son illik dövriyyəsi və xalis gəliri nə qədər olub?

Özünüyü yoxlayın


1. "Internet xidməti" nədir?
2. IRC xidməti göstərən hansı programları tanıyırsınız?
3. "Bloq" nədir və onun adı veb-saytdan fərqi nədədir?
4. "Veb-forum" nədir və onun işinin mahiyyəti nədən ibarətdir?
5. Sizcə, sosial şəbəkələrin hansı müsbət və mənfi cəhətləri var?

1. Hansı mühakimələr doğrudur?

- a) OSI modeli hər birinin öz funksiyası olan 4 səviyyəli şaquli struktura malikdir.
- b) Nəqliyyat səviyyəsində göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik paketlərə bölünür və lazımlı olan ardıcılıqla alan kompüterə göndərilir. Alan kompüterdə paketlər yenidən ilkin verilənlər blokları şəklində yiğilir.
- c) Ethernet arxitekturasında verilənlər koaksial kabellər vasitəsilə ötürülür.
- d) Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti 100 Mbit/san-dir.
- e) Simsiz şəbəkələrdə kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır.
- f) Açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir məsafəsi təxminən 500 m, qapalı yerde isə 1000 metrdir.
- g) Mobil rabitə hücrəsəl rabitənin bir növüdür.
- h) Bloqlarda yazılar tərs xronoloji ardıcılıqla çeşidlənir, yəni son yazı ən yuxarıda olur.

2. Cümələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.

- a) Şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqə ardıcılığını tənzimləyən qaydalar və prosedurlar toplusu adlanır.
- b) Nəqliyyat səviyyəsi prosesini başa çatdırır.
- c) Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün zəruri olan , və toplusu nəzərdə tutulur.
- d) Ethernet arxitekturasında şəbəkənin maksimal uzunluğu ola bilər.
- e) qurulmasında çox zaman Bluetooth texnologiyasından istifadə olunur.
- f) OSI modelinin , və səviyyələri TCP/IP modelində tətbiqi program adı ilə bir səviyyədə birləşdirilib.
- g) Hücrəsəl sistemin əsas elementləri bunlardır: , və .
- h) Hücrəsəl şəbəkə abonentinin yiğdiyi nömrəyə uyğun olaraq başqa abonent ilə bağlantı qurulması funksiyasını həyata keçirir.


3. Bloq ilə adı gündəlik arasında hansı fərq var?**4. Veb-forumlarda hansı mövzular müzakirə oluna bilər?****5. Amazon.com hansı Internet xidməti sahəsində fəaliyyət göstərir?**

5

KOMPÜTER

- 5.1.** İdarəetmə paneli
- 5.2.** Səsin idarə edilməsi
- 5.3.** Kompüterin elektrik enerjisi sərfiyatının idarə edilməsi
- 5.4.** İstifadəçi hesabları və ailə təhlükəsizliyi
- 5.5.** Kompüterin uzaqdan idarə edilməsi





Əməliyyat sistemi kompüterin qurğuları ilə biz istifadəçilərin arasında "vasitəcilik" edən bir programdır. Eyni zamanda əməliyyat sistemi programların quraşdırılması və onların işləməsi üçün zəruri şəraiti təmin edir. Əməliyyat sisteminin həll etdiyi məsələlər çox müxtəlifdir və kompüterdə işin bütün sahələrini əhatə edir.

Ancaq ətraflı baxılsa, əməliyyat sistemi bir program deyil, tam bir programlar paketidir. Bu programlar fayllarla işləməyə, kompüter şəbəkələrini təşkil etməyə və Internetə bağlanmağa, istifadəçilərin kompüterə çıxışını idarə etməyə, kompüterə kənardan icazəsiz qoşulmağın qarşısını almağa və başqa işlərin yerinə yetirilməsinə imkan verir.

Əməliyyat sisteminin yerinə yetirdiyi məsələlər həqiqətən çoxdur. Ayrı-ayrı məsələlərə, adətən, əməliyyat sisteminin tərkibinə daxil olan ayrıca utilitlər cavabdehdir. Bu utilitlər vasitəsilə hər hansı parametrlerin köklənməsi üçün həmin utilitləri başlatmaq lazımdır. Əməliyyat sisteminin bütün əsas köklənmələri və kompüterdə işin müxtəlif aspektlərinə cavabdeh olan utilitlər istifadə rahatlığı üçün bir yerdə toplanıb. Bu yer *İdarəetmə paneli* adlanır.

1. Əməliyyat sistemi nədir?
a) tətbiqi program
c) programlaşdırma sistemi
b) sistem program
d) VBİS
2. Əməliyyat sistemi və onun elementlərinin köklənməsi üçün alətlər qrupu necə adlanır?
a) İdarəetmə paneli
c) Baş menyu
b) iş masası
d) alətlər paneli
3. Bu qurğuların hansı analoq siqnalları rəqəmsal siqnallara çevirir?
a) mikrofon
c) səs kartı
b) səsucaldan
d) qulaqlıq
4. Bunlardan hansı səs faylı deyil?
a) WAV
c) MIDI
b) MPEG
d) MP3
5. İlk səsyazma qurğusu necə adlanırdı?
a) patefon
c) fonoqraf
b) qrammofon
d) telefon
6. Elektrik siqnallarını rəqəmsal şəklə çevirən qurğu necə adlanır?
a) rəqəm-analoq çeviricisi
c) modulyator
b) analoq-rəqəm çeviricisi
d) demodulyator
7. Bunlardan hansı səs informasiyasının çıxış qurğusudur?
a) mikrofon
c) səsucaldan
b) monitor
d) modem
8. Verilənləri icazəsiz istifadədən qorumaq üçün bu sözdən istifadə olunur.
a) istifadəçi adı
c) açar söz
b) parol
d) identifikasiator
9. Bu sözlərdən hansı qədim yunan dilində "uzaq" deməkdir?
a) mikro
c) makro
b) kilo
d) tele
10. Hansı qisaltma "kəsilməz enerji qaynağı" deməkdir?
a) UTP
c) USB
b) UPS
d) VPN

LAYİHƏ

PowerPoint programında "Hesablaşma texnikasının qısa tarixi" mövzusunda təqdimat hazırlayıın. Bunun üçün dərsliyin sonunda verilmiş yardımçı materiallardan, eləcə də Internetin imkanlarından istifadə edin.

5.1 İDARƏETMƏ PANELİ

- Televizorun, mobil telefonun, adətən, hansı parametrlərini dəyişirsiniz?
- Tanıdığınız hansı elektron məişət cihazlarında parametrlərin dəyişdirilməsi nəzərdə tutulub?

FƏALİYYƏT

Göstərilən parametrləri necə kökləyirsiniz? Cədvəli doldurun.

Nö	Parametrlər	Kökləmə yolu
1	İş masasının fonu	
2	Ekran qoruyucusu	
3	Tarix və zaman	
4	Dil	
5	Simgələrin iş masasında yerləşməsi	
6	Kompyuterin lokal şəbəkəyə qoşulması	

- Hansı hallarda İdarəetmə panelinə müraciət edirsiniz?
- Kompyuterinizi lokal şəbəkəyə qoşmaq üçün İdarəetmə panelinin hansı bölümündən istifadə etməlisiniz?

Bəziləri elə düşünür ki, əməliyyat sisteminin köklənmələrinin dəyişdirilməsi təcrübəli istifadəçilərin işidir və yeni, təcrübəsiz işçilər bununla məşğul olmasalar yaxşıdır. Ancaq praktikada, əslində, hər şey başqa cürdür, çünki bir çox hallarda elementar (məsələn: kompyuteri şəbəkəyə qoşmaq kimi) kökləmələr etmədən keçinmək, sadəcə, mümkün deyil. Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün Control Panel (*İdarəetmə paneli*) adlandırılan xüsusi vasitə vardır.



Əməliyyat sisteminin müxtəlif komponentlərini kökləmək üçün İdarəetmə panelində çoxlu sayda simgələr vardır. İstifadənin rahatlığı məqsədilə Windows 7 əməliyyat sistemində onlar 8 qrupda birləşdirilib:

1. Sistem və təhlükəsizlik
2. Şəbəkə və Internet
3. Avadanlıqlar və səs
4. Proqramlar
5. İstifadəçi hesabları və ailə təhlükəsizliyi
6. Görünüş və fərdiləşdirmə
7. Saat, dil və bölgə
8. Erişim asanlığı (Ease of Access)

1. *Sistem və təhlükəsizlik* (System and Security). Bu bölüm də kompüterinizin vəziyyətini yoxlamaq və mümkün problemləri (məsələn: hansısa programın başladılması zamanı yaranan nazasızlıqları və ya virusa yoluxma şübhələrini) həll etmək üçün utilitlər toplanıb. Windows-un təhlükəsizlik və yenilənmə parametrlərinin köklənməsini, quraşdırılmış sistem haqqında məlumatlara baxılmasını, verilənlərin arxivləşdirilməsi və bərpasını, elektrik enerjisi ilə təchizat planının idarə edilməsini, eləcə də kompüterin idarəedilmə parametrlərinin dəyişdirilməsini də bu bölüm də etmək olar.

Action Center
Review your computer's status and resolve issues | Change User Account Control settings
Troubleshoot common computer problems | Restore your computer to an earlier time

Windows Firewall
Check firewall status | Allow a program through Windows Firewall

System
View amount of RAM and processor speed | Check the Windows Experience Index
Allow remote access | See the name of this computer | Device Manager

Windows Update
Turn automatic updating on or off | Check for updates | View installed updates

Power Options
Change battery settings | Require a password when the computer wakes |
Change what the power buttons do | Change when the computer sleeps

Backup and Restore
Back up your computer | Restore files from backup


Windows Anytime Upgrade
Get more features with a new edition of Windows 7

Administrative Tools
Free up disk space | Defragment your hard drive | Create and format hard disk partitions
View event logs | Schedule tasks

Ümumiyyətlə, bu bölüm dəki dəyişikliklərə çox ehtiyatla yanaşmaq lazımdır, çünkü onların bir çoxu əməliyyat sisteminin işləmək qabiliyyətinə və pisniyyətli təsirlərdən qorunma dərəcəsinə birbaşa təsir göstərə bilər.

2. *Şəbəkə və Internet* (Network and Internet). Burada qlobal Internet şəbəkəsinə və lokal şəbəkəyə girişi idarə etmək və onlara qoşulma parametrlərini dəyişdirmək olar.

Internet Explorer brauzerinin xassələrinə baxmağı və zəruri kökləmələri yerinə yetirməyi (məsələn: başlanğıc səhifəni dəyişməyi) də bu bölümə etmək olar. Bu işlərlə 10-cu sinifdə tanış olmusunuz.




3. *Avadanlıq və səs* (Hardware and Sound). Bu bölümə kompüterin siyan, printer, monitor, videokart və səs kartı da daxil olmaqla qurğularını gözdən keçirtmək və onların parametrlərini kökləmək olar. Sistemin elektrik enerjisində qənaət parametrlərinin köklənməsi və optik disklərin avtomatik başladılması parametrlərinin dəyişdirilməsi də bu bölümə daxil edilib.




4. *Programlar* (Programs). Bu bölümün köməyi ilə quraşdırılmış proqramları, eləcə də əməliyyat sisteminin özünün bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar. Müəyyən məsələlər üçün hansı proqramların susqunluqla istifadə ediləcəyini burada seçmək və iş masasında *qacətlərin* (istifadəçiyə əlavə informasiya, məsələn, hava proqnozu və ya valyuta məzənnəsini verən kiçik tətbiqi proqramları) əks etdirilməsini də burada kökləmək olar.




5. İstifadəçi hesabları və ailə təhlükəsizliyi (User Accounts and Family Safety). Burada istifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə edilməsi, eləcə də valideyn nəzarətinin quraşdırılması həyata keçirilir.




6. Görünüş və fərdiləşdirmə (Appearance and Personalization). Bu bölüm də Start menyusunun və tapşırıqlar zolağının, iş masası və pəncərələrin elementlərinin xarici görünüşünün köklənməsi, eləcə də sistemin xarici görünüşünün mümkün köklənmələri həyata keçirilir.




7. Saat, dil və bölgə (Clock, Language, and Region). Tarixin, zamanın, saat qurşağıının, eləcə də sistemdə istifadə olunan dilin və regional standartların quraşdırılması bu bölüm də aparılır.



8. Erişim asanlığı (Ease of Access). Bu bölüm görmə və eşitmə qüsürü olan, eləcə də hərəkət imkanları məhdud olan insanların işləməsinə yardım məqsədilə sistemin köklənməsi üçün nəzərdə tutulub.



İdarəetmə panelinin bütün qruplarına diqqətlə baxılsa, yəqin ki, bəzi komandaların bir neçə fərqli bölmədə olduğunu görmək olar. Ona görə də kateqoriyalarla işləmək həmişə əlverişli olmur, çünki hansısa kökləmənin məhz hansı bölmədə olacağını qabaqcadan sezmək asan olmur. Bu dələşiqliqdan çıxış İdarəetmə panelini başqa bir rejimdə – bütün elementlərin eyni zamanda bir pəncərədə göstərilməsi rejimində açmaqdır. Həmin rejimə keçmək üçün Control Panel pəncərəsinin sağ yuxarı hissəsindəki View by siyahısında Small icons və ya Large icons variantını seçmək lazımdır.



ARAŞDIRAQ – öyrənək

İdarəetmə panelində bu dərsdə verilmiş şəkillərdə gördükünüz standart simgələrdən fərqli başqa simgələr də ola bilər. Kompüterinizin İdarəetmə panelini diqqətlə gözdən keçirin. Orada əlavə simgələr tapdınızmı? Əgər tapdınızsa, həmin simgələrin hansı programlarla bağlı olduğunu aydınlaşdırın.

Özünüyü yoxlayın

1. "İdarəetmə paneli" nədir?
2. İdarəetmə panelinin elementləri necə qruplaşdırılub?
3. Birgə istifadəli printerə qoşulmaq İdarəetmə panelinin hansı bölümünə daxil olmaq lazımdır?
4. İş masası və pəncərələrin elementlərinin xarici görünüşünü kökləmək üçün hansı bölüm nəzərdə tutulub?
5. "Erişim asanlığı" qrupunda sistemin hansı parametrlərini kökləmək olur?

5.2

Səsin idarə edilməsi

- Bu qurğulardan hansı giriş, hansı çıkış kateqoriyasına aiddir?
- Kompüterdə səs fayllarının hansı növləri var?



FƏALİYYƏT

Kompüterdə geniş istifadə olunan səs faylları haqqında mətn redaktorunda belə bir cədvəl hazırlayıın və onun boş xanalarını doldurun.

Faylin növü	İstifadə sahələri
WAV	
MP3	
MIDI	

- Eyni informasiyanın yazıldığı bu fayllardan hansı kompüterin yaddaşında daha az yer tutar?
- Səs informasiyası kompüterdə necə kodlaşdırılır?


Kompüterin audio sisteminin üç mühüm komponenti var: səs kartı, səsucaldanlar və mikrofon.

Səs kartı (sound card) ya birbaşa kompüterin sistem lövhəsində yerləşdirilir, ya da elə həmin sistem lövhəsinin yuvasına (slotuna) taxılan genişləndirmə lövhəsi şəklində olur. Bir tərəfdən səs kartı sintezator kimi çıxış edir və yüksəkkeyfiyyətli rəqəmli stereosəsin çıxışını təmin edir, digər tərəfdən səsi yazan və rəqəmləşdirən qurğu kimi çıxış edir.

Hər bir kompüterin sistem blokunda daxili dinamiki olsa da, səs kartının imkanlarından istifadə etmək üçün kompüterə xarici *səsucaldanlar (speakers)* lazımdır. Səsucaldanlar, sadəcə, səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilənlərin ikilik koddan səsə çevrilməsini isə səs kartı yerinə yetirir. Səsucaldanlar səs kartının çıxışına qoşulur.

Səs informasiyasını kompüterə daxil etmək üçün *mikrofondan (microphone)* istifadə olunur və o, səs kartının girişinə taxılır. Mikrofon səs dalğalarını elektrik siqnalına çevirir. Kompüterlərdə çox zaman *qulaqlığa (headphones)* bitişik mikrofonlardan istifadə olunur.

Səsin mənbədən çıxaraq mikrofon, analog-rəqəm çeviricisi, prosessor, rəqəm-analog çeviricisi və səsucaldandan keçərək yenidən səsə çevriləməsi sxemi



Bəzən başqa parametrlər kimi, kompyuterin səs parametrlərini də kökləməyə zərurət yaranır. Bu məqsədlə İdarəetmə panelinin Hardware and Sound (Avadanlıq və Səs) bölümündə Sound bəndi nəzərdə tutulub. Burada səsucaldanları, mikrofonu, səs effektlərini və başqa parametrləri kökləmək olur.


ADDIM - ADDIM 1

Səsucaldanların köklənməsi

- Control Panel pəncərəsində Sound simgəsini çıqqıldıdan və açılan dialoq pəncərəsinin Playback səhifəsinə keçin.



- Siyahıdan səs qurğusunu, məsələn, səsucaldanları (Speakers and Headphones) seçin.
- Configure** düyməsini çıqqıldadın. Yeni pəncərə açılacaq.



- Test** düyməsini çıqqıldatmaqla səsucaldanların işini – səslənmənin keyfiyyətini yoxlayın.
- Next** düyməsini iki dəfə ardıcıl olaraq çıqqıldadın, sonda isə **Finish** düyməsini çıqqıldadın.
- OK düyməsini çıqqıdatmaqla Sound dialog pəncərəsini qapadın.

Kompüteri səs vasitəsilə də idarə etmək mümkündür. Sizin səsləndirdiyiniz komandalara o cavab verə və ya söylədiklərinizi mətn kimi yaza bilər. Windows-un *nitqin tanınması (speech recognition)* funksiyasından istifadəyə başlamazdan öncə onu öz kompüterinizdə kökləməlisiniz. Nitqin tanınması funksiyasının köklənməsi 3 mərhələdən ibarətdir. Bunun üçün mikrofonu kökləmək, kompüterlə düzgün danışmağı öyrənmək və kompüterə sizin nitqinizi anlamağı öyrətmək lazımdır. Bu işə başlamazdan öncə əmin olun ki, mikrofon kompüterə qoşulub.

A D D I M – A D D I M 2

Mikrofonun köklənməsi

- Control Panel pəncərəsini açın.
- Ease of Access kateqoriyasını seçin.
- Speech Recognition bəndini çıqqıldadın və açılan yeni siyahıdan Set up microphone variantını seçin.
- Mikrofonu kökləmək üçün açılan Microphone Setup Wizard pəncərəsindəki göstərişləri yerinə yetirin.



Windows-un tərkibində nitqin tanınması programı ilə iş zamanı istifadə olunan komandaları asanca mənimsəməyə kömək edən xüsusi tədris kursu vardır. Onun tam keçilməsinə təxminən 30 dəqiqə tələb olunur. Bu tədris kursunu başlatmaq üçün Control Panel ⇒ Ease of Access ⇒ Speech Recognition ⇒ Start Speech Recognition komandasını seçin və kursun təklif etdiyi təlimata uyğun hərəkət edin.


Nitqin tanınması programı istifadəçinin səsini və tələffüz etdiyi komandaları tanımaq üçün bənzərsiz danişiq profilindən istifadə edir. Nitqin tanınmasından istifadə etdikdə sizin danişiq profilliniz daha əhatəli olur ki, bu da kompüterə komandalarınızı daha yaxşı yozmağa (interpretasiya etməyə) kömək edir. Bu mərhələni keçmək üçün Control Panel ⇒ Ease of Access ⇒ Speech Recognition ⇒ Train your computer to better understand you komandasını seçin və kursun təklif etdiyi təlimata uyğun hərəkət edin. Nəzərə alın ki, nitqin tanınması programından gerçək nəticə əldə etmək üçün onunla 9–12 saat məşq etmək lazımdır.

Windows müxtəlif hadisələrə, hərəkətlərə müəyyən səslər bağlamağa imkan verir.

ADDIM - ADDIM 3

Hadisələrə səs effektlərinin bağlanması

1. Sound dialoq pəncərəsini açın və Sounds səhifəsinə keçin. Program Events siyahısında Windows-un və bəzi programların yerinə yetirə biləcəyi müxtəlif əməliyyatlar verilib. Bu hadisələrin hər birini müəyyən səslərlə bağlamaq olar.
2. Səs təyin edəcəyiniz hadisəni seçin; məsələn, tutaq ki, siz poçt gələndə müəyyən siqnalın verilməsini istəyirsiniz. Bunun üçün New Mail Notification sətrini seçin.
3. Həmin hadisəyə bağlanmış səsi yoxlamaq üçün  düyməsini çəkkildən.
4. Bu hadisəyə yeni səs təyin etmək üçün pəncərinin aşağısında Sounds siyahısından başqa bir səs seçib yoxlayın.
5. Bu səslər sizi qane etmirsa,  düyməsindən istifadə edərək istədiyiniz səs faylinin saxlandığı yeri göstərin.
6. OK düyməsini çəkkildən.
7. Windows-da bir neçə hazır səs sxemi müyyənləşdirilib ki, onları da pəncərənin yuxarısındaki Sound Scheme siyahısından seçmək olar. Öz sxeminizi yaratmaq istəyirsinizsə, xoşladığınız səsləri müyyənləşdirək sonra  düyməsindən istifadə etməklə onları yeni ad altında saxlayın. Nəzərə alın ki, hadisələrə MP3 və ya MIDI formatlı fayllar təyin etmək olmur. Buna görə də istədiyiniz səs həmin formatlardan birindədirsa, öncə həmin faylı WAV formatına çevirin, sonra ondan istifadə edin.



ARAŞDIRAQ – öyrənək

1. Kompüterin səs kartı insan səsini yamsılaya bilər. Windows əməliyyat sisteminin özündə “danişan” program təminatı var. Onu dinləmək üçün Start menyu-sunu açın və All Programs \Rightarrow Accessories \Rightarrow Ease of Access \Rightarrow Narrator komandasını seçin. Program çalışmaya başlayan kimi açıldığı pəncərədəki yazıları oxuyacaq. Programı sınaqdan keçirin. Internetdən bu programla bağlı məlumat toplayın. Bu programın yaradılmasının əsas məqsədi nə olub? O hansı dilləri dəstəkləyir?
2. “Dilmanç” layihəsi ilə tanış olun (*dilmanc.az*). Layihə çərçivəsində yaradılmış Azərbaycan dili üçün nitqin tanınması və mətnin səsləndirilməsi sistemlərini sınaqdan keçirin.

Özünüyü yoxlayın

1. Kompüterin səs informasiyası ilə işləyən qurğuları hansıdır?
2. Mikrofonun köklənməsi komandası İdarəetmə panelinin hansı bölümündə yerləşir?
3. Səs kartının funksiyası nədən ibarətdir?
4. Windows əməliyyat sistemində hadisələrə səs effektləri bağlamaq üçün nə etmək lazımdır?
5. Nitqin tanınması sistemlərindən hansı məqsədlər üçün istifadə etmək olar?

5.3

KOMPÜTERİN ELEKTRİK ENERJİSİ SƏRFİYYATININ İDARƏ EDİLMƏSİ

Kompüterin nə qədər elektrik enerjisi işlətdiyini necə bilmək olar?

Güçü 100 watt olan lampa alıqda biz onun 1 saatə nə qədər enerji sərf edəcəyini qabaqcadan bilirik. Kompüterdə bu məsələ bir qədər "qəlizdir", çünki enerji sərfiyyatı kompüter sisteminin konfiqurasiyasından, onun qrafik imkanlarından və hətta görülən işdən asılı olur.

- Sizcə, masaüstü kompüterin hansı qurğusu – monitor, sistem bloku, printer, yoxsa skaner daha çox enerji işlədər?



FƏALİYYƏT

Tutaq ki, orta güclü kompüter gün ərzində 5 saat işləyir və bu müddətin çox hissəsi Internetdə saytlara baxmağa, ünsiyyət proqramlarından istifadə etməyə, sadə oyunlara sərf olunur. Bu zaman sistem bloku 1 saatda təxminən 180 watt, monitor isə 40 watt sərf edir. Buna 19 saatlıq gözləmə rejimindəki sərfiyyatı da (1 saatda 4 watt) əlavə etmək lazımdır, çünki işləmədiyiniz müddətdə kompüteri elektrik şəbəkəsindən ayırmırsınız.

- Bir gün və bir ay ərzində kompüterinizin işlətdiyi elektrik enerjisi neçə kilovat olacaq?
- Ölkəmizdə elektrik enerjisinin 1 kilovat-saatının əhaliyə pərakəndə satış qiymətinin təxminən 10 qəpik olduğunu nəzərə alsaq, bir ay ərzində bu xərcin manatla ifadəsi nəyə bərabər olacaq?

Dərsin başlanğıcında qoyulmuş suala bir daha qayıdaq: kompüterin bir saatda nə qədər elektrik enerjisi sərf etdiyini necə bilmək olar? Bunu ən azı iki üsulla etmək mümkündür: dəqiq və təxmini.

Elektrik sərfiyyatını *dəqiq* ölçmək üçün xüsusi qurğudan – vattmetrdən istifadə olunur. Sada vattmetri istər mağazalardan, istərsə də Internetdən almaq olar.

Təxmini hesablama isə belə aparılır: evdə bütün elektrik cihazları, lampaları söndürülür, yalnız bir 100 vatlıq lampa yanılı saxlanılır. Sayğacın,

ACAR
səsələr

- Uyuma rejimi
- "Qiş yuxusu" rejimi
- Tam sönümə rejimi
- Elektrik sərfiyyatının idarə edilməsi
- Kəsilməz enerji qaynağı

məsələn, 30 saniyə ərzində dövrlərinin miqdarı hesablanır. Sonra lampa söndürülüb, kompüter yandırılır və hansısa "ağır" program başdırılır. Yenə də dövrlərin sayı hesablanıb əvvəlki nəticə ilə müqayisə olunur. Əgər fərq çox olarsa, təcrübəni 200 vətliq lampa ilə təkrarlamaq olar.


Müasir kompüterlərdə əvvəlkilərlə müqayisədə daha az enerji sərf edilir. Bununla yanaşı, indi kompüterlər enerjiyə qənaət baxımından bir neçə rejimdə işləyə bilir.

Uyuma rejimində (*sleep mode*) kompüterin istifadə olunmayan blokları söndürülür və qurğu az enerji sərfi rejiminə keçir. Bu rejimdə sərt disk söndürülsə də, programlar operativ yaddaşda qalır və kompüter işini ani olaraq bərpa edir. Bu rejimdə sistemin ümumi gücün 7–10%-i istifadə olunur.

"Qiş yuxusu" rejimində (*hibernate mode*) verilənlər ayrıca faylda saxlanılır və kompüter tamamilə enerjidən kəsılır. Uyuma rejimi ilə müqayisədə bu rejimdə kompüter işini daha yavaş bərpa edir. Enerji sərfi 5–10 watt olur.

Tam sönmə rejimində (*shutdown mode*) sistem tamamilə söndürülür, bütün saxlanmamış verilənlər itirilir. İşə başlamaq üçün sistem yenidən yüklənməlidir. Bu rejimdə enerji sərfi 4–5 watt olur.

Göründüyü kimi, kompüter istənilən rejimdə az da olsa elektrik enerjisi sərf edir. Ona görə də elektrik enerjisi sərfiyatının düzgün idarə edilməsi çox önemlidir. *Elektrik sərfiyatının idarə edilməsi* dedikdə kompüterin və başqa cihazların (məsələn: televizorun) istifadə etdiyi elektrik enerjisinin səmərəli idarə olunması nəzərdə tutulur. Elektrik sərfiyatı rejiminin idarə edilməsi kompüterə uyuma və ya yuxu vəziyyətinə keçməyə imkan verir.



Windows əməliyyat sistemində elektrik enerjisi sərfiyatının idarə edilməsi parametrləri Power Options pəncərəsində saxlanılır. Bu pəncərəni açmaq üçün İdarəetmə panelində öncə Hardware and Sound bölümünün başlığını, sonra isə

Power Options bəndini çıqqıldadın. Orada kompüterinizin elektrik sərfiyatının idarə edilməsi üzrə müxtəlif planlar təqdim olunub. Əlavə qidalanma planlarına baxmaq üçün Show additional plans siyahısını açın.

Hər bir plan kompüterin qidalanmasının idarə edilməsi sxeminin iki komponentini idarə edir:

- monitorun avtomatik sönməsinədək Windows-un gözləmə müddəti;
- Windows-un kompüteri uyuma rejiminə keçirdiyi anadək keçən gözləmə müddəti.


Uyuma rejiminə keçənədək olan zaman intervalı sizin daxil etdiyiniz verilənlər əsasında hesablanır. Planı seçmək üçün onu qeyd edin. Power Saver planı istifadəçilərin əksəriyyətini qane edir. Elektrik sərfiyatı planını seçdikdən sonra Power Options pəncərəsini qapadın.

İstənilən planı kökləyə və ya pəncərənin sol hissəsində yerləşən Create a power plan istinadını çıqqıldatmaqla öz planınızı yarada bilərsiniz. Ekranda əks olunan göstərişlərə eməl edin və sonda elektrik sərfiyatı planınıza anlamlı ad verin.

ADDIM – ADDIM

"Qiş yuxusu" rejiminin seçilməsi

- İdarəetmə panelini açın.
- Hardware and Sound kateqoriyasını seçin.
- Power Options bölümündə Choose what the power buttons do bəndini çıqqıldadın.



- When I press the power button siyahısında Hibernate variantını seçin.
- Dəyişikliyi yadda saxlamaq üçün **Save changes** düyməsini çıqqıldadın.
- İdarəetmə panelinin pəncərəsini qapadın.

Əgər siz noutbukda və ya *kəsilməz enerji qaynağına* (*Uninterruptible Power Supply, UPS*) bağlanmış masaüstü kompüterdə işləyirsinizsə, onda elektrik sərfiyatının idarə edilməsi planının uyğun parametrləri iki sütunda verilir (*bax: "Addım-addım" bölmədəki şəkil*). Birinci sütun "batareyadan" (On battery), ikinci sütun isə "elektrik şəbəkəsindən" (Plugged in) adlanır.

Aydındır ki, kompüter şəbəkədən deyil, akkumulyatordan qidalandıqda elektrik enerjisini qənaət edilməsinə zərurət yaranır. Ona görə də noutbuklar üçün uyuma rejiminə keçid intervalının daha qısa qoyulmasının mənası var (1–2 dəqiqə kifayətdir).

ARAŞDIRAQ – öyrənək

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi saytından (www.tariffcouncil.gov.az) ölkəmizdə elektrik enerjisinin 1 kilovat-saatının qeyri-əhali sektoru üçün pərakəndə satış qiymətini öyrənin.

Məktəbinizdəki kompüterlərin sayı, onların gün ərzində təxminən neçə saat işləməsi haqqında araştırma aparın. Bu kompüterlərin 1 ay ərzində təxminən nə qədər elektrik enerjisi sərf etdiyini hesablayın. Bu xərcləri necə azatmaq haqqında fikirlərinizi söyləyin.

Özünüyü yoxlayın

1. Kompüter sisteminin enerji sərfiyatı nədən aslı olur?
2. Kompüterin bir saatda nə qədər elektrik enerjisi sərf etdiyini təxmini olaraq necə hesablamaq olar?
3. "Qiş yuxusu" rejimi nədir və o, uyuma rejimindən nə ilə fərqlənir?
4. Elektrik sərfiyatının idarə edilməsi nə deməkdir?
5. "Kəsilməz enerji qaynağı" nədir və ondan hansı məqsədlə istifadə olunur?

5.4 İSTİFADƏÇİ HESABLARI VƏ AİLƏ TƏHLÜKƏSİZLİYİ

Windows çoxistifadəçili əməliyyat sistemi olduğundan, təbii ki, istifadəçiləri bir-birindən ayırmak üçün onların hər birinin sistemdə ayrıca qeydiyyat yazısı – *istifadəçi hesabı (user account)* olmalıdır. İstifadəçi öz hesabı ilə sistəmə daxil olduqda əməliyyat sisteminin interfeysi həmin istifadəçiye məxsus görünüş alır. Hər bir istifadəçiye uyğun Windows-un iş masası, baş menyusu açılır və yalnız onun üçün quraşdırılmış proqramlar, yaradılmış fayllar əlçatan olur. Qeydiyyatdan keçmiş istifadəçi başqa istifadəçilərin yaratdıqları fayllara baxa bilmir.



FƏALİYYƏT

Reset düyməsini basmaqla kompüterinizi yenidən yükləyin, yaxud onu söndürüb-yandırın. Ekranda açılan və sizin "işə qarışmağınızı" istəyən ilk forma istifadəçinin tanıdılması forması olacaq.

– Neçə istifadəçi hesabı var və əgər bir neçə hesab varsa, sizcə, onlar arasında fərq nədədir?

Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan verir: *inzibatçı* və ya *administrator* (Administrator), *adi istifadəçi* (Standard) və *qonaq* (Guest). Kompüter işə salındıqdan sonra sizin müdaxilənizin tələb olunduğu forma – istifadəçinin tanıdılması forması açılır. Bu formada sistemin bütün istifadəçilərinin hesabları əks olunur.




- *Administrator* kompüteri bütövlükde idarə edir, başqa insanların ondan istifadə etməsinə icazə verir və ya qadağa qoyur. Adətən, kompüterin administratoru onun sahibi olur. Başqa istifadəçilərin qeydiyyat yazısını da o kökləyir.
- *Adi istifadəçilər* əməliyyat sisteminin imkanlarının əksəriyyətindən istifadə edə bilər, ancaq ora dəyişiklik edə bilməzlər; məsələn, onlar proqramlar quraşdırma bilməsələr də, onları başlada bilirlər.
- *Qonaqlara* da kompüterdən istifadə etməyə icazə verilir, ancaq onların başqa qonaqlardan fərqli adı olmur. Başqa sözlə, bütün qonaq istifadəçilər eyni adla (*Guest*) sistemə daxil olurlar.

Diqqət! Kompüterinizə ziyanverici program düşmüş ola bilər və siz administrator kimi sistemə daxil olduqda həmin program administrator hüququndan istifadə edib sistemin işini poza və çox böyük ziyan vura bilər. Məhz buna görə məsləhət görülür ki, kompüterin sahibi özü üçün iki istifadəçi yazısı yaratsın: administrator və adı istifadəçi. Çox zaman gündəlik iş zamanı adı istifadəçinin səlahiyyətləri tamamilə yetərli olur.

ADDIM – ADDIM 1

Administrator istifadəçi hesabının köklənməsi

1. İdarəetmə panelini açın və İstifadəçi hesabları və ailə təhlükəsizliyi (User Accounts and Family Safety) kateqoriyasını seçin.
2. User Accounts bəndinin Add or remove user accounts altbəndini çıqqıldadın. Hesabların idarə edilməsi dialoq pəncərəsi açılacaq.



3. Pəncərənin aşağıdakı Create a new account istinadını çıqqıldadın.
4. İstifadəçi hesabının adını (məsələn: **Ata**) daxil edin.

5. Administrator variantını qeyd edin.
6. **Create Account** düyməsini çıqqıldadın. Yeni istifadəçi hesabı yaranacaq.
7. İndicə yaratdığınız istifadəçi hesabının simgəsini çıqqıldadın. Change an Account dialoq pəncərəsi açılacaq.
8. Create a password istinadını çıqqıldadın. Create Password dialoq pəncərəsi açılacaq.
9. Vermək istədiyiniz parolu New password sahəsinə daxil edin. Bu parolu Confirm new password sahəsinə də yazın.
10. Type a password hint sahəsində parol üçün ipucunu göstərin.
11. Parolu yadda saxlamaq üçün **Create password** düyməsini çıqqıldadın.

Təbii ki, bu gün kompüter istifadəçiləri arasında uşaqlar da var. Ancaq kompüter uşaqlar üçün nə qədər cəlbedici olsa da, onun təhlükələri də çoxdur. İndi Internetdə çoxlu sayıda saytlar var ki, onların məzmunu uşaqlar üçün nəzərdə tutulmayıb. Uşaqları belə zərərli və bəzən təhlükəli saytlardan qorumaq üçün çoxlu üsullar vardır. Bu üsullardan biri də Windows əməliyyat sisteminin valideyn nəzarəti funksiyasından istifadə etməkdir.

ADDIM - ADDIM 2

Uşaq istifadəçi hesabının yaradılması

1. İdarəetmə panelini açın və User Accounts and Family Safety kateqoriyasını seçin.
2. User Accounts bəndinin Add or remove user accounts altbəndini çıqqıldadın. Hesabların idarə edilməsi dialoq pəncərəsi açılacaq.
3. Create a new account istinadını çıqqıldadın.
4. İstifadəçi hesabının adı sahəsinə uşaqın istədiyi sözü daxil edin.
5. Standard user variantını qeyd edin.
6. **Create Account** düyməsini çıqqıldadın. Yeni istifadəçi hesabı yaranacaq.


Uşaqların kompüterdən istifadəsinə nəzarəti uşaq istifadəçi hesabına müəyyən günlər və saatlar üçün məhdudiyyətlər qoymaqla tənzimləmək olar.

ADDIM - ADDIM 3

Uşaq istifadəçi hesabına valideyn nəzarətinin qurulması


1. İdarəetmə panelini açın və User Accounts and Family Safety kateqoriyasını seçin.

2. Parental Controls bəndini çıqqıldadın. Valideyn nəzarəti dialoq pəncərəsi açılacaq və orada kompüterinizdə yaradılmış bütün istifadəçi hesablarının siyahısı görüñəcək.
3. Nəzarət etmək istədiyiniz istifadəçi hesabının simgəsini çıqqıldadın. User Controls pəncərəsi açılacaq.



4. Valideyn nəzarəti bölümündə On, enforce current settings variantını qeyd edin.
5. Uşaqların kompüterə girişinə zaman məhdudiyyəti qoymaq üçün Time Limits istinadını çıqqıldadın. Time Restrictions pəncərəsi açılacaq.
6. Qadağan etmək (bloklamaq) istədiyiniz zaman intervallarını seçdirin (bax: növbəti səhifədəki şəkil).
7. Müəyyən oyunlara giriş məhdudlaşdırmaq üçün Games istinadını çıqqıldadın. Game Controls pəncərəsi açılacaq.
8. Ümumiyyətlə, uşaqın kompüterdə oyun oynamasına qadağa qoymaq istəyirsinzsə, No variantını qeyd edin. Əgər onun müəyyən oyunlara girişini məhdudlaşdırmaq istəyirsinzsə, Yes variantını seçin.
9. Oyunlara giriş ESRB oyun reyting sisteminin əsasında məhdudlaşdırmaq üçün Set game ratings istinadını çıqqıldadın. Açılan yeni pəncərədə uşaqların hansı reytingli oyunları oynaya biləcəyini qeyd edin.
10. Müəyyən növ oyunlara giriş də bloklamaq olar. Bunun üçün Block or Allow specific games istinadını çıqqıldadın və açılan siyahıda lazımlı bildiyiniz variantları qeyd edin.

11. OK düyməsini çıqqıldıdın və açıq pəncərələri qapadın.



ARAŞDIRAQ – öyrənək

ESRB (*Entertainment Software Rating Board*) ABŞ və Kanadada kompüter oyunları və başqa əyləncəli program təminatı üçün reytinglərin qəbul və təyin olunması ilə məşğul olan təşkilatdır. ESRB reytinglərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlangıç hərfi göstərilir. Bu təşkilat haqqında Internetdən məlumat toplayın. "Reyting nişanı" nədir və o nəyi müəyyən edir? Hansı reyting kateqoriyaları var?



Özünüyü yoxlayın

1. "İstifadəçi hesabı" nədir?
2. İstifadəçi hesablarının hansı növləri var?
3. Nə üçün administrator istifadəçi hesabından daimi olaraq istifadə edilməsi məsləhət görülmür?
4. Uşaq istifadəçi hesabı nə üçün yaradılır?
5. Uşaq istifadəçi hesabına valideyn nəzarətinin hansı formaları var?

5.5

KOMPÜTERİN UZAQDAN İDARƏ EDİLMƏSİ

Ola bilər, belə bir vəziyyətlə qarşılaşmışsınız: uzaqda olan bir dostunuz və ya qohumunuz sizə zəng edərək kompüterdə nəyisə etməkdə ona yardımçı olmağınızı xahiş edir. Ona kömək etməyə çalışsanız da, kompüteri pis bildiyindən ya o sizin dediklərinizi anlamır, ya da sizə nəyisə düzgün izah edə bilmir. Telefon danışığı uzanır, nəticə isə yoxdur.

- Bu vəziyyətdən çıkış yolunu nədə görürsünüz?
- Dostunuzun (qohumunuzun) evinə getmədən onun problemini necə həll edə bilərsiniz?



FƏALİYYƏT

TeamViewer programını Internetdən endirib (www.teamviewer.com) kompüterinə və qoşulmaq istədiyiniz kompüterə quraşdırın.

Yaranmış problemin ən yaxşı həlli xüsusi proqramlardan – *kompüterin uzaqdan idarə edilməsi proqramlarından* istifadə etməkdir. Bu proqramlar Internetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan verir. Belə proqramlar bir tərəfdən, yuxarıda təsvir olunmuş hal üçün, yəni təcrübəsiz kompüter istifadəçisinə onun yanına getmədən və ya uzun-uzadı telefon danışqlarına vaxt itirmədən kömək etmək lazımlı gəldikdə çox əlverişli olur. Digər tərəfdən evdə oturub işdəki kompüterinizdə işləmək, yaxud şəbəkə administratoru kimi serverləri və başqa kompüterləri idarə etmək zərurəti yarandıqda bu proqramlar əvəzsiz olur.

TeamViewer ("tim-vyuə" kimi tələffüz olunur) belə proqramlardan biridir. Bu gün oxşar funksiyani yerinə yetirən sərbəst yayılan və ya ticari məhsul olan çoxlu sayıda proqramlar mövcuddur: *AeroAdmin*, *LiteManager*, *Radmin*, *RemotePC*, *Splashtop* və s.




Kompüterlər və mobil qurğular TeamViewer tərəfindən bənzərsiz tanınma koduna (ID) görə identifikasiya olunur. Bu tanınma kodu TeamViewer birinci dəfə başladılan zaman avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsaslanır və sonradan dəyişmir. Bütün TeamViewer bağlantıları şifrlənir və üçüncü şəxslərin müdaxiləsindən qorunur.

ADDIM - ADDIM 1

TeamViewer vasitəsilə bağlantının qurulması

1. TeamViewer programını başladın. Programın baş pəncərəsi açılacaq və orada kompüterinizin tanınma kodu (Your ID) və ona qoşulmaq üçün parol (Password) əks olunacaq.



2. Yoldaşınızdan xahiş edin ki, o öz kompüterində TeamViewer programını başlatsın.
3. Yoldaşınızın kompüterinin tanınma kodunu (Your ID) və ona qoşulmaq üçün parolu (Password) istəyin.
4. Yoldaşınızın kompüterinin tanınma kodunu öz programınızda Partner ID sahəsinə daxil edin.
5. Remote control variantını qeyd edin.
6. **Connect to partner** düyməsini çıqqıldadın. TeamViewer Authentication dialog pəncərəsi açılacaq.
7. Yoldaşınızın kompüterinin parolunu daxil edin.
8. Log On düyməsini çıqqıldadın. İndi siz onun kompüterinə bağlandınız və öz kompüterinizin iş masasında yoldaşınızın kompüterinin iş masasını görəcəksiniz.


Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol generasiya edir. Əgər uzaqdan idarəetməni yalnız özünüz edirsinizsə və bu iş tez-tez

təkrarlanırsa, hər dəfə yeni parolu yadda saxlamaq rahatsızlıq yaradır. Məhz bu hallar üçün TeamViewer-də fərdi parol quraşdırmaq funksiyası gerçkləşdirilib. Bu daimi parolla işləmək rahatdır, çünki yalnız özünüzün bildiyiniz bu parol kompüter yenidən yükləndikdə dəyişmir.

ADDIM - ADDIM 2

TeamViewer programında fərdi parolun yaradılması

1. Siçanın göstəricisini parol sahəsinin (Password) önünə aparın. Password options simgəsi yaranacaq.



2. Həmin simgəni çıqqıldıdan və açılan kontekst menyusunda Set personal password bəndini seçin. TeamViewer Options dialoq pəncərəsi açılacaq.
3. Fərdi parolunuzu daxil edin.
4. OK düyməsini çıqqıdatmaqla dəyişiklikləri yadda saxlayın.

TeamViewer programının bütün mobil platformalar və müxtəlif əməliyyat sistemləri üçün versiyaları da mövcuddur.

ARAŞDIRAQ - ÖYRƏNƏK

TeamViewer programının uzaqdan idarəetmə rejimi ilə yanaşı, başqa əsas iş rejimləri də vardır: faylların ötürülməsi, gap xidməti, öz iş masanızın nümayishi. File transfer rejimi başqa kompüterə fayl ötürməyə və ondan fayl qəbul etməyə imkan verir.

Dostunuzla TeamViewer vasitəsilə bağlılıq qurun və onunla qarşılıqlı fayl mübadiləsi aparın.

Özünüyü yoxlayın

1. Uzaqdan idarəetmə programı vasitəsilə başqa kompüterə bağlanmaq üçün nəyi bilmək lazımdır?
2. Kompüterin uzaqdan idarə edilməsi programlarının hansı üstünlükləri var?
3. TeamViewer programı kompüterin tanınma kodunu nəyə əsasən müəyyənləşdirir?
4. TeamViewer programının uzaqdan idarəetmə ilə yanaşı, daha hansı imkanları var?
5. Hansı halda fərdi paroldan istifadə olverişli olur?

1. Hansı mühakimələr doğrudur?

- a) Programs bölümünün köməyi ilə quraşdırılmış proqramları, eləcə də əməliyyat sisteminin özünüñ bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar.
- b) Tarixin, zamanın, saat qurşağının, eləcə də sistemdə istifadə olunan dilin və regional standartların quraşdırılması İdarəetmə panelinin Clock, Language, and Region bölümündə aparılır.
- c) İstifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə edilməsi, eləcə də valideyn nəzarətinin quraşırılması İdarəetmə panelinin Görünüş və fərdiləşdirmə (Appearance and Personalization) bölümündə həyata keçirilir.
- d) Windows əməliyyat sisteminin müxtəlif hadisələrə, hərəkətlərə bağlılığı səslər MP3 formatında olmalıdır.
- e) Administrator kompüteri bütövlükdə idarə edir, başqa insanların ondan istifadə etməsinə icazə verir və ya qadağa qoyur.
- f) Uyuma rejimində verilənlər ayrıca faylda saxlanılır və kompüter tamamilə enerjidən kəsilir.
- g) Tanınma kodu avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsaslanır və sonradan dəyişmir.
- h) Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol generasiya edir.

2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.

- a) Windows əməliyyat sistemini və onun elementlərini köklənmək üçün ____ adlandırılan xüsusi alət vardır.
- b) Sistemin elektrik enerjisini qənaət parametrlərinin köklənməsi və optik disklerin avtomatik başladılması parametrlərinin dəyişdirilməsi İdarəetmə panelinin ____ bölümündə aparılır.
- c) Səs informasiyasını kompüterə daxil etmək üçün ____ istifadə olunur.
- d) ____ səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilənlərin ikilik koddan səsə çevriləməsini isə ____ yerinə yetirir.
- e) Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan verir: ____, ____ və ____.
- f) ____ rejimində sistem tamamilə söndürülür, bütün saxlanmamış verilənlər itirilir. İşə başlamaq üçün sistem yenidən yüklənməlidir.
- g) ____ proqramları Internetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan verir.
- h) TeamViewer proqramının uzaqdan idarəetmə rejimi ilə yanaşı ____, ____, ____ kimi iş rejimləri də vardır.

3. TeamViewer proqramı kompüterlər və mobil qurğuları nəyə görə tanır (identifikasiya edir)?



6



WEB-LAYİHƏ

- 6.1.** Veb-sayt layihəsi
- 6.2.** Word programında veb-səhifənin hazırlanması
- 6.3.** Excel cədvəllərinin veb-səhifə kimi saxlanması
- 6.4.** PowerPoint programında veb-təqdimat
- 6.5.** Saytların Internetdə nəşri və onların qiymətləndirilməsi



Veb-saytlar yaratmaq üçün çoxlu vasitələr vardır. Ən sadə üsul Wix, A5, uKit, Umi kimi *sayt konstrukturlarından* istifadə etməkdir. İkinci və bir qədər mü-rəkkəb üsul Adobe Dreamweaver, Microsoft SharePoint Designer kimi *vizual HTML-redaktorlardan* yararlanmaqdır. Başqa bir üsul WordPress, Joomla!, Drupal kimi CMS (content management system) sistemlərinin tətbiqidir.

Daha sadə işləri isə Microsoft Office programlarında da yerinə yetirmək olar. Belə ki, veb-texnologiyalarla işləmək üçün Microsoft Office paketinin bütün programlarında çoxlu faydalı alətlər vardır: Word programı veb-səhifələrin yaradılması üçün effektli vasitədir; Excel programı veb-səhifələrdən alınmış verilənləri elektron cədvəllərə daxil etməyə, eləcə də özündə hazırlanmış cədvəlləri veb-səhifə kimi saxlamağa imkan verir; PowerPoint programı təqdimatları Internetdə yerləşdirmək imkanına malikdir; Access programı brauzerlərdən birbaşa verilənlər bazasına sorğu göndərməyə imkan verir; Office programlarının hamısında veb-alətləri zolağı vardır; bütün Office programları hiperistinadlarla işi dəstəkləyir.

1. Məhdud zaman və resurs çərçivəsində bənzərsiz məhsul və ya xidmət yaratmaq üçün məqsədönlü fəaliyyət necə adlanır?

a) sistem b) alqoritm
c) layihə d) plan
2. Bu programlardan hansı Microsoft Office paketinə daxil deyil?

a) OpenOffice Writer b) Excel
c) PowerPoint d) Access
3. "Dünya hörümçək toru"nun dili hansıdır?

a) Python b) WWW
c) C++ d) HTML
4. Internet xidmətləri göstərən şirkət necə adlanır?

a) provayder b) brauzer
c) hacker d) veb-dizayner
5. *informatika.edu.az* domen adında birinci səviyyəli domen nədir?

a) informatika. b) .edu
c) .az d) edu.az
6. Saytin veb-serverdə yerləşdirilməsi və ona xidmət göstərilməsi necə adlanır?

a) monitoring b) hosting
c) yerləşdirmə d) texniki xidmət
7. Saytların yerləşdirildiyi kompüterə nə deyilir?

a) server b) FTP-server
c) DNS-server d) veb-server
8. Bunnardan hansı protokol deyil?

a) IP b) FTP
c) PHP d) TCP
9. FTP nədir?

a) lokal şəbəkə b) internet protokolu
c) şəbəkə kabeli d) fayl köçürməsi protokolu
10. Bu qısaltmalardan hansı saytin Internetdəki ünvanını göstərir?

a) FTP b) WWW
c) URL d) IP

6.1 VEB-SAYT LAYİHƏSİ

- Sizcə, saytlar hansı məqsədlə yaradılır?



FƏALİYYƏT

Ötən tədris ilində veb-layihənin mərhələləri, bu il isə layihə və onun mərhələləri ilə tanış oldunuz. Hər iki bölgünü müqayisə edin.

Layihənin mərhələləri	Veb-layihənin mərhələləri
Başlatma	Layihələndirmə
Planlaşdırma	Dizaynın hazırlanması
İcraetmə	Səhifələrin maketlərinin qurulması
Bitirmə	Servislərin programlaşdırılması
Nəzarət	Saytin nəşri
	Layihənin müşayiəti

– Soldakı sütunda verilmiş hər bir mərhələyə saqdakı hansı mərhələlər uyğundur?


Ötən il siz veb-saytların hazırlanması mərhələləri ilə qısaca tanış olmuşsunuz. Ancaq nəzərə almaq lazımdır ki, başqa layihələr kimi veb-layihələrin də bu cür mərhələlərə bölgüsü şərtidir. Yəni mərhələləri başqa cür də müəyyənləşdirmək olar, məsələn:

1. Saytin mövzusunun, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi;
2. Saytin strukturunun layihələndirilməsi, bölmələrin və səhifələrarası əlaqələrin müəyyənləşdirilməsi;
3. Saytin dizaynın, yəni səhifələrin tərtibat üslubunun işlənib-hazırlanması;
4. Veb-səhifələrdə yerləşdiriləcək materialların (mətn və qrafikaların) hazırlanması;
5. Saytin səhifələrinin qurulması, yəni HTML-kodunun yaradılması;
6. Saytin şəbəkədə yerləşdirilməsi (nəşri) və testlənməsi.

Bu mərhələlərin hər birinin mahiyyətini "Opera və balet teatrı layihəsi" üzərində gözdən keçirək:

1. Aydındır ki, saytin əsas məqsədi tamaşaçıları teatrın repertuarı ilə tanış etmək, oynanılan əsərləri təbliğ etmək və insanları teatrın tamaşalarına cəlb etməkdir.

2. Layihənin işlənib-hazırlanmasına saytin informasiya modelinin qurulmasından başlanılır. Başlanğıc üçün saytin 7 veb-səhifədən ibarət olacağını müəyyənləşdirək. Öyanılık üçün saytin strukturunu ağac informasiya modeli şəklində təqdim edək:



Sxemin ən yuxarı səviyyəsində, yəni ağacın kökündə saytin *başlanğıc səhifəsi* göstərilib. Orada teatr haqqında ümumi informasiya (onun tam adı, fotosəkli, ünvani) və hiperistinadlar yerləşdirilir.

Teatrın tam adı			
Teatrın fotosəkli			
Teatrın ünvani			
Repertuar	Afişa	Bəstəkarlar	Aktyorlar

Sxemin ikinci səviyyəsindəki veb-səhifələr siyahı şəklində verilir; məsələn, "Afişa" səhifəsində mövsüm ərzində göstəriləcək tamaşaların siyahısı (tarixlər göstərilməklə) verilir. Bu səhifələrin hamısının strukturu təxminən eynidir, yalnız bir-birindən məzmunə görə fərqlənir.

3. İndi saytin dizaynını müəyyənləşdirək. Veb-səhifələrin tərtibatı üçün əsas struktur elementlər mətn blokları (əsas mətn, başlıqlar, siyahılar, hiperistinadlar) və qrafik obyektlərdir. Qrafik obyektlərə görüntülər (rəsmlər, fotoqrafiyalar, animasiyalar), "divar kağızları" (fon rəsmləri), qrafik istinadlar, ayırıcı çizgiler addır. Elementləri səhifələrin verilmiş yerlərində yerləşdirmək üçün cədvəllərdən istifadə edəcəyik.

Veb-səhifənin elementlərinin uyğunluğu onun tərtibatının üslubunu müəyyən edir. *Mətnin üslubu* formatlama parametrləri vasitəsilə verilir. Formatlama parametrləri

- AÇAR
səzər
- Mətnin üslubu
 - Qrafik elementlərin üslubu
 - Mövzu
 - Saytin nəşri

dedikdə şrift, onun ölçüsü və şəkli, sətirbaşı boşluqlar, düzləndirmələr, simvollararası və sətirlər arası boşluqlar, habelə başqa parametrlər nəzərdə tutulur.

Qrafik elementlərin üslubu forma parametrləri – ölçü, rəng, faktura, eləcə də kölgə, parıltı, şəffaflıq kimi müxtəlif effektlər vasitəsilə verilir.

Sənədlərin üslub cəhətdən savadlı tərtibatı üçün hazır şablonlardan – mövzuların istifadə etmək lazımdır. Sənədin xüsusi olaraq işlənib-hazırlanmış tərtibat elementlərinin və rəng sxemlərinin toplusuna mövzu deyilir. Mövzunun köməyi ilə istər ayrıca səhifənin, istərsə də bütövlükdə saytin tərtibat üslubunu vermək olar. Mövzular əsas mətnin, başlıqların, hiperistinadların, siyahıların üslublarını, fonun rəngini, "divar kağızlarını", cədvəlin sərhədlərinin rəngini və qalınlığını, eləcə də başqa parametrləri müəyyənləşdirməyə imkan verir. Bütün ofis programlarında mövzular təklif olunur, ancaq onlardan daha çox təqdimatların və veb-sayıtların hazırlanmasında istifadə edilir.

Eyni səviyyədə olan bütün səhifələrin tərtibatının üslubunun eyni olması məqsədə uyğundur.

4. Saytin bilavasitə səhifələrinin qurulmasına onun bütün elementlərinin (mətnlərin, şəkillərin) hazırlanmasından başlamaq lazımdır.

5. Sonra bu elementləri və onlara uyğun istinadları hazır şablonlara yerləşdirəcəyik. Saytin bütün səhifələrinin fayllarını bir qovluqda, məsələn, Veb-səhifələr adlı qovluqda saxlayacaqıq. Bu, saytin veb-serverdə yerləşdirilməsini asanlaşdırır. Əgər səhifələrin və ya görüntülərin sayı çox olarsa, onların iç-içə qovluqlarda (məsələn: Veb-səhifələr\Foto\) saxlanılması məsləhətdir. Baş səhifə faylinə, adətən, index.htm və ya main.htm adı verilir.

Yalnız faylları qovluqlarda yerləşdirildikdən sonra bir səhifədən başqasına keçidi təmin edən hiperistinadları yaratmaq olar. Baxdığımız nümunədə öncə aşağı səviyyəli səhifələri, sonra baş səhifəni hazırlamaq və sonda aşağı səviyyəli səhifələrə keçidləri təmin edən hiperistinadları yaratmaq daha yaxşı olar. Bundan sonra oflayn rejimdə istinadların işini yoxlamaq lazımdır.

6. Yalnız diqqətlə yoxladıqdan və yanlışlıqları düzəldikdən sonra *vəb-sayıti nəşr etmək*, yəni veb-serverdə yerləşdirmək olar.

ARAŞDIRAQ – Öyrənək

Veb-layihənin "Fəaliyyət" bölümündə verilmiş mərhələləri ilə "İzahlar" hissəsində verilmiş mərhələlərini bir daha diqqətlə araşdırın.

Bu iki bölgü arasında ciddi fərq varmı? Sizcə, hansı bölgü daha məqsədə uyğundur?

Özünüyü yoxlayın

1. Veb-sayıtin işlənib-hazırlanmasını hansı mərhələlərə ayırmak olar?
2. Veb-səhifənin tərtibat üslubu dedikdə nə nəzərdə tutulur?
3. Hansı halda saytin fayllarını iç-içə qovluqlarda saxlamaq əlverişlidir?
4. "Mövzu" nədir və ondan nə üçün istifadə olunur?
5. "Veb-sayıtin nəşri" nə deməkdir?

6.2

WORD PROQRAMINDA VEB-SƏHİFƏNİN HAZIRLANMASI

- Ofis proqramları paketinə hansı proqramlar daxildir?
- Microsoft Office paketinin hansı proqramı veb-saytların yaradılması üçün nəzərdə tutulub?



FƏALİYYƏT

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi saytı (operabalet.az) ilə tanış olun. Hiperistinadlardan istifadə etməklə saytin səhifələri arasında "gəzişin".

- Teatrın repertuarında hansı opera və balet tamaşaları var?
- Saytin dizayni və səhifələrarası gəzışmə rahatlığı necə təmin olunub?

Mürəkkəb *veb-sayıtlar* yaratmaq üçün peşəkar veb-proqramçılar xüsusi proqramlardan istifadə edirlər. Microsoft Office paketinin tərkibində də belə bir proqram – Microsoft SharePoint Designer proqramı var. Ancaq sadə *veb-səhifələr* yaratmaq və ya mövcud sənədi veb formatına çevirmək üçün yaxşı tanıdigınız Word proqramı da yetərli imkanlara malikdir. Word proqramı hazırlanmış sənədi veb-səhifə kimi saxlamağa, brauzerdə baxmağa, ona *hiperistinadlar* əlavə etməyə imkan verir.


Word proqramında hazırlanmış sənədi veb-səhifə kimi saxladıqda həmin sənəd *HTML-koduna* çevirilir. Sənədə səhifənin brauzer pəncərəsində məhz necə eks olunacağını göstərən xüsusi *teqlər* əlavə olunur. Word sənədinin veb-səhifəyə çevrilməsi zamanı veb-brauzerin dəstəkləmədiyi bəzi parametrlər (məsələn: şəklin mətnlə dövrlənməsi) istisna olmaqla formatlama parametrlərinin eksəriyyəti saxlanılır.

Sənədi veb-səhifə kimi saxlamazdan öncə onun brauzer pəncərəsində necə görünəcəyinə baxmaq olar. Əgər görünüş sizi qane edərsə, onu veb-səhifə kimi saxlamaq olar. Sənədi veb formatında eks etdirmək üçün Word proqramının status zolağında Web Layout düyməsindən də yararlanmaq olar. Sənədi veb-səhifə kimi saxladıqdan sonra onu Word redaktöründə açıb adı sənəd kimi redaktə etmək olar.

Tutaq ki, cari mövsümdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan tamaşalarla bağlı veb-sayt hazırlamalısınız.

ADDIM - ADDIM 1**Word programında veb-səhifənin yaradılması**

1. Microsoft Word 2007 programını başladın.
2. Belə bir sənəd hazırlayın.

"Koroğlu" operası

Bəstəkar: Üzeyir Hacıbəyli

Libretto: Həbib İsmayılov,
Məmməd Səid
Ordubadi

İlk tamaşa: 30 aprel 1937-ci il

Ü.Hacıbəylinin "Koroğlu" operası Azərbaycan opera sənətinin ən dəyərli nümunəsi və bəstəkarın yaradıcılığının zirvəsidir. Operanın ilk tamaşası 1937-ci il aprelin 30-da İsmayılov Hidayətəzadənin quruluşunda Bakıda baş tutmuşdur. Tamaşaya bəstəkarın özü dirijorluq etmişdir. Koroğlu rolunda isə böyük Azərbaycan müğənnisi Bülbül çıxış etmişdir.

"Koroğlu" 1938 və 1959-cu illərdə SSRİ-nin paytaxtı Moskvada keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüklərində böyük uğurla nümayiş etdirilmişdir. Milli opera sənəti-mizin incisi sayılan "Koroğlu" operası ötən illər ərzində bir neçə dəfə müxtəlif quruluşda səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən hər zaman çox sevilmişdir. Opera hazırda da teatrın repertuarında layiqli yer tutur. Azərbaycan Opera və Balet Teatrı bir çox illərdir ki, yeni mövsümünü "Koroğlu" operasının tamaşası ilə başlayır.

Sənədin brauzer pəncərəsində necə görünəcəyinə baxmaq üçün Web Layout düyməsini çıqqıldadın.

3. Proqramın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.
4. Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page (*.htm, *.html) variantını seçin. Sənədə uyğun ad (məsələn: **Koroğlu**) verin, onu saxlamaq istədiyiniz qovuluğu seçin və Save düyməsini çıqqıldadın.
5. 2–5 addımlarını təkrar etməklə daha bir neçə opera və ya balet tamaşasına aid veb-səhifələr yaradın.
6. Eyni qayda ilə həmin əsərlərin bəstəkarları (məsələn: Üzeyir Hacıbəyli) haqqında ayrıca veb-səhifələr hazırlayın.
7. Eyni qayda ilə teatrın repertuarında olan operaların və baletlərin siyahısından ibarət "Repertuar" adlı veb-səhifə hazırlayın.


ADDIM – ADDIM 2

Saytin baş səhifəsinin yaradılması

1. Microsoft Word 2007 programında belə bir sənəd hazırlayın.



2. Programın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldıdan. Uyğun dialoq pəncərəsi açılacaq.
3. Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page (*.htm, *.html) variantını seçin.
4. düyməsini çıqqıldıdan. Set Page Title dialoq pəncərəsi açılacaq.




5. Mətn sahəsinə **Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı** ifadəsini daxil edin və OK düyməsini çıqqıldıdan.
6. Sənədə main.htm adını verin, Veb-səhifələr qovluğuna keçin və Save düyməsini çıqqıldıdan. Baş səhifə yadda saxlanılacaq.

İndi yaratdığınız veb-səhifələri hiperistinadlar vasitəsilə bir-birinə bağlamağa çalışaq.

ADDIM - ADDIM 3

Veb-səhifəyə hiperistinadın əlavə edilməsi

1. Koroğlu.htm faylini Microsoft Word 2007 programında açın.
2. "Üzeyir Hacıbəyli" ifadəsini tapıb seçdirin və Insert menyusunda Insert Hyperlink düyməsini çıqqıldıdan. Uyğun dialoq pəncərəsi açılacaq.



3. Üzeyir Hacıbəyli.htm faylini çıqqıldıdan. Faylin adı Address sahəsində eks olunacaq.
4. OK düyməsini çıqqıldıdan. "Üzeyir Hacıbəyli" ifadəsi hiperistinad kimi seçdiriləcək.
5. Siçanın göstəricisini həmin hiperistinadın üzərinə aparın. İstinad faylinin yolunu göstərən ipucu açılacaq.
6. <Ctrl> klavişini basıb saxlamaqla həmin istinadı çıqqıldıdan. Brauzer pəncərəsində Üzeyir Hacıbəyli.htm faylı eks olunacaq.
7. Brauzer pəncərəsini qapadın.
8. Save düyməsini çıqqıldıdatmaqla dəyişiklikləri yadda saxlayın.
9. Eyni qayda ilə baş səhifədə Repertuar yazısından eyniadlı veb-səhifəyə, orada isə "Koroğlu" operası sətrindən uyğun veb-səhifəyə (Koroğlu.htm faylinə) hiperistinad vasitəsilə keçid qurun.
10. Dəyişiklikləri yadda saxlayın.
11. Word programını qapadın.

İndi saytı sınaqdan keçirmək, yəni onu veb-brauzerdə açıb səhifələr arasında gəzisməklə hiperistinadların düzgün qurulub-qurulmadığını yoxlamaq olar.

AÇAR sözlər

- Veb-sayt
- Veb-səhifə
- Hiperistinad
- Teq
- Baş səhifə
- Microsoft SharePoint Designer

Onu da qeyd edək ki, Microsoft Word və, ümumiyyətlə, Microsoft Office sənədlərinin veb-səhifələr şəklində saxlanılması veb-sayt yaratmağın ən asan üsuludur. Bu üsul müxtəlif tədris materiallarının – inşaların, referatların, məruzələrin, təqdimatların şəbəkədə yerləşdirilməsi məqsədilə təhsil sahəsində geniş tətbiq olunur. Ancaq mürəkkəb saytların hazırlanmasında bu alətlərdən və metodlardan, demək olar ki, istifadə edilmir, çünki alınan HTML-kodlar optimal olmur. Bu isə onların redaktə edilməsini çətinləşdirir. Bundan başqa, alınan HTML fayllarının ölçüsünün çox böyük olması veb-səhifələrin yavaş yüklənməsinə səbəb olur.

ARAŞDIRAQ – öyrənək


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi veb-saytını bir daha gözdən keçirdin. Saytin üstün və çatışmayan cəhətlərini qeyd edin.

Axtardığınız məlumatı orada asanca tapa bilirsinizmi?

Özünüyü yoxlayın

1. MS Word sənədini veb-səhifə kimi necə saxlamaq olar?
2. Səhifələrarası bağlantılar necə qurulur?
3. "Saytin baş səhifəsi" dedikdə nə başa düşürsünüz?
4. Tamaşalarda baş rolların ifaçıları haqqında veb-səhifələr yaradın.
5. Hazırladığınız veb-səhifələri hiperistinadlar vasitəsilə bir-birinə bağlayın.

6.3 EXCEL CƏDVƏLLƏRİNİN VEB-SƏHİFƏ KİMİ SAXLANMASI



- HTML simgəsindəki "böyükdür" və "kiçikdir" simvolları nəyi bildirir?
- HTML dilində cədvəl yaratmaq imkanı olsa da, sizcə, nə üçün Excel fayllarının veb-səhifələrə ixracına ehtiyac yaranır?

FƏALİYYƏT

Microsoft Excel 2007 programında aşağıdakı cədvəli hazırlayın.

	A	B	C	D	E	F	G	H	I
Teatrlara gələnlərin sayı									
1		1990	1995	2000	2005	2010	2015	2020	
2		1376	1201	925	544	540	752	135	
3		o cümlədən:							
4		opera və balet teatrına	52	123	112	45	50	66	9
5		dram, müsiqili-komediya və müsiqili dram teatrlarına	926	800	602	378	321	510	86
6		uşaq və gənc tamaşaçılar teatrlarına	398	278	211	121	169	176	40
7		Orta hesabla bir teatra gələnlərin sayı, min nəfər	72	48	34	18	19	27	5

- Bu cədvəli qrafik formada təqdim etmək üçün hansı diaqram növünü seçərdiniz?
- Sizcə, tamaşaçıların sayının belə dəyişməsi nə ilə bağlıdır?


Tutaq ki, hazırladığınız elektron cədvəl faylini saytda yerləşdirməlisiniz. Əgər həmin faylı olduğu kimi (Excel formatında) yerləşdirsiniz, onu açmaq istəyən istifadəçinin kompüterində Microsoft Excel programı quraşdırılmış olmalıdır. Bu problemdən qaçmaq, yəni həmin faylin brauzerdə açılması üçün onu HTML formatına çevirmək lazımdır. Microsoft Word programında olduğu kimi, Excel programında da hazırlanmış sənədi veb-səhifə şəklində saxlamaq imkanı nəzərdə tutulub.

Microsoft Excel elektron cədvəl sənədlərini Internetdə yerləşdirmək üçün geniş imkanlara malikdir. Elektron sənədlərin saxlanması və ya veb-də yerləşdirilməsi zamanı istər iş kitabını bütövlükdə, istərsə də onun bir hissəsini HTML formatına çevirmək olar.

ADDIM – ADDIM

Excel faylinın veb-səhifəyə çevrilməsi

1. Microsoft Excel 2007 programını başladın.
2. "Fəaliyyət" bölümündə hazırladığınız sənədi açın.
3. Programın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.
4. Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page (*.htm, *.html) variantını seçin.



5. İş kitabını bütövlükdə saxlamaq isteyirsinizsa, Save sahəsində Entire Workbook variantının qeyd edildiyinə əmin olun. Yalnız seçilmiş iş vərəqəni yadda saxlamaq isteyirsinizsə, Selection: Sheet variantını qeyd edin.
6. Sənədə uyğun ad (məsələn: **Teatr**) verin, onu saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini çıqqıldadın.

Bəzən veb-səhifələrdə çox faydalı cədvəller olur və onları Excel-ə ötürüb emal etmək lazım gəlir. Veb-səhifədən lazım olan verilənləri Excel cədvəlinə idxlə etmək çox asandır. Bunun üçün, sadəcə, brauzerdə həmin verilənləri seçdirmək, <Ctrl+C> klavişlər kombinasiyasını basmaqla onları "yazı lövhəsi"nə (clipboard) köçürmək, sonra isə cədvələ "yapışdırmaq" (paste) lazımdır. İstifadə olunan brauzerdən asılı

olaraq nəticə fərqli ola bilər. Orijinala ən yaxın nəticə Internet Explorer brauzerində alınacaq.

ARAŞDIRAQ – öyrənək


- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi *stat.gov.az* saytını açın. Saytin baş səhifəsində "İqtisadi statistika" bölümündə "Telekommunikasiya və poçt" bəndini tapıb çıqqıldadın. "İnformasiya texnologiyaları" alt bəndindəki "Müəssisələrdə İKT-dən istifadənin əsas göstəriciləri" Excel faylini tapıb endirin. Həmin faylı Excel programında açıb diqqətlə gözdən keçirdin.
 Veb-sayıtı olan müəssisələrin sayı necə dəyişir?
 Ölkəmizdə kompüterdən istifadə etməyən müəssisələr varmı?
 Sonda Excel faylini veb-səhifəyə çevirin.
- stat.gov.az* saytını Internet Explorer brauzerində açın və oradan Excel faylı olmayan bir cədvəl tapın. Həmin cədvəli Excel cədvəlinə idxlə etmək üçün yuxarıda təsvir olunmuş üsuldan istifadə edin. Sonra cədvəli tapdıığınız veb-səhifəni başqa bir brauzerdə açın və onu da Excel cədvəlinə idxlə edin. Nəticələri müqayisə edin.
 Hansı brauzerdən götürdüyüünüz veb-cədvəl Excel-ə daha yaxşı idxlə olundu?

Özünüyü yoxlayın

- Hansi halda Excel faylini veb-səhifəyə ixrac etmək zəruri olur?
- İş kitabının bir hissəsini veb-səhifəyə necə çevirmək olar?
- Excel faylini veb-səhifəyə çevirmədən saytda yerləşdirməyin hansı mənfi tərəfi ola bilər?
- Veb-səhifədəki cədvəli Excel-ə idxlə etmək üçün nə etmək lazımdır?
- Sizcə, nə üçün Internet Explorer brauzerində açılmış səhifədən cədvəllər Excel-ə daha yaxşı idxlə olunur?

6.4

POWERPOINT PROGRAMINDA VEB-TƏQDİMƏT



- Təqdimatlarla işləmək üçün PowerPoint programından başqa, hansı programı tanıyırsınız?
- Kompüterin əsas və yardımçı qurğuları hansıdır?

FƏALİYYƏT

Microsoft PowerPoint 2007 programında 5 slayddan ibarət "Kompüterin əsas qurğuları" adlı təqdimat hazırlayın. Birinci slayd titul səhifəsi olsun, qalan 4 slaydın hər birini isə təmol qurğuların birinə – sistem bloku, monitor, klaviatura və siçana həsr edin. Hər slayda bir şəkil və bir neçə cümlədən ibarət mətn yerləşdirin.

– Slaydları hansı üsulla yaratdırınız?


Microsoft PowerPoint programının kompüterdə elektron təqdimatlar hazırlamaq üçün nəzərdə tutulduğunu bilirsiniz. Microsoft Office paketinə daxil olan başqa programlarda olduğu kimi, bu programda da hazırlanmış sənədi (təqdimati) veb-formata çevirmək funksiyası vardır.

PowerPoint təqdimati, adətən, bir neçə slayddan ibarət olur və onların hər biri ayrıca veb-səhifə kimi saxlanıla bilər. Bütöv təqdimati isə strukturu onun strukturuna uyğun gələn bir sayt kimi saxlamaq olar.

ADDIM - ADDIM

Elektron təqdimatın veb-səhifələrə çevrilməsi


1. Microsoft PowerPoint 2007 programını başladın.
2. "Fəaliyyət" bölümündə hazırladığınız sənədi açın.
3. Programın baş pəncərəsinin sol yuxarı küncündəki  Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıxıqladın. Uyğun dialoq pəncərəsi açılacaq.
4. Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page (*.htm, *.html) variantını seçin.
5. Fayla uyğun ad verin (məsələn: **Computer**) və ya əvvəlki adını dəyişməyin. Faylı saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini çıxıqladın.




Faylı saxladığınız qovluğa baxsanız, həmin qovluğun daxilində Computer_files adlı qovluğun yarandığını görəcəksiniz. Təqdimatın bütün slaydları ayrıca veb-səhifə kimi bu qovluqda saxlanılır. İndi Computer.htm faylini brauzer programında açın.



Göründüyü kimi, təqdimatın bütün slaydlarının adları brauzer pəncərəsinin solunda siyahı şəklində (qara fonda ağ rənglə) yerləşib. Bu adların hər biri hiperistinaddır və onları çıqqıldatmaqla uyğun səhifəyə keçmək olar.

Təqdimatı bütövlükdə deyil, onun bir hissəsini də veb-səhifə kimi saxlamaq olar. Bunun üçün öncə Save As dialog pəncərəsində  düyməsini çiçqıldatmaqla Publish as Web Page dialog pəncərəsini açmaq, sonra isə Slide number variantını qeyd edib istədiyiniz intervali göstərmək lazımdır.



Bu pəncərədə veb-səhifənin başlığını da dəyişə bilərsiniz. Bütün dəyişiklikləri etdikdən sonra Publish düyməsini çiçqıldatmaqla pəncərəni qapadın. Bu halda yalnız seçilmiş slaydlar veb-səhifə kimi saxlanılacaq.

ARAŞDIRAQ – **öyrənək**

PowerPoint programında "Kompüterin məntiqi əsasları" mövzusunda təqdimat hazırlayıın. Bunun üçün dərsliyin sonunda verilmiş yardımçı materiallardan, eləcə də Internetin imkanlarından istifadə edin. Yaratığınız təqdimatı veb-səhifə kimi saxlayın.


Özünüyü yoxlayın

1. PowerPoint programında hazırlanmış təqdimatı veb-səhifələr kimi saxlamaq üçün nə etmək lazımdır?
2. Təqdimati bütövlükdə veb-formata çevirdikdə nə baş verir?
3. Veb-səhifənin hansı parametrlərini kökləmək olar?
4. Təqdimatin yalnız müəyyən slaydlarını veb-səhifə kimi saxlamaq olarmı?
5. Veb-təqdimati redaktə etmək üçün onun HTML-kodunu dəyişdirmək vacibdirmi?

6.5

SAYTLARIN İNTERNETDƏ NƏŞRİ VƏ ONLARIN QİYMƏTLƏNDİRİLMƏSİ

- "IP-ünvan" nədir və ondan nə üçün istifadə olunur?
- "Domen adları sistemi" (DNS) nədir və onun IP-ünvanla hansı əlaqəsi var?



FƏALİYYƏT

1. Brauzer programını başladın və ünvan zolağında www.speedguide.net/ip/ yiğib <Enter> klavişini basın.
2. Açılan səhifənin Search IP address or hostname sahəsinə e-derslik.edu.az yazıb <Enter> klavişini basın.
 - Göstərilən ünvanda hansı resurs yerləşir?
 - Həmin resursun yerləşdirildiyi serverin IP-ünvanı nəyə bərabərdir?

Sayıt yaradıldıqdan sonra onu *web-serverdə* nəşr (elan) etmək lazımdır. *Sayıtın nəşri* və ya *elan edilməsi* dedikdə sayıtı təşkil edən web-səhifələrin, şriftlərin və qrafik faylların web-serverə yüklənməsi nəzərdə tutulur. Bunu bir neçə yolla etmək olar:

1. Hazırlanmış sayıtn faylları diskə, yaxud başqa bir informasiya daşıyıcısına yazılır və web-serverin administratoruna təqdim olunur. Administrator verdiyiniz faylları serverdə müvafiq qovluğa köçürür və program təminatını kökləyir.
2. Bəzi ödənişsiz web-serverlər istifadəçiye öz sayıtin fayllarını web-brauzer vəsítəsilə yükləməyə imkan verir. İstifadəçi, sadəcə, daxiletmə sahələrinə lazım olan faylların adlarını yazar və Submit (Göndər) düyməsini çıqqıldadır.
3. Saytların web-serverdə nəşri üçün üçüncü üsulun əsasını *FTP protokolu* təşkil edir. Bu ən geniş yayılmış üsul olduğundan onun üzərində bir qədər ətraflı dayanaq.

Web-serverin administratoru *FTP-server* adlandırılan kompüterdə eyniadlı programı başladır və kökləyir. Sonra saytını serverdə nəşr etdirmək istəyən istifadəçinin

- Saytin nəşri
- Veb-server
- FTP protokolu
- FTP-server
- FTP-müştəri
- Domen adı
- Hostinq
- Saytin qiymətləndirilməsi
- Ölü istinad

sorğusu əsasında bu sayt üçün *kök qovluğu* yaradır. İstifadəçi *FTP-müştəri* adlandırılan xüsusi program (məsələn: CuteFTP) vasitəsilə FTP-serverə qoşulur və yeni yaradılmış kök qovluğa öz saytinın fayllarını göndərir. FTP-serverə qoşulmaq üçün istifadəçi öz adını və parolunu daxil etməlidir. Bunları ona serverin administratoru verir. FTP protokolunun özelliliyi ondadır ki, istifadəçi (müştəri) FTP-serverlə öz kompüterinin lokal diskini kimi işləyir; o, fayllar və qovluqlar yarada, istədiyi yerə onları köçürə və ya yerini dəyişə bilər.

Nəhayət, administrator veb-serveri elə kökləyir ki, server yeni saytı "görsün".

Bəzi *veb-redaktor* programlarında saytin idarə edilməsi funksiyaları vardır, yəni həmin program yaradılmış sayti FTP protokolu ilə nəşr etməyə imkan verir. Belə programlara örnek olaraq Macromedia Dreamweaver, Microsoft FrontPage kimi programları göstərmək olar.

Bildiyiniz kimi, hər bir saytin Internetdə öz adı – *domeni* və ya *domen adı* var. *Tam domen adı* bir-biri ilə nöqtə ilə ayrılan bir neçə hərf-rəqəm ardıcılığından ibarət olur; məsələn: *informatika.edu.az*. Adətən, "domen adı" dedikdə "tam domen adı" nəzərdə tutulur.

Sayta daxil olmaq üçün istifadəçi brauzerin ünvan zolağında onun domen adını yazır. Ancaq bilmək lazımdır ki, saytin Internetdə gerçek ünvanı domen adı deyil, onun *IP-ünvanıdır*. Saytin domen adına görə onun IP-ünvanını *DNS serverləri* müəyyənləşdirir.

"Domen adı" və "hostinq" anlayışları bir-biri ilə sıx bağlıdır. *Hostinq* dedikdə istifadəçinin veb-saytinın provayderin serverində yerləşdirilməsi və dəstəklənməsi nəzərdə tutulur. Hostinq xidməti, adətən, ödənişli olur. Sual oluna bilər: hostinq xidmətinə nə ehtiyac var? Sayt sahibi onu öz kompüterində saxlaya bilməzmi? Əslində, saxlaya bilər,ancaq bu halda bir neçə problemin həll edilməsi lazımdır:

1. Həmin kompüter, yəni saytin saxlandığı kompüter daim işlək vəziyyətdə qalmalıdır.
2. Daim Internetə bağlı olmalıdır.
3. Internetə bağlantı sürəti yüksək olmalıdır, çünki sayta eyni zamanda bir neçə yerdən baxmaq istədikdə adı sürətli bağlantı yetərli olmayıcaq.
4. Bundan başqa, həmin kompüterdə kifayət qədər mürəkkəb program təminatı quraşdırılmalıdır.

Göründüyü kimi, saytin istifadəçinin öz kompüterində yerləşdirilməsi böyük problemlər və xərclərlə bağlıdır. Ona görə də ən yaxşı həll yolu provayderin təklif etdiyi hostinq xidmətindən yararlanmaqdır.

Tarix

İlk saytlar 1990-cı illərin başlanğıcında yaradılıb. Bu saytlar HTML dilində "əllə" yazılırdı. Sonradan saytlar hazırlamaq üçün xüsusi program təminatları yaradıldı və 1998-ci ilədək belə programların içərisində Dreamweaver liderlik edirdi. 1994-cü ildə meydana xüsusi programlaşdırma bacarığı tələb etməyən ilk *sayt konstruktoru* – Geocities çıxdı. Hazırda ən müxtəlif növ saytlar yaratmağa imkan verən çoxlu sayda sayt konstruktörleri mövcuddur.

Bölümün başlanğıcında qeyd edildiyi kimi, veb-saytlar yaratmaq və onları Internetdə yerləşdirməyin ən sadə yolu *sayt qurucularından* və ya *sayt konstruktörlerindən* (*site builder*) istifadə etməkdir. Sayt qurucuları istifadəçilərə xüsusi şablonların köməyi ilə heç bir ödəniş etmədən öz veb-saytlarını yaratmaq imkanı verir. Hazırda veb-sayıt qurucuları bazarda Wix, A5, uKit, Umi kimi məhsullar daha populyardır.

İndi gəlin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı veb-sayıti Wix konstruktöründə hazırlayaq.

ADDIM - ADDIM**Wix konstruktöründə saytin yaradılması**

1. Brauzer programında *wix.com* saytını açın.
2. Əgər ilk dəfə bu saytı ziyarət edirsinizsə, sağ yuxarı küçədəki Sign In düyməsini çıqqıldadıb qeydiyyat səhifəsinə daxil olun və saytda qeydiyyatdan keçin.

Welcome to Wix

Let's get your website online today!

[Create Your Website](#)

3. Create Your Website düyməsini çıqqıldadın. Yeni səhifə açılacaq və sizə seçmək üçün müxtəlif mövzular təklif olunacaq.

What kind of website
do you want to create?

Business >

Designer >

Blog >

Online Store >

Restaurants & Food >

Beauty & Wellness >

Photography >

Accommodation >

Portfolio & CV >

Music >

Events >

Other >

- Events mövzusunu çıqqıldadın. Müxtəlif şablonlar açılacaq. Onların arasından mövzunuza uyğun birini tapıb (məsələn: Theater Company) seçin.
- Seçdiyiniz şablonu redaktə etmək üçün Edit düyməsini çıqqıldadın. Şablonun redaktəsi pəncərəsi açılacaq.



- Bu şablonu zövqünüzə uyğun istənilən kimi (menyu bəndlərinin adlarını, şrifti, hər bir sahifənin fon görüntüsünü, elementlərin yerlərini və s.) dəyişdirə bilərsiniz.
- Tərtibat və dizayn işlərini bitirdikdən sonra Publish düyməsini çıqqıldadın. Layihəniz üçün domen seçmək təklif olunacaq. Wix xidməti bütün istifadəçilərə saytlarını saxlamaq üçün ödənişsiz "meydança" təqdim edir.



- Ancaq saytınızın öz ünvanının olmasını istəyirsinizsə, Connect your own customized domain variantını seçin. Ancaq unutmayın ki, bu halda siz müəyyən ödəniş etməli olacaqsınız.

Sonda hər bir Internet istifadəçisi üçün çox faydalı olan bir məsələyə də nəzər salaq. Internetdə hər kəs informasiya yerləşdirə bildiyindən oradakı informasiyalar həmişə dəqiq və etibarlı olmur. Ona görə də Internetdən əldə olunan informasiyadan istifadə edən hər kəsin onun götürüldüyü *vəb-sayti qıymətləndirə bilməsi* çox vacibdir.

Veb-də olan səhifələr müxtəlif görünüşlərə malikdir. Bəzi səhifələr şəkillər, səslər, animasiyalar, istinadlar və müxtəlif informasiyalarla dolu olur. Onlardan bəziləri çox cəlbedici, digərləri isə çox sadə ola bilər. Sayt çox cəlbedici ola bilər, ancaq məzmunca siz qane etməyə bilər. Veb-səhifəni açdıqda ilk olaraq bəzi amillərə diqqət yetirilməlidir:

- Səhifənin yüklənməsi çox vaxt aparır mı?
- Bu səhifədəki informasiyani kim yazıb?
- Müəlliflə necə əlaqə qurmaq olar?
- Sayt sonuncu dəfə nə vaxt yenilənib?
- Başqa vəb-səhifələrə müvafiq istinadlar varmı?
- İstinadları yerinə yetirmək asandır mı?
- Səhifənin başlığına görə onun nə haqda olmasını demək olarmı?
- Səhifədəki informasiya sizin üçün faydalıdır mı?
- İnfomasiya nə dərəcədə yenidir?
- Buradakı infomasiya başqa yerdən tapdığınız infomasiyaya ziddirmi?

Yüksək səviyyəli resurs öz müəllifini və ya naşirini tanıdır. Resursun yaradıcısının etibarlı mənbə olub-olmadığını müəyyənləşdirmək üçün sizin kifayət qədər infomasiya tapmaq imkanınızı olmalıdır. Müəllif hansı bilik və bacarıqlara, yaxud nüfuza malik olmalıdır ki, bu ona infomasiyani yaymaq səlahiyyəti versin? Əgər siz müəllifin adını tapa bilirsizsə, ancaq onunla əlaqə məlumatı görünmürsə, axtarış sistemindən istifadə etməklə müəllifin adına görə axtarış apardıqda müəllif haqqında ətraflı məlumat tapmaq olar. Əgər vəb-saytda müəllifin e-poçt ünvanı göstərilmişsə, məlumat üçün bilavasitə onun özünə müraciət edə bilərsiniz.

İnfomasiyanın götürüldüyü mənbəyə etibar etmək olarmı? İstər orijinal olsun, istərsə də başqa mənbədən götürülsün, infomasiyanın mənbəyi aydın göstərilməlidir.

Səhifənin xarici görünüşünün də önəmi vardır. Səhifədə orfoqrafik və qrammatik səhvlər olmamalıdır. Səhifədə hətta dəyərli məlumatlar olsa belə, orfoqrafik səhvlər və düzgün olmayan qrammatika həmin məlumatların düzgünlüğünə şübhə yaradır. Sayt sahibinin məqsədlərini başa düşdürübüze əmin olun. O, mal və ya xidmətlər satmaq istəyirmi? O, ictimai rəyə təsir göstərməyə cəhd edirmi? İnfomasiyanın həqiqiliyini müəyyənləşdirmək üçün başqa resursları, məsələn, oxşar infomasiyanın olduğu kitab və jurnalları da yoxlayın. İstifadə olunmuş yazı üslubu və dili də saytin

Bu maraqlıdır

Netcraft şirkətinin dərc etdiyi analistik hesabata görə, 2017-ci ilin oktyabrında Internetdəki saytların sayı 1 815 237 491 olub. Şirkətin ilk hesabatı 1995-ci ilin avqustunda elan edilmişdi. Onda şəbəkədə yalnız 18 957 sayt var idi.

keyfiyyəti haqqında məlumat verə bilər. Əgər üslub özündən razı və subyektivdirsə, siz ondan istifadəni ikincidərəcəli hesab edə bilərsiniz.

Veb-saytdakı informasiyanı qiymətləndirərkən ən vacib məsələlərdən biri informasiyanın nə vaxt saytda yerləşdirilməsi və onun yenilənmə tezliyidir. Bəzi saytların başqalarına nisbətən daha tez-tez yenilənməsi lazımdır. Tibbi, yaxud texnoloji məlumatlar tarixi məlumatlarla müqayisədə daha tez-tez yenilənməlidir. Vaxtı ötmüş informasiya sizə tələb olunan nəticəni verməyə bilər. Saytda *ölü istinadlar*, yəni uzun müddət aktiv (işlək) olmayan istinadlar varmı? Ölü istinadların olması veb-saytdakı informasiyanın yenilənmədiyinə dəlalət edə bilər.

İstinadlar vasitəsilə veb-saytda sürətlə gəzismək effektli saytin çox önəmli elementlərindəndir. Veb-saytin birinci səhifəsi saytin necə təşkil olunduğunu və mümkün seçim variantlarını göstərməlidir.

Saytda hərəkət etmək üçün səhifədəki istinadlardan istifadə olunur. Bəzi səhifələrdə çoxlu sayıda istinad olur, digərlərində bir neçə ola bilər. Buna baxmayaraq istinadlar asan tanınmalı, mənətqi qruplaşdırılmalıdır və istinad etdiyi səhifənin mövzusuna uyğun gəlməlidir.

ARAŞDIRAQ – öyrənək

Tez-tez istifadə etdiyiniz sayta daxil olun və aşağıdakı sualları cavablandırmaqla onu qiymətləndirin:

- Saytin müəllifinin kimliyini müəyyənləşdirə bilirsinizmi?
- E-poçt ünvanı verilibmi? Saytin açılmasına sərf olunan zaman məqbuldurmu?
- Ekranda mətn aydın oxunurmu?
- Komandalar və göstərişlər icra üçün asandırımı?
- İformasiya cari zamana uyğundurmu?
- Axtarış apararkən gözlədiyinizimi əldə edirsınız?
- İformasiya müntəzəm yenilənirmi?

Özünüyü yoxlayın

1. Sayti Internetdə nəşr etməyin hansı yolları var?
2. "Domen adı" nədir?
3. Domen adına görə saytin Internetdə gerçek ünvanı necə müəyyən olunur?
4. Hosting xidməti nə üçün lazımdır?
5. Saytda ölü istinadların olması nöyin göstəricisidir?

1. Hansı mühakimələr doğrudur?

- a) Sadə veb-səhifələr yaratmaq və ya mövcud sənədi veb-formata çevirmək üçün Microsoft Word programından istifadə etmək olar.
- b) Saytin mövzusunu, məqsəd və vəzifələrini müəyyənləşdirməzdən öncə onun dizaynını, yəni səhifələrin tərtibat üslubunu işləyib-hazırlamaq lazımdır.
- c) Veb-sayt layihəsinin son mərhələsi saytin şəbəkədə yerləşdirilməsi (nəşri) və testlənməsidir.
- d) Veb-sayt mütləq provayderin veb-serverində yerləşdirilməlidir.
- e) Saytin yerləşdirildiyi kompüter daim işlək vəziyyətdə qalmalı və İnternete bağlı olmalıdır.
- f) Bir veb-serverdə yalnız bir sayt yerləşdirmək olar.
- g) Hosting xidmətinə görə sayt sahibindən heç bir ödəniş tələb olunmur.
- h) İstər orijinal olsun, istərsə də başqa mənbədən götürülsün, saytdakı informasiyanın mənbəyi aydın göstərilməlidir.


2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.


- a) Veb-sayt layihəsinin işlənib-hazırlanmasına onun ___ modelinin qurulmasından başlanılır.
- b) Word programında hazırlanmış sənədi veb-səhifə kimi saxlıqdə həmin sənəd ___ çevirilir.
- c) ___ brauzerində açılmış veb-səhifədən cədvəller Excel-ə daha yaxşı idxl olunur.
- d) PowerPoint təqdimatının hər bir ___ ayrıca veb-səhifə kimi saxlanıla bilər.
- e) Sayt yaradıldıqdan sonra onu veb-serverdə ___ lazımdır.
- f) Veb-serverin administratoru ___ adlandırılan kompüterdə eyniadlı programı başlaşdır və kökləyir. Sonra saytını serverdə nəşr etdirmək istəyən istifadəçinin sorğusu əsasında bu sayt üçün ___ yaradır. İstifadəçi ___ adlandırılan xüsusi program vasitəsilə FTP-serverə qoşulur və yeni yaradılmış kök qovluğa öz saytının fayllarını göndərir.
- g) ___ olması veb-saytdakı informasiyanın yenilənmədiyinə dəlalət edir.
- h) Saytda hərəkət etmək üçün səhifədəki ___ istifadə olunur.

3. "Ölü istinad" nədir və saytda onun olması növin göstəricisidir?

4. "Tam domen adı" ilə "domen adı" arasında fərq varmı?

5. Domen adlarının IP-ünvanlara çevriləməsi harada baş verir?





LAYİHƏLƏR ÜÇÜN YARDIMÇI MATERIALLAR

- A** Hesablama texnikasının tarixi
- B** Kompüterlərin nəsilləri
- C** Məntiqi əməllər
- D** Kompüterin məntiqi əsasları
- E** Məntiqi məsələlərin həlli

A HESABLAMA TEKNİKASININ TARİXİ

İlk hesablama alətləri, çox güman ki, bu gün də bir çox məktəblərin ibtidai siniflərində istifadə olunan *sayma çubuqları* (çöpləri) olub. Bu alətlər getdikcə inkişaf etdirilərək daha mürəkkəbləşib; məsələn, Finikiyada istifadə olunan gil fiqurlar da sayılan əşyaların miqdarını əyani göstərmək üçün nəzərdə tutulmuşdu. Bu alətlərdən, yəqin ki, o dövrün tacirləri və hesabdarları istifadə edirdilər.


Hesablamaların həcmi artdıqca və böyük ədədlərlə işləmək üçün tədricən bu sadə alətlərdən daha mürəkkəb qurğular yaranmağa başladı.

Təxminən e.ə. 1200-cü ildə Çində hesablamalar aparmaq üçün rəngli kürəciklərin simə düzülməsi üsulundan istifadə edilirdi. Kürəciklər taxta çərçivəyə bərkidilmiş simlərə düzülürdü. Birinci simdəki kürəciklər təklikləri, ikincidəkilər onluqları, üçüncüdəkilər yüzükləri göstərirdi. Kürəcikləri simlər boyunca sola-sağə hərəkət etdirməklə ədədləri toplamaq və çıxməq olurdu. Belə qurğu *suanpan* və ya *abak* (*abacus*) adlanırdı.


XX əsrin ortalarına qədər istifadədə olan *çötkələr*, demək olar ki, abakdan yaranmışdı. Lakin böyük ədədləri toplamaq, çıxməq üçün çox vaxt tələb olunurdu.



Roma abaki



Suanpan



Çötkə

XVII əsrin əvvəllərində təbiət elmlərində riyaziyyat aparıcı rol oynamaya başladı. Bu zaman fizik və astronomlar çox uzun və mürəkkəb riyazi hesablamaların aparılması zərurəti ilə üzləşdilər. Bu cür hesablamaları qısa vaxt ərzində aparmaq üçün daha mükəmməl alətlər tələb olunurdu. Abakin, yaxud çötkənin başlıca çatışmazlığı mərtəbə dolarkən vahidlərin yüksək mərtəbəyə ellə keçirilməsi idi. Bu prosesi daşlar üzərində mexanikləşdirmək mümkün olmadı. Bunun üçün rəqəmlərin sayı qədər, yəni 10 dayanıqlı vəziyyətə malik olan mexanizm ixtira etmək lazım idi. Bu işi dahi fransız riyaziyyatçısı Blez Paskal 19 yaşında ikən həyata keçirdi. Uzun axtarışlardan sonra Paskal o dövr üçün kifayət qədər mürəkkəb olan 10-dişli çarx ixtira etdi. Hər bir çarxın üzərində onun dişlərinə uyğun olaraq 0-dan 9-a qədər rəqəmlər yazılır. Çarxin bir diş qədər fırlanması həmin mərtəbənin bir vahid artmasına uyğundur. Birinci çarx bir dövr fırlanıb 9 rəqəminə çatanda xüsusi mexanizm ikinci çarxi avtomatik olaraq bir diş qədər hərəkət etdirir. İkinci çarx 9 rəqəminə çatanda üçüncü çarx avtomatik olaraq bir diş qədər fırlanır və s. İndiki sözlə

desək, Paskal çoxmərtəbəli mexaniki saygac ixtira etmişdi ki, ondan bu gün də avtomobilərin spidometrlərində, elektrik sayğaclarında istifadə olunur.

Paskal on ildən artıq müddətdə öz maşınını daha da təkmilləşdirdi. Latundan, fil sümüyündən və başqa materiallardan onun 50 nüsxəsini hazırladı ki, onların yalnız səkkizi bu günə gəlib çatmışdır. Ancaq “*Pascalina*” adlandırılan bu maşın geniş yayılı bilmədi. Birincisi, o yetirincə baha idi, ikincisi və ən başlıcası isə bu maşın yalnız 6–10 mərtəbəli ədədlərin toplanması və çıxılması üçün nəzərdə tutulmuşdu. Vurma və bölmə kimi çox zəhmət tələb edən əməliyyatlar isə mexanikləşdirilməmişdi. Belə imkanı əldə etmək üçün daha 50 il gözləmək lazımdı.



Pascalina



Blez Paskal
(1623–1663)

Çoxrəqəmli ədədlərin vurulması təkrar toplama kimi göstərilir. Kağızda “alt-alta” vurmanın yerinə yetirərkən biz məhz belə hərəkət edirik. Bu alqoritmi Paskal maşınınında həyata keçirərkən bir neçə dəfə eyni bir vuruğu daxil etmək lazımdır. Arabir həmin vuruq bir mərtəbə sola sürüsdürülür ki, bu da çox yorucudur.

1673-cü ildə görkəmli alman riyaziyyatçısı, filosofu, diplomatı Qotfrid Leybnis bu problemin çox orijinal həllini təklif etdi. O, *arifmometr* adlandırılan hesablama maşınınında iki prinsipial təkmilləşdirməyə nail oldu.

Birincisi, eyni bir ədədi təkrar-təkrar daxil etmək üçün o, pilləli (hər bir mərtəbə üçün bir pillə) vallar və döndərmə tutacağından istifadə etdi. Tutacağı bir dövrə fırlatmaqla valdakı aralıq dişli çarxın mövqeyindən asılı olaraq verilmiş çevrə hissəsi qədər onun dönməsinə nail olmaq mümkündür.

İkincisi, ədədlərin daxil edilməsi mexanizmini Leybnis hərəkət edən karetə yerləşdirdi ki, həmin karet vurmanın növbəti mərhələsində cəmləyiciyə nəzərən bir mərtəbə sola sürüşür (arifmometrlərin sonrakı konstruksiyalarında daxiletmə mexanizmini hərəkətsizləşdirmək, cəmləyicini isə karetə yerləşdirmək daha əlverişli oldu, buna görə də cəmləyici sağa sürüsür). Beləliklə, vuruğu bir dəfə daxil etməklə onu dəfələrlə sürüşmə ilə saygaca daxil etmək olar. Nəticədə vurma əməli yerinə yetirilmiş olar. Böləni təkrar-təkrar bölünəndən çıxmaqla bölmə əməli də analoji qaydada aparılır. Bunun üçün qurğunun tutacağını başqa tərəfə fırlatmaq lazımdır.



Gottfried Leibniz
(1646–1716)




Arithmometer

Bebbicin analitik maşını. XVIII əsr hesablama texnikasının inkişafı baxımından o qədər də zəngin olmadı, ancaq XIX yüzilliyin başlanğıcında çox böyük bir texniki ixtira edildi. 1804-cü ildə fransız mexaniki Jan-Mari Jakkar (1752–1834) insanın iştirakı olmadan avtomatik olaraq naxışlı parça toxuyan dəzgah düzəltdi. Dəzgah perfokartlarda olan program mexanizminin köməyi ilə idarə olunurdu.

Jakkar dəzgahı texnikada inqilab etdi, çünki yeni texnoloji prinsipə – programlı idarəetmə prinsipinə əsaslanır. Tezliklə programla idarə olunan başqa avtomatlar da meydana çıxdı.

Görkəmli ingilis alimi və ixtiraçısı Carlz Bebbic ilk dəfə bu prinsipi hesablama qurğularına tətbiq etmək ideyasını irəli sürdü. 1822-ci ildə o, mürəkkəb riyazi cədvallərin avtomatik qurulması üçün *Fərq maşını* (*Difference engine*) adlanan qurğunun yaradılmasına başladı. Bu layihə üzərində 12 il çalışdıqdan sonra Bebbic ondan imtina etdi və *Analitik maşın* (*Analytical engine*) üzərində işləməyə başladı. Yeni maşın daha mürəkkəb idi və çeşidli məsələlərin həllinə imkan verəcəkdi. Hər bir məsələ üçün komandaları və verilənləri perfokartlar vasitəsilə daxil etmək nəzərdə tutulurdu. Bebbic bütün qalan ömrünü bu arzusunun gerçəkləşdirilməsinə həsr etsə də, buna müvəffəq ola bilmədi. Çünkü Bebbicin ideyaları zəmanəsini təxminən 100 il qabaqlayırdı və dövrünün texnoloji imkanları ilə belə bir maşını düzəltmək mümkün deyildi.



Analitik maşın və onun üçün perfokartlar



Charles Babbage
(1791–1871)

B


KOMPÜTERLƏRİN NƏSİLLƏRİ

Elektron hesablama məşinlarının meydana gəlməsi iki mühüm hadisə nəticəsində mümkün oldu:

1. Məlum oldu ki, informasiyanı da ədədlər və sözlər kimi, ikilik formada göstərmək olar. Hər bir ədəd və söz 1 və 0-lardan ibarət ardıcılıq şəklində təsvir olunur.
2. Ədəd və sözləri ikilik formada yadda saxlamağa imkan verən elektron qurğular ixtira olundu.

Kompüterlərin sonrakı inkişafını, ilk növbədə, elektronikanın tərəqqisi müəyyənləşdirdi. Bu inkişafın nəticəsi olaraq "*kompüterlərin nəsilləri*" termini meydana çıxdı. Hər yeni nəsil özündən əvvəlkindən element bazasının dəyişməsi və həll olunan məsələlər sinfinin önəmli dərəcədə genişlənməsi ilə fərqlənir. Praktikada kompüterlərin müxtəlif element bazalarına (*radiolampalar, tranzistorlar, integrallı sxemlər*) malik yalnız ilk üç nəslini ayırmak mümkündür. Element bazasının sonrakı inkişafı yalnız sxem elementlərinin kiçilməsi və integrasiya dərəcəsinin artması ilə əlamətdاردır.

Kompüterlərin birinci nəсли. Birinci nəsil kompüterlərə *elektron hesablama məşinları (EHM)* deyirdilər. Bu nəslin ilk nümayəndəsi *ENIAC* (Electronic Numerical Integrator And Computer – elektron ədədi integrator və hesablayıcı) idi. 1946-cı ildə ABŞ-da yaradılmış ENIAC-in sxemləri elektron lampalar əsasında yaradılmışdı. ABŞ ordusunun sifarişi ilə Ballistik Tədqiqatlar Laboratoriyasında atəş cədvəllərini hesablaşdırmaq üçün yaradılmış ENIAC ən müxtəlif məsələləri həll edə bilmək üçün yenidən programlaşdırılabilən ilk genişmiqyaslı, elektron, rəqəmli kompüter idi. Kompüterin arxitekturası 1943-cü ildə Pensilvaniya Universitetinin alımları Con Presper Ekert və Con Uilyam Moçli tərəfindən işlənib-hazırlanmışdı.



ENIAC

ENIAC-da komponent bazasının əsası kimi vakuum lampalarından istifadə olunmuşdu. Kompleksə 17468 lampa, 7200 silisium diod, 1500 rele, 70000 rezistor və 10000 kondensator daxil idi. Onun işləməsi üçün 150 kilovat güc tələb olunurdu. Hesablamalar onluq sistemi ilə aparılırdı və 1 saniyədə 300 vurma əməli, yaxud 5000 toplama əməli yerinə yetirilirdi. Çəkisi 30 ton olan bu maşın təxminən 167 m² sahə tuturdu.

1950-ci ildə Sovet İttifaqında istismara verilmiş *MЭCM* (Малая электронная счётная машина – kiçik elektron hesablama maşını) adlanan maşın da bu nəslin nümayəndəsidir.

İri ölçüləri, yüksək enerji məsrəfi, xidmətin mürəkkəbliyi və etibarlı olmaması ilə fərqlənən bu nəsil EHM-lər XX əsrin 60-cı illərinin əvvəlinədək istismarda qaldı.

Kompiuterlərin ikinci nəсли. 1947-ci ildə Uilyam Şoklinin (1910–1989) rəhbərliyi altında bir qrup amerikalı fizik *tranzistor* adlanan yarımkəcərici element hazırladı. Ölçüsünə, enerji məsrəfinə və etibarlılığına görə tranzistorlar lampalı triodlardan dəfələrlə üstün idi.

Bu tranzistorlar ikinci nəsil kompüterlərin element bazası oldu. Bir tranzistor 40 elektron lampanı əvəz edir, böyük sürətlə işləyir, ucuz və etibarlı idi. Ikinci nəsil kompüterlərin istehsalına 1957-ci ildə başlandı və bu iş 60-cı illərin sonuna dək davam etdi.

Kompiuterlərin üçüncü nəсли. 1959-cu ildə ABŞ-in “Texas Instruments” şirkətinin əməkdaşı Cek Kilbi (1923–2005) bir neçə tranzistoru, kondensatoru və rezistoru bir yarımkəcərici mikrosxemdə birləşdirməyi təklif etdi. Beləliklə, ilk *inteqral mikrosxem* yarandı.

1964-cü ildən başlayaraq inteqral mikrosxemlər üçüncü nəsil kompüterlərin baza elementləri oldu. Qiymətlərinin aşağı düşməsi nəticəsində bu nəsil kompüterləri artıq ali və xüsusi təhsil müəssisələri də əldə edə bildi.



Radiolampa



Tranzistor



Inteqral mikrosxem

Kompiuterlərin dördüncü nəсли. Mikrosxemlərin istehsal texnologiyası inkişaf etdikcə onlarda yerləşdirilən elementlərin sayı da durmadan artırdı. 1970-ci ildə bir mikrosxemdə olan tranzistorların sayı 100-dən artıq idi. Bu zamandan başlayaraq kiçik inteqral, orta inteqral, böyük inteqral sxemləri fərqləndirməyə başladılar. İndi inteqral mikrosxemlərdə milyonlarla element olur.

1970-ci illərdə böyük inteqral sxemlərdə yığılan kompüterlər meydana çıxanda dördüncü nəsil haqqında danışmağa başladılar. İnteqrasianın yüksək səviyyəsi

nəticəsində kompüterlərin ölçüləri o qədər kiçildi ki, dördüncü nəsil kompüterlərini çox zaman *mikrokompüterlər* də adlandırırlar. Qiymətləri nisbətən ucuz olduğundan bu nəsil kompüterləri müəssisələrin ayrı-ayrı şöbələri, laboratoriyaları əldə edə bildi.

Çox böyük integrallı sxemlərə keçid kompüterlərin ölçülərini elə kiçildi ki, ayrı-ayrı iş yerlərini onlarla təchiz etmək imkanı yarandı. Həmin vaxtdan yeni termin – *fərdi kompüter* yarandı.

Ötən dövr ərzində fərdi kompüterlərin özləri də o qədər inkişaf edib ki, onların modellərini bir neçə nəslə ayırmak olar.



Kompüterlərin beşinci nəсли. Kompüterlərin beşinci nəсли gələcəyin kompüterləridir. Onlar süni intellektə malik olacaqdır. Bu kompüterlər insanların təbii dilini başa düşəcək, informasiyanı əlyazmalardan və ya çap olunmuş mətnlərdən qəbul edib emal edəcək, istifadəçini onun səsindən tanıyacaqdır. Beşinci nəsil kompüterlərdə verilənlərin emalı əvəzinə biliklərin emalı baş verəcək, yəni süni intellektə malik kompüterlər sərbəst surətdə yeni biliklər yaratmağa qadir olacaqdır.


Dünyanın ayrı-ayrı ölkələrində (Yaponiyada, ABŞ-da və s.) bu istiqamətdə tədqiqatlar aparılır. Hazırda insanın səsini tanıyan intellektual sistemlər mövcuddur. Artıq *superkompüterlər* yaradılmışdır. Hesablamaların paralel aparılmasına görə bu kompüterlərin sürəti adı kompüterlərin sürətindən çox-çox yüksəkdir; məsələn, Çində quraşdırılmış “Sunway TaihuLight” adlanan superkompüterin 40960 prosessoru (cəmi 10.7 milyon nüvə) paralel işləyir. 605 m^2 sahəni tutur. Operativ yaddaşının həcmi 1.31 petabayt olan bu superkompüterdən, əsasən, "böyük verilənlər"in analizində istifadə olunur.



Sunway TaihuLight superkompüteri (Çin)

C MəNTİQİ ƏMƏLLƏR

Müasir kompüterlərdə Corc Bul (1815–1864) tərəfindən yaradılmış məntiq sistemi tətbiq olunur. Kompüterdə verilənlərin emalı zamanı prosessor riyazi və məntiqi əməlləri yerinə yetirir.



Məntiq təfəkkürün qanunları və formaları haqqında elmdir. "Məntiq" termini ərəb dilindən tərcümədə "söyləmə, danişma" anlamını verən "nitq" sözündəndir.

Bul məntiqinin əsas obyekti mülahizədir. *Mülahizə* doğru, yaxud yalan ola bilən hər hansı nəqli cümlədir. Mülahizədə nəsə ya təsdiq, ya da inkar olunur; məsələn: "*a səsi saitdir*" doğru mülahizə, "*Araz çayı Qara dənizə töküllür*" isə yalan mülahizədir.

Yalnız iki mümkün məntiqi qiymət vardır: doğru və yalan. Onları çox zaman "True" və "False" ingilis sözləri ilə göstərir və qısaca "T" və "F" kimi yazırlar. Məntiqi qiymətləri ikilik hesabın simvolları – sıfır (0) və birlə (1) də ifadə etmək olar. Bir (1) olaraq doğru, yaxud yalan götürülməsi o qədər də önməli deyil. Adətən, "doğru" olaraq "1", "yalan" olaraq isə "0" qəbul edilir.

Mülahizələr *məntiqi əməllər* vasitəsilə birləşib *məntiqi ifadələr* əmələ gətirir. Mülahizələr üzərində üç əsas əməl yerinə yetirmək olar:

- *inversiya* (*məntiqi inkar*);
- *dizunksiya* (*məntiqi toplama*);
- *konyuksiya* (*məntiqi vurma*).

Məntiqi inkar. Məntiqi inkar unar (biryerli) əməldir, çünkü onda bir mülahizə iştirak edir, başqa sözlə, onun bir arqumenti var. Mülahizələri, adətən, böyük və ya kiçik latin hərfləri ilə işaret edirlər; məsələn: *A, B, C, x, y, z*.

Məntiqi inkar əməlini "DEYİL" ədati (*A DEYİL*), " \neg " simvolu ($\neg A$), yaxud mülahizənin üzərində xətlə (\bar{A}) işaret edirlər. İnkar əməli nəticəsində mülahizənin məntiqi qiyməti əksinə çevirilir, yəni doğru mülahizə yalan, yalan mülahizə isə doğru olur. Bunu aşağıdakı cədvəlin köməyi ilə də göstərmək olar:

Məntiqi inkar əməlinin doğruluq cədvəli

<i>A</i>	$\neg A$
Doğru	Yalan
Yalan	Doğru

İlkin ifadələrin bütün mümkün qiymətlərindən və əməliyyat nəticəsində alınan qiymətlərdən ibarət cədvələ *doğruluq cədvəli* deyilir.

Məntiqi toplama (*dizunksiya*). Məntiqi toplama binar əməldir, çünkü onda iki mülahizə iştirak edir, yəni onun iki arqamenti var. Bu əməli "VƏ YA" bağlayıcısı, " \vee " simvolu, bəzən isə "+" simvolu ilə işaret edirlər. Məntiqi toplama əməlinin

nəticəsi o zaman doğru olur ki, ya A , ya B , yaxud $A \vee B$ eyni zamanda doğrudur. Nəticə o zaman yalan olacaq ki, $A \vee B$ eyni zamanda yalan olsun.

Məntiqi toplama əməlinin doğruluq cədvəli		
A	B	$A \vee B$
Doğru	Doğru	Doğru
Doğru	Yalan	Doğru
Yalan	Doğru	Doğru
Yalan	Yalan	Yalan

Əgər A mülahizəsi “ p cüt ədəddir”, yəni $p = \{2, 4, 6, 8, 10, \dots\}$, B mülahizəsi “ p 3-ə bölünür”, yəni $p = \{3, 6, 9, 12, 15, \dots\}$ olarsa, onda $A \vee B$ məntiqi əməlinin nəticəsi $p = \{2, 3, 4, 6, 8, 9, 10, \dots\}$, yəni iki çoxluğun birləşməsi olacaq.

Məntiqi vurma (konyuksiya). Məntiqi vurma binar əməldir, çünkü onda iki mülahizə iştirak edir. Bu əməli “ $V\Theta$ ” bağlayıcısı, “ \wedge ” və ya “ $\&$ ” simvolu, bəzən isə “ \cdot ” simvolu ilə işarə edirlər. Məntiqi vurma əməlinin nəticəsi yalnız o zaman doğru olur ki, $A \wedge B$ eyni zamanda doğru olsun.

Məntiqi vurma əməlinin doğruluq cədvəli		
A	B	$A \wedge B$
Doğru	Doğru	Doğru
Doğru	Yalan	Yalan
Yalan	Doğru	Yalan
Yalan	Yalan	Yalan

Əgər A mülahizəsi “ p 5-ə bölünür”, yəni $p = \{5, 10, 15, 20, 25, \dots\}$, B mülahizəsi “ p 20-dən kiçikdir”, yəni $p = \{1, 2, 3, 4, 5, \dots, 19\}$ olarsa, onda $A \wedge B$ məntiqi əməlinin nəticəsi $p = \{5, 10, 15\}$, yəni iki çoxluğun kəsişməsi olacaq.

Məntiqi toplama və məntiqi vurma əməllərinin işaretlərini qarışdırılmamaq üçün belə bir “fakta” diqqət edin: məntiqi toplama daha “üzüyola”dır (“heç olmasa, nəsə olsun”), məntiqi vurma isə “ciddidir” (“ya hər şey, ya da heç nə”).

MƏNTİQİ TOPLAMA MƏNTİQİ VURMA



Verilmiş A, B və C mülahizələri arasında aşağıdakı eynilik doğrudur:

$$A \wedge (B \vee C) = (A \wedge B) \vee (A \wedge C)$$

Məntiq cəbri ilə adi cəbr arasında paralel mövcuddur, belə ki, \wedge və \vee simvollarının fəaliyyəti adi cəbrdəki \times və $+$ əməllərinə çox bənzəyir:

$$x \times (y + z) = (x \times y) + (x \times z).$$

Belə bənzərlikdən istisnalar da vardır.

Yuxarıda tanış olduğunuz əməllər əsas məntiqi əməllərdir. Başqa məntiqi əməllər də mövcuddur, ancaq onlar əsas hesab olunmur, çünki onları üç əsas əməl vasitəsilə ifadə etmək mümkünkdür. Bunlardan ikisi ilə tanış olaq: implikasiya və ekvivalentlik.

Məntiqi nəticə (implikasiya). Məntiqi nəticə binar əməldir. Bu əməl " $\text{ƏGƏR } A, \text{ ONDA } B$ " sözləri ilə, yaxud " \rightarrow " simvolu ilə işarə olunur. Implikasiya yalnız o zaman yalan olur ki, A ilkin şərti doğru, B nəticəsi isə yalandır. Qalan hallarda isə o, doğru olur.

Məntiqi nəticə (implikasiya) əməlinin doğruluq cədvəli		
A	B	$A \rightarrow B$
Doğru	Doğru	Doğru
Doğru	Yalan	Yalan
Yalan	Doğru	Doğru
Yalan	Yalan	Doğru

Əgər A mülahizəsi " x 9-a bölünür", B mülahizəsi " x 3-ə bölünür" olarsa, onda $A \rightarrow B$ əməli onu bildirir ki, " $\text{əgər } \text{ədəd } 9\text{-a bölündürsə, onda } 3\text{-ə də bölündür}$ ".

Ekvivalentlik. Ekvivalentlik məntiqi əməli iki sadə məntiqi ifadənin müqayisəsinin nəticəsini müəyyən edir və " \leftrightarrow " simvolu ilə işarə olunur. A və B eyni zamanda doğru, yaxud eyni zamanda yalan olduqda bu əməlin nəticəsi doğru, əks halda isə yalan olur.

Ekvivalentlik əməlinin doğruluq cədvəli		
A	B	$A \leftrightarrow B$
Doğru	Doğru	Doğru
Doğru	Yalan	Yalan
Yalan	Doğru	Yalan
Yalan	Yalan	Doğru

Əgər A mülahizəsi " x ədədinin rəqəmlərinin cəmi 3-ə bölünür", B mülahizəsi " x 3-ə bölünür" olarsa, onda $A \leftrightarrow B$ əməli onu bildirir ki, " $\text{ədəd } yəniz \text{ və } yəniz } o \text{ zaman } 3\text{-ə bölündür ki, onun rəqəmlərinin cəmi } 3\text{-ə bölünsün}$ ".

Bir, yaxud bir-biri ilə məntiqi əməllərlə bağlı olan bir neçə sadə (və ya mürəkkəb) məntiqi ifadəyə mürəkkəb məntiqi ifadə deyilir; məsələn, əgər A, B və C üç sadə məntiqi ifadədirse, onlardan təşkil edilmiş mürəkkəb məntiqi ifadə belə ola bilər:

$$\neg(A \vee B \wedge C).$$

Riyazi əməllərdə olduğu kimi, məntiqi əməllər də üstünlük dərəcəsinə görə müəyyən ardıcılıqla yerinə yetirilir. Bu ardıcılıqlı aşağıdakı kimidir:

- | | | | |
|---------------|------------|------------------|---------------------|
| 1. inversiya | (\neg) | 4. implikasiya | (\rightarrow) |
| 2. konyuksiya | (\wedge) | 5. ekvivalentlik | (\leftrightarrow) |
| 3. dizunksiya | (\vee) | | |


Əməllərin yerinə yetirilmə ardıcılılığını dəyişdirmək üçün məntiqi ifadələrdə mötərizələrdən istifadə olunur.

Yuxarıda qeyd olunduğu kimi, implikasiya və ekvivalentlik əməllərini üç əsas əməl vasitəsilə ifadə etmək mümkündür. Belə ki, implikasiya ilə inkar və dizyunksiya, ekvivalentlik ilə inkar, dizyunksiya və konyuksiya arasında aşağıdakı eyniliklər doğrudur:

$$A \rightarrow B = \overline{A} \vee B$$

$$A \leftrightarrow B = (\overline{A} \vee B) \wedge (\overline{B} \vee A)$$

Məntiqi əməllərin çoxluqlar üzərindəki əməllər şəklində ifadəsi



Adi cəbrdə olduğu kimi, məntiq cəbrinin də əsas qanunları vardır. Bu qanunlardan istifadə etməklə məntiqi ifadələr üzərində eynilik çevirmələri aparmaq, eləcə də mürəkkəb məntiqi ifadələri sadələşdirmək olur.

Məntiq cəbrinin əsas qanunları		
Qanun	VƏYA üçün	VƏ üçün
Yerdəyişmə	$x \vee y = y \vee x$	$x \cdot y = y \cdot x$
Qruplaşdırma	$x \vee (y \vee z) = (x \vee y) \vee z$	$x \cdot (y \cdot z) = (x \cdot y) \cdot z$
Paylama	$x \cdot (y \vee z) = x \cdot y \vee x \cdot z$	$x \vee (y \cdot z) = (x \vee y) \cdot (x \vee z)$
De Morgan	$\overline{x \vee y} = \overline{x} \cdot \overline{y}$	$\overline{x \cdot y} = \overline{x} \vee \overline{y}$
Eyni güc	$x \vee x = x$	$x \cdot x = x$
Udma	$x \vee (x \cdot y) = x$	$x \cdot (x \vee y) = x$
Yapışdırma	$(x \cdot y) \vee (\overline{x} \cdot y) = y$	$(x \vee y) \cdot (\overline{x} \vee y) = y$
Tamamlayıcı	$x \vee \overline{x} = 1$	$x \cdot \overline{x} = 0$
Təsirsiz element	$x \vee 0 = x$	$x \cdot 1 = x$
Yoxedici	$x \vee 1 = 1$	$x \cdot 0 = 0$
İkiqat inkar	$\overline{\overline{x}} = x$	


Nümunə. Uyğun qanunları tətbiq etməklə $A \vee A \vee \overline{A \cdot B} \vee \overline{\overline{A} \vee B}$ ifadəsinə sadələşdirək.

$$A \vee \overline{A \cdot B} \vee \overline{\overline{A} \vee B} = A \vee \overline{A} \vee \overline{B} \vee A \cdot \overline{B} = (A \vee \overline{A}) \vee \overline{B} \cdot (1 \vee A) = 1 \vee \overline{B} = 1.$$


D KOMPÜTERİN MƏNTİQİ ƏSASLARI

Kompüterdə ikilik say sistemindən istifadə edildiğini bilirsiniz. İkilik sistemin seçilməsi bu sistemdə cəmi iki rəqəmin olması ilə bağlıdır, çünki bu iki rəqəmi texniki vasitələrin (məsələn: elektrik cərəyanı və ya işıq şüasının) köməyi ilə asanca "kodlaşdırmaq" olur. İkilik say sisteminin 0 rəqəmi cərəyanın (şuanın) keçmədiyini, 1 rəqəmi isə cərəyanın (şuanın) keçdiyini göstərə bilər. Rəqəmlərin bu qayda ilə təqdim olunması zamanı ədədlər üzərindəki əməlləri cərəyanın və ya işığın açılması (yandırılması) və bağlanması (söndürülməsi) uyğun kombinasiyaları vasitəsilə yerinə yetirilir. Ona görə də istənilən elektron hesablama maşınıni bir-biri ilə birləşdirilmiş elektrik (və ya işıq) açarlarının yığını kimi təsəvvür etmək olar.

İki elektrik açarını dövrəyə iki üsulla qoşmanın mümkünüyünü fizika fənnindən bilirsiniz.



Birinci variant *ardicil birləşmə*, ikinci isə *parallel birləşmə* adlanır. Aydındır ki, birinci halda yalnız hər iki açar qapandıqda dövrədən cərəyan keçir (lampanın yanır). İkinci halda isə dövrədən cərəyanın keçməsi (lampanın yanması) üçün, heç olmasa, bir açarın qapalı olması kifayətdir.




Belə konstruksiyalara *qapı* və ya *ventil (gate)* deyilir. Birinci qapı yalnız və yalnız həm birinci, həm də ikinci açar qapandıqda lampanı yandırıldığından bu qapı məntiqi vurma (konyuksiya) əməli kimi işləyir. Ona görə də belə qapı *VƏ qapısı (AND gate)*

və ya *VƏ sxemi* adlanır. İkinci qapı ya birinci, ya da ikinci açar qapandıqda lampanı yandırğıından bu qapiya *VƏYA qapısı (OR gate)* və ya *VƏYA sxemi* deyilir.

Daha bir növ qapı ilə tanış olaq: bu qapının girişinə 1 qiyməti verildikdə çıxışında 0 qiyməti və eksinə, girişə 0 verildikdə çıxışda 1 alınır. Bu qapı mənətiqi inkar əməli kimi işlədiyindən həmin qapını *DEYİL qapısı (NOT gate)* və ya *DEYİL sxemi* adlandırırlar.

Bu üç növ qapı şərti olaraq belə göstərilir:

VƏ qapısı	VƏYA qapısı	DEYİL qapısı
		


Nəzərə almaq lazımdır ki, bütün qapıların bir çıxışı olsa da, VƏ və VƏYA qapılarının iki dən artıq (adətən, iki dən səkkizdək) girişi ola bilər. Mənətiqi əməllər kimi, qapıların da iş prinsipini *doğruluq cədvəlləri* şəklində göstərmək olar; məsələn, VƏ qapısının doğruluq cədvəli belə olacaq:

AND (VƏ) qapısının doğruluq cədvəli		
1-ci giriş	2-ci giriş	Çıxis
0	0	0
0	1	0
1	0	0
1	1	1

VƏ, VƏYA və DEYİL elektron sxemləri kompüterin mənətiqi elementləridir. İndi kompüterin başqa mənətiqi elementləri – *trigger* və *summator* ilə tanış olaq.


Trigger ikilik kodun bir mərtəbəsini yadda saxlamaq üçün tətbiq olunan elektron sxemdir. Triggerin iki dayanıqlı vəziyyəti olur: onlardan biri ikilik 1-ə, o biri isə ikilik 0-a uyğundur.

On geniş yayılmış trigger növü *RS-triggerdir* (burada S və R uyğun olaraq ingiliscə *set* və *reset* sözlərini bildirir). Onu şərti olaraq belə işaret edirlər:



Bu triggerin iki simmetrik girişi (R və S) və iki simmetrik çıxışı var (Q və \bar{Q}). S və R girişlərinin hər birinə qısamüddətli impulslar şəklində () giriş signalları verilə bilər. Girişdə impulsun olmasını 1, olmamasını isə 0 kimi qəbul edək.

Aşağıdakı şəkildə triggerin VƏYA-DEYİL qapıları vasitəsilə gerçəkləşməsi göstərilib.



Triggerin doğruluq cədvəli				
S	R	Q		
0	0		bitin saxlanması	
0	1	0		1
1	0	1		0
1	1		qadağandır	

Triggerin bu sxemindən və doğruluq cədvəlindən istifadə etməklə R və S girişlerinin qiymətlərinin mümkün kombinasiyalarını təhlil edək.

- Əgər triggerin girişinə $S = "1"$, $R = "0"$ verilərsə, yuxarıdakı qapının Q çıxışında "1" alınacaq. Bundan sonra aşağıdakı qapının girişində $R = "0"$, Q və \bar{Q} çıxışları isə uyğun olaraq "1" və "0" olacaq.
- Eynilə S girişinə "0", R girişinə isə məntiqi "1" verildikdə \bar{Q} çıxışında "1", Q çıxışında isə "0" alınacaq.
- Əgər hər iki R və S girişinə məntiqi "0" verilərsə, onda Q və \bar{Q} çıxışlarının vəziyyəti dəyişməyəcək.
- Hər iki R və S girişinə məntiqi "1" verilməsi birqiyəməli olmayan nəticəyə səbəb ola bilər. Ona görə də giriş siqnallarının bu kombinasiyası qadağandır.

Bir trigger ikilik kodun yalnız bir mərtəbəsini yadda saxlaya bildiyindən bir baytı saxlamaq üçün 8 trigger, 1 kilobayıtı saxlamaq üçünsə $8 \times 2^{10} = 8192$ sayda trigger lazımdır. Müasir yaddaş mikrosxemlərdə milyonlarla trigger olur.

Kompüterin daha bir vacib məntiqi elementi toplayıcıdır. *Toplayıcı (adder)* və ya *summator* ikilik ədədlərin toplanmasını yerinə yetirən məntiqi sxemdir. Toplayıcı, ilk növbədə, kompüterin hesab və məntiq qurğusunun (*arithmetic and logic unit, ALU*) mərkəzi bəndidir, ancaq ondan kompüterin başqa qurğularında da istifadə olunur. Toplayıcıların iki növü var: *yaritoplayıcı* və *tam toplayıcı*.

Yaritoplayıcının (half adder) iki girişi və iki çıxışı olur. Girişlərə toplanması lazım olan iki bit daxil olur. Çıxışlardan biri cəm, o biri köçürmə biti üçündür. Yaritoplayıcı köçürmə qiymətini formalasdırısa da, öncəki toplama əməlindən köçürmə bitini götürə bilməz. Köçürmə bitini nəzərə almaqla iki bitin toplanmasını tam toplayıcı yerinə yetirir. Kompüterdə bir yaritoplayıcısını və bir, yaxud bir neçə tam toplayıcısını birləşdirməklə birdəfəyə 4 və ya daha artıq biti cəmləmək olar.

Yaritoplayıcının verdiyi nəticələr				
1-ci giriş	2-ci giriş	Cəm	Köçürmə	Qiymət
0	0	0	0	$0 + 0 = 0$, köçürmə yoxdur
0	1	1	0	$0 + 1 = 1$, köçürmə yoxdur
1	0	1	0	$1 + 0 = 1$, köçürmə yoxdur
1	1	0	1	$1 + 1 = 0$, köçürmə 1

Tam toplayıcının (full adder) üç girişi var ki, onlara da üç bit daxil olur: onlardan ikisi toplanan, üçüncüsi isə başqa mövqedən köçürmə bitidir. *Toplayıcının* iki çıxışı olur: cəm və köçürmə biti. Tam toplayıcılar yaritoplayıcılarla (iki girişi olan sxem) birləşdirilsə, kompüterlər birdəfəyə dörd və ya daha artıq biti cəmləyə bilər.

Tam toplayıcının verdiyi nəticələr					
1-ci giriş	2-ci giriş	Giriş köçürməsi	Cəm	Yekun köçürmə	Qiymət
0	0	0	0	0	$0+0+0=0$, köçürmə yoxdur
0	1	0	1	0	$0+1+0=1$, köçürmə yoxdur
1	0	0	1	0	$1+0+0=1$, köçürmə yoxdur
1	1	0	1	0	$1+0+0=1$, köçürmə yoxdur
0	0	1	0	1	$1+1+0=0$, köçürmə 1
0	1	1	1	0	$0+0+1=1$, köçürmə yoxdur
1	0	1	0	1	$0+1+1=0$, köçürmə 1
1	1	1	0	1	$1+0+1=0$, köçürmə 1
			1	1	$1+1+1=1$, köçürmə 1

VƏ, VƏYA və DEYİL, eləcə də trigger və summator elektron sxemlərinin köməyi ilə kompüterin qurğularının işini təsvir edən istənilən məntiqi funksiyani gerçekləşdirmək mümkündür.

E MƏNTİQİ MƏSƏLƏLƏRİN HƏLLİ

Çoxlu sayıda çeşidli məntiqi məsələlər olsa da, onların həll yolları da az deyil. Ancaq məntiqi məsələlərin həlli üçün aşağıdakı üç üsul daha geniş yayılıb:

- məntiq cəbri vasitəsilə;
- cədvəl;
- mühakimələrin köməyi ilə.

İndi bu üsullardan birincisi – *məntiqi məsələlərin məntiq cəbri vasitəsilə həll üsulu* ilə tanış olaq.

Adətən, aşağıdakı həll sxemindən istifadə olunur:

1. Məsələnin şərti araşdırılır.
2. Məntiqi mülahizələr üçün işarələmə sistemi daxil edilir.
3. Məsələnin şərtindəki bütün mülahizələr arasında əlaqələri təsvir edən məntiqi düstur qurulur.
4. Bu məntiqi düsturun doğruluq qiymətləri müəyyən olunur.
5. Düsturun alılmış doğruluq qiymətlərindən verilmiş məntiqi mülahizələrin doğruluq qiymətləri müəyyənləşdirilir və onların da əsasında məsələnin həlli haqqında nəticə çıxarılır.

Məsələ 1. Bir macəra həvəskarı bort kompüteri (on-board computer) ilə təchiz olunmuş yaxtada dövr-aləm səyahətinə çıxdı. Kompüterin çox zaman üç blokunun (a , b , c) sıradan çıxmazı haqqında onu xəbərdar etdilər və əvəz etmək üçün zəruri detalları verdilər. Məhz hansı blokun əvəz ediləcəyini idarəetmə panelindəki siqnal lampalarına görə bilmək olar. Lampalar da üç ədəddir: x , y və z .



Nasaz bəndləri aşkarlamaq üçün təlimat belədir:

1. Əgər kompüterin, heç olmasa, bir bloku nasazdırsa, onda x , y , z lampalarından ən azı biri yanır.
2. Əgər a bloku nasazdırsa və c bloku sazdırsa, onda y lampası yanır.
3. Əgər c bloku nasazdırsa və b bloku sazdırsa, onda y lampası yanır, ancaq x lampası yanmır.
4. Əgər b bloku nasazdırsa və c bloku sazdırsa, onda x və y lampaları yanır, yaxud x lampası yanmır.
5. Əgər x lampası yanırsa və bu zaman ya a bloku nasazdırsa, ya a , b , c bəndlərinin hər üçü sazdırsa, onda y lampası da yanır.

Kompüter yolda sıradan çıktı və idarəetmə panelində x lampası yandı. Təlimatı diqqətlə öyrənən səyyah kompüteri təmir edə bildi. Ancaq bu andan başlayaraq səyahətin sonunadək onu həyəcan tərk etmədi. O, təlimatın nöqsanlı olduğunu və müəyyən hallarda onun yararsız olduğunu aşkarlamışdı. Səyyah hansı bəndləri dəyişirdi? Təlimatda o hansı boşluqları aşkarladı?

Həlli. Məntiqi mülahizələri aşağıdakı kimi işarələyək:

- $a - a$ bloku nasazdır; $x - x$ lampası yanır;
- $b - b$ bloku nasazdır; $y - y$ lampası yanır;
- $c - c$ bloku nasazdır; $z - z$ lampası yanır.

Onda təlimatın 1–5 qaydalarını aşağıdakı düsturlarla ifadə etmək olar:

$$a \vee b \vee c \rightarrow x \vee y \vee z \quad (1)$$

$$a \cdot \bar{c} \rightarrow y \quad (2)$$

$$c \cdot \bar{b} \rightarrow y \cdot \bar{x} \quad (3)$$

$$b \cdot \bar{c} \rightarrow x \cdot y \vee \bar{x} \quad (4)$$

$$(a \vee \bar{a} \cdot \bar{b} \cdot \bar{c}) \cdot x \rightarrow y \quad (5)$$

Məsələnin şərtinə görə, 1–5 düsturları doğrudur, ona görə də onların konyuksiyası da doğrudur:

$$\begin{aligned} & (a \vee b \vee c \rightarrow x \vee y \vee z) \cdot (a \cdot \bar{c} \rightarrow y) \cdot (c \cdot \bar{b} \rightarrow y \cdot \bar{x}) \cdot (b \cdot \bar{c} \rightarrow x \cdot y \vee \bar{x}) \cdot \\ & ((a \vee \bar{a} \cdot \bar{b} \cdot \bar{c}) \cdot x \rightarrow y) = 1 \end{aligned}$$

Implikasiyanı dizyunksiya və inkar vasitəsilə ifadə etsək ($a \rightarrow b = \bar{a} \vee b$), alarıq:

$$\begin{aligned} & (\bar{a} \cdot \bar{b} \cdot \bar{c} \vee x \vee y \vee z) \cdot (\bar{a} \vee c \vee y) \cdot (\bar{c} \vee b \vee y \cdot \bar{x}) \cdot (\bar{b} \vee c \vee x \cdot y \vee \bar{x}) \cdot \\ & ((a \vee \bar{a}) \cdot (a \vee \bar{b}) \cdot (a \vee \bar{c}) \cdot x \vee y) = \\ & = (\bar{a} \cdot \bar{b} \cdot \bar{c} \vee x \vee y \vee z) \cdot (\bar{a} \vee c \vee y) \cdot (\bar{c} \vee b \vee y \cdot \bar{x}) \cdot (\bar{b} \vee c \vee x \cdot y \vee \bar{x}) \cdot \\ & (\bar{a} \cdot b \vee \bar{a} \cdot c \vee \bar{x} \vee y) = 1 \end{aligned}$$

Bu eynilikdə konkret $x = 1, y = 0, z = 0$ doğruluq qiymətlərini yerinə qoysaq, alarıq:

$$\begin{aligned} & (\bar{a} \vee c) \cdot (\bar{c} \vee b) \cdot (\bar{c} \vee c) \cdot (\bar{a} \cdot b \vee \bar{a} \cdot c) = \\ & = (\bar{a} \cdot \bar{c} \vee \bar{a} \cdot b \vee c \cdot b) \cdot (\bar{b} \cdot \bar{a} \cdot c \vee c \cdot \bar{a} \cdot b \vee \bar{a} \cdot c) = \bar{a} \cdot b \cdot c = 1 \end{aligned}$$

Buradan çıxır ki, $a = 0, b = 1, c = 1$.

Beləliklə, məsələnin birinci sualının cavabı belə olacaq: b və c bloklarını dəyişmək lazımdır, a blokunu isə dəyişməyə gərək yoxdur. Məsələnin ikinci sualına isə özünüz cavab verməyə çalışın.



Məsələ 2. "Formula-1" avtomobil yarışmasının azarkeşləri olan üç dost yarışın Azərbaycan "Qran-Prisi"nin gözlənilən nəticələri barədə mübahisə edir.

- Baxarsan, Ricciardo finişə birinci çatmayacaq, – Orxan dedi. Birinci Hamilton olacaq.
 - Yox, qalib Ricciardo olacaq, – Toğrul dilləndi. – Bottas haqqında danışmağına belə dəyməz, o, birinci ola bilməz.
 - Əhməd özündən çıxdı:
 - Hamilton birinci yeri görməyəcək, ən güclü maşın Bottasdadır.
- Yarışın sonunda məlum oldu ki, iki dostun hər bir fərziyyəsi doğru çıxdı, ancaq üçüncü dostun hər iki fərziyyəsi isə doğru olmadı. Yarışın qalibi kim oldu?

Həlli. Məntiqi mülahizələri aşağıdakı kimi işarələyək: R – Ricciardo qalib olacaq; H – Hamilton qalib olacaq; B – Bottas qalib olacaq. Toğrulun "ən güclü maşın isə Bottasdadır" fikrində bu yarışçının tutacağı yer haqqında heç bir mülahizə olmadığından sonrakı mühakimələrdə nəzərə alınmayacaq.

Dostların hər birinin mülahizəsini qeyd edək:

$$\text{Orxan: } \overline{R} \wedge H, \quad \text{Toğrul: } R \wedge \overline{B}, \quad \text{Əhməd: } \overline{H}.$$


İki dostun fərziyyələrinin doğru çıxdığını, üçüncüünün isə doğru olmadığını nəzərə alsaq, onda doğru mülahizə aşağıdakı şəkildə olacaq:

$$(\overline{R} \wedge H) \cdot (R \wedge \overline{B}) \cdot \overline{H} \vee (\overline{R} \wedge H) \cdot (\overline{R} \wedge \overline{B}) \cdot \overline{H} \vee (\overline{R} \wedge H) \cdot (R \wedge \overline{B}) \cdot \overline{H}$$

İndi məntiq cəbrinin uyğun qanunlarını tətbiq etməklə bu ifadəni sadələşdirək.

$$= (R \vee \overline{H}) \cdot R \cdot \overline{B} \cdot \overline{H} = R \cdot \overline{B} \cdot \overline{H}$$

$R \cdot \overline{B} \cdot \overline{H}$ mülahizəsi yalnız $R = 1$, $B = 0$, $H = 0$ halında doğrudur. Deməli, yarışın qalibi Ricciardo oldu.



“İNFORMATİKA” KURSU ÜZRƏ TESTLƏR

1. İnformasiya və informasiya prosesləri
2. Say sistemləri
3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi
4. Modelləşdirmə
5. Kompüterin aparat və program təminatı
6. Elektron cədvəllər
7. Verilənlər bazası
8. Alqoritm
9. Programlaşdırma
10. Kompüter şəbəkələri
11. Internet
12. Veb-programlaşdırma

INFORMASIЯ VƏ İNFORMASIЯ PROSESLƏRİ

1. Bunlardan hansı informasiyanın xassəsi deyil?

- A) obyektivlik
- B) nəticəlilik
- C) anlaşılılıq
- D) aktuallıq
- E) tamlıq

2. Uyğunluğu müəyyən edin.

- 1) dəqiqlik
- 2) tamlıq
- 3) anlaşılılıq
- a) qəbul edənin anladığı dildədir
- b) düzgündür, ziddiyət yoxdur
- c) gerçək vəziyyəti eks etdirir
- d) bütün zəruri verilənlər var
- e) kiminsə fikrindən asılı deyil

3. Təqdimedilmə formasına görə informasiyanı şərti olaraq hansı növlərə ayırmak olar?

- A) riyazi, bioloji, tibbi, psixoloji və s.
- B) adı, istehsalat, texniki, idarəetmə və s.
- C) elmi, sosial, siyasi, iqtisadi, dini və s.
- D) mətn, ədədi, qrafik, səs və s.
- E) görmə, səs, taktil, qoxu, dad

4. Qəbul edilmə üsuluna görə informasiyanı şərti olaraq hansı növlərə ayırmak olar?

- A) adı, istehsalat, texniki, idarəetmə və s.
- B) görmə, səs, taktil, qoxu, dad
- C) elmi, sosial, siyasi, iqtisadi, dini və s.
- D) riyazi, bioloji, tibbi, psixoloji və s.
- E) mətn, ədədi, qrafik, səs və s.

5. Azalma sırası ilə düzün:

- 1) 120 bit; 2) 0.0001 Gbayt; 3) 2 Kbayt; 4) 0.001 Mbayt; 5) 13 bayt.

- A) 2-3-4-1-5
- B) 2-3-4-5-1
- C) 1-5-4-3-2
- D) 1-5-3-4-2
- E) 5-4-1-2-3

6. Bir Tbaytda neçə Gbayt var?

- A) 2^{20}
- B) 2^{10}
- C) 10^3
- D) 10^2
- E) 80

7. Rabitə kanalının ötürüçülük qabiliyyəti 10 Mbit/san-dir. Kanala əlavə kükü təsir etmir. Həcmi 100 Mbayt olan mətn neçə saniyəyə ötürürlə bilər?

- A) 8
- B) 10
- C) 40
- D) 80
- E) 100

8. Uygunluğu müəyyən edin.

- 1) Mbayt
- 2) Gbayt
- 3) Tbayt
- a) 1024 Giqabayt
- b) 5.25 düymlük disket
- c) CD-ROM
- d) Disk sektoru
- e) DVD-ROM

9. Rabitə kanalında informasiyanın ötürülmə sürəti 51200 bit/san-dir. Mətn faylı bu kanaldan 10 saniyə müddətində ötürüldü. Mətnin bir simvolunun 2 bayt olduğunu bilərək ondakı simvolların sayını tapın.

- A) 64000
- B) 32000
- C) 16000
- D) 8000
- E) 5120

10. 240 Kbayt ölçüyü faylı müəyyən bağlantında saniyədə 2048 bit sürətlə ötürülür. Bu faylla eyni bir müddətdə sürəti saniyədə 512 bit olan başqa bir bağlantı ilə ötürülə bilən faylın ölçüsünü (Kbaytla) müəyyən edin.

- A) 40
- B) 60
- C) 80
- D) 100
- E) 120

11. Artma sırası ilə düzün:

- 1) 20 bit; 2) 400 Kbayt; 3) 2 Gbayt; 4) 0.25 Mbayt; 5) 1.5 bayt.

- A) 1-5-2-4-3
- B) 4-5-3-1-2
- C) 1-5-4-3-2
- D) 5-1-4-2-3
- E) 5-4-1-2-3

12. İngilis əlifbası üçün k-nın müəyyən qiymətində şifrlənmiş mətn “XFAFQFS” şeklinde dir. İlkin mətn nə imiş?

- A) SAVALAN
- B) QARADAG
- C) ORDUBAD
- D) ZAQATALA
- E) QARABAG

13. Kompüter fayllarına girməklə onları “yoluxdurən” programlar ziyanverici (dağıdıcı) programların hansı kateqoriyasına aiddir?

- A) soxulcanlar
- B) viruslar
- C) bakteriyalar
- D) hörümçəklər
- E) Troya atları

14. Kompüter şəbəkələrinin bəndləri boyunca öz-özünü çıxaldaraq müstəqil yayılan programlar ziyanverici programların hansı kateqoriyasına aiddir?

- A) soxulcanlar
- B) viruslar
- C) bakteriyalar
- D) hörümçəklər
- E) Troya atları

15. Bunlardan hansı kompüter virusu növü deyil?

- A) fayl virusu
- B) yüklənmə virusu
- C) makrovirus
- D) mikrovirus
- E) polimorf virus

2 SAY SİSTEMLƏRİ

1. Mövqeli say sisteminin rəqəmləri belədir: $0, 1, 2, 3, \alpha, \beta, \gamma, \delta$. Bu say sisteminin əsası nəyə bərabərdir?

- A) 4 B) 8 C) 9
 D) 14 E) 16

2. Mövqeli say sisteminin rəqəmləri belədir: $0, 1, 2, 3, \alpha, \beta, \gamma, \delta$. Bu say sistemində ilk 15 ədəd necə yazılaçır?

- A) $0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, \alpha, \beta, \gamma, \delta, \varepsilon$
 B) $0, 1, 2, 3, \alpha, \beta, \gamma, \delta, 10, 11, 12, 13, 1\alpha, 1\beta, 1\gamma$
 C) $0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E$
 D) $0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 1\alpha$
 E) $1, 2, 3, \alpha, \beta, \gamma, \delta, 10, 11, 12, 13, 1\alpha, 1\beta, 1\gamma, 1\delta$

3. $A_5 = 4231.4$ ədədinin açıq yazılış forması necə olacaq?

- A) $4 \cdot 10^3 + 2 \cdot 10^2 + 3 \cdot 10^1 + 1 \cdot 10^0 + 4 \cdot 10^{-1}$
 B) $4 \cdot 5^3 + 2 \cdot 5^2 + 3 \cdot 5^1 + 1 \cdot 5^0$
 C) $4 \cdot 5^4 + 2 \cdot 5^3 + 3 \cdot 5^2 + 1 \cdot 5^1 + 4 \cdot 5^0$
 D) $4.231 \cdot 10^2$
 E) $4 \cdot 5^3 + 2 \cdot 5^2 + 3 \cdot 5^1 + 1 \cdot 5^0 + 4 \cdot 5^{-1}$

4. 5_{10} və 5_8 , 15_{10} və 15_8 ədədlərini müqayisə edin.

- A) $5_{10} > 5_8, 15_{10} > 15_8$
 B) $5_{10} < 5_8, 15_{10} > 15_8$
 C) $5_{10} = 5_8, 15_{10} = 15_8$
 D) $5_{10} = 5_8, 15_{10} > 15_8$
 E) $5_{10} < 5_8, 15_{10} < 15_8$

5. $A_{16} + B_{16}$ cəmini hesablayın.

- A) C_{16} B) AB_{16} C) 15_{16}
 D) 21_{16} E) $2A_{16}$

6. 10101_2 ikilik ədədinə hansı onluq ədəd uyğundur?

- A) 17_{10} B) 18_{10} C) 19_{10}
 D) 20_{10} E) 21_{10}

7. İkilik say sistemində ən böyük üçrəqəmli ədəd hansıdır?

- A) 012_2 B) 022_2 C) 333_2
 D) 111_2 E) 222_2

8. $11001_2 + 1001_2$ cəmini hesablayın.

- A) 10010_2 B) 10011_2 C) 100010_2
 D) 101011_2 E) 12002_{10}

9. $100111_2 \times 10101_2$ hasilini hesablayın.

- A) 111100₂ B) 1100110011₂ C) 110001111₂
D) 110101101₂ E) 11011011011₂

10. $10_2 + 10_{10}$ cəmini hesablayın və nəticəni ikilik say sistemində göstərin.

- A) 1000₂ B) 1010₂ C) 1100₂
D) 1110₂ E) 1111₂

11. $11_2 + 11_{10}$ cəmini hesablayın və nəticəni ikilik say sistemində göstərin.

- A) 1000₂ B) 1010₂ C) 1100₂
D) 1110₂ E) 1111₂

12. Səkkizlik say sistemində ən böyük ikirəqəmli ədəd hansıdır?

- A) 70 B) 79 C) 80
D) 77 E) 88

13. 110000110001011010101_2 ədədini 8-lük say sistemində yazın.

- A) 1576165 B) 3031325 C) 1598165
D) 6051325 E) 6061325

14. 2022_8 ədədini onluq say sistemində göstərin.

- A) 2022 B) 1618 C) 1042
D) 1024 E) 412

15. 1010001_2 ədədini səkkizlik say sistemində göstərin.

- A) 50 B) 51 C) 81
D) 121 E) 501

16. $11_2 + 11_8 + 11_{10}$ cəmini hesablayın və nəticəni səkkizlik say sistemində göstərin.

- A) 10111 B) 17 C) 23
D) 27 E) 33

17. $125_8 - 77_8$ hesablayın.

- A) 26₈ B) 22₈ C) 48₈
D) 202₈ E) 312₈

18. 111011101010011_2 ədədini 16-hıq say sistemində yazın.

- A) EEA6 B) 7753 C) 73523
D) 30547 E) 6EA7

19. $A1B2_{16}$ ədədini ikilik say sistemində göstərin.

- | | |
|-------------------------|-------------------------|
| A) 1010000110110010_2 | B) 1010000110100010_2 |
| C) 1010000111000010_2 | D) 1011001010100001_2 |
| E) 1010001010110010_2 | |

20. $1E3F_{16}$ ədədini səkkizlik say sistemində göstərin.

- | | | |
|--------------|--------------|--------------|
| A) 7437_8 | B) 7447_8 | C) 15077_8 |
| D) 17707_8 | E) 17077_8 | |

21. 567_8 ədədini 16-hıq say sistemində yazın.

- | | | |
|---------------|---------------|---------------|
| A) 167_{16} | B) $16F_{16}$ | C) 177_{16} |
| D) 176_{16} | E) $17F_{16}$ | |

22. $100_{16} - 10_8 - 1_2$ ifadəsinin qiymətini hesablayın.

- | | | |
|--------------|----------------|------------|
| A) $F7_{16}$ | B) 1101101_2 | C) 366_8 |
| D) $5E_{16}$ | E) 111110_2 | |

23. $11_2 + 11_8 + 11_{10} + 11_{16}$ cəmini hesablayın və nəticəni onaltılıq say sistemində göstərin.

- | | | |
|--------------|--------------|--------------|
| A) 24_{16} | B) 25_{16} | C) 26_{16} |
| D) 28_{16} | E) 30_{16} | |

24. Əgər 3-lük say sisteminin rəqəmləri α , β , γ kimi işarələnmişsə, onda 10_{10} ədədi bu say sistemində necə yazılıcaqdır?

- | | | |
|-----------------------|------------------------|------------------------|
| A) $\alpha\beta\beta$ | B) $\alpha\beta\gamma$ | C) $\beta\alpha\alpha$ |
| D) $\beta\alpha\beta$ | E) $\beta\alpha\gamma$ | |

25. 2675_{10} ədədini 6-hıq say sistemində yazın.

- | | | |
|----------|----------|---------|
| A) 41200 | B) 20215 | C) 5163 |
| D) 10541 | E) 3602 | |

26. 1256 onluq ədədi beşlik say sistemində keçirin.

- | | | |
|----------|----------|----------|
| A) 20011 | B) 11204 | C) 14022 |
| D) 20441 | E) 30221 | |

27. 1125_{10} ədədinin ikilik yazılışında neçə qiymətli sıfır var?

- | | | |
|------|------|------|
| A) 6 | B) 5 | C) 7 |
| D) 4 | E) 3 | |

28. $a = 461_8$ və $b = 6B_{16}$ ədədləri verilmişdir. İkilik say sistemində yazılmış hansı c ədədi $(a + b) > c$ şərtini ödəyir?

- | | | |
|------------------|------------------|------------------|
| A) 110011110_2 | B) 110100000_2 | C) 110011000_2 |
| D) 110100001_2 | E) 110011101_2 | |

29. Sinifdəki şagirdlərin 101101_2 faizi qız, 1011_2 nəfəri isə oğlandır. Sinifdə cəmi neçə şagird var?

30. $15_{16} + 7_8 + 9_{10}$ ifadəsinin qiymətini hesablayın.

- | | | |
|---------------|---------------|---------------|
| A) 100101_2 | B) 111100_2 | C) 101010_2 |
| D) 110011_2 | E) 111110_2 | |

31. Bu ədədlərdən ən böyükü hansıdır: 1111010100_2 , 1726_8 , 1330_9 , $3D7_{16}$ və $2A0_{20}$?

- | | | |
|---------------|-------------------|-------------|
| A) 1330_9 | B) $3D7_{16}$ | C) 1726_8 |
| D) $2A0_{20}$ | E) 1111010100_2 | |

32. Verilmiş ədədlərdən ən kiçiyi hansıdır: 1111010100_2 , 1726_8 , 1330_9 , $3D7_{16}$ və $2A0_{20}$?

- | | | |
|---------------|-------------------|-------------|
| A) 1330_9 | B) $3D7_{16}$ | C) 1726_8 |
| D) $2A0_{20}$ | E) 1111010100_2 | |

33. $a = 177_8$ və $b = 73_{16}$ ədədləri verilmişdir. İkilik say sistemində yazılmış hansı ədəd $a > c > b$ şərtini ödəyir?

- | | | |
|----------------|----------------|----------------|
| A) 1111111_2 | B) 1110001_2 | C) 1101110_2 |
| D) 1110110_2 | E) 1110010_2 | |

34. Uyğunluğu müəyyən edin: bərabərliklərin sol tərəfi 10-luq say sistemində isə, sağ tərəflərin hansı say sistemində verilmişdir?

- | | |
|------------------------------------|--------------|
| 1) $2 \cdot 2 = 11$ | a) onaltılıq |
| 2) $12 + 24 = 100$ | b) doqquzluq |
| 3) $3 + 4 = 7$ və $3 \cdot 4 = 13$ | c) səkkizlik |
| | d) altılıq |
| | e) üçlük |
| | f) ikilik |

35. Toplananların və cəmin hansı say sistemində yazıldığını aydınlaşdırın.

$$\begin{array}{r} 2 \ 3 \ \boxed{5} \ \boxed{5} \\ + 1 \ \boxed{6} \ 4 \ 2 \\ \hline 4 \ 2 \ 4 \ 2 \ 3 \end{array}$$

3

İNFORMASIYANIN KODLAŞDIRILMASI VƏ MİQDARININ ÖLÇÜLMƏSİ

1. İnfomasiyanın kodlaşdırılma səbəbləri ilə bağlı hansı fikirlər doğrudur?

- 1) başqalarından gizlətmək;
 - 2) həcmini qısaltmaq;
 - 3) bir təqdimetmə formasının başqasından üstünlüğünü nümayiş etdirmək;
 - 4) daha asan emal etmək və ötürmək;
 - 5) bir təqdimetmə formasından başqasına keçmək.
- | | | |
|------------|---------------|---------------|
| A) 1, 3, 4 | B) 1, 2, 4 | C) 1, 2, 4, 5 |
| D) 1, 3, 5 | E) 1, 2, 3, 5 | |

2. 8 bit vasitəsilə cəmi neçə simvol kodlaşdırmaq olar?

- | | | |
|--------|----------|-------|
| A) 3 | B) 8 | C) 64 |
| D) 256 | E) 65536 | |

3. "e" hərfinin ASCII kodlaşdırma cədvəlində onluq kodu 101-dir. "file" sözünə hansı onluq kodlar ardıcılılığı uyğun olacaq?

- | | | |
|-------------------|--------------------|----------------|
| A) 102 97 121 108 | B) 102 105 108 101 | C) 70 83 86 79 |
| D) 70 65 89 76 | E) 101 104 107 100 | |

4. ASCII cədvəlinə görə BASIC sözünün onluq kodlar ardıcılılığı belədir: 66 65 83 73 67. Bu söz kiçik hərflərlə yazılırsa, ona hansı onluq kodlar ardıcılığı uyğun olacaq?

- | | | |
|--------------------|---------------------|---------------------|
| A) 67 66 84 74 68 | B) 67 66 84 74 75 | C) 98 97 114 105 99 |
| D) 92 91 109 99 93 | E) 98 97 115 105 99 | |

5. Monitorda istənilən rəng hansı üç əsas rəngin qarışığından alınır?

- | | |
|----------------------------|-------------------------|
| A) abı, sarı, sırşaçıçayı | B) qırmızı, sarı, yaşıl |
| C) göy, sarı, yaşıl | D) qırmızı, göy, yaşıl |
| E) mavi, sarı, sırşaçıçayı | |

6. CMYK palitrasının əsas rəngləri hansıdır?

- | | |
|---------------------------|----------------------------|
| A) qırmızı, göy, yaşıl | B) qırmızı, sarı, yaşıl |
| C) göy, sarı, yaşıl | D) mavi, sarı, sırşaçıçayı |
| E) abı, sarı, sırşaçıçayı | |

7. 256 rəngli görüntünün ölçüsü 1024×640 pikseldir. Qrafik faylin həcmini hesablayın.

- | | | |
|---------------|--------------|--------------|
| A) 1024 Kbayt | B) 640 Kbayt | C) 256 Kbayt |
| D) 128 Kbayt | E) 64 Kbayt | |

8. 16 bitlik kodlaşdırımda 640×480 ölçülü görüntünün həcmi nə qədər olacaq?

- A) 600 Kbayt B) 640 Kbayt C) 300 Kbayt
D) 240 Kbayt E) 160 Kbayt

9. Analoq-rəqəm çeviricisi nə edir?

- A) analoq siqnalları qulaqlığa, yaxud səsucaldanlara ötürür
B) rəqəmsal verilənləri analoq siqnallara çevirir
C) analoq siqnalları səs şəklində çıxışa verir
D) istənilən səsi mp3 formatına çevirir
E) elektrik siqnallarını 0 və 1-lərin ardıcılığına çevirir

10. Rəqəm-analoq çeviricisi nə edir?

- A) analoq siqnalları qulaqlığa, yaxud səsucaldanlara ötürür
B) analoq siqnalları səs şəklində çıxışa verir
C) elektrik siqnallarını 0 və 1-lərin ardıcılığına çevirir
D) rəqəmsal verilənləri analoq siqnallara çevirir
E) istənilən səsi MIDI formatına çevirir

11. Bunlardan hansı səs fayl formatı deyil?

- A) MP3 B) MP4 C) MIDI
D) WAV E) aiff

12. İnfomasiyanın miqdarını 1 bit artırıldığda bilikdəki qeyri-müəyyənlik necə dəyişir?

- A) 2 dəfə azalır B) 2 dəfə artır C) 8 dəfə azalır
D) 2 dəfə artır E) 10 dəfə azalır

13. Əlifbada 39 hərf varsa, onun bir hərfi hansı miqdarda infomasiya daşıyır?

- A) 5 B) 6 C) 7
D) 8 E) 9

14. 20 simvoldan ibarət olan məlumatın infomasiya tutumu 100 bitdir. Bu məlumatın yazılıdığı əlifbanın ölçüsü nəyə bərabərdir?

- A) 5 B) 8 C) 16
D) 20 E) 32

15. Qutuda qırmızı və yaşıl kürəciklər var. Onlardan 81-i qırmızıdır. Qutudan yaşıl kürəciyin çıxması haqqında məlumat 2 bit infomasiya daşıyır. Qutuda nə qədər kürəcik olduğunu tapın.

1. Model nədir?

- A) obyekt haqqında təhrif olunmuş məlumat
- B) hadisə və ya obyektin hər hansı əlaməti
- C) obyektin blok-sxem, qrafik, cədvəl şəklində təsviri
- D) obyektin sadələşdirilmiş bənzəri
- E) hadisə və ya obyektin xarici görünüşü

2. Uyğunluğu müəyyən edin.

- | | |
|-----------------------|--|
| 1) maddi model | a) obyektin zamandan asılı olaraq dəyişməsi nəzərə alınır |
| 2) informasiya modeli | b) obyekt haqqında informasiya riyazi işarələr və düsturlar vasitəsilə təqdim olunur |
| 3) statik model | c) obyekt haqqında informasiya hər hansı dildə kodlaşdırılır |
| 4) dinamik model | d) obyekt baxılan zaman aralığında dəyişmir |
| | e) obyektin həndəsi, fiziki və başqa xassələri maddi formada əks etdirilir |

3. Proqramlaşdırma dilində yazılış program modelin hansı kateqoriyasına aiddir?

- A) maddi model
- B) məntiqi model
- C) riyazi model
- D) kompüter modeli
- E) formal informasiya modeli

4. A, B, C, D yaşayış məntəqələri arasında yollar çəkilib. Yolların uzunluqlarının qiymətləri cədvələ daxil edilib. Cədvəlin boş xanaları uyğun məntəqələr arasında yolun olmadığını bildirir. A və D məntəqələri arasında çəkilmiş yollar üzrə ən qısa məsafə nə qədər olacaq?

	A	B	C	D
A		5	1	
B	5		10	4
C	1	10		5
D		4	5	

- A) 10
- B) 9
- C) 6
- D) 5
- E) 1

5. Avtomatın girişinə iki üçrəqəmli ədəd verilir. Bu ədədlərdən aşağıdakı qaydada yeni ədəd düzəldilir. Üç ədəd hesablanır: verilmiş üçrəqəmli ədədlərin böyük mərtəbə rəqəmlərinin cəmi, bu ədədlərin orta mərtəbə rəqəmlərinin cəmi, onların kiçik mərtəbə rəqəmlərinin cəmi. Alınan bu üç ədəd artmayan sıra ilə bir-birinin ardına yazılır. Məsələn, ilkin üçrəqəmli

ədədlər 835 və 196 isə, uyğun mərtəbə rəqəmlərinin cəmi 9, 12, 11 və nəticə 12119 olacaq. Avtomatın işləməsi nəticəsində aşağıdakı ədədlərdən neçəsi alına bilər?

151303, 161410, 191615, 121613

- 6. İcraçı yalnız iki komandanı yerinə yetirir:** 1) 3 əlavə et; 2) 2-yə vur.
Komandalar ardıcılılığını necə yerinə yetirmək lazımdır ki, 11 ədədindən 8 ədədi alınsın?

- 7. İcraçının yalnız iki komandası var və onlar nömrələnib:**


- 1) 1 əlavə et;
- 2) 2-yə vur.

Komandalar ardıcılığını necə yerinə yetirmək lazımdır ki, 3 ədədindən 71 ədədi alınsın? Komandaların sayı 8-dən çox olmamalıdır.

- 8. Verilmiş A, B, C və D məntəqələrinin hər birindən qalan məntəqələrə yollar var və onların uzunluqları məlumdur:**


$$AB = 7, AC = 5, AD = 4, BC = 6, BD = 1, CD = 8.$$

Bu məntəqələrin birindən başlayıb onların hər birində yalnız bir dəfə olmaqla başlangıç məntəqəyə qayıtmək lazımdır. Hansı marşrut üzrə hərəkət edilməlidir ki, keçilən yol ən qısa olsun?



- 9. Bir bölgənin yollar sxemi qraf şəklində verilmişdir. Bu yolların uzunluqları (kilometrlə) isə cədvəldə – çəki matrisində göstərilmişdir. Cədvəl və sxem bir-birindən ayrılıqda tərtib edildiyindən yaşayış məntəqələrinin cədvəldə nömrələnməsi qrafdağı işarələnmə ilə eyni deyil. D məntəqəsindən F məntəqəsinədək yolun uzunuğunu müəyyən edin.**

	M1	M2	M3	M4	M5	M6	M7
M1		54	17	11			29
M2	54		23			47	
M3	17	23		31	19	54	
M4	11		31				47
M5			19			18	
M6		47	54		18		
M7	29			47			




10. Verilmiş çəki matrisinə uyğun qrafın neçə tili var?

	A	B	C	D	E
A		5	2		6
B	5			5	
C	2			2	
D		5	2		3
E	6			3	

- A) 10 B) 4 C) 5 D) 6 E) 7

11. Şəkildə A, B, C, D, E, F, G şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla yalnız göstərilən istiqamətə hərəkət etmək olar. A şəhərindən G şəhərinə neçə müxtəlif yolla getmək olar?



12. Gerçək obyektin sadələşdirilmiş təqdimetmə forması necə adlanır?

- A) orijinal B) prototip C) düstur
D) model E) sistem

13. Nəsil ağacı hansı informasiya modelinin hansı növünə aiddir?

- A) budaqlanan B) iyerarxik C) şebəkə
D) qraf E) siyahı

14. Verilmiş qonşuluq matrisinə uyğun qraf çəkin.

$$\begin{bmatrix} 0 & 1 & 0 & 1 & 0 & 1 \\ 1 & 0 & 1 & 0 & 1 & 0 \\ 0 & 1 & 0 & 1 & 0 & 1 \\ 1 & 0 & 1 & 0 & 1 & 0 \\ 0 & 1 & 0 & 1 & 0 & 0 \\ 1 & 0 & 1 & 0 & 0 & 0 \end{bmatrix}$$

15. Aşağıdakı qonşuluq matrisləri ilə verilmiş qrafların ağac olub-olmadığını aydınlaşdırın:

a)

$$\begin{bmatrix} 0 & 0 & 0 & 0 & 0 & 1 \\ 0 & 0 & 0 & 1 & 0 & 1 \\ 0 & 0 & 0 & 0 & 1 & 1 \\ 0 & 1 & 0 & 0 & 1 & 0 \\ 0 & 0 & 1 & 1 & 0 & 0 \\ 1 & 1 & 1 & 0 & 0 & 0 \end{bmatrix}$$

b)

$$\begin{bmatrix} 0 & 0 & 0 & 0 & 0 & 1 \\ 0 & 0 & 1 & 0 & 0 & 0 \\ 0 & 1 & 0 & 1 & 0 & 1 \\ 0 & 0 & 1 & 0 & 1 & 0 \\ 0 & 0 & 0 & 1 & 0 & 0 \\ 1 & 0 & 1 & 0 & 0 & 0 \end{bmatrix}$$

KOMPÜTERİN APARAT VƏ PROQRAM TƏMİNATI

1. Kompüter aparat təminatı dedikdə nə nəzərdə tutulur?

- A) kompüterin təmel və periferiya (çevrəsəl) qurğularının toplusu
- B) kompüterin periferiya qurğuları
- C) kompüterin giriş-çıxış qurğuları
- D) kompüterdəki bütün programların toplusu
- E) kompüterdəki bütün programların və verilənlərin toplusu

2. Bunnardan hansı fərdi kompüter növü deyil?

- A) masaüstü kompüter
- B) dizüstü kompüter
- C) ovucıçı kompüter
- D) minikompüter
- E) planşet kompüter

3. Kompüterin periferiya (çevrəsəl) qurğuları hansı funksiyani yerinə yetirir?

- A) informasiyanın girişi və çıxışı
- B) informasiyanın saxlanması
- C) informasiyanın emalı
- D) kompüterin işinin idarə edilməsi
- E) hesab əməllərinin yerinə yetirilməsi

4. Skanerin çözümlülüğünün ölçü vahidi nədir?

- A) ekranın nöqtələri arasındaki məsafə
- B) matrisdəki piksellərin sayı
- C) bir düymədəki nöqtələrin sayı
- D) bir saniyədəki simvolların sayı
- E) bir saniyədə yerinə yetirilən əməliyyatların sayı

5. <Backspace> klavişi nə edir?

- A) cursoru sətrin başlanğıcına aparır
- B) cursoru sətrin sonuna aparır
- C) cursorun sağindakı simvolu uzaqlaşdırır
- D) cursorun solundakı simvolu uzaqlaşdırır
- E) son yerinə yetirilmiş əməliyyatı ləğv edir

6. Ekranın çözümlülüyü nəyi ifadə edir?

- A) ekranın nöqtələri arasındaki məsafə
- B) ekranın diaqonalının uzunluğu
- C) ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı
- D) bir saniyədə ekrana çıxan simvolların sayı
- E) ekrandakı görüntünün yenilənmə sürəti

7. Matrisli, şırnaqlı, lazer sözləri hansı qurğu ilə bağlıdır?

- A) monitor B) skaner C) mikrofon
D) printer E) klaviatura

8. CPS nədir?

- A) bir saniyədəki simvolların sayı
B) bir düymədəki nöqtələrin sayı
C) ekranın nöqtələri arasındaki məsafə
D) matrisdəki piksellərin sayı
E) bir saniyədə yerinə yetirilən əməliyyatların sayı

9. Əyilgən diskin başqa adı nədir?

- A) kompakt disk B) sərt disk C) disket
D) maqnit diskı E) vinçester diskı

10. Operativ yaddaş nə üçün nəzərdə tutulub?

- A) kompüterdə verilənləri uzun müddət saxlamaq
B) icra olunan proqramları və verilənləri yerləşdirmək
C) ədədlər üzərində hesab əməllərini yerinə yetirmək
D) mikroprosessor və giriş-çıxış portları arasında verilənləri mübadilə etmək
E) kompüterin müxtəlif sürətli qurğularının işini uzlaşdırmaq

11. Prosessorun sürəti dedikdə nə nəzərdə tutulur?

- A) eyni zamanda emal edilə və ya ötürürlə bilən ikilik rəqəmlərin maksimal sayı
B) iki ardıcıl takt impulsunun başlanğıcları arasında zaman intervalı
C) vahid zamanda prosessorun yerinə yetirdiyi elementar əməllərin sayı
D) generatorun bir saniyədə yaratdığı impulsların miqdarı

12. Kompüterdə ən universal (müxtəlif qurğuların istifadə etdiyi) port hansıdır?

- A) COM B) USB C) LPT
D) VGA E) MIDI

13. LPT portu hansı qurğular üçün nəzərdə tutulub?

- A) klaviatura və siçan B) modem C) monitor
D) printer və skaner E) audio və videoadapter

14. dpi nədir?

- A) bir saniyədəki simvolların sayı
B) bir düymədəki nöqtələrin sayı
C) ekranın nöqtələri arasındaki məsafə
D) matrisdəki piksellərin sayı
E) bir saniyədə yerinə yetirilən əməliyyatların sayı

15. Hansı kompüterin prosessoru daha sürətlidir?

- A) Intel® Core i5-9400F | H310 Chipset | DDR4 16 GB 2666 MHz | SSD 240 GB | NVIDIA® GeForce® GTX 1050Ti 4 GB
- B) Intel® Core™ i9-11900K | Z590 Chipset | DDR4 32 GB 3200 MHz | SSD 1 TB NVMe | HDD 1 TB | NVIDIA® GeForce® RTX 3090 24 GB
- C) Intel® Core™ i9-9900K | Z390M Chipset | DDR4 32 GB 2400 MHz | M2 SSD 512 GB | HDD 2 TB | NVIDIA® GeForce® GTX1660Ti 6 GB
- D) Intel® Core™ i7-10700 | DDR4 16 GB 3200 MHz | M2 SSD 512 GB | NVIDIA® GeForce® RTX 3060 12 GB
- E) Intel® Core™ i9-12900K | Z690 Chipset | DDR4 64 GB 3600 MHz | SSD 1 TB NVMe | NVIDIA® GeForce® RTX 3090 24 GB

16. Kompüter sisteminin işini idarə edən proqramlar necə adlanır?

- A) sistem proqram təminatı
- B) tətbiqi proqram təminatı
- C) proqramlaşdırma alətləri
- D) utilit proqramlar
- E) drayverlər

17. Tətbiqi proqram təminatı nədir?

- A) kompüterin əsas və periferiya (çevrəsəl) qurğularının işini idarə edən proqram
- B) yüksək səviyyəli dildə yazılmış proqramı maşın koduna çevirən proqram
- C) kompüterin işləməsi üçün proqramlar toplusu
- D) məsələlərin həlli üçün nəzərdə tutulmuş ümumi təyinatlı proqram
- E) informasiyanı saxlamaq üçün verilənlər bazası

18. Bunlardan hansı tətbiqi proqram təminatına aiddir?

- A) proqramlaşdırma dilləri
- B) əmliyyat sistemləri
- C) kompüterdəki bütün proqramlar
- D) mətn redaktorları
- E) antivirus proqramları

19. Bunlardan hansı əmliyyat sistemi deyil?

- A) Android
- B) Norton Commander
- C) Windows
- D) Linux
- E) MS-DOS

20. Hansı proqramlar tətbiqi proqramlar kateqoriyasına aid deyil?

- A) veb-brauzerlər
- B) drayverlər
- C) ofis proqramları
- D) sosial şəbəkələr
- E) kommunikasiya proqramları

21. Proqramlaşdırma dillərində yazılmış proqramları maşın koduna çevirən proqramların ümumi adı nədir?

- A) kompilyator
- B) assembler
- C) interpretator
- D) terminator
- E) translyator

22. Uyğunluğu müəyyən edin.

- | | |
|-------------------------------|--------------------|
| 1) kommunikasiya
programı | a) SketchUp |
| 2) sosial şəbəkə | b) Google Chrome |
| 3) layihələndirmə
programı | c) Microsoft Teams |
| | d) YouTube |
| | e) OpenOffice |

23. Proqramlaşdırma alətlərinin əsas təyinatı nədir?

- A) hər növ proqramları yazmaq, gələşdirmək, sınaqdan keçirmək və sazlaməq
- B) yüksək səviyyəli dildə yazılmış proqramı maşın koduna çevirmək
- C) kompüterin işləməsini təmin etmək
- D) kompüterin əsas və periferiya (çevrəsəl) qurğularının işini idarə etmək
- E) istifadəçi interfeysini müəyyənləşdirmək

24. al p??.. d* şablonu ilə axtarış apardıqda hansı fayl tapıla bilməz?

- A) al p19. doc
- B) al p2022. doc
- C) al per. doc
- D) al pay. docx
- E) al p01. docx

25. Hansı anlayış disklə bağlı deyil?

- A) sektor
- B) klaster
- C) qövs
- D) ciğir
- E) formatlama

26. tetris. exe faylı C: diskində GAMES qovluğunun altqovluğu olan TETRI S qovluğunda yerləşir. Faylin tam adı hansı olacaq?

- A) C: \GAMES\TETRI S\tetris. exe
- B) C: \GAMES\tetris. exe
- C) C: \TETRI S\GAMES\tetris. exe
- D) C: \TETRI S\tetris. exe
- E) C: \tetris. exe\TETRI S\GAMES

27. Bunlardan hansı mətnin redaktəsinə aid deyil?

- A) sözlərin və cümlələrin mətnə artırılması və ya uzaqlaşdırılması
- B) orfoqrafik xətaların düzəldilməsi
- C) mətnin müxtəlif hissələrinə müəyyən tərtibat verilməsi
- D) mətnin fraqmentinin yerinin dəyişdirilməsi
- E) mətnin fraqmentinin üzünüň başqa yerə köçürülməsi

28. Kursordan soldakı sözü uzaqlaşdırmaq üçün hansı klaviş(lər)i basmaq lazımdır?

- A) <Backspace>
- B) <Ctrl+Backspace>
- C) <Delete>
- D) <Ctrl+Delete>
- E) <Alt+Backspace>

ELEKTRON CƏDVƏLLƏR

1. Elektron cədvəl nədir?

- A) mətnlərin emalı üçün nəzərdə tutulmuş program
- B) elektron sənədə əlavə edilmiş cədvəl
- C) hesablamalar üçün nəzərdə tutulmuş program
- D) ədədi informasiyanı kompüterə daxil etmək üçün qurğu
- E) ədədi və mətn informasiyasını təqdim etmək üçün vasitə

2. Elektron cədvəldə turist şirkətinin yay ayları üçün satdığı yollayışlar haqqında məlumat verilib. Hər bir ay üçün satılmış yollayışların ümumi sayı və bir yollayışın orta qiyməti verilib. Məlumdur ki, hər bir yollayışın satışından turist şirkətinin əldə etdiyi gəlir istirahət yerindən asılı deyil və cari ayda yollayışın orta qiymətinin 10%-nə bərabərdir. Turist şirkətinin hansı ayda gəliri ən çox olub?

Ölkə	iyun		iyul		avqust	
	Satılıb, ədəd	Qiymət, min manat	Satılıb, ədəd	Qiymət, min manat	Satılıb, ədəd	Qiymət, min manat
Türkiyə	12	2.4	15	2.5	10	2.2
Misir	13	2.7	16	2.7	12	2.6
Xorvatiya	5	3.0	7	3.4	13	3.5
Cəmi satılıb, ədəd	30		38		35	
Orta qiymət, min manat		8.1		8.6		8.3

3. Elektron cədvəldə düstur üçün hansı yazılış düzgündür?

- A) $C3+4*D4$
- B) $A5B5+23$
- C) $=A2*A3-A4$
- D) $C3=C1+2*C2$
- E) $=A1A2+A3$

4. Hansı istinad mütləqdir?

- A) \$A\$5
- B) A\$5
- C) \$A5
- D) \$\$A5
- E) A\$5\$

5. Elektron cədvəl fragamenti verilmişdir. D3 xanasındaki düstur C2 xanasına köçürüldü. C2 xanasındaki düsturun ədədi qiyməti nə olacaq?

	A	B	C	D
1	1	3	7	9
2	13	15		19
3	23	25	27	$=$B3*2+C4
4	33	17	11	37
5	21	31	33	41

- A) 41
- B) 47
- C) 61
- D) 45
- E) 73

6. Uyğunluğu müəyyən edin.

- | | |
|--------------------|-------------------|
| 1) nisbi istinad | a) \$B5, C\$7 |
| 2) mütləq istinad | b) \$B\$5, C\$7 |
| 3) qarışiq istinad | c) \$B\$5, \$C\$7 |
| | d) B5\$, C7\$ |
| | e) B5, C7 |

7. Elektron cədvəldə $=\text{SUM}(A1:B1)$ düsturunun qiyməti 12-yə, $=\text{SUM}(D1:E1)$ düsturunun qiyməti isə 7-yə bərabərdir. Əgər $=\text{AVERAGE}(A1:E1)$ düsturu-nun qiyməti isə 5 olarsa, C1 xanasının qiyməti nəyə bərabər olacaq?

8. Elektron cədvəl fragmənti verilmişdir. $=\text{SUM}(A2:B2, E2:F2)$ düsturunun qiyməti nəyə bərabər olacaq?

Nö	A	B	C	D	E	F
1	3	4	5	7	1	2
2	7	5	7	4	0	9
3	3	6	4	8	6	5
4	4	5	8	9	6	0

- A) 21 B) 32 C) 16 D) 5 E) 23


9. Elektron cədvəl fragmənti verilmişdir. Hesablamalar nəticəsində A1:A4 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqram hansıdır?

Nö	A	B
1	$=B1 + 1$	1
2	$=A1 + 2$	2
3	$=B2 - 1$	
4	$=A3$	



10. Elektron cədvəl fragmənti verilmişdir. A2:D2 xanalar diapazonun qiymətlərinin hesablamasından sonra qurulan diaqramın şəklə uyğun olması üçün B1 xanasına hansı ədəd yazılmalıdır? Baxılan diapazondakı bütün xanaların qiymətləri mənfi deyil.

	A	B	C	D
1	7		4	5
2	$=B2 + C2 + D2$	$=C2$	$=(A1 - D1) * (B1 - 3)$	$=(A1 - D1) * C1$



11. Elektron cədvəl fragmenti verilmişdir. Hesablamalar nəticəsində A2: D2 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqram hansıdır?

Nö	A	B	C	D
1		3	4	
2	=C1 - B1	=B1 - A2 * 2	=C1 / 2	=B1 + B2




A)



B)



C)



D)

12. Elektron cədvəlin A1 xanasına $=2*\$B\$4 - \$C1$ düsturu yazılmışdır. Bu düstur B3 xanasına köçürüldükdə hansı şəklə düşəcək?

- | | | |
|-----------------------|-----------------------|-----------------------|
| A) $=4*\$B\$6 - \$C3$ | B) $=2*\$B\$4 - \$C3$ | C) $=2*\$C\$4 - \$D1$ |
| D) $=2*\$B\$6 - \$D3$ | E) $=4*\$C\$5 - \$D3$ | |

13. Elektron cədvəlin fragmenti verilmişdir. A6 xanasına $=$C5 + D\4 düsturunu yazdırılar. Bundan sonra A6 xanası B3 xanasına köçürüldü. B3 xanasında hansı ədəd görünəcək?

Nö	A	B	C	D	E	F
1			10	20	303	41
2			100	200	400	42
3			1000	222	500	43
4			2000	333	600	44
5			5000	444	700	48
6			8000	555	800	96

A) 5333

B) 700

C) 5600

D) 1333

E) 433

14. Elektron cədvəldə $=SUM(B2:B4)$ düsturunun qiyməti 18-ə, $=SUM(B4:B6)$ düsturunun qiyməti isə 14-ə bərabərdir. $=AVERAGE(B2:B6)$ düsturunun qiyməti 5 isə. B4 xanasının qiyməti nəyə bərabər olacaq?

1. Birinci normal formanın tələbinə görə ...

- A) açar olmayan sahələr bir-birindən asılı olmamalıdır
 B) açara daxil olmayan hər bir sahə bütövlükdə açar sahədən asılı olmalıdır
 C) cədvəlin sətir və sütununun kəsişməsindəki hər bir xanada yalnız bir qiymət olmalıdır
 D) cədvəldə iki eyni sətir olmamalıdır
 E) sətir və sütunlar ixtiyari ardıcılıqla yerləşə bilər

2. Uyğunluğu müəyyən edin.

- | | |
|--------|---|
| 1) 1NF | a) açara daxil olmayan hər bir sahə bütövlükdə açar sahədən asılı olmalıdır |
| 2) 2NF | b) cədvəldə iki eyni sətir olmamalıdır |
| 3) 3NF | c) cədvəlin sətir və sütununun kəsişməsindəki hər bir xanada yalnız bir qiymət olmalıdır
d) açar olmayan sahələr bir-birindən asılı olmamalıdır
e) sətir və sütunlar ixtiyari ardıcılıqla yerləşə bilər |

3. Ali məktəb məzunları haqqında verilənlərin saxlandığı cədvəlin strukturu belədir:

Diplomun seriya və nömrəsi	Soyad	Ad	Ata adı	Bitirdiyi ali məktəb
HC 015361	Məmmədli	Günay	Orxan	BDU
BM 345612	Səmədov	Vüsal	Zamiq	BDU
AC 190392	Quluzadə	Günay	Kamal	AzTU
...

Cədvəlin hansı sahəsi açar kimi götürülə bilər?

- A) Soyad
 B) Ad
 C) Bitirdiyi ali məktəb
 D) Soyad+Ad+Ata adı
 E) Diplomun seriya və nömrəsi

4. Qohumluq əlaqələrini əks etdirən verilənlər bazasının bir fragmenti verilib. Cədvəllərdəki verilənlər əsasında Salmanov T.Y.-nin bacısının kim olduğunu müəyyənləşdirin.

Cədvəl 1

ID	Soyad, Ad, Ata adı	Cins
71	Aslanlı L.O.	K
85	Paşazadə İ.T.	K
13	Rzayeva İ.A.	Q
42	Paşazadə M.V.	Q
23	Aslanlı G.Ö.	Q
96	Paşazadə E.S.	Q
82	Rzayev A.N.	K
95	Salmanova A.T.	Q
10	Salmanov T.Y.	K
	...	

Cədvəl 2

ID_Valideyn	ID_Uşaq
23	71
13	23
85	23
82	13
95	13
85	42
82	10
92	10
...	...

- A) Paşazadə M.V. B) Rzayeva İ.A. C) Salmanova A.T.
D) Paşazadə İ.T. E) Aslanlı G.Ö.

5. Musiqi festivalı haqqında verilənlər bazasının iki cədvəlinən fragmentlər verilib. Neçə ölkənin nümayənəsi Motsartın əsərini ifa edib?

Ölkə	İştirakçı
Almaniya	Lohse
Azərbaycan	Mustafazadə
Litva	Ramonas
Gürcüstan	Mandaria
Almaniya	Jasper
Qazaxıstan	Tokayeva
Azərbaycan	Gündüz
Türkiyə	Öztürk
Ukrayna	Melnik

İştirakçı	Alət	Bəstəkar
Melnik	fleyta	Motsart
Jasper	skripka	Paqanini
Öztürk	skripka	Paqanini
Mustafazadə	fortepiano	Bax
Lohse	skripka	Motsart
Gündüz	fleyta	Bax
Ramonas	skripka	Motsart
Tokayeva	fortepiano	Bethoven
Mandaria	fleyta	Motsart

- A) 2 B) 3 C) 4 D) 5 E) 6

6. nömrə = "??9*" sorğusu nəticəsində hansı yazılar seçiləcək?

- A) sonuncudan əvvəlki simvolu 9 olan dörd simvollu nömrələr
B) simvollarından biri 9 olan istənilən uzunluqlu nömrələr
C) simvollarından biri 9 olan dörd simvoldan ibarət nömrələr
D) 3-cü rəqəmi 9 olan istənilən sayda simvoldan ibarət nömrələr
E) 3-cü rəqəmi 9 olan dörd simvoldan ibarət nömrələr

7. Cədvəldə qrafik faylların BMP formatında və bir neçə başqa formatda (JPG, PNG, GIF) ölçüləri Kbaytlə göstərilib.

Faylin adı	BMP	JPG	PNG	GIF
A01	1100	91	381	110
A02	9000	652	4360	1114
...				

Bu cədvəldən ilkin BMP ölçüsü 1 Mbaytdan az və 5 Mbaytdan çox olmayan faylları, eləcə də PNG ölçüsü JPG ölçüsündən 4 dəfədən çox böyük olan faylları seçmək lazımdır. Bunun üçün hansı sorğudan istifadə etmək olar?

- A) $(\text{BMP} > 1 \text{ and } \text{BMP} < 5) \text{ or } (\text{PNG} - \text{JPG} > 4)$
- B) $(\text{BMP} > 1 \text{ and } \text{BMP} < 5) \text{ or } (\text{PNG} / \text{JPG} > 4)$
- C) $(\text{BMP} > 1 \text{ or } \text{BMP} < 5) \text{ and } (\text{PNG} / \text{JPG} > 4)$
- D) $(\text{BMP} > 1024 \text{ and } \text{BMP} < 5120) \text{ or } (\text{PNG} / \text{JPG} > 4)$
- E) $(\text{BMP} > 1024 \text{ or } \text{BMP} < 5120) \text{ and } (\text{PNG} / \text{JPG} > 4)$

8. Verilənlər bazasının cədvəlinin bir fragmənti verilib. Bu cədvəldə ($\text{klub} = \text{"Araz"} \text{ or } \text{klub} = \text{"Turan"}$) and ($\text{cins} <> \text{"q"}$) şərti üzrə axtarış aparılsa, hansı yazılar seçilər?

Nö	Soyad A.A.	Cins	Yaş	Klub	İdman növü
1	Aslanlı A.A.	q	22	Araz	voleybol
2	Babayeva B.B.	q	20	Dinamo	üzgüçülük
3	Cəmilli C.C.	k	19	Xəzər	boks
4	Əlizadə Ə.Ə.	k	21	Turan	futbol
5	Eldarovə E.E.	q	18	Araz	voleybol
6	Tahirli T.T.	k	23	Turan	futbol
7	Şevçenko T.V.	q	22	Turan	üzgüçülük

- A) 1, 4, 5, 6
- B) 4, 6
- C) 1, 5, 7
- D) 4, 5, 6
- E) 6, 7

9. İmtahan nəticələri cədvəldə göstərilib:

Yazı	Soyad A.A.	Cins	Riyaziyyat	Fizika	İnformatika	Xarici dil
1	Aslanlı A.A.	k	82	75	79	55
2	Babayev B.B.	k	76	72	69	68
3	Cəmilli C.C.	q	55	80	67	72
4	Eldarovə E.E.	q	77	82	80	71
5	Əlizadə Ə.Ə.	k	63	70	65	69
6	Tahirli T.T.	q	49	69	65	65

Neçə yazı “Cins = ‘q’ and İnformatika >= Fizika or Cins = ‘k’ and Riyaziyyat < Xarici dil” şərtini ödəyir?

- A) 5
- B) 4
- C) 3
- D) 2
- E) 1

10. Aşağıdakı sorğunun nəticəsi hansı variantdakı sorğunun nəticəsi ilə eyni olacaq?

(marka = "Mercedes" or marka = "BMW") and (rəng = "qara" or rəng = "göy")

- A) (marka = "Mercedes" or marka = "BMW") and not (rəng <> "qara" and rəng <> "göy")
- B) (marka = "Mercedes" and marka = "BMW") or (rəng = "qara" and rəng = "göy")
- C) not (marka = "Mercedes" and marka = "BMW") or not (rəng = "qara" and rəng = "göy")
- D) (marka = "Mercedes" or (rəng = "qara" or rəng = "göy")) and (marka = "BMW" or (rəng = "qara" or rəng = "göy"))
- E) (marka = "Mercedes" and (rəng = "qara" or rəng = "göy")) or (marka = "BMW" and (rəng = "qara" or rəng = "göy"))

11. Proqramlaşdırma üzrə yarışa üç tip məsələ təklif olunub: A, B və C. A tipli məsələnin düzgün həllinə görə yarış iştirakçısına 1 bal, B tipli məsələnin həllinə görə 2 bal, C tipli məsələnin həllinə görə isə 3 bal verilir. Yarışın qalibi iştirakçının topladığı ümumi bala görə müəyyən olunur. Yarışın yekununa görə tərtib olunmuş cədvəldə iştirakçıların hər tip məsələdən neçəsini həll etdiyi göstərilib. Cədvəlin başlanğıcı belədir:


Nö	Soyad A.A.	A	B	C
1	Aslanlı A.B.	3	2	1
2	...			

Bütün iştirakçıların topladığı ballar fərqli olarsa, qalibi müəyyənləşdirmək üçün nə etmək lazımdır?


- A) cədvəli C sahəsinin qiymətinə görə artan sıra ilə çeşidləmək və birinci yazını götürmək
- B) cədvəli C sahəsinin qiymətinə görə azalan sıra ilə çeşidləmək və birinci yazını götürmək
- C) cədvəli A + 2B + 3C ifadəsinin qiymətinə görə azalan sıra ilə çeşidləmək və birinci yazını götürmək
- D) cədvəli A + 2B + 3C ifadəsinin qiymətinə görə artan sıra ilə çeşidləmək və birinci yazını götürmək
- E) cədvəli 3A + 2B + 3C ifadəsinin qiymətinə görə azalan sıra ilə çeşidləmək və birinci yazını götürmək

8 ALQORİTM

- 1. Orxan dostunu evlərinə qonaq dəvət etdi, lakin giriş qapısının rəqəmsal kildinin kodu əvəzinə, ona belə ismariş göndərdi: “52186” ardıcılığında bütün cüt rəqəmləri 2-yə bölmək, tək rəqəmlərdən isə 1 çıxməq lazımdır. Sonra alınan ardıcılıqlıdan birinci və sonuncu rəqəmləri uzaqlaşdırmaq gərəkdir”. Rəqəmsal kildin kodunu müəyyən edin.**
- A) 218 B) 107 C) 104
 D) 101 E) 401
- 2. Uyğunluğu müəyyən edin.**
- 1) kütləvilik a) alqoritm ayrı-ayrı elementar hərəkətlərə bölünməlidir
 2) diskretlik b) alqoritmdə icraçının birmənalı qəbul edə bilməyəcəyi göstərişlər olmamalıdır
 3) nəticəlilik c) alqoritmin icrası sonlu sayıda addımdan sonra bitməlidir və bu zaman məsələnin həlli alınmalıdır
 d) alqoritm müəyyən sinifdən olan istənilən məsələnin həlli üçün yararlı olmalıdır
 e) alqoritmin hər bir komandası icraçının birmənalı hərəkətini müəyyənləşdirməlidir
- 3. Blok-sxem şəklində verilmiş aşağıdakı alqoritmin icrasından sonra a dəyişəninin qiyməti nə olacaq?**




4. Blok-sxem şəklində verilmiş aşağıdakı alqoritmin icrasının sonunda S və P tam ədədi dəyişənlərin qiyməti nə olacaq?



- A) 11; 4000 B) 8; 600 C) 2; 4
 D) 2; 4 E) 2; 6

5. Alqoritm fraqmentinin yerinə yetirilməsindən sonra d dəyişəninin alınacaq qiymətini müəyyən edin.



- A) 2
 B) 15
 C) 16
 D) 90
 E) 98

9

PROQRAMLAŞDIRMA

1. Verilmiş programın icrasından sonra ekrana hansı ədədlər çıxarılaçaq?

```
x = 10
b = x + 4
x = b - x
print (x, b)
```

- A) 10 14 B) 4 10 C) 4 14
 D) 14 10 E) 14 4

2. Verilmiş programın icrasından sonra ekrana nə çıxarılaçaq?

```
a = 40
b = a // 4
c = b % 3
d = c * 2.0
print (a, b, c, d)
```

- A) 40 10 3 2 B) 40 10 3 2.0 C) 40 10.0 1.0 2.0
 D) 40 10 1 2.0 E) 40 0 0 0.0

3. Əgər başlanğıcda $a = 2$ və $b = 3$ olarsa, aşağıdakı programın icrasından sonra a və b dəyişənlərinin qiyməti nə olacaq?

```
a += 3
b += 4
a = b
b *= a
a += b
```

- A) 21; 14 B) 14; 21 C) 7; 49
 D) 49; 56 E) 56; 49

4. $x = -3$ olduqda aşağıdakı program ekrana hansı qiyməti çıxaracaq?

```
if x >= 0:
    if x > 0:
        print(x + 1)
    else:
        print(x + 2)
else:
    print(x + 3)
```

- A) -3 B) -2 C) -2
 D) -1 E) 0

5. Aşağıdakı dövrün icrasından sonra ekrana nə veriləcək?

```
k = 12
while k > 3 :
    print (2*k-1, end="")
    k -= 1
```

- A) 191715131197
- B) 23211917151311
- C) 1715131197
- D) 2321191715131197
- E) 21191715131197

6. S dəyişəninin daxil edilən hansı ən kiçik tam qiymətində programın icrasından sonra çıxışa 64 ədədi veriləcək?

```
s = int(input())
n = 1
while s < 51:
    s = s + 5
    n = n * 2
print(n)
```

- A) 19
- B) 20
- C) 21
- D) 22
- E) 23

7. Dövrün yerinə yetirilməsindən sonra a dəyişəninin qiymətinin nəyə bərabər olacağını müəyyənləşdirin.

```
a = 1
for i in range(5, 1, -1) :
    a += 1
```

- A) 1
- B) 2
- C) 3
- D) 4
- E) 5

8. Aşağıdakı fragmentin icrasından sonra ekrana nə veriləcək?

```
k = 8
for i in range(5, 0, -1) :
    print (i+k, end="")
    k -= 2
```

- A) 1185
- B) 12963
- C) 1310741
- D) 129630
- E) 11852

9. Proqram nəyi hesablayır?

```
a = int(input())
b = int(input())
s = 0
for i in range(0, a) :
    s = s + b
print (s)
```

- A) $a \vee b$ tam ədədlərinin ədədi ortasını
- B) $a \vee b$ tam ədədlərinin cəmini
- C) $a \vee b$ tam ədədlərinin hasilini
- D) $a \vee b$ tam ədədlərinin ƏBOB-nu
- E) $a \vee b$ tam ədədlərinin ƏKOB-nu

10. Aşağıdakı proqramın yerinə yetirilməsi nəticəsində nə alınacaq?

```
m = int(input('Üçrəqəml i tam ədəd daxil edin: '))
n = abs(m)

a = (n // 100) % 10
b = (n // 10) % 10
c = n % 10
k = 100 * c + 10 * b + a

if m < 0:
    print(-k)
else:
    print(k)
```

- A) verilmiş üçrəqəmli ədədin mütləq qiyməti
- B) verilmiş üçrəqəmli ədədin rəqəmlərinin cəmi
- C) verilmiş üçrəqəmli ədədin əksini
- D) verilmiş üçrəqəmli ədədin 100 misli
- E) verilmiş üçrəqəmli ədədin rəqəmlərinin tərs ardıcılıqla düzülüşündən ibarət ədəd

11. Aşağıdakı proqram kodu ekrana neçə ulduz simvolu çıxarıcaq?

```
for i in range(1, 5) :
    for i in range(3) :
        print ('*')
    print ()
```

- A) 11
- B) 12
- C) 13
- D) 15
- E) 3

12. Aşağıdakı program fragmentinin yerinə yetirilməsindən sonra siyahıda hansı qiymətlər olacaq?

```
A = [ 5, 4, 3, 2, 1 ]  
N = len(A)  
for i in range(N) :  
    A[i] += i
```

- A) [5, 4, 3, 2, 1]
- B) [1, 2, 3, 4, 5]
- C) [4, 4, 4, 4, 4]
- D) [5, 5, 5, 5, 5]
- E) [6, 6, 6, 6, 6]

13. Bu programın icrasından sonra çıkışa nə veriləcək?

```
def f(a, b) :  
    while a + b < 19 :  
        a = a + 1  
        b = b + 2  
    return a + b  
  
a = 1  
b = 2  
print (f(a, b))
```

- A) 25
- B) 21
- C) 20
- D) 19
- E) 15

1. Uyğunluğu müəyyən edin.

- | | |
|------------------------|--------|
| 1) lokal şəbəkə | a) VPN |
| 2) qlobal şəbəkə | b) WAP |
| 3) virtual özəl şəbəkə | c) WAN |
| | d) LAN |
| | e) GIS |

2. Bunlardan hansı aktiv şəbəkə avadanlığı deyil?

- | | | |
|----------------------|-----------------|-----------------|
| A) modem | B) yönləndirici | C) şəbəkə kartı |
| D) RJ-45 bağlayıcısı | E) şlüz | |

3. Bunlardan hansı passiv şəbəkə avadanlığı deyil?

- | | | |
|-------------------------|----------------------|-------------------|
| A) şəbəkə kabeli (CAT5) | B) RJ-45 bağlayıcısı | C) Wi-Fi adapteri |
| D) montaj şkafı | E) kabel novu | |

4. Şəbəkədə paketləri qəbul edib ən səmərəli marşrut üzrə göndərən qurğu hansıdır?

- | | | |
|------------------|----------|-----------------|
| A) şəbəkə keçidi | B) körpü | C) yönləndirici |
| D) toparlayıcı | E) modem | |

5. Şəbəkəni altşəbəkələrə ayırmaq və ya eynitipli şəbəkələri birləşdirmək üçün hansı qurğudan istifadə olunur?

- | | | |
|------------------|----------|-----------------|
| A) şəbəkə keçidi | B) körpü | C) yönləndirici |
| D) toparlayıcı | E) modem | |

6. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu hansıdır?

- | | | |
|------------------|----------|-----------------|
| A) şəbəkə keçidi | B) körpü | C) yönləndirici |
| D) hab | E) modem | |

7. Bu adda şəbəkə topologiyası yoxdur.

- | | | |
|----------|----------|---------|
| A) şin | B) ulduz | C) ağaç |
| D) halqa | E) Wi-Fi | |

8. Fast Ethernet standartında verilənlərin maksimal ötürülmə sürəti nə qədərdir?

- | | | |
|----------------|-----------------|---------------|
| A) 10 Gbit/san | B) 1 Gbit/san | C) 1 Mbit/san |
| D) 10 Mbit/san | E) 100 Mbit/san | |

9. Gigabit Ethernet standartında verilənlərin maksimal ötürülmə sürəti nə qədərdir?

- A) 10 Gbit/san B) 1000 Mbit/san C) 100 Mbit/san
D) 10 Mbit/san E) 5 Gbit/san

10. IEEE 802.3 standartına görə, Ethernet arxitekturasında şəbəkədəki kompüterlərin maksimal sayı nə qədər ola bilər?

- A) 100 B) 256 C) 500
D) 1024 E) 2500

11. Bunlardan hansı simsiz şəbəkə texnologiyası deyil?

- A) Wi-Fi B) WiMAX C) Ethernet
D) hücrəsəl rabitə E) Bluetooth

12. Uyğunluğu müəyyən edin.

- 1) əşyaların Interneti a) 1G
2) mobil Internet b) 2G
3) SMS c) 3G
d) 4G
e) 5G

13. Server nədir?

- A) şəbəkədəki istifadəçilər arasında dialoq aparan program
B) şəbəkədəki kompüterlərin qoşulduğu güclü kompüter
C) ümumi şəbəkəyə qoşulmuş istifadəçi kompüteri
D) şəbəkədə verilənlərin təqdimədilmə formasını və ötürülmə üsulunu müəyyənləşdirən standart
E) fərqli rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələri birləşdirən qurğu

14. Bu şəbəkələrdən hansı məhdud coğrafi ərazini əhatə edir?

- A) genişmiqyaslı şəbəkə B) yerli şəbəkə C) intranet şəbəkəsi
D) ekstranet şəbəkəsi E) Internet

15. Komputer şəbəkəsinin ümumiləşdirilmiş həndəsi xarakteristikasına nə deyilir?

- A) şəbəkə texnologiyası B) şəbəkə protokolu C) şəbəkə topologiyası
D) şəbəkə arxitekturası E) qraf

16. Şəbəkənin bütün kompüterlərinin bir mərkəzi qurğuya birləşdirildiyi şəbəkə topologiyası necə adlanır?

- A) şin B) ulduz C) halqa
D) ilgək E) ağac

17. Hansı şəbəkələrə “tay-tuşlar” şəbəkəsi deyilir?

- A) bütün kompüterləri bir kabellə birləşdirilmiş olan
- B) bütün kompüterlərin serverlə birbaşa bağlantısı olan
- C) bütün kompüterlərin tipi eyni olan
- D) bütün kompüterləri bərabər hüquqlu olan
- E) halqa topologiyası əsasında qurulmuş olan

18. Ötürmə sürəti 28800 bit/san olan qurğu 1 saniyədə nə qədər informasiya ötürə bilər?

- A) 2.8 Mbayt
- B) 3.6 Mbayt
- C) 360 Kbayt
- D) 36 Kbayt
- E) 3600 bayt

19. Uyğunluğu müəyyən edin.

- | | |
|------------------|---|
| 1) şəbəkə keçidi | a) paketləri yalnız nəzərdə tutulmuş kompüterə ötürür |
| 2) körpü | b) paketləri birləşmiş olduğu bütün kompüterə ötürür |
| 3) toparlayıcı | c) ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələri birləşdirir |
| | d) şəbəkəni altşəbəkələrə ayırır, yaxud lokal şəbəkələri birləşdirir |
| | e) göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutların ən səmərəlisi (ən qısaşı) üzrə göndərir |

20. Halqa topologiyasının başlıca çatışmazlığı nədir?

- A) başqa topologiyalarla müqayisədə kabelin çox işlənməsi
- B) informasiyanın həmişə bir istiqamətdə ötürülməsi
- C) kabelin qırılması və hansısa kompüterin sıradan çıxmasının şəbəkənin işinə təsiri
- D) şəbəkədəki kompüterlərin maksimal sayının az olması
- E) terminatorlardan istifadənin zərurliyi

1. Provayder kimdir/nədir?

- A) istifadəçilərə Internet və intranet şəbəkələrinin xidmətlərinə və veb-səhifələrə erişməyə imkan verən kompüter
- B) ötürülən verilənləri bir təqdimolunma formasından başqasına çevirən qurğu və ya program komponenti
- C) tətbiqi programı layihələndirən, onun strukturunu, xarici görünüşünü və funksional imkanlarını müəyyən edən mütəxəssis
- D) şəbəkədəki istifadəçilər arasında dialog aparan program
- E) istifadəçiləri Internet şəbəkəsi ilə əlaqələndirən xüsusi şirkət

2. Verilənlərin peyk rabitəsi kanalı ilə ötürülmə sürəti 256000 bit/san-dir. Bu bağlılı ilə ölçüsü 625 Kbəyt olan fayl ötürülür. Faylin ötürülmə müddəti neçə saniyə sürəcək?

- A) 10
- B) 15
- C) 20
- D) 25
- E) 40

3. 32-bitlik 11001101101000100001010011110101 IP-ünvanını nöqtələrlə ayrılmış dörd onluq ədəd vasitəsilə göstərin.

- A) 201. 172. 200. 255
- B) 205. 162. 20. 255
- C) 205. 112. 200. 245
- D) 205. 162. 20. 245
- E) 205. 172. 40. 215

4. 145. 120. 30. 56 dörd onluq ədəddən ibarət IP-ünvanı 32-bitlik formada göstərin.

- A) 10010001011101000001111000111000
- B) 10010001011110000001110000111000
- C) 10010001011110000001111000111010
- D) 10010001011010000001011000111010
- E) 10010001011110000001111000111000

5. Bunlardan hansı Internet standart xidmətlər kateqoriyasına aiddir?

- A) WWW
- B) WhatsApp
- C) TikTok
- D) Facebook
- E) YouTube

6. FTP protokolu hansı funksiyarı yerinə yetirir?

- A) şəbəkədə faylları axtarmaq və iki kompüter arasında ötürmək
- B) veb-server tərəfindən sənədi veb-brauzerə çatdırmaq
- C) elektron poçtu yönləndirmək
- D) faylları serverdən istifadəçinin kompüterinə endirmək və faylları serverə yükləmək
- E) ötürülmək üçün hissələrə bölünmüş verilənləri şəbəkədə yönləndirmək

7. URL nədir?

- A) İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan
- B) IP protokoluna görə qurulmuş kompüter şəbəkəsinin hər bir bəndinə verilən bənzərsiz şəbəkə ünvanı
- C) HTML dilində nömrəli siyahı yaratmaq üçün teq
- D) obyektlərin yaradılması və modelləşdirilməsi üçün programlaşdırma dili
- E) mobil telefonlardan Internetə qoşulmaq üçün HTML dilinin sadələşdirilmiş versiyası

8. Cədvəldə axtarış sisteminə verilən sorğular göstərilib. Bu sorğuların nömrələrinin onlar əsasında tapılan veb-səhifələrin sayına görə azalan sıra ilə düzülüşü necə olacaq?

Sorğunun nömrəsi	Sorğu
1	HTML OR Web
2	HTML OR Web OR CSS
3	HTML OR Web OR CSS OR JavaScript
4	HTML AND CSS AND JavaScript

- A) 4312 B) 1234 C) 3214 D) 3421 E) 2134

9. "gmai l . com" domenində "informatika" adlı poçt qutusunun ünvanının düzgün yazılışı necə olacaq?

- A) "informatika"@"gmai l . com"
- B) informatika@gmai l . com
- C) informatika. gmai l . com
- D) "informatika" & gmai l . com
- E) http://www. informatika. gmai l . com/

10. Hostinq xidməti nədir?

- A) program təminatının layihələndirilməsi, işlənib hazırlanması, tətbiqi və müşayəti
- B) program təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması
- C) saytin Internet şəbəkəsindəki serverdə yerləşdirilməsi, ona zəruri xidmətin göstərilməsi
- D) bir strukturun onunla eyni növdən olan başqa strukturun içərisinə qoyulması
- E) saytların layihələndirilməsi, işlənib hazırlanması və yayılması

1. WWW nədir?

- | | | |
|----------------|---------------------|---------------------|
| A) veb-brauzer | B) İnternet xidməti | C) şəbəkə protokolu |
| D) veb-sayt | E) veb-server | |

2. Veb-səhifələri yükləmək və onlara baxmaq üçün programlar necə adlanır?

- | | | |
|--------------|---------------|---------------------|
| A) eksplorər | B) WWW | C) şəbəkə protokolu |
| D) brauzer | E) veb-server | |

3. Veb-səhifənin adını brauzerin başlıq zolağında əks etdirmək üçün hansı teqdən istifadə olunur?

- | | | |
|------------|-----------|---------|
| A) <title> | B) <h1> | C) <h6> |
| D) <head> | E) <body> | |

4. Hansı kod fragmentində yanlışlıq yoxdur?

A)	B)
<html> <head><title>0ğuzl ar</head> <body></body></title>	<html> <head><title>0ğuzl ar</head> </title><body></body>

C)	D)
<html> <head><title>0ğuzl ar</head> <body></title></body>	<html> <head><title>0ğuzl ar</title> </head><body></body>

5. Qapadan teq hansı simvolla seçdirilir?

- | | | | | |
|------|------|------|------|------|
| A) ; | B) \ | C) / | D) < | E) > |
|------|------|------|------|------|

6. Nömrəli siyahı yaratmaq üçün hansı teqdən istifadə olunur?

- | | | |
|---------|----------|---------|
| A) | B) | C) |
| D) <dl> | E) <dir> | |

7. Nişanlı siyahı hansı teq vasitəsilə yaradılır?

- | | | |
|---------|----------|---------|
| A) | B) | C) |
| D) <dl> | E) <dir> | |

8. Aşağıdakı kod fragmentinin icrasından sonra sənədə hansı növ obyekt əlavə olunacaq?

```
<ol>
  <li>Yanvar</li>
  <li>Fevral</li>
  <li>Mart</li>
</ol>
```

- | | | |
|-------------------|------------------------|-----------------------|
| A) nömrəli siyahı | B) nişanlı siyahı | C) təyinətmə siyahısı |
| D) cədvəl | E) kataloqlar siyahısı | |

9. Aşağıdakı kod fragmentinin icrasından sonra sənədə hansı növ obyekt əlavə olunacaq?

```
<ul>
    <l i>Azərbaycan</l i> <l i>Türk yə</l i> <l i>Paki stan</l i>
</ul>
```

- A) nömrəli siyahı
- B) nişanlı siyahı
- C) təyinətmə siyahısı
- D) cədvəl
- E) menyu bəndləri siyahısı

10. HTML dilində cədvəl yaratmaq üçün ən azı hansı teqlər olmalıdır?

- A) sətir və sütun
- B) sətir və xana
- C) sütun və xana
- D) sətir, sütun və xana
- D) başlıq, sətir, sütun və xana

11. Aşağıdakı kod fragmentinin icrasının nəticəsi nə olacaq?

```
<table>
    <tr>
        <td></td>
        <td></td>
        <td></td>
    </tr>
</table>
```

- A) 1 sətirdən və 3 sütundan ibarət cədvəl
- B) 3 sətirdən və 1 sütundan ibarət cədvəl
- C) 2 sətirdən və 3 sütundan ibarət cədvəl
- D) 3 bənddən ibarət nömrəli siyahı
- E) 3 bənddən ibarət nişanlı siyahı

12. Veb-səhifələrə görüntü yerləşdirmək, adətən, hansı formata qrafik fayllardan istifadə edilir?

- A) BMP, JPEG, PNG
- B) BMP, GIF, PNG
- C) GIF, JPEG, PNG
- D) BMP, GIF, JPEG, PNG
- E) GIF, JPEG

13. Aşağıdakı yazılışlardan hansı düzgündür?

- A) B) <src img="image.jpg"/>
C) D)
E) <image src="image.jpg"/>

14. Aşağıdakı kod fragmentinin içrası nəticəsində görüntü və mətnin səhifədə yeri necə olacaq?

```
<p align="center">Berners-Lee</p>
```

- A) mətn mərkəzdə, görüntü ortada B) mətn sağda, görüntü ortada
C) görüntü mərkəzdə, mətn solda D) mətn mərkəzdə, görüntü mərkəzdə
E) görüntü solda, mətn mərkəzdə

15. Nə üçün veb-səhifələrdə BMP formatı qrafik fayllardan, adətən, istifadə edilmir?

- A) faylin həcmi böyük olduğundan yüklenməsi uzun çəkir
B) brauzerlər bu formatı dəstəkləmir
C) bəzi brauzerlər bu formatı dəstəkləmir
D) görüntünün keyfiyyəti aşağı olur
E) viruslar daha çox bu tip qrafik fayllara yoluxur

16. İstinad göstəricisi nə ola bilər?

- A) yalnız mətn B) mətn, cədvəl
C) mətn, cədvəl, görüntü D) mətn, görüntü

17. Aşağıdakı kod fragmentinin yaratdığı cədvəlin 2-ci sətrinin 3-cü sütununda hansı fayla istinad edilir?

```
<table border>
  <caption>TÜRK CÜMHURİYYƏTLƏRİ</caption>
  <tr>
    <td><a href="azerbaijan.html">Azərbaycan</a></td>
    <td><a href="az_bayraq.html">Bayraq</a></td>
    <td><a href="az_mmarsch.html">Milli marş</a></td>
  </tr>
  <tr>
    <td><a href="turkiye.html">Türkîyə</a></td>
    <td><a href="tr_bayraq.html">Bayraq</a></td>
    <td><a href="tr_mmarsch.html">Milli marş</a></td>
  </tr>
</table>
```

- A) azerbaijan.html
B) az_mmarsch.html
C) turkiye.html
D) tr_bayraq.html
E) tr_mmarsch.html

18. `Bayraq` istinadı nəyədir?

- A) Internetdəki görüntü faylinə
- B) Internetdəki veb-səhifəyə
- C) lokal kompüterdəki veb-səhifəyə
- D) lokal kompüterdəki görüntüyü

19. Səhifənin rəng sxemi hansı teqin daxilində verilir?

- A) `<head>`
- B) `<title>`
- C) `<col or>`
- D) `<body>`
- E) ``

20. Aşağıdakı kod fragmenti nə edir?

```
<font size="4" color="#4682B4">Rəng sxemi </font>
```

- A) mətn fragmentinin şriftinin rəngi dəyişilir
- B) mətn fragmentinin şriftinin ölçüsü dəyişilir
- C) mətn fragmentinin fonunun rəngi dəyişilir
- D) mətn fragmentinin şriftinin rəngi və ölçüsü dəyişilir
- E) istinadın mətninin rəngi və ölçüsü dəyişilir

21. Uyğunluğu müəyyən edin.

- | | |
|----------|------------|
| 1) red | a) #00FFFF |
| 2) green | b) #FF0000 |
| 3) blue | c) #0000FF |
| | d) #FFFF00 |
| | e) #00FF00 |

Terminlər lüğəti

Azərbaycan	İngilis	Rus	Türk
abak	abacus	абак	abakus
açar	switch	переключатель	anahtar
açar söz	keyword	ключевое слово	anahtar sözcük
açmaq	open	открыть	açmak
adlamaq	skip	пропуск, пропускать	atlamak
ağac	tree	дерево	ağaç
alətlər zolağı	toolbar	панель инструментов	araç çubuğu
alqoritm	algorithm	алгоритм	algoritma
		аппаратное	
aparat təminatı	hardware	обеспечение	donanım
arama, axtarış	search	поиск	arama
ardicilliq	sequence	последовательность	sıra
aşağı kolontitul, səhifə allığı	footer	нижний колонтидул	sayfa allığı
atçı	jumper	перемычка	atlaticı
axtarış sistemi	search engine	поисковая система	arama motoru
ayırıcı	delimiter	разделитель	sinirlayıcı
bağlayıcı	connector	соединитель	bağlaç, bağlayıcı
baş menyu	main menu	главное меню	ana menü
başlıq	caption	заголовок	başlık
bayt	byte	байт	bayt
banzərsiz	unique	уникальный	tekil, benzersiz
bərabərlik	equality	равенство	esitlik
birləşdirmək	merge	объединять	birleştirmek
bit	bit	бит	bit, ikil
blok-sxem	flowchart	блок-схема	akış çizgesi
bölüm	partition	раздел	bölüm
budaqlanma	branching	ветвление	dallanma
bufer	buffer	буфер	arabellek
Bul cəbri	Boolean algebra	булева алгебра	Boole cebiri
bulanıq məntiq, qeyri-səlis məntiq	fuzzy logic	нечеткая логика	bulanık mantık
cavab	reply	ответ	yanıt
cədvəl	table	таблица	tablo
çalışdırmaq	execute	выполнять	çalıştırmak
		перекрестный	
çarpaz yoxlama	cross-check	контроль	çapraz kontrol
çıqqılıtı	click	щелчок	tiklatma
çixış¹	exit	выход	çıkış
çixış²	output	вывод	çıkış
çoxluq	set	набор	küme
çözümlülük	resolution	разрешение	çözünürlük
darama	scan	сканирование	tarama
daşıyıcı	medium	носитель	ortam
defis	hyphen	дефис	kısa çizgi
dəstək	support	поддержка	destek
dəyişən	variable	переменная	değişken
disket	diskette	дискета	disket
diskürən	disk drive	дисковод	disk sürücüsü
dönmə	return	возврат	dönme

dövrə	loop	цикл	döngü
drayver	driver	драйвер	sürücü
düymə	button	кнопка	düğme
düzləndirmək	align	выравнивать	hizalamak
ekran	screen	экран	ekran
ekspert sistemi	expert system	экспертная система	uzman sistem
elektron cədvəl	spreadsheet	электронная таблица	elektronik çizelge
elektron poçt	electronic mail	электронная почта	elektronik posta
endirmək	download	загружать, скачивать	indirmek
əməliyyat sistemi	operating system	операционная система	işletim sistemi
əsas	base	основание	taban
əvəzləmə	replace	замена	değiştirme
əyik cizgi	slash	косая черта	eğik çizgi
əyilgən disk	floppy disk	гибкий диск	disket
fayl	file	файл	dosya
fərdi kompüter	personal computer	компьютер	kişisel bilgisayar
fırlatma zolağı	scroll bar	полоса прокрутки	kaydırma çubuğu
fon	background	фон	artalan
formatlamaq	format	форматировать	birimlemek
funksiya	function	функция	işlev
gap	chat	чат	söyleşi
genişləndirmə			
lövhəsi			
genişzolaqlı şəbəkə	expansion board	плата расширения	genişletme kartı
giriş	broadband network	широкополосная сеть	geniş bant ağlı
giriş-çıkış	input	ввод	giriş
görüntü	input/output (I/O)	ввод-вывод	giriş/çıkış
göstərici	image	изображение	görüntü
hesabat	pointer	указатель	gösterge, imleç
hesablamaq	report	отчет	rapor
hiperistinad	compute	вычислять	hesaplamak
hipermətn	hyperlink	гиперссылка	üstbağ
xana	hypertext	гипертекст	üst metin
xəta	cell	ячейка	häcre
ifadə	error	ошибка	hata
ikilik rəqəm	expression	выражение	ifade
indeks	binary digit	двойная цифра	ikili sayı
informasiya	index	индекс	dizin
istinad	information	информация	bilgi
iş masası	reference	ссылка	ilgi, başvuru
ışarə	desktop	рабочий стол	masaüstü
kataloq	sign	знак	im, işaret
kəsilmə	directory	каталог	dizin
kəsmək	interrupt	прерывание	kesme
kitabxana	cut	вырезать	kesmek
klaviatura	library	библиотека	kitaplık
klaviş	keyboard	клавиатура	klavye
kod	key	клавиша	tuş
kodlaşdırma	code	код	kod
komanda	coding	кодирование	kodlama
kompilyator	command	команда	komut
kompüter	compiler	компилятор	derleyici
kompüter elmi	computer	компьютер	bilgisayar
	computer science	компьютерная наука	bilgisayar bilimi

kontrastlıq	contrast	контрастность	каратылғы, контраст
kontur	outline	контуру	чөршеу, діс çizгі
kursor	cursor	курсор	имлек
kök	root	корень	көк
layihə	project	проект	тасары, проje
lazerli printer	laser printer	лазерный принтер	lazerli yazıcı
lövhə	board	плата	kart
massiv	array	массив	dizi
maşın kodu	machine code	машиинный код	makina kodu
matris	matrix	матрица	dizey, matris
matrisli printer	dot-matrix printer	матричный принтер	игнели yazıcı
menyu	menu	меню	menü
menyu bəndi	menu item	пункт меню	menü ögesi
menyu zolağı	menu bar	строка меню	menü çubuğu
məntiqi	logical	логический	mantıksal
	central processing unit	центральный процессор	merkezi işlem birimi
mərkəzi prosessor			
mətn	text	текст	metin
miqyas	scale	масштаб	ölçek
müştəri-qulluqçu	client/server	клиент-сервер	istemci/sunucu
nişan	bullet	маркер	madde imi
nizamlamaq	arrange	упорядочить	düzenlemek
onaltılıq	hexadecimal	шестнадцатиричный	onaltılı
onluq	decimal	десятичный	ondalık
operator	operator	оператор	işleç
ovuciçi	palmtop	карманний компьютер	avuç içi
pəncərə	window	окно	pencere
periferiya	peripheral	периферийный	çevresel, yanbirim
peyk	satellite	спутник	uydu
piksel	pixel	пиксел	piksel
planşet	tablet	планшет	tablet
printer	printer	принтер	yazıcı
program təminatı	software	программное обеспечение	yazılım
programlaşdırma	programming	язык	
dili	language	программирования	programlama dili
prosessor	processor	процессор	islemci
qısayol	shortcut	ярлык	kısayol
qiymət	value	значение	değer
qiymətləndirmə	evaluation	оценка	değerlendirme
qlobal	global	глобальный	genel
qoşma	attachment	вложение	ek
qovluq	folder	папка	dizin
qoşsaq	hub	концентратор, хаб	göbek
quraşdırmaq	install	устанавливать	kurmak
qurğu	device	устройство	aygit
rabitə	communications	связь	iletişim
redaktə	edit	редактировать	düzenlemek
rejim	mode	режим	kip
rəqəm	digit	цифра	rakam
sahə	field	поле	alan
saxlamaq	save	сохранять	saklamak
sazlamaq	debug	отлаживать	hata ayıklamak
şəbəkə	network	сеть	ağ

şəbəkə keçidi	gateway	шлюз	ağ geçidi
seçdirmək	select	выделение	seçmek
səhifə	page	страница	sayfa
sehrbaz	wizard	эксперт	sihirbaz
səkkizlik	octal	восьмеричный	sekizli
sənəd	document	документ	belge
sensor	sensor	датчик	algılayıcı
şərt	condition	условие	koşul
şərt disk	hard disk	жёсткий диск	sabit disk
siçan	mouse	мышь	fare
siçanın göstəricisi	mouse pointer	указатель мыши	fare imleci
şifraçma	decryption	дешифрация	şifre çözme
şifrləmə	encryption	шифрование	şifreleme
silmək	erase	стирать	silmek
simgə	icon	значок	simge
simvol	character	символ	karakter
şin	bus	шина	yol
sistem bloku	system unit	системный блок	sistem birimi
skaner	scanner	сканер	tarayıcı
sorğu	query	запрос	sorgu
şrift	font	шрифт	yazı tipi
struktur	structure	структура	yapı
süni intellekt	artificial intelligence	искусственный интеллект	yapay zeka
sürüklemək	drag	перетаскивать	sürüklemek
süzgəc	filter	фильтр	süzgeç
sxem	schema	схема	şema
təkmilləşdirmək	upgrade	усовершенствование	yükseltme
tərs əyik cizgi	backslash	обратная косая черта	ters eğik çizgi
tətbiqi proqram	application	приложение	uygulama
tutum	capacity	емкость	siğa
uzantı	extension	расширение	uzantı
uzaq	remote	удаленный	uzak
uzaqlaşdırmaq	delete	удалять	silmek
ünvan	address	адрес	adres
verilənlər	data	данные	veriler
verilənlər bazası	database	база данных	veri tabanı
yaddaş	memory	память	bellek
yapışdırmaq	paste	вставить, вставка	yapıştırmak
yazı	record	запись	kayıt, tutanak
yenidən başlatmaq	restart	перезапуск	yeniden başlatmak
yeniləmə	update	обновление	güncelleme
yerdəyişmə	move	перемещение	taşıma
yol	path	путь	yol
yönləndirici	router	маршрутизатор	yönlendirici
yükləmə	load	загрузить	yüklemek

Ədəbiyyat

1. R.Mahmudzadə, İ.Calallı. INFORMATİKA. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün əl kitabı, 2 hissədə – Bakı, "Bakı" nəşriyyatı, 2022.
2. İ.Calallı. İnformatika terminlərinin izahlı lügəti, Bakı, "Bakı" nəşriyyatı, 2017.
3. C.Vorderman, C.Steele, C.Quigley, D.McCafferty, M.Goodfellow. Coding Games in Python – New York, DK Publishing, 2018.
4. Computer Literacy BASICS: A Comprehensive Guide to IC3 – Boston, "Thomson Course Technology", 2005.
5. Charles Petzold. Code: The Hidden Language of Computer Hardware and Software – Microsoft Press, 2000.
6. Anany Levitin. Introduction to the design & analysis of algorithms – Pearson, 2012
7. Programming BASICS Using Microsoft Visual Basic, C++, HTML, and Java – Boston, "Thomson Course Technology", 2002.
8. Энциклопедия школьной информатики – Москва, "БИНОМ. Лаборатория знаний", 2011.
9. Проблемы школьного учебника: XX век: Итоги – Москва, "Просвещение", 2004.
10. Таненбаум Э., Уэзеролл Д. Компьютерные сети – СПб, "Питер", 2012.
11. Пол Мак-Федрис. Microsoft Windows 7. Полное руководство – Москва, "Вильямс", 2012.

BURAXILIŞ MƏLUMATI

İNFORMATİKA – 11

Ümumi təhsil müəssisələrinin 11-ci sinifləri üçün informatika fənni üzrə
DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Ramin Əli Nazim oğlu Mahmudzadə
İsmayıł Calal oğlu Sadıqov
Naidə Rizvan qızı İsayeva

Nəşriyyat redaktoru

Kəmalə Abbasova

Bədii redaktor

Taleh Məlikov

Texniki redaktor

Zeynal İsayev

Dizayner

Pərviz Məmmədov

Rəssam

Elmir Məmmədov

Korrektor

Aqşin Məsimov

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrif nömrəsi: 2023-057

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 12,4. Fiziki çap vərəqi 14.

Şriftin adı və ölçüsü: Times New Roman qarnituru, 10-11 pt. Səhifə sayı 224.

Kağız formatı $70 \times 100^1/_{16}$. Kəsimdən sonra ölçüsü $16,5 \times 24,0$

Sifariş ____ . Tiraj ____ . Pulsuz. Bakı – 2023

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 24.05.2023

Çap məhsulunu hazırlayan:

“Bakınəşr”

(Bakı, H.Seyidbəyli küç., 30)

Çap məhsulunu istehsal edən:

“Təhsil NP” MMC (Bakı, F.Xoyski küç., 121a)

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayıraq!

